

**MƏMMƏD RAHİM**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**

**İKİ CİLDDƏ**

**II CİLD**

**“AVRASIYA PRESS”  
BAKİ-2006**

Created with



download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

*Bu kitab "Məmməd Rahim. Seçilmiş əsərləri. İki cilddə. II cild"*  
*(Bakı, Azərnəşr, 1988) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Tərtib edənləri:

**Səfurə Quliyeva**  
**İfrat Əliyeva**

**894.3611-dc22**

**AZE**

**Məmməd Rahim. Seçilmiş əsərləri. İki cilddə. II cild.** Bakı, "Avrasiya press", 2006, 368 səh.

Görkəmli Azərbaycan şairi Məmməd Rahimin seçilmiş əsərlərinin ikinci cildinə onun poemaları və "Xaqani" mənzum dramı daxil edilmişdir.

**ISBN10      9952-421-65-4**

**ISBN13 978-9952-421-65-1**

© "AVRASIYA PRESS", 2006

Created with

 **nitro PDF professional**

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**

**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

Created with


 **nitro PDF<sup>®</sup> professional**

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)


Created with



download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)



# Poemalar



Created with

 **nitro PDF<sup>®</sup>** professional

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

Created with



download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

## QAÇAQ NƏBİ

### Birinci nəğmə

Lalə, nərgiz düzüb qulac yalına,  
Nəbi minər Bozatinin dalına.  
Yüz min igid arxasınca salına  
Kimsə görməz yenə qaçaq Nəbini!

Nəbi dostdur dağlardakı borana  
Həsrət qalar zaman-zaman arana,  
Əlli igid, yüz pəhləvan yarana  
Yenə dağlar sevər qoçaq Nəbini!

Bürüsə ətrafi zalim qazaqlar,  
Nəbiyə bulaqlar bu sirri çağlar,  
Sıldırıım qayalar, dumanlı dağlar  
İstəməz ki, görə naçaq Nəbini!

Anadan doğulub Nəbi şir, pələng,  
Yalçın qayalarda başlanarsa cəng,  
Kar etməz Nəbiyə aynalı tüfəng,  
Kəsərmi bir qəmə, bıçaq Nəbini?

### İkinci nəğmə

Nəbiyə kəndlilər ürək-direkdir,  
O talan etməyir kimsəsizləri.  
Nəbinin döşəyi otdur, çiçəkdir,  
Bozat arxasıdır, Həcər dilbəri.

Bozatin toxunub al-əlvan çulu,  
Bozatin yəhəri gümüş-zər dolu,  
Quşlar qanadlansa uçmaz üç günə  
Bozatin bir günə getdiyi yolu.

Günəş üfüqlərdə edərkən qürub,  
Dağlara göz dikib, baxaraq yola  
Bir gün el içindən çıxan oğula,  
Yazmışdı kəndlilər belə bir məktub:

“Deyirlər, Səlim bəy – elin cəlladı,  
Qəfildən üstünə tökmüşdür qazaq.  
Qırılmış özünün qolu, qanadı  
Pozğun dəstəsindən alarkən soraq.

Elin arasından çıxan sərkərdə  
Bizdən yadırğamaz, hər kəsə bəlli;  
Dərmansız xəstəyə, davasız dərdə  
Ən böyük şəfadır ümid, təsəlli.

Həsrətlə keçməsin bu bahar, bu yaz,  
Heç olmazsa bizə nə var, nə yox, yaz!  
Yaz, o vuruşlardan bizə ver xəbər,  
Daha yaxşı olan bir nəfər göndər.

Qoy gəlib danışın dililə barı,  
Necə əzmisiniz o alçaqları...  
Bizim halımızı soruşsan əger  
Çox ağır yaşayır yoxsul kəndlilər”.

### Üçüncü nəğmə

Nəbiyə dağlarda bir cavan çoban  
Elin məktubunu çatdırıldı dərhal,  
Nəbinin qəhrəman bir dostudur bu.  
Günəş üfüqləri tərk edən zaman  
Cavab gətirmişdi kəndə o qartal...  
Axşam bir daxmada on-on beş nəfər  
Oxuyur kağızı dalğın, gülümser;  
Məktub maraqlıdır, məktub canlıdır  
Qulaq asanlar da həyəcanlıdır:

## Məktub

– Zümrüdlü döşləri lałalər açan,  
Dumanlı başında qartallar uçan,  
Çiskinli dağlarda qərar tutmuşam,  
Deməyin ki, eli mən unutmuşam!  
Düşəndə yadıma öz tayım-tuşum,  
Nələr yaşayıram duyanlar bilir;  
Dağılır xəyalım, dağılır huşum,  
Dərdim min bir olur, dərmanımsa bir.

Mənə yazuşınız eldən, mahaldan,  
Yaxınlarda gedən bir qılıü-qaldan  
Sizə xəbər verim; qəmli bir axşam  
Səlim bəy olmayıb evində aram,  
Canavarlar kimi çıxmışdır ova,  
Ya ceyran ovlasın salib kəməndə,  
Ya da ki, dağitsın başqa bir yuva;  
Müxtəsər, əliboş dönəməsin kəndə.  
O, ilan gədikdən çıxanda yala,  
Bütün arzuları döndü xəyala;  
Keçilməz dağ kimi kəsdik yolu,  
Ölümlə sağıni, dərdlə solunu.  
Ümidi kəsildi, qaldı naəlac,  
Öldürməyək deyə, verdi bollu bac.  
Sizdən bu il vergi almasın deyə  
Deymədim o qanlar axıdan bəyə.

Sözünün üstündə durmasa hərgah,  
Yenə görüşərik bu gün, ya sabah.  
Haqq-hesab günləri gələcəkdədir,  
Nə olsun hələ o, baş alıb gedir...

Dünən bir dövlətli poçta soyumuşam,  
Size yollayıram, onu bu axşam.  
Ehtiyatlı olun, düşmən tüləkdir,  
Sizin qismətiniz xoş gələcəkdir!

Eşitsin sözünü bütün yoxsullar,  
Nəbi möhtac deyil bəylər bacına.  
Soyduğum karvanlar, aldığım pullar,  
Sərf olacaq elin ehtiyacına.

Sulardan istərəm qollar çəkilsin  
Bizim zəmilərə, bizim çöllərə,  
Dağılan körpülər, yollar tikilsin,  
Get-gəl asan olsun bütün ellərə...

### Dördüncü nəğmə

Bahardı, çöllərdə açılmışdı gül,  
Quşlar badaqlarda qurmuşdu yuva!  
Ötürdü şur sövdalı bülbül,  
Ətirlər saçırdı səfali hava.

Hər kəsə olurdu öz taleyi yar,  
Hicran qapıları az edirdi yad.  
Bir Həcər deyildi ancaq bəxtiyar,  
Bir Həcər deyildi quş kimi azad.

Pristav, Nəbiyə dağ olsun deyə  
Bir aydır ki, onu salib zindana.  
“Mən ölsəm də Nəbim sağ olsun” deyə  
Həcər əyilməyir qanlı divana.

### Beşinci nəğmə

Gecədir, hər təref çəndir, dumandır,  
Bürüyür Gorusu yenə atlilar;  
Bu, kimə əcəldir, kimə amandır!  
Haraya sıgyıyr quş qanadlılar?

Gorus qazamatı möhkəm qaladır,  
Durur qapısında kinli qazaqlar.  
Nəbi yar uğrunda tərlən baladır,  
Bilir çoxdan bəri dumanlı dağlar...

Gecənin sükutu pozuldu birdən,  
Qazaqlar çul kimi yerə sərildi.  
Keçdilər hücuma yenə yer-yerdən,  
Qanadlar açıldı, qollar gərildi.

Şamamalar sarı gül açan zaman  
Nəbi dırmanmışdı uca dağlara.  
Yanında Həcəri, cəsur, qəhrəman –  
Pənah gətirmişdi qoca dağlara.

### Altıncı nəğmə

Günlər ötüşürdü axar su kimi...  
Basıb sinəsinə mehribanını.  
Dağların qoynunda Koroğlu kimi  
Nəbi yaşayırıdı öz dövranımı.

Bir gün xəbər verdi ona çaparlar:  
“Yeriyir üstünə qazaqlar gəlir.  
Dağların qəlbində bir həyəcan var,  
Torpaq toza dönür, göyə yüksəlir.  
Qarışqa divara dırmaşan kimi  
Dirmanır zirvəyə tərəf qazaqlar.  
Yeriyir nizamlı, səf-səf qazaqlar”.

Şamamalar sarı gül açan zaman,  
Dörd yanı saldatlar qəfil bürüdü.  
Dağların ahıdır bu qalxan duman,  
Qalın bulud kimi axdı, yürüdü.

Çulğadı ətrafi təbil səsləri,  
Yatdılardı səngərə igid pələnglər.  
Gələn qayıtmadı salamat geri,  
Od saçdı ətrafa zağlı tüsənglər.

Nəbi ordu idi, Həcər bir alay,  
Savaşda dostları bölük-bölükdü.  
Günəş axıb getdi, seyrə çıxdı ay,  
Yenidən dağlara bir sükut çökdü.

Pristav yetmədi öz muradına,  
Nə tutdu Nəbini, nə də Həcəri.  
Medal gəlməyəcək çardan adına,  
Bəlkə də zindanlar olacaq yeri.

Vuruşda Nəbidən əsər tapmadı,  
Gorusa qaytardı paslı qandalı.  
Qırıldı dağlarda qolu, qanadı,  
Pozuldu qeyzindən fikri, xəyalı...

### Yedinci nəğmə

Bir həftə keçməmiş yoxsul kəndlilər,  
Nəbiyə göndərir belə bir xəber:  
“Dəstənin cənuba tərəf yönəlt, çək!  
Üstünə hesabsız qoşun gələcək.  
Əlindən od yeyir qəzəbli divan,  
Firseti qaçırmı, atlan Arazdan!”

### Səkkizinci nəğmə

Nəbi, Həcər, bir də vəfali dostlar,  
Sıçrayıb yəhərə, keçdi Arazi;  
Urmuya getdilər; orda pərəstar  
Adamlar içinde ömrünün yazı  
Meyvələr verəcək şirin şəkerdən.  
Keçərək Arazi yenə də hərdən,  
Qanlar udduracaq kəc qazaqlara.  
Yenə də sevimli, doğma dağlara  
Düşəcək Bozatin şən kişnəməsi,  
Bir də ki, Həcərin gözəl nəğməsi,  
Bürüyəcək yaşıl irəmələri.  
Onlar getdi bir gün dönməkçün geri.

## Epiloq

Dolandı həftələr, dolandı illər,  
Nəbini görmədi bir də kəndlilər.  
Deyirlər sevdiyim bu qəhrəmanı,  
O ellər oğlunu, sade insani  
Yatarkən Urmuda, yeriyib gecə  
Xəncərlə öldürüb, qaçmış gizlice  
Nəbinin qəlbini xəlvət yol tapan  
Bir alçaq yaramaz, bir xain insan.  
Ölümündən tutub Nəbinin xəbər,  
Qatilin dalınca çapmış igidlər  
Tutub bir derədə ağacdan asmış,  
(Qocalar deyirlər ki, qatil farsmış)  
Urmudan qayıdır dönəməmiş Həcər,  
Qocalmış orada vəfalı dilber.  
Bir həqiqəti də sizə deyim mən,  
Qoç Nəbi dünyadan köçdüyü gündən  
Fikirdən əriyib ölmüş Bozat da,  
(Belə hadisələr olur həyatdı)  
Onlar indi yatır qara torpaqda.  
Qoca da, cavan da, körpə uşaq da  
Amır igidləri hissi-börmətlə,  
Yurduma xas olan məhəbbətlə.  
Nəbinin, Həcərin şöhrəti-şanı  
Çevrilib dastana gəzir dünyani!

1929

## **QIRX QIZ**

Mən keçən zamanlardan,  
Xaqanlardan, xanalardan  
Bir dastana başladım,  
Yana-yana başladım  
Qırx qızın həyatını;  
Xəyal çapdı atını:  
Xəzərin sahilində  
Yaşarmış qədim bir el.  
Aşıqların dilində  
Adı varmış: Səbayel.  
Bu, bir kiçik şəhərmiş,  
Sənətkarlar ocağı;  
Cənnəti eks edermiş  
Hər küncü, hər bucağı.  
O gözəllik timsalı  
Hər yanda sayılmış,  
Tirməsi, ipək şalı  
Bu yurda qanlar tökən  
Ellərə yayılmış.  
Bir xan olmuş hökümdar;  
Bir xan ki, üzü gülmez,  
Qəlbi, düşüncəsi dar.  
Bu xanın gümüş Xəzər  
Şahid rəzalətinə;  
Arabır salib nəzər  
Onun “ədalətine”  
Göylərin mələl qızı  
Buludlara axarmış.  
El dərdi o yalqızı  
Yandırmış, yaxarmış...  
Yaşarmış bu ölkədə  
Qırx gözəl qız, qırx pəri;  
Yaşarmışlar bəlkə də  
Olub dillər əzbəri.

14

Biri dünyaya dəyər  
Tirmə şallar toxuyar;  
Birisi axşam-səhər  
Sahil boyu oxuyar,  
Səbayelin dağında  
Səsini dinlədəmiş;  
Könlünün otağında  
Bir kaman inlədirmiş.  
Ağızlarda gəzərmiş  
Bu qızların sənəti;  
Qırx gözəlmış ölkənin  
Şəri, həm şeriyəti.  
Arasında onların  
Yerişi narın-narın,  
Bir qız varmış – Zərnışan.  
Bu, gün kimi alşan,  
Ağzı, dili məzəli,  
Sahillərin gözəli  
Malikmiş bir xislətə.  
Deyirlər, hər surətə  
Bu Zərnışan girərmiş.  
Sultanlara, xanlara,  
Şahlara, xaqanlara  
Min bir əzab verərmiş.  
Gah dönərmiş ceyrana,  
Gah çevrilib tərlana  
O şən, qara telli qız,  
Bizim səbayelli qız  
Elə sirdaş olarmış;  
Xan görəndə çevrilib  
Soyuq bir daş olarmış;  
Bəzən dönərək quşa,  
Uçub gedər birbaşa  
Qonarmış xan bağına,  
Evlər yixan bağına,  
Ötərmiş gəlib dile:  
“Xan, zülmünü az elə,  
Bəsdir qan uddurduğun,

Taxtında oturduğun,  
Zalim, bivəfa cahan  
Fironlara qalmadı,  
Qalmaz sənə də, inan!”  
Xan: “Hardan gəlir bu səs?” –  
Deyərek axtarılmış,  
Baxıb, hey baxıb əbəs  
Gözlərini yorarmış.  
Salarmış dildən onu  
Bu zamanlar qəzəb, qəm.  
Ovutmazmış ruhunu  
Nə əyləncə, nə hərəm.  
Yalnız çıxarmış ova,  
Bir atın qova-qova,  
Bağrını çatlaşdırılmış,  
Yay çəkib, ox atarmış.  
Ölərmiş xan əlində,  
Evler yıxan əlində  
Ya bir quş, ya bir kəniz,  
Şahid buna dağ, dəniz.  
Qaş qaralarkən eve  
O, çox yorğun dönərmiş;  
Xan ovçu, xaqan ovçu  
Qəlbi vurğun dönərmiş.  
Bir yol bizim bu dağda,  
Göy atlazlı budaqda  
Sevimli sarı bülbül,  
Qönçənin yarı bülbül  
Coşub fəğan edəndə,  
Güldən ötrü baş qoyub,  
Bağrını qan edəndə,  
Çılğın Səbayel xanı,  
El cəlladı, el xanı  
Bir çataçat, başlamış;  
Özgə busat başlamış.  
Gah coşmuş ney, zurna, tar,  
Gah gəlib qatar-qatar  
Ötən durnalar kimi,

Nazlı sonalar kimi  
Süzmüşdür incə qızlar  
Meydan gəzmiş bir cavan,  
Bir də qoca pəhləvan.  
Pəncə vurmuş dağ-dağa  
Xandan xələt almağa  
Bir yanda da gizlice,  
Qırx dilruba, qırx incə,  
Qaragöz, qara qaşlı,  
Demirəm zər qumaşlı,  
Uzun telli gözəllər.  
Səbayelli gözəllər  
Gur sularda çımirmiş;  
Hüsnündən o qızların  
Günəş də nur əmirmiş.  
Bu zaman o Zərnışan,  
Al yanağı alışan  
Qız çevrilərək quşa,  
Uçub gedir birbaşa  
Xəlvəti xan bağına,  
Ötərək gelir dile:  
“Xan, zülmünü az ele,  
Bəsdir qan uddurduğun,  
Taxtında oturduğun  
Zalim, bivəfa cahan  
Fironlara qalmadı,  
Sənə də qalmaz, inan!”  
Xan baxmış daşa-dağa,  
Göy yarpaqlı budağa;  
Görmüş bir quş oxuyur.  
Dərhal bir ox alaraq  
Qoymuş zalim kamana.  
Gələrmi heç gümana,  
Vurulmuş qanadından,  
Şairlərin, adından  
İlham aldığı dilbər?!  
Bizim gözəl Zərnışan,  
O gün kimi alışan

Çevrilmiş bir ceyrana;  
Ürəyi yana-yana  
Baş götürmüş çöllərə  
Aman dağ, aman dərə!  
Bir sizədir gümanım,  
Mənim dinim, imanım  
Zərnışan sizə gəldi.  
Xan susamışdır qana,  
Bir fəlakət olacaq;  
Yol verin o ceyrana  
Aman dərə! Aman dağ!..  
Qız piyada, xan atlı,  
Xan atlı, kız qanadlı;  
Xan qovur, ceyran qaçıır,  
Gözəl Zərnışan qaçıır;  
Keçir dağ, keçir çəmən,  
Qırx incə gözəl çımən  
Qayalığa soxulur,  
Birdən-birə yox olur.  
Xan görür qabağında  
Qırx gözəl nazəndə kız,  
Dənizin qıraqında  
Sarışın, qarayağız  
Çimir sularda üryan;  
Heyəcanla baxır xan.  
Heyrətindən gözləri  
Bərəldikcə bərəlir.  
Gah çevrilir xan geri,  
Gah yaxın gəlir, gəlir.  
Zərnışan baxır xana,  
Qırx bəxtikəm canana.  
Qəlbini çulğayıր qəmi  
Ah, bu qırx kız, bu qırx kız!  
Qırxinin da ömrü kəm,  
Şüşə qəlbə qırıq kız.  
Qız bir süzür Xəzəri,  
Cəzb eləyir nəzəri:  
Qabaq dəniz, yan qaya!

Uçmaq olmaz səmaya.  
Kəsib zalim xan yolu,  
Həyat olmuş qorxulu.  
Qız deyir ki: "Gözəldir  
Çobana yoldaş olmaq.  
Xana həmdəm olunca  
Xoşdur qara daş olmaq".  
Ah, bu qara telli qız  
Zənn etməyin, çəş qalır,  
Bir əfsun oxuyunca  
Həmən sahil boyunca  
Qırx samballı daş qalır.  
Bəlkə nə qırx qız varmış,  
Nə qırx qızın lanəsi<sup>1</sup>,  
Ağızlarda dolaşır  
Ellərin əfsanəsi...  
Bu gün mavi Quzğuna  
Baxarkən təpələrdən,  
Görünür Səbayelin  
Ağaran ləpələrdən,  
Evlerinin daşları.  
Deyirlər o zamandan  
Qırx qızın göz yaşları  
Tökülüb qayalardan  
Damcılар, sızar gedər.  
Tarixi yazar gedir  
Yaradan insan əli;  
Nə sonu, nə əvvəli  
Olmayan bu dünyanın,  
Ey oxucum, inanın,  
Əfsanəsində, əlbət  
Vardır bir az həqiqət.  
Bizim ulu babalar:  
"Dərdimi deyim!" deyə  
Bu qədim əfsanəyə  
Həqiqət də qatdilar.

## ÖGEY ANA

### GİRİŞ

Çox əsər yazılıb ögey anadan,  
Müsbəti, mənfisi var o xilqətin.  
Ögeylik bəllidir başdan, binadan,  
Qatı düşmənidir ilk məhəbbətin.

Solur əllərində fərəhle, şadlıq,  
Xeyrə biganədir, çox sevir şəri.  
Mənim yazacağım ögey analıq  
Müsibət doğurur əzəldən bəri.

Öyünüb insanın əməllərilə,  
Tərənnüm etmişəm saf eşqi yalnız.  
Lakin bu dastanı öz əllərilə,  
Yazdı gözü yaşılı balaca bir qız.  
Dedi: insanlığa qoy versin xəbər  
Ögey analıqdan bir də bu əsər.

### I

Xəbərdar eləyim əvvəlcə sizi,  
Polad qoruyanda sərhədimizi  
Aşıq oldu gözəl bir qızə candan,  
Onu tamaşaya dəvət elədi.  
“Sənindir həyatım” söyləyib oğlan,  
Sevdi insan kimi, hörmət elədi.

Ay şəfəq saçanda göyün qatında  
Baş-başa verdilər bəzən xeyli şad.  
Mehriban gözəlin gənc həyatında  
Bir fərəh doğurdu kapitan Polad.

Yaşıl bağçabağın sakit yerində  
Onlar oturmuşdu yenə bir axşam.  
Eşqin hərareti nəzərlərində  
Söhbətə başladı qız aram-aram:  
– Sevirsən?  
– Sevirəm.  
– Onda evlənək.  
Oğlan gülümsəyib söylədi:  
– Neynək.  
Elçilərin xərci cibimdə qalar...

## II

Çiçəklənən zaman cavan alçalar,  
Qondu hərərətlə dodaq-dodağa.  
Busəni bənzətmə bala, qaymağa,  
Yanılıb oxşatma onu şərbətə,  
Çatmaz şirinlikdə bal o nemətə.

Cavanlar qurdular yeni bir həyat,  
Ömrün gözəl çağı bu günlər oldu.  
Neyə lazım uzun bir təfərrüat,  
Polad Rəna ilə bəxtəvər oldu.  
Vətənin dayandı qaraulunda,  
Ona fərəh verdi ilk məhəbbəti.

Məşələ çevrildi eşqin yolunda,  
Qorudu hünərlə Polad sərhədi.  
Gözündən qaçmadı uçan quş belə, –  
Bir yarpaq düşəndə o, tutdu xəbər,  
Bizdən tələb edir quruluş belə  
Sayıq yaşamağı. Dolandı günlər,  
Ötüsdü həftələr, aylar bu sayaq;  
Qorundu mehriban bu ana torpaq.

### III

Çiçəklər açanda Araz qırığı,  
Günlərin birində, gəldi cahana  
Dünyalara dəyən bir qız uşağı;  
Polad ata oldu. Rəna gənc ana.  
Xeyir, evlərinə gəlmədi bir qız,  
İlki bu gənclərin deyildi yalnız,  
Onların evinə bir inci gəldi,  
Bir də ki, həyatın sevinci gəldi.  
Günlər şad, fərəhli, qanadlı keçdi.  
Xam şəkərli, ballı, nabatlı keçdi.  
Həftələr yerini aylara verdi.  
Poladın iqbali, bəxti gətirdi,  
Sevgi bağçasında güldü ilk bahar,  
Polad yox, dedilər ona Bəxtiyar.

Çiçəklər içində yaşıl çəməndə  
Oynayıb gülürdü qız ilə Rəna.  
Sərhədden qayıdırıb evə gələndə  
Polad üsulluca yanaşdı ona,  
Söyledi:  
– Sabahdan əziz sevgilim  
Mənsiz keçirəcək bütün bir ili.  
– Nə üçün?  
– Gedirəm.  
– Hara?  
– Tehsila...  
Niyə bəs gənc qadın susmuşdur belə?!  
Sükutun qılılı dodağındadır.  
Hicran məşəqqəti qabağındadır,  
Girəcək ortaya demək ayrılıq,  
Bir il görməyəcək Rəna ərini.  
Elə bil üzünə çökdü sarılıq,  
Sancdı sinəsinə qəm neşərini.

## IV

Polad ertəsi gün getdi qatarla,  
Rəna qaldı evdə qəmlə, qubarla.  
Ağır keçsə belə birinci günlər,  
Mehrini körpəcə qızma saldı.  
Ona təsəlliyydi sevimli Güller,  
Poladın ətrini qızından aldı.  
Anlar ağır keçən günlərə döndü,  
Aylar keçdi acı illərdən yaman,  
Dad sənin əlindən hicran, ay hicran!  
Mənim bu ricətim qoy çapmasın at,  
Verir öz hökmünü hər zaman həyat.  
Birinci günləri dolandı Rəna  
Üreyində qubar, gözlərində yaş.  
Sonra da alışib ağır hicrana,  
Öyrəndi təkliyə o yavaş-yavaş.  
Poçtalyon verəndə yar kağızını  
Basıb sinəsinə öpdü sevincək.  
Sonra qucaqlayıb körpə qızını  
Dedi: – Yaxınlarda atan gələcək.  
Atılıb oynadı, şadlandı Güller,  
Soruşdu: – Anacan, nə zaman gələr?  
Bala fərəhləndi, ana sevindi,  
Gah Güller damışdı, gah Rəna dindi.  
Bu sayaq unudub ağır möhnəti,  
Rəna pərvazlatdı ilk məhəbbəti.  
Geyinib kinoya getdi arabı,  
Tamaşa elədi əziz Güllerlə,  
Kim deyir ki, ona vaxtını keçir  
Dörd divar içinde üzüntülərlə.  
Tamaşadan onu bir baş leytenant  
Ötürdü qızılı gece bir kərə,  
(Tikan da bitirir gül verən həyat)  
Geniş imkan verdi bu, qiybətlərə,  
Piçilti başlandı küncdə, bucaqda,  
Piçilti başlandı aşkar, gizlicə –

Guya ki, onları xəlvət otaqda,  
Xiyaban içinde görüblər gecə.  
Beləcə iftira qusdu ağızlar,  
Getdi Moskvaya gizli kağızlar.  
Yazdılar: "Arvadın düz deyil, Polad!  
Rəna sən gedəli çıxarmışdır ad.  
Çox yaman oynayır məhəbbətinlə,  
Ləkəsiz vicdanın, sədaqətinlə;  
Çoxdur sərhəd boyu elə bir nəfər  
Onunla gəzməsin Rəna gecələr".

## V

Hər məktub zəhərlı şahmara döndü;  
Soyuqqanlı olmaq dada çatmadı.  
Kağızlar gözünə əqrəb göründü,  
İlan vuran yatdı, Polad yatmadı.  
Oxudu bir təhər, gəzdi bir sayaq,  
Şüurlu etmədi əsla hərəkət.  
Sevda yollarında söndü gur mayak,  
Qəlbine yol tapdı qəzəbli, nifrət.  
Döndü Moskvadan Azərbaycana  
Gülərin atası bir səhər erkən;  
Söylədi:  
– Əllərim batmamış qana,  
Böyük bir cinayet işləməmiş mən,  
Evimi tərk elə, dayanma, dur get!  
Ləkədir insana saxta məhəbbət,  
Rəna baxdı ona heyrət içində,  
Söylədi:  
– Əzizim, nə danışırsan?  
Alovlandı Polad nifrət içində,  
Baxdı arvadına gözlərində qan.  
Dadmışam – söylədi – sədaqətini,  
Gizlədə bilməzsən xəyanətini,  
Al! –  
Tökdü ortaya o, məktubları,  
Dedi: – Ayaqladın namusu, ari,

Rəna baxdı bir az, hər cümlə böhtan,  
Elə bir yalan ki, qaradan qara.  
Bu ev yıxnarda yoxmudur vicdan?  
Rəna bilməyirdi fitnə, iftira  
Zil qara söyləyir qar kimi ağa.  
Salır aşıqları o çox fərağa!  
Dedi: – Kim yol verdi belə fəsada?  
Polad çığırkı ki, mən bu dünyada  
Yaşadım namusla, vicdanla ancaq,  
Gətirdin evimə sən rüsvayçılıq.  
Saydın saf eşqimi quru oyuncaq,  
Bu gündən gözümə görünmə artıq.  
Sarıldı boynuna Rəna ərinin:  
– Əzizim, uyma gəl...  
– Çəkil, get, alçaq!  
Ölümdür bahası əməllerinin.  
Rənanın başına dolandı otaq.  
Bir il gözləmişdi həsrətlə onu,  
Hicranın əlilə çəkilib dara,  
Bilməyib sevincin nə olduğunu,  
Gözünü dikmişdi uzun yollar;  
İndi mükafatı verilir belə.  
Eşqi yandırılıb sovrulur yelə.  
Yox, bu təhqirlərə dözə bilməzdi,  
Götürüb şalını saldı başına.  
Bütün varlığında bir ağrı gəzdi,  
Az qaldı mənliyi alışib yana.  
Körpə Gülerinin tutub əlindən  
Ağır addımlarla düzəldi yola.  
Polad utanmadı öz əməlindən  
Çığırkı:  
– Yox, bunu görməzsən əsla,  
Güləri vermərəm, böyüdərəm tək,  
O, sənin yolunla getməsin gərək!  
Rəna söz demədi, qızı buraxdı.  
Sanki ürəyində laxtalındı qan.  
Elə bax bu zaman süzülüb axdı

İliq göz yaşları yanaqlarından.  
Polad nə elədi, Polad nə etdi?  
Sökdü əllərilə öz yuvasını,  
Rena evlərindən haraya getdi,  
Harda saxlayacaq eşqin yasını?!  
Niyə dildarını Polad duymadı,  
Bilmədi təmizdir quzey qarından?!  
Nə üçün idrakı məhəl qoymadı,  
Əl üzdü eşqinin ilk baharından?  
Bilmədi yarından dünyada yoxdur,  
Günəşdə ləkə var, Rena da yoxdur!  
Polad ərzə yazdı komandırınə  
Başqa bir hissəyə köçürülməye.  
Qəlbində kin doğdu eşqin yerinə  
Kişi saf adını batırmaz, – deyə.  
Peşiman olmadı öz rəftarından.  
Bəzən günahını duymayırla insan!

## VI

Polad qərq olaraq düşüncələrə  
Əlvida elədi ilk məhəbbətə.  
Araz qıraqında hicra bir yerə  
Onu göndərdilər yenə xidmətə.  
Böyük bir həvəslə bağlıdı möhkəm  
Hərbi təliminə, hərbi meşqinə;  
Günlər dolanıqca verdi könlünü  
Vətən torpağının ülvi eşqinə.  
Yağışdan qorxmadı, boran bilmədi;  
Onu sarsıtmadı hənirti, kölgə.  
Bir addım geriyə heç çəkilmədi.  
Çıxanda qarşıya ölüm, təhlükə.  
Başının üstündə vüqarlı bayraq,  
İllərlə ömrünü sürdü bu sayaq.  
Xalça fabrikində girib xidmətə,  
Bağlandı zəhmətə vicdanla Rena.  
Verib həyatını o saf sənətə,  
Çevirdi eşqini ölməz dastana.

Heyat eks elədi əlvan xalıda,  
Könül hisslerini verdi tellərə,  
Nəzərdən qaçmasın deyirəm bu da,  
İstəyən oldusa getmədi əre.  
Sədaqət göstərib ilk məhəbbətə,  
Bala sevgisilə yaşadı ancaq.  
Hər dəfə çıxanda məzuniyyətə  
Rayona yollandı, fürsət taparaq,  
Bircə övladıyla xəlvət görüşdü;  
Onun qismətinə ancaq bu düşdü.

## VII

Poladı çox yaxın qohum-qardaşı  
Bir səhər elədi əməlli töhmət.  
Dedilər, Gülerin bir olur yaşı.  
Ana şəfqətinə qalmışdır həsrət  
Sənə bir yaxşı qız bəyənək artıq,  
Gəlib övladını etsin analıq.  
Polad bu təklifə etdi etiraz,  
Dedi: evlənməyin mənası yoxdur.  
Eşqi boran döyüdü – bahara çıxmaz,  
İndi gözəllərin vəfası yoxdur.  
Qohumlar elədi çox belə söhbət,  
Xeyli pislədilər təkliyi açıq.  
Gördü öz işini danlaq, məzəmmət,  
Axır bir gün Polad verdi razılıq.

## VIII

Günlerin birində, bahar gələndə,  
Fərəhli, sevincə həyat güləndə,  
Göstərdilər ona toyda uzaqdan  
Bir qız ki, gözəldi gülgün camalı,  
Aya tənə vurar çıxsa otaqdan,  
Dayazdı bir qədər ancaq kamalı.  
Görənlər tanır – bu almayanaq  
Bəzənib-düzənmək bilirdi ancaq.

## IX

Çıxardar birini ipək paltarın,  
Birini geyərdi gözəl Dürdanə.  
Böyükfiravan, harindan-harin  
Bilməzdi saf duyğu, əməl, Dürdanə.  
Şokalad, marmelad, konfet yeyərdi,  
Yol yeriyən zaman dǐngildəyərdi.  
Orta təhsil belə almamışdı heç,  
Poladın olmadı bundan xəbəri.  
Əhvalat uzanar, gel sən də vaz keç  
Təzə evdarların bu cəhətindən,  
Nə Dürdane sevdi, nə də ki, Polad,  
Bu ona ər oldu, o buna arvad.  
Dostları söylədi: toyun mübarek!  
Kefə başladılar yeyib, içərək.  
Körpə quşcuğazım yaramaz oldu,  
Dürdane doğrudan birinci günler  
Qızı qayğı çəkdi balası kimi.  
Daha gözəlləşdi mehriban Güller,  
Açıldı dağların lalesi kimi.  
Əfsus, bu günlərin ömrü az oldu;  
Dürdane işindən olub narazı  
Gündə yüz yol belə çağırıdı qızı:  
– Güller!  
– Geldim.  
– Tez ol evləri süpür!  
Üsullu olsana! Toz qalxır, a kür!  
Gülər otaqları səhmana saldı,  
O saat bir təzə tapşırıq aldı.  
– Güller çəkməmi sil!  
– Baş üstə, ana.  
Az keçdi səsləndi yenə Dürdane:  
– Güller!  
– Bəli.  
– Yeri, bir kilo et al!  
Qız əməl eleyib qayıtdı dərhal,

Dürdanə söylədi:

– Şit yağı da yoxmuş.  
Uçdu, qanadlandı balaca bir quş,  
Yenə evə döndü, bazara cumdu.  
Dübare qayıtdı, dübare cumdu.  
Yağdı tapşırıqlar yenə dalbadal,  
Gülər iş əlindən tapmadı macal.

Xiyaban içində yeriyib yenə  
Gülər keçib gedir öz evlərinə.  
Həzin bir səs gəlir bu zaman:  
– Gülər!  
Görür anasını, cumur qərarsız,  
Gündə bir tənəyə məruz qalan qız  
Öpüb qucaqlayır dərdli Rənanı;  
Sözün təsir gücü varmıdır, hani?  
Yox, o bu halları verə bilməyir!  
Daha bircə kəlmə eşidilməyir.  
İndi hökm sürür acı hicqırıq,  
Ağlayıb, ağlayıb susdular artıq.  
Qız dedi:  
– Nə üçün gec-gec gəlirsən?  
Ana cavab verdi:  
– Özün bilirsən.  
Deyirəm ki, atan tutmasın xəbər.  
– Nə olar?  
– Can bala, sevimli Gülər...  
– Hər halda gəl yenə, darixıram tək.  
Əziz balasına sığal verərək  
Tutdu yazıq Rəna söhbətə, sözə.  
Dayandılar xeyli belə üz-üzə.  
Dindirdi mehriban, tutdu hal-əhval,  
Getmək istəyənə, qız söylədi – qal!  
Rəna: – Bəsdir dedi daha get, qızım.  
Düşdü bəxtimizə bu qismət, qızım.  
Ayrıldilar. Ana dalınca baxdı,  
İliq göz yaşları döşünə axdı.

## X

Günlərin birində gəlin Dürdanə  
Bir cüt evlad doğub oldu gənc ana.  
Evdə səadətin çıraqı yandı,  
Bir zaman gənc qadın çox nigarandı...  
Deyirdi: olmasa hərgah evladım,  
Həyat dəftərindən silinər adım.  
Qorunaz gözəllik, ərknaz məni,  
Yox, Polad boşayar, saxlamaz məni.  
Bu qəmi Dürdanə indi boğubdur,  
Birçə həftə olar ekiz doğubdur.  
Gülər, əziz Gülər, on üç yaşlı qız  
Beşik yırğalayır o gündən bəri.  
Mənim körpə quzum, qələmqaşlı qız  
Qoymayırla ağlasın bu ekizləri,  
Elə ki, Dürdanə gənc ana oldu,  
Dəyişib başqa bir Dürdanə oldu.  
“Qızım” çağırardı bir vaxt Güləri,  
İndi “Qızım” sözü “ay qızı” döndü.  
Könlündə qalmadı insaf əsəri.  
Dürdanənin qəlbini sal buza döndü.  
“Ay ana, mən acam” deyəndə Gülər  
Çığırdı:  
“Götür ye, azdır boğmalıq?”  
Deyən ekizlərlə gəldi bərabər  
Poladin evinə ögey-doğmalıq.  
Əsmət, həlim qarı Bakıda çoxdan  
Yaşayır yanında böyük oğlunun,  
Gəlin ekiz doğub, eşidən zaman  
Gül kimi ürəyi açıldı onun,  
Özgə qaynayana benzəmir Əsmət,  
O, dünya görübdür, bilir ki, zəhi  
Ağır iş görməsin gərek bir müddət,  
Təbabət də belə söyləyir axı.  
Qərara gəldi ki, sevinsin evlad,  
Poladin evinə getdi xeyli şad.

Getdi, getməyinə peşiman oldu,  
Gülərin gördükcə müsibətini,  
Çara tapmadıqca bağrı qan oldu.  
Kimsəyə açmadı bu möhnətini,  
Narahat kəsildi, nigaran oldu.  
Əziz nəvəsinin adı Gülerdi,  
Lakin uçub gülüş dodaqlarından.  
Kim baxsa bircə yol görə bilərdi  
Payızın rəngini yanaqlarından.  
Evdən gedən zaman səher Dürdanə  
Gülərə demişdi: "Yatır Qərənfil,  
Qoyma, ağlamağa, əmzik ver ona.  
Süpür döşəməni, parafinlə sil.  
Götür əsgiləri yu əməlli, sər,  
Qurula, yerinə qoy qab-qacağı".  
Dinləyib: "Baş üstü" söylədi Güler,  
Neyləsin balaca bir qız uşağı?!  
Demişdir atası bir dəfə ona:  
"Ananın sözündən çıxmamalısan".  
Polad bilməyirdi qızı, Dürdanə,  
Analıq etməyir, qan uddurur, qan.  
"Bir sözünü iki etmə ananın,  
Ağilli tərpenib, fərasətli ol!"  
Elə bundan ötrü qız, Dürdanənin  
Sözündən çıxmayıb əsla bircə yol.  
Alıb əsgiləri yuyanda Güler  
Əsmət yaxınlaşdı dedi:  
– Ay bala  
Sənin əsgİ yuyan vaxtındır məgər?  
– Nə olar, ay nənə!  
– Qadəm ala  
Bu əli dünyadan üzülən nənən,  
İşləri mən görüm, dərsinə bax sən.  
Güler dərs oxudu, işlədi Əsmət,  
Evdə hökm elədi dərin sükunət.  
Dürdanə bu zaman girdi içəri,  
Yoxladı, tər-təmiz gördü hər yeri.

Baxdı ki, oturub dərs oxuyur qız  
Yenə qəzəblənib coşdu: – Anasız  
Nədən, niyə qulaq asmayır mənə?  
Onun əvəzinə işləyir nənə!  
Tutulub açıldı qaşı-qabağı,  
Qız mənim sözümə baxmayır deyə,  
Var-gələ başlayıb ölçüdü otağı,  
Bəhanə axtardı töhmət etməyə:  
– Güller!  
– Bəli!  
– Götür Eldarı saxla.  
Yavaş, gözün çıxsın, körpə uşaqla  
Rəftarı nə zaman öyrənəcəksən?  
İndi bilirəm ki, əsil ögeysən.  
İlk dəfə eşitdi ögey sözünü,  
Qız başa düşmədi mənasını da.  
Balaca qəlbində dağ boyda qubar,  
Güler qucağında qardaşı Eldar  
Yeriyib yenə də həyətə çıxdı,  
Hava çox gözlədi, səma açıqdı.  
Baxdı yaşıdları oynayıb gülür,  
Üzlərdən, gözlərdən sevinc süzülür.  
Əsdikcə baharın sərin rüzgarı  
Yatırıdı oxşayıb kiçik Eldarı.  
Saat on ikidir. Uşaqlar üçün  
Televizor kino verəcək bu gün.  
Qızlar elədilər Güləri dəvət,  
Dedi: “Anam qoysa gələrəm, əlbət”.

Qucağında Eldar, qız eve döndü,  
İcazə almağa qəlbi döyündü.  
Dedi ki, ay ana, indi qonşuda  
Kino göstərilir,  
Dürdane:  
– Bu da  
Təzə çıktı, kino, konsert, tamaşa  
Ağlın dayazlaşır dolduqca yaşa.

Sən gah gedib oyna, gah dərsə çalış,  
Otur dahindaca pərqu nazbalış,  
Altında zər döşək, xanım-xatın tək,  
Səhərdən axşama biz də iş görək.

Saxlaya bilmədi Gülər özünü,  
Birdən Dürdanənin kəsdi sözünü:  
—Özün görürsən ki, çoxlu işim var,  
Mən heç oturmuram əsla boş-bekar.  
Bazar, ev işləri, uşaq saxlamaq...  
Dürdanə ucadan söylədi: — Axmaq,  
Bacın, qardaşındır, saxlayacaqsan!  
Canın da çıxacaq, nankor uşaqsan...  
Manikür bilmirəm havaxtan bəri,  
Bir aydır paltar da tikdirməmişəm.  
Salıram birbəbir yola günləri,  
Nə vaxtdır dayəlik olmuşdur peşəm.  
Pedikür etmirəm bir həftə olar,  
Hələ danışırsan, bir dilin də var?  
Hirslənib Gülərə bir sille vurdu.  
Elə bil başına evi uçurdu.

Gördü bu rəftarı, qəlbində möhnət,  
Dilə geldi belə ağ saçlı Əsmət:  
— Ay qızım, bir qədər həlim rəftar ol!  
Xoş getməz Allaha, etmə bu sayaq.  
Gəlin cavab verdi:  
— Göstərdiyin yol  
Güləri korlayır, qudurdar ancaq!  
Sən qarışma, yoxsa dəyər aramız.  
Sonra da çağırıldı:  
— Hardasan, ay qız?  
— Yırtıq corablari tikirəm, ana.  
Yenə qəzəblənib coşdu Dürdanə:  
— Anasız qalasan görüm, ay Gülər!  
Niyə qurumayıb bəs bu əsgilər?  
— Havaxtdı sərmışəm,  
— Çıxmaz ki, canın,

Ütü çək qurusun.  
Ögey ananın  
Oyandı Eldarı. Cumdu əlbəəl  
O, beşik üstünə tərlan sayağı.  
(Gərək ağlamasın oğlan uşağı)  
“Dür” saçdı Dürdanə hər şeydən əvvəl:  
A mənim, sünbül, balam,  
Eldarım, şəkərimsən.  
Bülbül balam, gül balam.  
Canımsan, ciyərimsən.  
Mən səni dəyişmərəm  
Bu dünyanın malına.  
Ögeylər qurban olsun  
Balamın bir xalına.  
Sonra çağırıldı ki:  
– Güller, geyindir  
Gel çıxar uşağı yüyrükde çöle,  
Güler gəldi.  
– Nə var?  
– Ölersən, dindir.  
Məsum körpəciyi. Ay qız, bir belə  
Mismiriq olarmı?  
Eşitdi Əsmət,  
Bütün mənliyini bürüdü möhnət,  
Nədir bu davranış qəlbini sınıqla?  
Qarının sözünə gəlin baxmadı  
Hər addım başında bir tapşırıqla  
Yazılıq qızçığazı boş buraxmadı  
Sərt oldu rəftarı o insafsızın,  
Dərslerinə vaxtı qalmadı qızın.  
Niyə döydü onu səher Dürdane,  
Niyə çevrilmişdi xallı şahmara?!  
Həyat gözlərində dönüb zindana,  
Niyə çəkilmişdi boğazdan dara?  
Deyim: məclislərdə o, isteyir ki,  
Hamının cəzb etsin nəzərlərini,  
Yaxın dostlarına belə deyir ki,

“Nə qədər sevsən də əziz ərinin  
Təravətdən düşüb solarsan əger  
Sevməsə kənardan səni bir nəfər”  
Deyir: görməyirəm burda mən günah,  
Bir gənc maraqlansa-qadınla hərgah,  
O da rövnəq verər özünə tez-tez,  
Sürməni, vəsməni əskik eləməz,  
Xeyli cavanlaşar... Ər də ki, ancaq  
Belə şux arvada əsir olacaq.  
O, çox fəxr eləyir bu məsləhətlə.  
Belə “fəlsəfəylə”, belə niyyətlə,  
Neçə ay olar ki, qoy deyim bunu  
Çalışır salmağa maraq toruna  
Cavan bir həkimi, öz qohumunu;  
Sadə bir əyləncə ad verir buna.  
Bayaq gənc həkimi, bir qızla görmüş,  
Özü də qol-qola. Odlar götürmiş  
Gözlərilə bu gün xanım Dürdanə,  
Söz deyə bilməyib cavan həkimə,  
Gəzib küçəleri hey yana-yana  
Bu ərköyün gözəl deyin, bəs kimə  
Tökəydi hırsını?.. Eve dönünce,  
Gözünə zavallı qız görününce  
Onu tez çənginə saldı əməlli,  
Sillələyib, azca tapdı təsəlli.  
Axşam Polad gəldi, ağ saçlı ana  
“Güləri Dürdanə döyür” demədi.  
Gəlinin dililə desək, oğluna  
Xəbərcilik edib xərifləmədi.  
Könül sevindirmək yaxşı xəbərlə  
Onun adətidir...  
Dürdanə ərlə  
Girdi zarafata, xeyli sevincək.  
Axı insanları şux saxlar hənək,  
Elə bil səhərki Dürdanə deyil.  
Yenə qucağında körpə Qərənfil  
Ərini oxşayır bal sözlərilə,  
Süzgün baxışlarla, şux gözlərilə.

Söyləyir: – Geciksən evə bir saat  
Gözümde zindana çevrilər həyat.  
Deyir: – deyişmərəm səni cahanla,  
Sanki qohumları həkim oğlanla  
Qol-qola bir qızı gördüyü üçün  
Qezəblənməmişdi o əsla bu gün...  
Bal, şəker qataraq kəlmələrinə  
Dürdanə dil tökür yenə ərinə:  
“Vəfa, ismət böyük dövlətdir” – deyir,  
Polad xoşallanıb onu dinleyir,  
“Yetişdim – söyləyir – öz muradıma”.  
Burda “Qraf Nulin” düşdü yadıma.  
Yenə tulalarla dönür şikardan  
Mülkədar evinə... arvadı qardan  
Ləkəsiz görünmək istəyir yenə.  
Vəfadan, ismətdən deyib ərinə,  
İyirmi üç yaşlı qonşu zadəgan  
Pəncərə önündə dayanıb bu an  
Gülür bu sözlərə; belədir, bəli,  
Çətindir anlamaq hər şüx gözəli.  
Elə Dürdanə də bu sayaq etdi,  
Saxtalıq mülkünə yollandı getdi.  
Yazılıq ər duymadı süni sözleri.  
Qabardı sinəsi, güldü gözləri,  
Yataq otağında sonra astadan  
Dürdanə riqqətlə söylədi: – Anan  
Dil verir Gülərə gündə mükəmməl,  
Onun dediyinə qız edir əməl.  
Fitnəkarın sözü burada bitdi,  
Asmaq istəsə də ona ər qulaq,  
Yorğun olduğundan yuxuya getdi.  
Bürüdü xorultu otaqlarını,  
Tutuldu Dürdanə bu hərəkətdən,  
Hirslənib gəmirdi dodaqlarını.  
Səhər əvezini çıxməq istədi,  
Polada nazlanıb bu sayaq dedi:  
– Bilmirəm, al gətir, bütün qaş-daşdır

Hamının qulağı, boynu, gerdəni,  
Görünür ki, daha sevmirsən məni.  
Polad söz demədi, getdi otaqdan,  
Əsmət qəmli-qəmli baxdı uzaqdan.  
Dürdanə hirsəndi yenə bir qədər.  
Dəydi gözlərinə zavallı Güllər.  
Gördü ki, çox yaman qaradır qanı,  
Özündən çıxırdı bu, Dürdanəni  
Ay yetimçə, – dedi, – nə olub, nə var,  
Bayquşa dönmüsən axır zamanlar?

Qız: –

– Heç nə söylədi – İki almışam.  
(Ürəkdən Dürdanə oldu xeyli şad)  
– Yenə keyfimizdir, deməli, axşam,  
Eşidib çox razı qalacaq Polad.  
Qız bir söz demədi qəlbən ağladı.  
(O, belə eləyir xəstələnəndə...)  
Gülərin atası evə gələndə,  
“Naxoşlamışanmı? – soruşanda ər,  
Cavan arvadından alanda xəbər  
Dürdanə gördü ki, fürsətdir yenə,  
Oturub eyvanda yun çırpır nənə,  
Əl atdı o saat saxtakarlığa,  
(Heyrət eləyirəm mən o varlığı)  
Dedi ki, üstümdə məsuliyyət var,  
Baxmasam Güllərə deyər eşidən:  
“İnsafsız olurmuş ögey analar”,  
Qazanmayım deyə belə bir ad mən,  
Bütün diqqətimi verirəm ona,  
Yanan da anadır, yaman da ana,  
Deyirəm: dərsə bax, qab-qacaq yuyur,  
Kitabla məşğul ol, güclə oxuyur;  
Alıram əsgini zorla əlindən,  
O, yenə qalmayırla öz əməlindən  
Vaxtsız qocaldacaq bu Güllər məni,  
Analar anlaya bilərlər məni.  
Kişiye nə var ki, səhər gedəcək,  
Qayıdacaq evə qaş qaralanda,

Sən əməlli-başlı bala dərdi çək,  
Düşün taleyini, möhnətlə yan da.  
Ər dedi: – Yen də nə olub məgər?  
– Polad! Körpələri incidir Güller.  
Deyirəm nə olar, öz balamızdır,  
Lap əlindən gəlir, bəs-böyük qızdır.  
Sevəndə yaxşıdır, döyəndə yaman?  
Cavab da qaytarır arabir mənə.  
Açıb deməmişəm bir dəfə sənə.  
Hər şeyə dözerəm, dözərəm, inan;  
Fikir də vermərəm heç, əsla, düzü.  
Biabır etməsə məktəbdə bizi.  
Nə olar, qızlardın geri qalmasın,  
Nə istəyir etsin, iki almasın.  
– Qız! Eşidirsənmi nə deyir anan?  
Baxıb zağ-zağ əsdi Güller qorxudan;  
Saldı tez başını qəmgin aşağı,  
Bu dərin fitnəye, hiyləyə qarşı  
Neyləyər sadədil bir qız uşağı?  
Kömək eyleyərmi ona göz yaşı?!  
Taqşırkar sayaraq Polad Gülləri  
Ağır addimlarla gəldi irəli,  
Soruşdu əsəbi:  
– De görüm, nəden,  
Nə üçün dərsini öyrənməyirsən?  
– Öyrənmişəm.  
– Danış!  
Aciz, təlaşlı  
Qızçıqaz titrədi gözləri yaşı.  
Heç dərsə baxmayıb sanki yaşından.  
Fikirlər quş olub uçdu başından.  
Çıxdı xatırından səhərki əzbər.  
– Danış, söyləyirom, bilirsən əgər.  
Tutuldu boğazı Güllerin bu dəm,  
Poladin gözündə qaraldı aləm.  
Sandı ki, aldadır, qız yalan deyir,  
Dərsinə baxmayıb, heç nə bilməyir.

Bağlandı gözleri birdən Poladın,  
Uydu sözlerinə cavan arvadın.  
Dərin mühakimə, öyünd, nəsihət,  
Ağılı göstəriş, təsirli söhbət,  
Danlamaq, tövsiyə çıxdı yadından.  
O daha sərt oldu öz arvadından.  
Götürüb qayışı düşdü canına,  
Qızı qərq elədi qızıl qanına.  
Əsmət həyəcanlı gəldi haraya,  
Polad itələdi kənara onu –  
Çığırdı:  
– Sən çəkil, girmə araya!  
Soyuda bilmədi ana oğlunu  
Çalışıb yene də əziz olmağa  
Yeridi Dürdanə dərhal qabağa  
Zavallı Gülləri tez qucaqladı.  
– Çəkil, zalim, deyib, hətta ağladı.  
Niyə açdım, – dedi, – bu sırrı sənə,  
Sinəndə daşmıdır ürək yerinə?  
Ağbirçək arvaddan utansana bir,  
Sənə döşlərindən o süd veribdir.  
Belə qıyarlarmı zərif bir qız?!  
Polad söz demədi, getdi otaqdan,  
Dürdanə zövq alıb, baxdı uzaqdan.  
Mənsə ürəyimdən qan sıza-sıza  
Gülərin dərdilə könlü yaralı,  
Yazdım bu səhnəni ağlı-qaralı...

## XI

Əsmət bütün günü öz nəvəsindən  
Əsla ayrılmadı, yanında oldu.  
Məhəbbət sezildi nənə səsindən,  
Nənə rəftarından şəfqət duyuldu.  
Şəfqət! Nə ülvisən, şəfa səndədir!  
Ağır xəstələrə dava səndədir!  
Polad döndü evə, qelbində möhnət.  
Astadan başladı sözünə Əsmət:

– Mən səni bu sayaq böyütməmişdim,  
Min yol öz canımı qurban demişdim.  
Ona cavab verdi inadkar Polad:  
– Sən gəl bu işlərə qarışma, arvad!  
– Yox, oğul, yaramaz.  
– Yaramazsa get.  
Böyük oğlun yenə saxlayar səni.  
– Deməli, ay bala, qovursan məni?  
Daha dinmədilər.  
Susdular artıq.  
Çəkib ordusunu gəldi qaranlıq.  
Yatdilar.  
Gözünü yummadı Əsmət,  
Dərdli nəvəsinə umdu səadət.  
Çağırıb yanına səhər Gülləri  
Üzündən, gözündən, öpdü dalbadal,  
Qızın canındakı qayış yerləri  
Sanki məlhəm tapdı. Nənə, bu minval,  
Öpdü, öpdü onu, evi tərk etdi,  
Kimsəyə demədən Bakıya getdi.  
Məktəbdən dönəndə günorta Güllər  
Rəna yolda görüb onu əylədi.  
Yenə də, riqqətli, xeyli mükəddər  
Yanaşib qızına: – Can bala – dedi.  
Sabahdan qurtarır məzuniyyətim.  
Gedirəm bu axşam...  
Qız yetim-yetim  
Baxdı anasına. Zavallı Rəna  
İndi nə söyləsin, nə desin ona!  
Açmadı Güllər də dərdini əsla,  
Ana qoy nigaran düşməsin yola.  
Ancaq, “tez gəl!” dedi, öpdü üzündən.  
Bir şəfqət süzüldü ana gözündən.  
Rəna gedən zaman dönüb baxdı qız,  
Neyləyə bilerdi, baxdı çarasız.  
Yenidən qırıldı həyat bağları,  
Dərdli ürəyində bir cahan uçdu.

Elə bil sarsıldı göyün tağları,  
Töküldü yerlərə, asiman uçdu.  
Getdi təsəllisi, balaca bir qız  
Dərdlerin əlində qaldı pənahsız  
Axşam,  
Sakit otaq,  
Dürdanə təkdir.  
Düşünür, danışır: "Getsə bu sayaq  
Qulluqçuluq olar dünyada peşəm.  
Yox, yox, Polad bunu görməyəcəkdir,  
Belə gün sürməyə öyrənməmişəm.  
Gülər uşaqlara çox gözəl baxır,  
Canı-dildən yanır, mükəmməl baxır.  
Məktəbdən qızını çıxarsa Polad,  
Nəfəs allam daha asudə, azad.  
Yoxsa ki, solacaq gözəl surətim!  
Artacaq günbəgün ağır zəhmətim;  
Gözəllik tez məni tərk eləyəcək,  
Baxımsız qalanda soluxar çiçək".  
Bu sayaq düşündü, qaşını çatdı.  
Bütün bir gecəni rahatca yatdı.  
Günorta yuxudan qalxıb Dürdanə  
Səslədi:  
Qız dedi:  
– Gəlirəm, ana!  
– Güller, bir az düşün, görən nə deyər,  
Zibil otaqlarda çıxıbdır dizə  
Rəfiqəm gələcək, zaviv kamızın  
Vaxtıdır. Rişxəndə gülməsin biziə,  
Əti çək maşında, sil mebelləri.  
Otaqlar başına dolandı qızın  
Tozları sildikcə zəif əlləri.  
Belə tapşırıqdan çox-çox aldı qız,  
Məktəbə getmədi, dərsdən qaldı qız.  
Çoxaldı "iki"lər, ötdükcə günlər,  
Əridi şam kimi fikirdən Güller.  
Bir gün işdən evə gələndə Polad  
Yenə fitnəsinə başladı arvad.

Dedi: – Görüb o gün hərəkətini,  
Düşündüm, daşındım xeyli dərindən  
Üstümə düşübdür işin çətinini:  
Evinin sırrını arvad ərindən  
Gizlədərsə əgər xəyanət olar...

– De görək, yenə də bir qəziyyə var?  
– And iç, başlamazsan dava-dalaşa?  
– Yaxşı!  
– Xeyr, and iç!  
– And olsun, haşa

Coşmaram.

Udqundu arvadı bir az,

Dedi:

– Dərdim kimi qubar tapılmaz;  
Gülerin məktəbə həvəsi yoxdur,  
Əslində çox çətin bir dərsi yoxdur,  
Kitaba az baxır; düşündükcə mən  
Gedib o dünyani görüb gəlirəm.  
Doğrusu qorxuram aqibətindən,  
Düzü qəherlənir, çox kövrəlirəm.  
Qonum var, qonşu var, dost var, düşmən var.  
Niyə gülsün axı bizə adamlar?

Ağlamsındı bir az “dərdli”, “gileyli”.

Gülər:

– Ata! – dedi.

Poładsa xeyli

Mülayim, ancaq ki, qəti bir səslə:  
Qız, – dedi, – gəl bizi biabır etmə!  
Bir yana çıxmasan belə həvəslə,  
Sabahdan gəl daha məktəbə getmə!  
Alındı son ümid əlindən qızın  
Möhtərəm oxucum, zamanımızın  
Naşı övladının biridir Polad;  
Onu, öz yolundan çıxardı arvad.  
Üzündən-gözündən qəm yağa-yağa  
Gedib acqarına girdi yatağa.  
Gülər də yorğanı başına çəkdi,  
Anasız, nənəsiz, o indi təkdi.

Olsa iradəsi xeyli iş görər,  
Qırar çənbərini bu haqsızlığın.  
Hərəkət etməyir cürətlə Gülər,  
Çökür ürəyinə qəm yiğin-yığın.

Polad iş yerindən döñərkən geri  
Sadə bir qız ötüb keçdi yanından.  
Birdən o dilbərə düşdü nəzəri,  
Ağır siziltilar keçdi canından;  
Necə oxşayırdı Rənaya bu qız,  
Az qaldı saxlayıb desin: “Onunla  
İkiyə bölünmüş bir almasınız?  
Dürdanə! O məndən qaş-daş istəyir,  
Həmişə “al!” deyir, “gətir, gəl” deyir.  
Rəna deyildi heç əsla bu sayaq,  
Fikri ev-eşikdi, uşaqdıancaq!  
Eşqə dönük çıxdı. Kim bilir, bəlkə  
Düz iş görməmişəm, həyat dərindir”.  
Az qaldı söyləsin: “Günah işlədin,  
Sənə cəza verən əməllərindir!”  
Özüyle bu sayaq o söhbət etdi,  
Tərəddüd içində evinə getdi.  
Rəna çox sevirdi Əsmət qarını,  
Günlərin birində getdi yanına,  
Əsmət duydum, – dedi, – etibarını  
Nə vaxtdır üzünü görmürəm Rəna!  
Bilmirsən ölmüşəm, yarımcənammı?  
Demirsən bir gedim, görüm anamı...  
Rəna dedi: – Ana işlərim çoxdur.  
Bəzən vaxt tapanda gedirəm ki, mən  
Bir az xəbər tutum yazıq Gülərdən.  
Yaman doluxsundu bu yerdə Rəna,  
Dedi: “Səni deyib gəlmışəm, ana!  
Kömək elə mənə alım Güləri.  
Qurtarsın ömrümün ağır illəri!  
Əsmət: – Yaxşı, – dedi, lap günü sabah,  
Gedək, mən Polada söylərəm, hərgah  
Verməsə, gedərəm özüm divana.

Minnətdarlıq edib qarıya Rəna  
Getmək istəyəndə, qoymadı Əsmət,  
Ona xatırlatdı bu adı hörmət  
Keçən zamanları, ötən dəmləri...  
Əsmətlə bir yerdə açdı səhəri.  
Yanır od içində bala quşcığaz,  
Bəzən sayıqlayır, zarıyr az-az.  
Evdə yatıb hamı, o, yatmayıbdır;  
Bütün dərdlilərin qəlbini möhnət  
Bu sayaq doğrayıb qanatmayıbdır?!  
Nə zaman atadan üzüldü əli  
Saldı nənəsinə məhəbbətini.  
Qarı qəhərlənib çıxıb gedəli  
Ata! evdə qız atasız oldu.  
Əlindən aldılar var-qüvvətini,  
Bu sayaq olmayıb bəlkə yetim də,  
Tez açıb, tez solan gül kimi soldu  
Var ikən qisməti cəmiyyətimdə.  
Düşündü: neyləyim, etsem şikayət  
Atama söz gələr işində birdən.  
Məktəb öyrənəcək bir gün, nəhayət  
Davam etməyirəm niyə dərsə mən;  
Ona, ancaq ona zərbə dəyəcək.  
Güler qızdırmaşı, fikirləşir tək  
Bir çarə tapmayıb durur ayağa,  
Başlayır belə bir məktub yazmağa:  
“Ata! Axtarmayıb səbəbkar nahaq  
Bu son məktubumla verirəm xəbər:  
Günahkar özüməm, özüməm ancaq.  
Anamı öpürəm... Ölvida... Güller”.  
Masanın üstündə qoydu kağızı,  
Nə iş tutacaqdı az ölçüdü, biçdi.  
Mənim dastanımın bu məsum qızı  
Yarıb qaranlığı mətbəxə keçdi.  
Cəftəylə bağladı daldan qapını,  
Bucaqdan götürdü nöyük qabını...  
Güler! Qılınclama istiqbalını,  
Boğma əllərilə öz iqbalını!

Yaramaz tədbiri lənətələ yalnız,  
Qatılık eləmə, dərin düşün gəl!  
Əfsus, eşitmədi məni dərdli qız...  
Artıq Güller yoxdur.  
Canlı bir məşəl  
Qaranchıq gecəni nurlandırırdı.  
Bir alov qaçırdı o yan-bu yana.  
Polad, balta alıb qapını qırdı,  
Gecə köynəyində atıb özünü  
Qızı bu halətdə görən Dürdanə  
Şivən qopararaq cirdi üzünü.  
Gəldi qonum-qonşu, nə fayda, heyhat,  
Soldu açılmadan məsum bir həyat!  
Bizim dərdli Rəna, bir də ki, Əsmət  
Gəldi aparmağa nakam Gülləri.  
Çökdü gözlərinə bir qatı zülmət  
Qırılıb yanına düşdü əlləri.  
Matəm içindədir gördülər hamı,  
Gülər uyuyurdu qara torpaqda.  
Bu sayaq söylədi: – bala qatili!  
Sarsıldı yerində Polad dərindən  
Peşiman olsa da əməllərindən,  
Nə Güller döñecek torpaqdan geri,  
Nə qaytarmaq olar keçən günləri.  
Könlündə aləmin dərdi, qubarı.  
Rəna ziyarətə getdi məzarı.  
Oğlunun evində qalmadı artıq  
Əsmət də, o saat Bakıya döndü.  
Gördü öz işini ögey analıq,  
Gülər ulduz kimi tez yandı, söndü.

## SON

O gündən Dürdanə geyindi qara,  
Saxladı görəndə qonum-qonşunu,  
Dedi ki: – Sinəmdə açılan yara  
Şəfa tapmayacaq ömrüm uzunu!

Bədbəxt yaranmışam mən başı daşlı,  
Əlavə elədi gözləri yaşı:  
– Mən ögey anayam, məlumdur adım,  
Yox, bir Allah bilir ögey olmadım.  
Qiyarken özünə, yazaydı barı  
Ağır fəlakətin baisi mənəm.  
Qoyayı üstünə, o taxsırları,  
Yazaydı ömrünə qatı düşmənəm.  
Deyərdim, şər atır necə görün qız,  
Alişmazdım belə odsuz, ocaqsız.  
“Anamı öpürəm” yazdı Gülerim,  
Ah, necə keçəcək onsuz günlərim?!  
Yandı əhvalına kənardan baxan,  
Doğdu ürəklərdə min şəfqətlə hiss.  
Bəli, çox fitnəkar baş verər, inan,  
Mələk simasına girəndə iblis.  
Riyakar olurmuş insan necə də,  
Məni də saxladı bir yol küçədə.  
Dedi ki: – Dərdime çarə tapılmaz,  
“Ana müsibəti” adlı əsər yaz.

Yazmağa başladım ürək qanımla,  
Nəcabət görmüşəm çox analarda.  
Deyim həqiqəti bu dastanımla  
Əfsus ki, var hələ dürdanələr də!..  
Qələmə aldiğim bu dərd, bu həsrət  
Gülerin taleyi, bəlkə fərdidir.  
Hər halda, yazdığını acı həqiqət  
Balaca bir qızın böyük dərdidir!  
Öyünüb insanın əməlləriylə  
Tərənnüm etmişəm saf eşqi yalnız,  
Lakin bu dastanı öz əllərilə  
Yazdı gözü yaşılı balaca bir qız.  
Dedi: – İnsanlığa qoy versin xəbər  
Ögey analıqdan bir də bu əsər.

# LENİNQRAD GÖYLƏRİNDƏ

## PROLOQ

Ömür dedikləri coşqun çay kimi  
Kükreyib köpürür hər zaman gedir;  
Ona bel bağlama o qədər də sən,  
Bəzən açılmamış gül, bağban gedir;  
Arxayın-arxayın gəzme əsərsiz,  
Demesinlər həl pərişan gedir;  
Ey könül, fürsəti bada vermə, gel,  
Gün keçir, ay ötür, il yaman gedir;  
Yarat, sən köçəndə ellər söyləsin:  
Dünyadan nə gözəl bir insan gedir.

### 1

Qoy deyim sözümü qabaqcadan mən:  
Gül-bülbül axtaran bu əsərimdən  
Özünü yormasın heç nahaq yerə  
Məni cəzb etməyir nə dağ, nə dərə,  
Yerim nə bağçadır, nə göy çəməndir;  
Nə bənövşə, nə gül, nə yasəməndir  
Özünə cəzb edən şeir pərimi,  
Poladdan tökürem sətirlərimi...  
Mənə söyleməyin:  
“Gül açanda bağ baharın eşqiylə şeir yaz ancaq!  
Bu deyildir, a dost, həqiqi sənət,  
Gəl, ancaq fəsildə gəzme təravət,  
Həyatın təravət öz canındadır,  
Onun insanında, insanındadır.  
Salma gəl bu qədər bəndə zövqünü,  
Mən şeri dəyişim, sən də zövqünü.

Havayı uçmasın şeir qanadla,  
Yaşasın həyatla, gülsün həyatla!  
Çapmasın yüyənsiz, harın at kimi,  
Nəbzi düz işləsin düz saat kimi!  
Qoy həyati olsun əsərlərimiz,  
Ayazda, şaxtada ilham pərimiz  
Bərkitsin canını, açıq deyim mən:  
“Bir az” əl götürsün “incəliyindən”  
Yanlıhb, qızılı o, mis görməsin.  
Dəmirin yerinə nərgiz görməsin,  
Hər şey öz yerində tapar qiyməti,  
Gəlin unutmayaq bu həqiqəti...  
Zökəm olsa əgər bizim qəhrəman.  
Şeir uzaqlaşır onun yanından.  
Uçur ilhamımız uca dağlara,  
Deyirik: “Söz hara, xəstəlik hara?  
Dərmanxana deyil sənət sarayı.  
Söz gərək ulduzu, günəşi, ayı  
Təsvirlə yaşasın, budur həqiqət;  
Asiman olmasa nə söz, nə sənət”.  
Atlara baxırsa qəhrəmanımız  
Bununçün qaralır dərhal qanımız,  
Deyirik: “Söz hara, mehtərlik hara?”  
Cidirin yerinə çekirik həder;  
At çapır axşamdan sabaha qədər  
Əsərimiz boyu; fərəh duyuruq,  
Deməyirik onu işdən qoyuruq.  
Bu olur axırda ancaq xeyrimiz  
Ki, düşür həyatdan uzaq şerimiz.  
Çoban təsvir etsək, vəcdə gələrək,  
Ona çaldırarıq daima tüək,  
Gecələr sürüünün dörd bir yanında.  
Çöllərin ayazı bəzən canında  
Xəbər tutmayıñq dolandığından, –  
Görünür ki, yatır elə bu zaman  
Bizim nərmənəzik ilham pərimiz.  
Axı yoxdu bundan heç xəbərimiz:

*Canavar dağitsa əmlik quzunu,  
Kolxozun heyəti yazacaq onu  
Arxayın, çobanın öz ayağına.  
Uzaqdan seyr edib, biz yarağına  
Çobanın hər zaman tütek deyirik;  
Süzür, fərehlənir, gülümseyirik.  
Əgər buruqları təsvirə gəlsək.  
Ustanın yanına hərgah yönəlsək,  
Onun az duyuruq kainatım,  
Yenə xəyalımız “çapır atı”.  
Nə üçün deməyim bir zamanlar mən  
Mədəni yazmışam özüm dənizdən.  
Sənəti boyasaq zəif rəng ilə,  
Uzağa getmərik bu ahəng ilə!  
Qoy həyatı olsun əsərlərimiz,  
Ayazda, şaxtada ilham pərimiz  
Bərkitsin canını: açıq deyim mən:  
“Bir az” əl götürsün “incəliyindən”.*

## 2

Açılmış səhərin ala gözleri,  
Günəş şəfəqlərlə bəzəyir yeri.  
Qalxır Hüseynbala göye sürətlə;  
Şair bu səhnəni böyük hörmətlə  
Seyr edib başlayır öz dastanını,  
Yazır zamanının qəhrəmanını.  
Süzb üfüqlərdə bir qartal kimi,  
Kiçildi balaca qara xal kimi;  
Sonra da büsbütün gözlərdən itdi,  
Hüseynim Bakıdan vuruşa getdi.  
Hicranını əlindən didərgin ana:  
“Yamandır ayrılıq” – riqqətlə dedi.  
Qardaş: “Əmr eləsə Vətən, mən sabah  
Gələrəm dalınca” – qüdretlə dedi.  
Qaragöz, qarasaç bir qız da asta:  
“Yolunu gözlərəm” – həsrətlə dedi.

Lakin öz sözünü polad qanadlar  
Geniş asimanda cürətlə dedi.  
Onun arxasınca şair də baxdı,  
Vüqarla, izzətlə, hörmətlə dedi:  
— Qalın buhudları yar şimşek kimi,  
Parla ümid kimi, gələcək kimi;  
Yayılsın ellərə şərəfin, şanın,  
Ucalt şöhrətini Azərbaycanın!

### 3

Oxucum, gəl səni tanış eyləyim,  
Söz açım başqa bir qəhrəmanımdan;  
O mənim qoruyur şeiriyyətimi,  
Mən artıq sevirəm onu canımdan.  
Böyük Rusiyadır ana torpağı,  
Quşlar qanad salır bu tərlanımdan.  
Qoşa ulduzumdur Aleksey, Hüseyn,  
Şəfəqlər saçırlar asminanından:  
Sevin siz onları cüt qardaş kimi,  
Qələmə aldiğim bu dastanımdan.

### 4

Təyyarə meydanı, qazma daxmalar,  
Ətrafdə hökm edir çovğun, şaxta, qar;  
Varya keşik çəkir bayırda yalqız,  
Əlində avtomat, gəzir aramsız;  
Ona tapşırılıb benzin anbarı;  
Gəlir, hücum çəkir şimalın qarı,  
Bir yandan da yuxu yumur gözünü,  
Fəqət o qorxmayırla, bəzən özünü  
“Donmayım” – deyərək yumruqla vurur,  
Poladdan tökülmüş heykəl tək durur.  
Sabahı ayaqda açır gözüyle.  
Sanki söhbət edir Varya özüyle:  
Deyir: “Partiyadır göz olan bize,  
O qayğı göstərir hər birimizə.

Daima ruh verir, cəsərət verir,  
Şaxtada, çovğunda hərərət verir.  
Boran qoparsa da min tufan əgər,  
Mənə etməyəcək şaxtalar əsər.  
Yağsa da üstünə şimalın qarı,  
Salxım buz tutsa da qıvrıım saçları  
Onun əsgərləri donmasın gərək!..”  
Varya qarlı düzə göz yetirərək,  
Görür yaxınlaşır ona bir nəfər,  
Bürünüb qar kimi dona bir nəfər.  
Varya tez ayrılır düşüncələrindən,  
Səslənir gələnə durduğu yerdən:  
– Dayan!  
– Özgə deyil.  
– Söylə parolu!  
– Parolu söyləyim? – “Həqiqət yolu!”  
Varya silahını salır ayaqdan,  
Yaxınlaşır ona bizim qəhrəman.  
– Hərçənd ki, əsgərsən, qorxursan deyən?  
– Əzəldən düşmənəm qorxu ilə mən.  
– Yaxşı a, qoy görək, küyləmə bir az.  
– Leytenant, keşikdə səhbət yaramaz.  
– Oldu!  
Hüseyn girir qazma daxmaya,  
Quşbaşı qar yağır geniş səhraya.  
O durur dağ kimi əlində silah,  
Şaxtaya hökm eyləsə, coşsa da hərgah,  
Yağsa da üstünə şimalın qarı,  
Ancaq buz tutacaq qıvrıım saçları.  
Acizdir öündə qoca təbiət,  
İsidir qəlbini sevgi, məhəbbət...  
Onun keçmişindən söz açmadım mən,  
Şerim danışmadı rus gəlinindən.  
Mən onu yazmadım dağda qar kimi,  
Təravətlə gülən ilk bahar kimi,  
Nə maral, nə cüyür, nə ceyran dedim,  
Nə də ətir saçan gül, reyhan dedim.

O, mənim gözümdə nə lalə oldu,  
Nə da axan bulaq, şəlalə oldu.  
Belə bir təsvirə yol verməyək, gəl.  
Başqadır zəmanə, başqadır əməl.  
O deyir: "Mənimdir bu ana torpaq".  
Vuruşur inadla əlində yaraq.  
Mən də rəsm edirəm bu surətini,  
Vətən torpağına məhəbbətini.  
Səngərlər susanda, vuruş bitəndə,  
Bir böyük şəhərdə, bir göy çəməndə  
Onu qarşılıq tər gül içinde.  
Geniş bir tarlada, sünbül içinde.  
Arxayın günlərin o dilberindən  
Başqa bir əsərdə söz açaram mən;  
Deyib danışaram yenə də ondan,  
İşindən, gücündən, təzə toyundan...  
Belkə, Varya özü rəşadətilə,  
Geniş dünyamızda məharetilə  
Tanıdacaq sənə bir gün özünü,  
Qoyacaq kölgədə şair sözünü.  
Hələ səngərdədir o sadə insan,  
Sabah nə olacaq, göstərər zaman.

## 5

Sanma igidlərim asimandadır,  
Aleksey Hüseynlə sıx ormandadır.  
Nəhəng maşınları qalın budaqlar  
Meşə kənarında gizlində saxlar.  
Onların yanında çatıb baş-başa,  
Mənim igidlərim oturub qoşa.  
Könül dərd əlində kövrəlməzmi tək?  
Oxucum, onlara gəl yaxın gedək,  
Görek nə danışır bu qəhrəmanlar.

## Aleksey

– Döyüşü ruhanır gərgin zamanlar  
Atəş halqasını keçib yönəldim,  
Dərhal məntəqənin üstünə gəldim.  
Ancaq bilmədim ki, bu necə işdi,  
Əllərim titrədi, halim dəyişdi!

## Hüseyin

– Deməli, qorxmusan, gəl etiraf et!

## Aleksey

– Yox, əsla! Qorxmadım, sarsıldım, əlbət  
Sən bilirsən axı əsil rusam mən,  
Canımdan əzizdir sevdiyim Vətən.  
Düşmən əlindeki o yer mənimdir,  
Əsaretlə qalan həmvətənimdir.  
Mən bunu bəlkə də unudam deyə,  
Qapadım gözümü bircə saniyə.  
Bu zaman, soruşma məndən, nə gördüm,  
Baxmadan, elə bil, bir səhnə gördüm.  
Gördüm ki, körpələr bulanıb qana,  
Analar saç yolur, gəlir fəğana.  
Gördüm ki, əl atır bir zabit qızı,  
Üzündən, gözündən qan-sıza-sıza  
Gəlinlər ağlayır dəhşət içinde!  
Namus ayaqlanır vəhşət içinde.  
Yerdən xitab etdi mənə sanki rus:  
“Hər şeydən ucadır qeyrətlə namus.  
Demə ölü sənin vətəndaşındır,  
Sən böyük Vətənin qoru şanını,  
Ellər alqışlaşın qəhrəmanını!”  
Qulaq asıb səsə, ondan ruh aldım,  
Kəndə bombaları sürətlə saldım.  
Bir gilə axmadı, düzdür, göz yaşım,  
Deyəsən, ilk dəfə ağardı başım.

Çünkü uçurduğum o yer menimdi,  
Düşmənlə bir ölən – həmvətənimdi...

### Hüseyin

– Sən, əger, etməsən yurduna çara.  
Sağalmaz aldığı bu dərin yara.  
Sən belə ağrışan ana torpağa,  
Vətən həmişəlik düşər dustağa.

### Aleksey

– Coxdan keçib getdi bu ağır hallar.

### Hüseyin

– Arzular, əməllər, şirin xeyallar  
Bəzən heçə dönür toplar dinəndə.

### Aleksey

– Mən də bombaları salanda kəndə  
Dedim: Əl atmasa həkim biçağa,  
Xəstə şəfa tapıb durmaz ayağa.  
Söhbət edir belə iki qəhrəman.  
Yanaşır onlara Varya bu zaman;  
Hüseyn görür onu, qalxır ayağa  
Söyləyir:  
“Doğrusu, məktub yazmağa  
Macalim olmayıň havaxtdan bəri.  
Mən gedim...”  
Aleksey haman sözləri,  
Yaxşı dərk eləyir;  
Hüseynim gedir,  
Qoşa sevgilini belə tərk edir

Aleksey

– Varya, a sevgilim!

Varya

– Əzizim, nə var?

Aleksey

– Varya, yadindamı keçən zamanlar,  
Krim qucağına almışdı bizi?  
Çıxardıq gəzməyə Qara dənizi.

Varya

– Yaxşı yadimdadır, gümüş ləpələr,  
Moruqlu meşələr, yaşıl təpələr...

Aleksey

– Onda bülbüllərə qulaq asardım,  
Səni öz bağrıma bəzən basardım,  
Öperdim qərənfil dodaqlarından  
Bax, belə.  
Qovağın budaqlarından  
Süzülən nurunu toplayıb qəmər  
Girdi buludlara, qaraldı göylər...  
Qanlı vuruşlarda yazdığınım insan  
Demə ki, aşiqdir, yoxsa qəhrəman?..  
Məndə günah varmı birləssə əgər  
Odların içində sevən ürəklər?!  
Mənim qəhrəmanıım qalxıb havaya:  
Od-alov yağıdır, girir davaya.  
Ona çox görmə sən, gəl, bu anları:  
Vuruş bəzən udur qəhrəmanları  
Bəlkə bu dəmləri o, nemət sayır,  
Sevdalı çağları qənimət sayır.  
Bəlkə təbiidir onunçun bu hal,  
Qoy bizi yormasın bu sorğu-sual!

Gecədir, görmeyir yenə göz-gözü,  
 Dayanır işıqla göylərin üzü.  
 Evlərin ürəyi qopur yerindən,  
 Sarsılır varlığı top səslərindən  
 Ruslar Avropaya açdı pəncərə,  
 Elə bil nur saçdı asiman yerə.  
 Buradan yayıldı şirin dileklər,  
 Buradan ucalıb odlu ürəklər  
 Tutdu yer üzünə ürfan çıraqı,  
 Nura qərq elədi qonşu torpağı.  
 Burda Lomonosov qalxdı, parladı,  
 Oldu kainata dühası məşəl.  
 Puşkin "Onegin"i yazıb gurladı,  
 Gül açdı qəlbində ölməyən əməl.  
 Burda Belinski eylədi üsyən  
 Cəhlə, əsaretə öz kamalıyla.  
 Bu yerdə Nekrasov hələ o zaman  
 Öyündü yurdunun istiqbalıyla.  
 Ürəkdən sevdi el sənətkarını,  
 Sevdi şair kimi, vətəndaş kimi.  
 Repin sərf eləyib könül varını  
 Cəvahir yaratdı, bir nəqqaş kimi –  
 Çekdi "Burłakını" böyük inadla  
 Öyündü möhtəşəm Petroqradla.  
 Burda Çaykovski öz zəkasını  
 Verib sənətinə, bəyaz gecələr,  
 Yazdı gəlecəyin simfoniyasını.  
 Bu yer rus yurdudur, rus torpağıdır,  
 Səadətin nurlu gur mayağıdır.  
 Nevanı qoynuna alan bu şəhər  
 Qaldırdı göylərə sənət məşəli.  
 Burda insanlığın güldü əməli,  
 Mədəniyyət aldı buradan alem,  
 Qudurğan qonşular yedi dərdü qəm.  
 Bağırib söylədi: "Cox nahaq yere  
 Ruslar Avropaya açdı pəncərə!"

Bu kitab qaldırdı, o çekdi yaraq, –  
Avropa od qoydu gendən baxaraq.  
Böyük bir dövlətə nankor qonşusu  
Ə davət bəslədi, köpükləndi su.  
Töküldü Baltikə sel kimi qanlar,  
O zamandan bəri qopub tufanlar,  
İndi bu şəhəri qorumaq üçün  
Sürür oğulları qazmalarda gün.  
Quru ot üstündə Hüseyn uzanır,  
Fənərin içində para şam yanır.  
Tutqun kal səsilə telefon yenə:  
“Dur gəl, sözüm vardır!” deyir Hüseynə.  
Odlar ölkəsinin qəlbi, ürəyi  
Yüyürüb yerindən alır dəstəyi:  
– “Moskva” dinləyir...  
Baş üstə!  
Oldu!  
Nə var, şahinimin kefi duruldu?!

## 7

Daşınır vağzala məsum uşaqlar.  
Kiminin əlində oyuncağı var.  
Kiminin göz yaşı süzülüb axır,  
Kimi məlul-məlul dinmədən baxır  
Körpələr Qafqaza düşərkən yola,  
O, keşik çəkməyir göydən vağzala.  
Hüseyn göydə deyil, yiğincaqdadır,  
Dumanlı-tüstülü bir otaqdadır.  
“Papiros çəkməyin!” deyə divardan  
Asılmış yanaklı soluq bir elan...  
Dinməz, döyüşçüyü yemək verməsən,  
Təki papirosu etmə qədəğən.  
O, deyir: “Havada deyil bu mümkün  
Döyüş zamanları çəkəsən tütün.  
Yerde də qadağan olmuş gecələr  
Od yaxmaq, nə bilim ki, işıq gələr.

Yerin altında bəs bilmirik niyə  
İzin verilməyir papiroslar çekməyə?!”  
“Hanı korlama” deyib bir pilot  
Uzadır dostuna papiroslar od.  
Alır o, tüstüyə bürünür otaq,  
Gedir yer altında şirin yiğincaq.  
Hüseyn bu iclasda, bu otaqdadır,  
O, ayaq üstündə bir bucaqdadır.  
Soruşur birisi: “De görək, niyə,  
Bakıda olmadın daxıl firqəyə?”  
Hüseyn deyir: Yaşım azdi... bu zaman  
Verilir dalbadal yenə həyəcan.  
İgidlər quş kimi cumur meydana.  
Gərək qərq olunsun qan deyən qana!  
Yarır göy üzünü iti ox kimi  
Mənim iftixarım, cəlalım yenə,  
Yarır ki, Nevaya qan çılenməsin,  
Parlasın gün kimi halalım yenə.  
Onun dalışınca yarır mənim də  
Odlu üfüqləri xəyalım yenə...  
Günün şöləsində gümüşdü, ağ-ağ  
Çıxır buludlardan altı yapalaq.  
Edir bizimkilər qəbul davarı.  
Dəlir qatar-qatar gülə havanı,  
Hüseyn atəş açır, söyləyir: – Alçaq,  
Sənmi söyləyirsən: “Asiman ancaq  
Ari irqinindir...”  
Qafqaz ucadır  
Şah dağının başı haça-haçadır,  
Onun təpəsində ilk gündən mənim  
Buludlar içində durur məskənim!..  
Hüseyn atəş açır, düşmən yan gedir,  
Fəqət qan tökməyə durmadan gedir.  
Bir qızıl şahın də basır düyməni.  
Deyir ki: “Qoymaram, qoymaram səni  
Məsum körpələrə qan uddurasan”.  
Saxlayıb iclası elə bu zaman,

Süzür vuruşmanı igid pilotlar.  
Açılır güllelər hey qatar-qatar,  
Günün şöləsinin girib altına.  
Bir düşmən yönəlir vağzal tərefə.  
Hüseyn qalxıb həmən göyün qatına,  
Şığıybır anda cumur hədəfə.  
Düşmən qəzəblidir, durmadan gedir,  
Hüseynin qəlbindən qara qan gedir.  
Deyir: "Nə üzlə mən enerəm yerə,  
Əgər divan tutsa o, körpelərə?"  
Məhəret işlədib kəsir yolunu,  
Yenidən cəlb edir döyüşə onu.  
Düşmən qəbul edir. Gəlir üz-üzə...  
Fəqət neyləyəcək gecə-gündüzə?  
Hüseyn əlverişli vəziyyətdədir,  
Bəs atəş açmayırla nə niyyətdədir?!  
"Daraqlar boşalıb, indi neyləmək?  
Döyüş meydanını tərk edim gərək...  
Bu olan iş deyil, o kor yapalaq  
Məni pəncəsindən buraxmaz ki, sağ.  
Bir də yoldaşlarım nə deyer mənə?..  
Yox, gərək vuruşam, vuruşam yenə".  
O gəlir qərara. Elə bu zaman  
Alovlanıb enir yere xaçnişan.  
Bir qibtə oyadır bu zəfər onda,  
Yeni qüvvət duyur Hüseyn qolunda.  
Birdən gur səs ilə deyir ucadan:  
– Gulləm yoxsa əgor, üsul var: Tapan!  
Sonra qanadını o, silkələyir  
Demək, "mən hücumu keçirəm!" deyir  
Yanaşıb arxadan bu dəm düşmana,  
Bir zərbə endirir. Bəlkə də ona  
Yerdən yoldaşları "afərin" deyir,  
Bunu kəşf etməyi bələlik şeir.  
Qara bir xətt çəkib sonsuz göylərə,  
Enir od içində bir maşın yere.  
Qaçdı sağ qalanlar, nə atəş, nə səs...  
Enir paraşütlə yera bir nemes,

Üç igid şahinlə qayıdır geri,  
Leytenant tərk edir mavi göyləri.  
Enir meydançaya, oturur yerə,  
Bacı yaxınlaşır tez igidlərə:  
– Yaran yoxdur? – deyə soruşur ondan.  
O, gülüb yapışır qızın qolundan.  
Fırqə katibi də yanaşır ona,  
Söyləyir ellərin igid oğluna:  
“Sən, “bitərəf” kimi qalxdın göylərə,  
Bir kommunist kimi enirsən yerə!”  
Hüseyn raport verib komandirinə,  
Yönəlir katiblə iclas yerinə.  
Qapqara gözləri fərəhdən gülür,

## 8

Onun əvəzinə yollanıb yenə  
Xəbər aparıram mən evlərinə.  
Dərələr keçirəm, dağlar aşıram,  
Bakıya müjdəylə yaxınlaşıram  
Budur, önmədədir təpəsi qarlı  
Qafqazın möhtəşəm sıra dağları.  
Budur, Azərbaycan – Şirvan, Qarabağ,  
Vətənin sevdalı göy yaylaqları...  
Budur, six meşələr, ceyran düzləri,  
Xəzər, mavi Xəzər, Bakı bağları,  
Budur, ölkəmizə yanacaq verən  
Zavodlar, Bakının six buruqları.  
Budur, Qız qalası – gözel abidə,  
Onun məğrur duran qədim tağları.  
Budur, köhhnə şəhər, qoynunda bir vaxt  
Keçmiş Hüseynimin şirin çağları.  
Enək yerə, üstünə məhbəbətlə, gəl,  
Öpək sədaqətlə bu torpaqları.  
Budur, sağ tərəfdə kiçik bir bina,  
Hüseynin evində qəmgindir ana.  
Qaldırıb göylərə titrək əlini,  
Söyləyir: “Sən yetir kömək əlini!”

Onun məsum səsi enir, ucalır.  
Axşam yavaş-yavaş qartıb qocalır.  
Səhər öz taxtına dönəcək indi,  
Yeddi qardaş belə sönəcək indi.  
Bir azdan ucuşar quşlar yuvadan,  
Ana əl çəkməyin xeyir-duadan.  
Qəlbini qırmayın, çünki anadır.  
Onun etiqadı asimanadır.  
Asiman söylədin, nədən yerdəsən?  
Ruhum səmadadır, bədən, yerdəsən?  
Neçin düşdün uzaq qəhrəmanından?  
Nə dəniz, nə torpaq qəhrəmanından  
Ayırmaz deyərdin bircə an səni,  
Tənələr vuracaq odlar vətəni.  
Hani, söylə görüm, Hüseyn hardadır?  
Bəlkə qəhrəmanım indi dardadır?!  
Tez onun yanına, ey xəyal, gedək!  
Qaldır qanadında məni, al, gedək!

## 9

Götürmiş ağızına boran hər yamı,  
Açıq, soyuq salıb dildən insəni.  
Fəlakət ölümlə verib qol-qola,  
Canavarlar kimi çıxmışdır yola.  
Alova, tüstüyə həsrət ocaqlar,  
Baxdıqca insənin bağrını dağlar.  
Hüseyn göydə deyil, bu gün yerdədir,  
Bir ünvan axtarır, o, şəhərdədir.  
Göz dikir sūretlə imarətlərə,  
Göydən alov yağır, od yağır yerə.  
Toplar, ağır toplar verməyir aman,  
Qırılmış şüşələr çarparalardan,  
Örtülmüş aynalar kərpiclə, daşla,  
Səfərbər şəhərdə bəzən təlaşla,  
Bəzən əzəmetlə keçir adamlar,  
Səngərə çevrilib sırayla damlar.

Kimdir üfüqlərə baxır kədərlə?  
Ürəkdən bağlıdır gərgin şəhərlə!  
Puşkin, böyük ustad, ölməz sənətkar,  
Gəlir əldə silah, saçlarında qar.  
Gəlir rus xalqının böyük övladı,  
Gəlir qorumağa Leninqradı!..  
Bir gəlin aclişa üstün gəlməyə,  
Ruhəni qidalanıb, ac dincəlməyə  
Getmiş operaya. Sənət ocağı  
Olmuş pənah yeri qışın sərt cağı.  
Zalda hökm eləyib rüzgar əssə də,  
Şaxta qılınc kimi onu kəssə də,  
Unudub hər şeyi səhnəyə dalmış,  
Gəlini qoynuna musiqi almış.  
Tatyana Larina, məsum rus qızı,  
Təmiz bir eşq ilə, o vəfasızı –  
Dostunu anarkən, elə bu zaman  
Əsrimin qızı da köçmüs dünyadan,  
Kürsüdən sürüşüb yixilmiş yana;  
Puşkin xəbər tutub acılmış ona,  
Gözəl Tatyananın taleyi qədər  
Bu gəlin eyləmiş onu mükəddər.  
O, qisas almağa götürmiş yaraq...  
Budur, meydançada şaha qalxaraq  
Ceyneyir gəmini Petronun atı,  
Qoruyur o dəxi bizim həyatı:  
“Ruslar basılmayıb, basılmaz!” deyir  
Göylər də boz rəngli bir şinel geyir.  
Gurlayır dalbadal hərbi gəmilər.  
Soruşur parolu Hüseyndən şəhər,  
“Qalibiyyət!” – deye o, cavab verir,  
Bu hökmü azadlıq, inqilab verir!  
Bu əməl hər vuran ürəkdə vardır,  
Damda keşik çəkən o bəstəkardır.  
Pioner, ağ saçlı qoca, qız, qarı  
Döyüşdə izleyir mərdə oğulları.  
Barrikadaları qurur yan-yana,

Deyir ki: "Olmaram təslim düşmana!"  
Dolanır şəhəri o qəhrəmanım,  
Ümidim, pənahım, arxam, gümanım  
Əlində zərf, gəzib tapır ünvanı:  
Qaynayıb, başına vurur al qanı.  
Nə iş, nə idarə, nə də bir insan;  
Hər tərəf daş, torpaq, dəmir, laxta qan...  
Dünən bu yerdəki böyük bir bina  
Bu gün uçurulub olmuş virana.  
Baxıb imarətə o, dönür geri,  
Artıq tərk eləsin gərək şəhəri.  
Bu zaman yanından bir cavan keçir,  
Əsgər olmasa da qəhrəman keçir:  
Ermitajdan gəlir; üç gündən beri  
Sənetin ən qədim abidələri  
Mötəbər bir yere daşınsun deyə,  
Almış adamları səfərbəyliyə.  
Acıdan ölse də güdməyir çörək,  
Yaşayır sənetə könül verərək.  
Mənim qəhrəmanım gedərkən yenə  
Çıxır qabağına bir özgə sehnə;  
Saxlayıb yolundan cezb edir onu:  
Bir alim sindirir pianosunu  
Evi qızdırmağa, qızı xəstədir;  
Deyir: "Qoy isinsin, o can üstədir.  
Əziyyət çekməsin bir neçə günlük".  
Səkidə balaca bir qız çəkir yük!  
Qişın çovğununda, qışın qarında  
Bir gilə su yoxdur binalarında.  
O gedir şaxtada inadla, budur,  
Qızçığazın yükü bir qazan sudur.  
Durdu bir anlığa o, birdən-birə  
Düşdü qar üstündə, yixıldı yerə.  
Əyilib yapışır Hüseyn qolundan,  
Gedəni qaytarmaq olmaz yolundan.  
Sanki qız dünəndən donmuş, soyuqdur,  
Ölümün qəlbə yox, vicdanı yoxdur!

Qıydı qızçığaza vaxtından əvvəl...  
Şəfqət bacıları gəldi əlbəəl.  
Qızın üzərinə şinə saldılar,  
Bu bir vəzifədir, dərhal aldılar,  
Yonəlib getdilər uzağa doğru.  
Fəqət kirşədəki ləngər vuran su  
Baxır qızçığazın sanki dalınca.  
Şaxta dönür kəsen yalın qılıncı.  
Donur qazandakı su yavaş-yavaş;  
Hüseynin qəlbindən asılı bir daş  
Baxır. Hər şey baxır, gözü var kimi,  
Baxır dərdi olan adamlar kimi.  
Sahibsiz kirşənin bu qəmgin hah,  
Onun dilsizliyi, dərdi, məlah  
Elə bil ki, deyir: “İndi gələr qız,  
Mənim qar altında qoymaz o yalqız...”  
Oxucum, soruşma məndən – nədir bu?  
Həyat əsərindən bir səhnədir bu!  
Vuruşlar yaratdı bu faciəni,  
Mən ancaq aşına edirəm səni.  
Sanma ki, heyrətlə baxıb dayındı,  
Yenə leytenantım qəzəblə yandı.  
O, göylərdə qanad çalmağa getdi,  
Qızın qisasını almağa getdi!..

## 10

Cavan bir general gezir otaqda,  
Hüseyn qarşısında durur ayaqda.  
O, deyir: – Dinlədim səni, leytenant,  
Qisas almaq üçün içdiyin bu and  
Bir günlük olmasın!  
– Yoldaş general!  
Bir dəfə havaya uçmaz ki; qartal,  
Onun məskənidir, geniş üfüqlər.  
General söyləyir: – Yaxşı, bəs səhər?  
– Səhər də uçaram öz növbətimi.

– Azərbaycan oğlu, məhəbbətimi  
Sən çox qazanmışsan, olsun!.. Yaxın gəl!  
General uzadıb xəritəyə ol;  
Hüseynə söyləyir: – Budur, yaxşı bax!  
Aleksey buraya indi ucacaq.  
Bu bir qəsəbədir, bu dəmir yolu,  
Burda sisternalar durur boş, dolu.  
Onlardan bir əsir qalmasın gərək!..  
Hüseyn xəritəyə göz yetirərək  
– Oldu! – söyləyince  
Cavab alır: “Get  
Uçuşun planı hissənidədir”.  
Hüseyn dərhal edir əmrə riayət,  
Şığıyır bayıra, meydana gedir,  
Sevincə tərk edir generalını.  
Bizim bu dağların gənc qartalını  
General seyr edir, “Oğuldur!” deyə,  
Sonra zəng eləyir dərhal hissəyə,  
Hüseynin haqqında o, verir xəbər...  
Qalxır asimanı qızıl şahinlər,

## 11

Gedir qərbə tərəf hücum çəkənlər,  
Gedir qatar-qatar, bomba tökənlər.  
Onları qoruyan qırıcılardır,  
Göydə Aleksey də, Hüseyn də vardır.  
Budur o məntəqə, vaqonlar budur,  
Hərəkətsiz duran maşın doludur.  
Budur sisternalar, budur o vağzal.  
Maşınlar qaçmağa tapmayırla macal,  
Ağır təyyarələr tökür bombanı,  
Basıb ayaqlayırla qaçan-qaçanı.  
İnsan cəsədləri göydə fırlanır,  
Yanır stansiya, maşınlar yanır!  
Qorxusundan əzir tanklar topları,  
Qapqara tüstülər qalxır yuxarı.

Böyük vahimə var düşmən içində  
Sanki zəlzələdir ümman içində.  
Yenə hūcumçular hūcuma keçir;  
Faşist saldatını ot kimi biçir,  
Ağır təyyarələr qayıdır geri,  
“Çaykalar” qoruyur bizimkiləri.  
Alovdan, tüstüdən tutulur nəfəs,  
Bu zaman görünür bir neçə “yunkers”.  
Şığıyb döyüşə “çaykalar” girir,  
Ağır maşınlara, demək, yol verir.  
Onlar tez aradan çıxınılar gərək,  
Pulemyot dalına sinə gərərək  
Səmada, torpaqda düşür qırhaqır.  
Yerdən alov qalxır, göydən od yağır.

## 12

Yarıb ildirim tək sonsuz göyleri,  
Dönür Alekseylə Hüseynim geri.  
Tuturlar onları qəfil atəşə,  
Gizləyir dostları qalın bir meşə.  
Ağaclar üstlüyə uçub gedirlər...  
Aleksey geriyə qalır bir qədər.  
Azalır sürəti, enir anbaan,  
Qonur bir tarlada yerə, qəhrəman  
Hüseyn görür onu; çatılır qaşı,  
Namərd qoyar darda dostu, yoldaşı.  
Uçub ağacların lap üzərindən,  
Yayınır düşmənin nəzərlərindən.  
Azacıq keçmədən qayıdır dala,  
Budur, Alekseyin qonduğu tala,  
Fürsəti vermədən eyleşir yerə,  
Ölüm heyrət edir o hünərvərə.  
Budur, sağ tərəfdə bir təyyarə var,  
Onun qanadından topla vurublar.  
Taleyi əliylə mixlanıb yerə,  
O, həsrət qalacaq mavi göylərə...

Aleksey yanaşır əməl dostuna,  
Həyecan içində söyləyir ona:  
– Həyatla oynamalı! Niyə enmisən?  
– Mənə bu enməyi əmr etmiş Vətən!  
– Vətən yaşamağı bize əmr edir.  
– Düzdür, yaşamağı...  
Tez ol, vaxt gedir!  
Aleksey od vurub təyyarəsinə,  
Sanki nəzər salır öz yarasına.  
Alov hücum edir dilsiz maşına,  
Burulur tüstülər. Öz yoldaşına  
Hüseyn: – Tez ol, – deyir...  
O, dərhal cumur,  
Qartalın yanına bir qartal cumur,  
Hüseyn: – Kabinada otur, – deyir, sən,  
Aleksey söyləyir: – Şimalliyam mən.  
Şaxtaya, çovguna öytənib canım...  
Qanadın üstündə o mehribanım  
Uzanıb deyir ki: – Mən hazırlam, sür!  
O qalxır, göyləri heyret bürüyür.  
Meşənin üstüyle uçurlar yenə,  
Şaxta deyir: “Tez ol, onu ver mənə!”  
Baxır aşağıdan qurd kimi dərə:  
“Yox, o mənimkidir!” deyir göylərə.  
İrade söyləyir: “Aleksey ancaq  
Mənimki olmuşdur, mənim olacaq!”  
Bəzən üzərinə yorğunluq qonur.  
Kəsiliş əlləri, vücudu donur,  
Yalayıր üzünü arabır duman,  
Gedir Alekseyim... Gedir qəhrəman.  
Gələcək vuruşlar yaşıdır onu,  
El gücü eyləyir möhkəm qolunu.  
Məftildən yapışış göstərir səbat,  
Onu unutdurur əzabı həyat.  
İşləyib keçsə də saxta canından.  
Qələbə çılmayırlar, ötür yanından  
Boran da, ölüm də, min məşəqqət də.  
O yenə qalibdir bu təbiətdə.

Gedir iradəylə, gedir hünərlə,  
Gedir ki, qovuşsun bir gün zəfərlə  
Yenidən düşmənə zərbə çalmağa,  
Əcəl məhv olmağa, həyat qalmağa,  
Yenidən düşmənə qızğın davaya!  
Onlar çətinliyi almayırla  
Yenə hər tərəfdən atəş açırlar,  
Yenə yer üzündən alov saçırlar,  
Görünür hər yanda ağ-ağ tüstülər,  
Olmaya dustağa düşəcək hünər!?  
Yolunu kəssə də ölüm anbaan,  
Təslim olmayacaq bizim qəhrəman,  
Yayınib düşmənin o, nəzərindən,  
Uçur ağacların lap üzərindən,  
Atəş halqasını keçmişdir artıq,  
Zülmətin əlindən boğulmaz işq!

### 13

Endi qəhrəmanım səmadan yerə.  
Çıxdı kabinetdən baxdı ilk kərə  
Gördü ki, az qalib donsun Aleksey,  
Bir alov parçası olub indi key.  
Ovxaladı onu; gördü gəlirlər,  
İstədi zarafat etsin bir qədər  
Örtdü Alekseyin üstünü dərhal,  
Baxdı gələnlərə alici qartal.  
Yüyürüb köməyə döyüş dostları,  
Sürətlə gəldilər Hüseynə sarı.  
Gördülər leytenant sağ-salamatdır,  
Məğlub olan ölüm, qalib həyatdır.  
Sevindilər; azca keçmədi yenə  
Qondu qəm-qubarı sıfətlərinə.  
— Aleksey dönəmeyib... — dedilər geri  
Çağırıldı köməyə qoç igidləri,  
Gülərək dostunun üstünü açdı,  
Sanki günəş doğub yerə mur saçdı.

Ovub Alekseyi əməlli qarla  
Gətirdilər cana, “Gəlsin baharla  
Yenə də üz-üzə...” deyə, qalxaraq  
İçirtdi dostları ona tünd araq.  
Arxayın olunca Hüseyn yönəldi,  
Yeyin addımlarla hissəyə gəldi...  
Bir vüqar duyaraq onun səsində,  
Yer, göy alqışladı bu qəhrəmanı.  
Azca keçmədi ki, təyyarəsində  
Çəkdilər yenə bir ulduz nişanı.

## 14

Bayırda qoparır toplar qiyamət,  
Torpağın altında gedir ziyafət.  
Bu sadə məclisdə bir təmtaraq var,  
Yağlı balıq, çörək, pendir, araq var.  
Hüseynin ən yaxın döyüş dostları,  
Aleksey, yanında *mehriban* yarı,  
Bir məclis düzəldib torpaq daxında,  
Bu təltif gününü salmışlar yada.  
Biri deyir: – Azca dardur yerimiz....  
– Nə olsun, genişdir üreklerimiz  
Günəşli, ulduzlu asiman kimi! –  
Deyərək yerindən pəhləvan kimi  
Aleksey tərpənib ayağa qalxır,  
Hüseynin döşünə fərəhli baxır.  
Deyir: – Nə söyləyim ki, olsun yeni.  
Yarasır dostuma Lenin ordeni!  
Hüseynin Varya tək bir qızı olsa  
Qiyamət olacaq!...  
– Hər şey düzələr.  
Ulduz da parlayar, gözəl də gələr.  
Hər kimdə vardırsa şöhrətlə qamət  
Qızlar dünyasında eylər qiyamət.  
Dayan, düşmənləri əzişdirək qoy,  
Hüseynə edərik yaxşıca bir toy... –

Deyib gülümseyir dostlardan biri.  
Yer göyü toplayır, asiman yeri.  
– İçək sağlığına Hüseynin, – deyə  
Varya piyaləni qaldırır göye...  
Bayırda qoparır toplar qiyamət,  
Torpağın altında gedir ziyafət.

## 15

Gedir mənzilinə göylər gəlini,  
Yığışır keçməyə qaranlıq gecə.  
Qalxacaq döyüşə Hüseyn indicə,  
Uzadır qələmə birdən əlini.  
Durur söz ordusu salama, yazır,  
O, salır fikrini nizama, yazır:  
“Bağışla, sevgilim, mehriban gözəl,  
Kağız yazmayıram xeyli zamandır.  
Səndən üzməmişəm birçə gün də el,  
Deme “Hüseyn məni atmış”, amandır!..  
Bilirəm könlünü sixır iztirab,  
Keçən məktubuna verirəm cavab.  
Deyirdin: “Döyüşə gir ehtiyatla...”  
Bəli, vuruşuram əzm-səbatla.  
Deyirdin: buradan bir xəbər yazım...  
Qızğın döyüşlərdən səhnələr yazım.  
Əgər qayıtmamasam Azerbaycana,  
Boyansam döyüşdə hərgah, al qana,  
Qaralar geymə, gəl, sevimli canan,  
İgidə meydanda ölmək şərəfdür!  
Döyüşdə maşınla etsə də tufan  
Yenə də gülleyə insan hədəfdür.  
Əgər həlak olsam, günün birində,  
Olsun... Az tökmədim düşmən qanını.  
“Hüseyn Leninqrad üfüqlərində  
Ellərin yolunda verdi canını...”  
Belə söyləsələr haqqımda mənim  
Onda fəxr eləyər doğma vətənim!

Daha nədən yazım? Arabir səhər,  
Nurlu dan yerinə dalsanız əger  
Canlandırar aydın üfüqlər məni,  
Şəfəqlər qoynunda gösterər məni...”  
Günəşin qazmaya düşdü şəfəqi,  
İgidim hörmətlə bükdü vərəqi,  
Qoydu əzizləyib isti qoynuna,  
Eşqin ərmağam – ad verək buna.

## 16

Səhərdir, hər tərəf bürünüb çənə,  
Mator gurultusu hökm edir yene;  
Maşınlar yağılanır, salınır işə,  
Nə gündüz, nə gecə yatmayırlı meşə.  
Qırılıb tökülr körpə budaqlar,  
Onun da bağını zəmanə dağlar.  
Quşlar uçub gedib yuvalarından,  
Sevimli, mehriban havalarından  
İndi özgəleri zövq alır hərdən.  
İndi barıt iyi gəlir bu yerdən...  
Ürəkdən sevsəm də yaşıl baharı,  
Fəqət Rusyanın birinci qarı  
Az məni özünə cəzb etməmişdir,  
Hələ xatirimdən heç getməmişdir:  
Donmuş çay üstündə seyrə çıxdığım,  
Bəzən sürüşəndə çəkib yiğdiğim  
Rusiyalı qələm dostlarım mənim,  
Onda ki, olmuşdu bir kənd məskənim.  
İndi qış fəslidir, qar da çox yağış;  
Yağış isteyince, fərqi yox, yağış.  
İndi nə xizəkli insan görüürəm,  
Nə canan görüürəm, nə can görüürəm,  
Nə çinar, nə qovaq cəzb edir məni  
Nə də şairanə parlaq gecəni  
Nəzərə almırəm, indi təbiət  
Sərtləşib... Gör, necə indi hər həyət

Arxayın günlərdən uzaqdır, uzaq;  
İndi təbiətlə danışır yaraq.  
İndi qış özü də bir səfərbərdir;  
Onun da xəyalıancaq zəfərdir.  
Budur, yar-yaraqlı gəlir uzaqdan  
Mənim igidlərim, onlar bayaqdan  
Soruşma haradan hara gedirlər?  
Uçuşdan, vuruşdan söhbət edirlər.  
Budur, o Varyadır, boz şinel geyən,  
Sizinlə etmişəm onu tanış mən.  
Eşidin nə deyir:  
– İki gün əvvəl  
Niyə gecikmişdin? Bundan danış gəl!..  
Aleksey söyləyir: – Demişdim sənə,  
“Qonaqlıq” verirdi almanlar mənə...  
Çox yaman qızışdı “ziyafətləri”;  
Qayıdır gələndə “məclisdən” geri  
Yolda iki nəfər düşdü üstümə.  
Gülmək istədilər onlar tüstümə,  
Birini aşurdum, biri əkildi...  
Varyanın üzündən duman çekildi.  
Girdi igidlərlə yenə qol-qola,  
Meşənin içində düzəlib yola  
Şamların dalından gözdən itdilər  
Sevimli Varyayla bizim igidlər.

## 17

Varya, Alekseyin ürək yoldası,  
Məhəbbət həmdəmi, dilək yoldası,  
Alici gözlərlə baxır göylərə;  
Qoşulub, ele bil, bəxtinə, gedir;  
İndi yer qızını göylər cəzb edir.  
Nə qədər göylərə heyran dalsa da,  
Xəyalən süzərək qanad çalsada  
Torpağın eşqilə vurur ürəyi,  
Vətənə bağlıdır qəlbi, diləyi.  
O, yerdən, Aleksey buludlu göydən

Vuruşa girməsə öyünməz Vətən.  
Varya keşik çəkir yarlı-yaraqlı,  
Ümidi dostunun yoluna bağlı.  
Qayıdar Aleksey şəfəq sökəndə,  
Yenə görüşələr şahin dönəndə  
İndi o, yerdədir, göydədir yarı,  
Axtara bilsəydi sıx buludları!  
O nədir? Yenə də çaxnaşdı meydan!  
Gəmilər dalbadal verir həyəcan.  
Göyü xəncər kimi mərmilər yanır,  
Uzaqlarda vurub düşmən qaytarır  
Bizim təyyarələr... Od saçır hər yan,  
Topların səsindən sarsılır cahan.  
Varya keşikdədir əlində silah.  
Gəl, ona bir xətər yetirmə, sabah!  
İnsan düşünməyə tapmayırla macal,  
Tökülür meydana bomba dalbadal.  
Varya bir çalada uzanır yerə,  
Sovurur torpağı bomba göylərə.  
Alovdan səmaya çekilir hasar,  
Hər addım başında bir təhlükə var...  
Varyanı bir qəder sarsıdır heybət,  
O, dərhal eləyir özünü töhmət.  
Deyir: "Rusiyadır göz olan sənə,  
Qorxaq da düşməndir əziz vətənə...  
Sən apar özünü, gəl, saldat kimi,  
Qarşıla ölümü bir həyat kimi!"  
O, baxıb görür ki, bir anbar yanır,  
Yer alov görünür, göy işiqlanır.  
Görür ki, bir qədər sakitdir ara,  
Toxuyur özünü tez alovlarla.  
Təhlükə həddini aşmasın deyə,  
Vuruşur yanğınlı pəncə-pəncəyə.  
Yenidən bir dəstə yapalaq gəlir,  
Sanki nərə çəkib uçur dağ, gəlir.  
Tökülür yenə də bomba dalbadal,  
Varya sığınmağa tapmayırla macal.

Bu zaman bir bomba düşür uzağa,  
Dalğa vurub onu sərir torpağa.  
Varya deyir ki: "Mən sarsıldım, ancaq  
Rusiya ömründə sarsılmayacaq!"  
Sonra da bir qəlpe deyir başından  
Varya bu ağrını əsla yaşıdan  
Bir dəfə duymayıb; yixılır yere,  
Həsrətlə boylanır göy üfüqlərə...  
Artıq və qanlı var, nə bizimkilər,  
Qəmli gözlərilə seyr edir səhər.  
Seyr edir Varyanı – pərişan qızı...  
Böyük Rusyanın qəhrəman qızı  
Baxır həsret-həsret... Yaralı şamlar,  
Orda-burda uçuq, balaca damlar  
Baş-ayaq görünür, qaralır gözü.  
Hərlənir başına bütün yer üzü.  
Qızıl qar üstündə Varya can verir...  
Tale qərarını nə yaman verir!..  
Hanı bəs Aleksey, dostlar hardadır?  
Aslana car çəkin, maral hardadır.  
Gətirir dilinə Hüseynbalanı...  
Deyir ki: "Ölürəm, Aleksey hanı?  
Gəlsin vidalaşaq, axır zamandır...  
Dünyadan nigaran getmək yamandır!  
Mən ki... Alekseyi hər gecə... yarı...  
Gözlə..."  
açılmadı gül dodaqları,  
Qurtara bilmədi axır sözünü,  
Ölüm əl uzadıb yumdu gözünü.

## 18

Onu tapşırıldılar torpaq altına,  
Baharda dirçələn budaq altına.  
Bir də gülməyəcək ala gözləri,  
Bir də məhəbbətlə şirin sözləri  
Səhərin qoynuna yayılmayacaq,

Quşlar yuvasında ayılmayacaq  
Mehriban Varyanın zümzümesilə;  
Ötür bədi-səba hicran səsilə...  
Yox, əsla, bilirəm, dəyişir həyat,  
Olur təbiətde çox təbəddülət.  
Odur, çöllərdə, bax, görünür gözə,  
Qarların üstündə ləpirlər təzə;  
Bahar duran zaman qışın qəsdinə  
Gün doğar, nur saçar qarlar üstünə...  
Həmin bu ləpirlər əriyib itər,  
Yerde baş qaldırıb göy otlar bitər.  
Unudar dərdini bu sonsuz çəmən,  
Fəqət, əsla mənim nəzərlərimdən  
Günəş bu izləri silməyəcəkdir.  
Təbiət bacara bilməyəcəkdir,  
Hərlənib dövr edən yerlər, fələklər,  
Bu səsi hər zaman eşidəcəkdir:  
“Düzdür, bomba məni sarsıdı, ancaq  
Rusiya heç zaman sarsılmayacaq!  
Mən köçdüm dünyadan vaxtından qabaq  
Ki, matəm tutmasın bu ana torpaq.  
Qızların gülüşü fəğan olmasın,  
Vüsali çevrililib hicran olmasın.  
Gəzin, bu yerlərdə sərazad gəzin,  
Rahat dolansanız bu göy çəməndə,  
Demək, yaşayıram sizinlə mən də”.  
Bu səs gəzəcəkdir daim düzləri;  
Varyanın mənalı ala gözləri  
Güləcək baharın çiçəklərində;  
Onu yaşadacaq ürəklərində  
Böyük dövranımın mərd insanları,  
Bu günün, sabahın qəhrəmanları!..

## 19

Sakit buludlarda süzəndə hilal,  
Döndü yuvasına bir dəstə qartal.  
Meydanın üstündə bir dövrə vurdu,  
(Bizim şahinlərin adətidir bu)  
Sonra əzəmetlə endi torpağa,  
Gəldi fəlakətlə qabaq-qabağa.

## 20

Gecədir, göylərdə tək hilal gəzir,  
Yerlərin qoynunda bir xəyal gəzir.  
Məzan öpdükçə hörmətlə ruzgar,  
Düşür çohrəsinə iliq damlalar  
Ağlamaq bilməyən bir qəhrəmanın;  
Onu da sarsıtdı hökmü dövranın,  
Fikri pərişandır buludlar kimi,  
Gözləyir dostunu sözü var kimi.  
Lakin dünya məclis qurandan bəri  
O yoldan qayıdan olmamış geri!  
Aleksey gözləyir, baxır biqərar,  
Fəqət duyğusuzdur, dilsizdir məzar.  
O deyir: "Dərdimdən bixəbər yatan,  
Məni yalqız qoyub köçdün dünyadan,  
Eşit ki, yağıdan qisas alıram,  
Başına yağıdırıb bomba salıram  
Deyirəm ucadan: al, Varya üçün!  
Bu gülzar, bu dərə, bu dərya üçün!  
Al! Bu əvəzidir uçan tağların,  
Yuvasız quşların, solan bağların,  
Yetim körpələrin qisasıdır, al!.."  
Məzar... Şaxta kəsir, o tənha xəyal  
Yönəlir yoluna fikri tar-mar...  
"Dağlar şərəflənər öz tərlanılıb,  
Vətən fəxr eyleyər qəhrəmanılıb!.."

## 21

Çəkir xəyal öz qoynuna Hüseynbalanı,  
Qazma daxma xatırladır dar bir dalanı.  
Deyir Hüseyin: "Son məkanım, nə darsan belə?  
Neçün bu gün mənə xeyli dildarsan belə?  
Divarından sizan bu nəm göz yaşlarını?  
Hər gün udur mühəribə yoldaşlarımı...  
Nə işqli otağın var, nə pəncərən var;  
Qazma daxma, sən olsan da qəbir kimi dar,  
Qurd-quş yuva açsa belə künc-bucağında.  
Ayrılmaram aylar olur mən qucağından.  
Qazma daxma, yer altına girməsəm bu gün  
Sabah məni qarşılamaz yar otağından..."  
Susdu Hüseyin, övladına dil açdı torpaq,  
Söylədi ki: "Sözlərimi sən eşit bari;  
Mən sevirəm oğul kimi qəhrəmanları.  
Bu dünyada insan oğlu beş gün qonaqdır,  
El uğrunda qurban gedən həmişə sağıdır!"  
Hüseyin dedi: "Mən qorxsayıdım əger ölümən,  
Ayrılmazdım bahar çığı öz sevgilimdən".  
Gecə yarı, onlar qoşa çox söhbət etdi,  
Dan atanda, qəhrəmanım yuxuya getdi.

## 22

İndicə yatmışdı nədən o durmuş?!  
Nə üçün tək-tənha dinməz oturmuş?  
Yox, yox, Aleksey də baxır yerindən,  
Oxuyur dostunun nəzərlərindən  
Heyecan: Soruşur: – nə olmuş, nə var?  
Nədir üzündəki qarlı qış? Nə var?  
Hüseyin asta-asta gələrək dilə  
Yaxın yoldaşına söyləyir belə:  
– Yuxuda gördüm ki, mən dənizdəyəm,  
Dərinlərdə deyil, azca üzdəyəm.  
Gördüm ki, bir mənəm, bir sürdüyüm sal,  
Anam yanımıdadır, eyləyir sual.

Deyir: "Göz bəbəyim, ay Hüseynbala!  
Nə üçün getmisən fikrə, xəyala!  
Olmayan taleyin, oğul, dardadır.  
O sənə verdiyim tumac hardadır?"  
Deyirəm: "Tumacda, ana can, nə var?"  
Həyəcan içində tutmayır qərar;  
Deyir: "O, Bakının öz türbətidir,  
Böyük bir ölkənin məhəbbətidir.  
Uçub qanadlansan hansı bir yana,  
O səni bağlayır Azərbaycana".  
Dənizin coşduqca qeyzi, hiddəti,  
Anam hey soruşur məndən türbəti,  
Deyir: "Tumac hanı? Yoxsa batar sal..."  
Yoxlayıb dururam qoynumu dərhal.  
Yuxuda axtarış tumac gəzərkən,  
Əlimi vururam yerə zərbələ mən,  
Ağrısından durub hövlnak belə,  
Oyatdım səni də hərəkətimlə...  
Aleksey deyir: – Bu yuxudu, fəqət  
Ekiz yaranmışdır xəyal, həqiqət.  
Məskənin olsa da sonsuz asiman,  
Torpağın eşqilə yaşa hər zaman!  
Özünü bağlayan nə qədər yere,  
O qədər qalxarsan uca göylərə.  
İki dost edəndə yerində söhbət,  
Baxışında vəfa, dərin sədaqət  
Göylərin işığı süzüb içəri  
Dostlara göstərdi doğan səhəri;  
Zamanın eşqilə, günün eşqilə  
Onlar yer altından çıxdılar çöle.

## 23

Mator qızdırılır süretle yenə,  
Təyyarə yeriyir göyün üzünə.  
Artıq görünməyir propelləri,  
Yenə tərk eləyir qarlı çölləri.

Yenə yerdən göyə qalxır ildirim,  
Yenə göy gurlayır, çaxır ildirim.  
Süzüb üfüqlərdə, yoxlayıb gedir,  
Gedərkən qəlbimi o, alıb gedir  
İndi soruşmayın məndən hardayam,  
Hüseynin yanında vuruşlardayam.  
O mənim hünərim, öz qeyrətimdir,  
Sənət dünyasında şəriyyətimdir.

## 24

Bakı, bahar çağı...  
Təbiət gülür.  
Üfüqlərdən yerə şəfəq süzülür.  
Xəzər...  
Ləpədöyən...  
Qumsal təpələr...  
Qovur bir-birini çin-çin ləpələr.  
Yuyunur sularda bir dəstə uşaq,  
Tutur Hüseynbala dənizdə qurşaq.  
Gah yixılır, batır, gah çıxır üzə,  
Gülüşlər yayılır, əks edir düzə.  
Düşür bir qaçaqaç suyun içine.  
– Qoyma!  
– Bas başından!  
– Bircə bax cinət  
– Əsla basılmağa yaranmadım mən,  
Cavab gəlir düzə mavi Xəzərdən.  
Yıxıb “düşmənini” o dərhal suya,  
Yönəlir kənara qürurla, guya  
Ordular fəth edən bir qəhrəmandır.  
– Yenə basılmadın?  
– Xeyli zamandır  
Dəftərimdən pozub məglubiyyəti  
Yazdım əvəzindəancaq cüreti, –  
Deyib Hüseynbala çıxır sahile,

Bir nəfər fikrini söyləyir belə:  
– Sən öl, bu lovğadan bir şey çıxacaq.  
– Övlad fərsiz olsa boş qalar ocaq –  
Deyir uşaqları süzən bir nəfər,  
Bürüyür sahili sağlam gülüşlər...  
“Ay Hüseyn, fikir ver, bircə bax aya,  
Sanki qız soyunub girir dəryaya”.  
Səslənir radioyla pilot yoldaşı,  
Hüseynin açılır düyünlü qaşı.  
Çəkilir Xəzərin ağ-ağ ləpəsi,  
Xəyal səhnəsinin enir pərdəsi.  
Görür nə sahil var, nə də ümman var,  
Onun qabağında bir asiman var.

## 25

Baxışlar mükəddər, üzler qəmlidir,  
Sanki ağlayıbdır, gözlər nəmlidir.  
Soruşma nə olub, demə nə vardı,  
Bu nə həyəcandır, nə intizardır!  
Qartal tərk eləsə öz yuvasını,  
Qayalar saxlayar onun yasını.  
Talasından kənar düşərsə ceyran,  
Gəzər yoldaşları bir zaman heyran.  
Ağılından quzu gedərsə iraq,  
Ananın nalesi çeker qəlbə dağ.  
Aslan qayıtmasa doğma yerinə,  
Meşələr göz dikər ləpirlərinə.  
Hüseyn dönəməyibdir döyüşdən geri,  
Mən əger qinasam bu şahinləri  
“Qəhrəman ağlamaz, yas tutmaz” deye;  
Söyləsəm: “Nigəran az baxın göye”,  
Bağışlamaz mənə oxucum bunu,  
Deyər: “Ayaqladın şerin ruhunu!”

Göydə ləngər vuran bir tərlan gəlir,  
 Bəs neçin o belə pərişan gəlir?!  
 Sanki bir gəmidir həyati darda,  
 Gah batır, gah çıxır göy dalgalarda.  
 Cahan gözlərində bir viranədir,  
 Qərib durna kimi yol azmiş, nədir!?  
 Yox, yox... Durna deyil, o, qəhrəmandır,  
 Asiman içinde bir asimandır!  
 Dönür Hüseynbalam, müzəffər gəlir,  
 Bəs nədən o belə bir təhər gəlir!?  
 Ondan uzaqlarda bir səyyarə var.  
 Xeyir, səyyarə yox, bir təyyarə var.  
 Şığıyır üstüne düşmən karvanı.  
 Çağırır köməyə, havadır hanı?  
 Hüseyn yoldasını qoyarmı darda?  
 Sədaqət sinanıb vuruşmalarda.  
 Radio səslənir:  
 – Hüseyn, dön geri,  
 Qalxmışdır ehtiyat təyyarələri.  
 Hüseyn qayitmayıır, enməyir yerə,  
 Yenidən ox kimi qalxır göylərə.  
 Radio səslənir: “Mən əmr edirəm,  
 Yaralısan, qayit!”  
 – “Xeyir, gedirəm.  
 Qoymadım, onu mən darda qoymaram,  
 Qızğın vuruşlarda sağalar yaram...”  
 Artıq o, haqlamış azğın yağıni.  
 Söyleyir:  
 “Aleksey, gözlə sağını!  
 Soldan arxayın ol...”  
 Hüseyn ki vardır.  
 Demək, göydə şahin qatar-qatardır.  
 Düşmənin üstüne o çalır qanad,  
 Vuruşur üzbeüz ölümle həyat.  
 Yixıldı xaçmışan bir quzğun yere.  
 Hüseyn divan tutur o gəlmələrə,

Alovlanıb yağı torpağa düşdü;  
Döndü xəzan vuran yarpağa, düşdü;  
Bir daha,  
Bir daha,  
Bir də qan eylə,  
Qisas al, vətəni kamiran eylə!

## 27

Yenə də göy üzü damar-damardır.  
Asiman duymayırlar yerdə nə vardır.  
Yenə öz yolunda hər ulduz yanır, —  
Yarıdır buludları, göy işıqlanır.  
Sonsuzluq içində dilsizdir hilal,  
Hər şeyə biganə, sakitanə, lal...  
Ondan soruşmayın bu sükut nədir,  
Əzəldən hər şeyə o biganədir.

## 28

Həmən söylədiyim sükut içində,  
Firuzə içində, yaqut içində  
Qayıdır leytenant, müzəffər gəlir,  
Bəs nədən o belə bir təhər gəlir?!  
Yuxudur gözünü qapayan, nədir,  
Yoxsa, qəhremanım dünyadan gedir?!  
Çöhrəsindən sızan bu qan bəs nədir?!  
Onun gözlərini yuman bəs nədir?  
Ölümü, röyamı yoxsa hökm edən?  
Axır sağ tərəfə başı, ah, nədən?  
Yoxsa ecəl gəlir, axar zamandır?!  
Bəlkə də yorulub yatır bir anlıq,  
Nədir gözlərini yuman qaranlıq?  
Enir göz qapağı al qan içində,  
O bir saniyelik toran içində  
Xəyalən yanaşır Azərbaycana.  
Xəzər... Ləpədöyən... Dalğın bir ana.

Ağ saçlı bir ata, süzür göyləri...  
Onların yanında qaragöz pəri...  
Yox, sanmayan baxır üç nəfər ona,  
Baxır Azərbaycan vətən ogluna.  
Bakı,  
qızıl Bakı,  
şış dağlar baxır,  
Baxır həsrət-həsrət,  
sözü var, baxır.  
Üzüldü əlləri sükandan, aman,  
Qapadı hər şeyi qatı bir duman...  
Yorğundur olmaya, o yatır, nədir?  
Həyat əl uzadıb oyadır nədir  
Ölüm yuxusundan mehribanımı,  
Qaytarır varlığa qəhrəmanımı?!  
O yenə hər şeyə hökmüran olur,  
Fəqət çox çəkməyir bu, bir an olur  
Yenə də əlləri düşür yanına,  
Yenə bir sızılıtçı çökür canına.  
Yox, yox o doğruldu, özünə gəldi,  
Yenə həyat nuru gözünə gəldi.  
Nədəndir ondakı bu ürək, deyin?  
Onu tərk eləyir bəzən can quşu,  
Bəzən də qayıdır şüuru, huşu.  
Sürür təyyarəni bu minval, gedir,  
Həqiqətmi gedir, ya xəyal gedir?!  
Gedir çarpışaraq göy üzündə tək,  
Həyat ölüm ilə pəncələşərək.

## 29

Təyyarə alçaldıb endi torpağı,  
İgidlər gəlmədi qabaq-qabağa.  
Parlayan siyrilmiş bir xəncər kimi,  
Üfüqlərdən doğan al səhər kimi.  
Nədən qəhrəmanım çıxmayıır düzə?  
Bəzək deyilmidir günəş gündüzə?

Ona yetmək üçün haraya dostlar,  
Aldı təyyarəni araya dostlar –  
Şığıyb girdilər dərhal içəri,  
Baxıb görmedilər həyat əsəri;  
Dolub təyyaresi qızıl qanından,  
Uçub həyat quşu aşıyanından.  
Bilirəm, ey könül, ağırdır sənə  
Ayrılmaq sevimli qəhrəmanından.  
Ağlama!  
Ağlama!  
Şerim, ağlama!  
Başını dik saxla, qara bağlama!  
Vətənə çatmasın ahın, amandır,  
Bu da bir qəzadır, hökmi-zamandır!

### 30

İgidlər başaçıq durub səfbəsəf  
Baxdılар hüzn ilə gündoğan tərəf.  
Sonra ehtiramlı zenit topları  
Üç yol atəş açdı boşluğa sarı.  
Günlər göstərəndə qəzəblə dəhşət,  
İlk dəfə Hüseynə oldu bu hörmət,  
Bu hörmət əbədi qardaşlığındır,  
Vəfanın, iqrarın, yoldaşlığındır!  
Sən bu qardaşlıqdan, gəl tesselli al,  
Ölməz bu dünyada hünərlə kamal!  
Ağlama!  
Ağlama!  
Şerim ağlama!  
Başını dik saxla, qara bağlama!  
Vətənə çatmasın ahın, amandır,  
Bu da bir qəzadır, hökmi-zamandır!

## 31

Hüseyn tapşırıldı torpaq altına,  
Baharda dirçələn budaq altına.  
Yer yenə qoynuna bir məzar aldı,  
Məzar deyił, təzə bir qubar aldı,  
Hər qəbir dünyanın bağrında yükdür,  
Əvvəldən torpağın dərdi böyükdür.  
Yox... yox... həqiqəti unutma bir an,  
Həyati düz görər sənətkar olan.  
Torpağın nə dərdi, nə qəmi vardır,  
Onun da qəribə aləmi vardır.  
Yer iftixar edir bitməz varilə,  
Daima dolanır öz qərarı ilə.  
Torpağa tanışdır çoxdan məzar da,  
Ətirli çiçək də, zəhərli xar da.  
Köksünə şiddətlə düşən çarpa  
Açsa da qoynunda ağır bir yara,  
Yer yenə baharda açır gül-ciçək,  
Torpağın şəklini gəl sən də düz çek  
Hüseyn tapşırıldı torpaq altına,  
Baharda gül açan budaq altına.  
Artıq döyünməyir odlu bir ürək.  
Ötür yavaş-yavaş hezin bir külək:  
“Dağlar şərəflenər öz tərlanilə,  
Vətən fəxr eləyər qəhrəmanile”.

## 32

Hissəyə bir kağız gəldi Bakıdan,  
Aleksey hər şeyi duydu bir zaman.  
Onu yollamışdı sevimli bir qız.  
Eşq ilə, həyatla dolu bir kağız  
Leytenant Hüseyni güldürmədi, ah!  
Açıb yoldaşları oldular agah:  
“Əziz mehribanım! Çatdı məktubun,  
Nə qədər sevindik, bilsən, ürəkdən...  
Mən səni hər səhər alıram xəber

85

Ötüşən quşlardan, əsən küləkdən.  
Darıxıb gülzara çıxdığım zaman  
Ətrini duyuram güldən, çiçəkdən.  
Atanın gözləri dikilib yola,  
Anan yorulmayır Hüseyn deməkdən!..”

### 33

Aleksey pəjmürdə, əlində məktub  
Gedir, boyun əyir öz adətinə.  
Xəyalı tufanlı, fikri pərişan  
Gedir qəbirlərin ziyarətinə.  
Qəlbinin başında ağır bir yara!  
Dərin məhəbbətlə baxır məzara.  
Əvvəl sığal verir süni güllərə,  
Sonra da əlini uzadıb yerə  
Üsullu riqqətlə qazıyır qumu,  
Candan əziz tutub vətən oğlumu,  
Məktubu quylayır soyuq torpağa,  
Sonra da həsrətlə baxır uzağa.  
Məzarın yanında pərişan gəzir,  
Dargın, düşüncəli, bağlı qan gəzir;  
Başını sallayıր şamlar, qovaqlar,  
Dillənib bir nəğmə ötür budaqlar:  
“Dağlar şərəflənər öz tərlanılıb,  
Vətən fəxr eyləyir qəhrəmanılıb!”

### 34

Uzaq üfüqlərdə bir tərlan gedir,  
O mənim ahcı öz şahinimdir.  
Qoparıb göylərdə bir tufan gedir,  
O mənim qəzəbim, qeyzim, kinimdir.  
Əlindən gedəli yarı, yoldaşı,  
Yanır od içində bağının başı.  
“İntiqam al!” deyir uçan saraylar,  
Suları al qanlı köpüklü çaylar;

Kükreyən dəryalar, darğın gəmiler,  
Sarı sünbülünə həsrət zəmilər,  
“İntiqam al!” deyir ölən məhəbbət,  
O, əhdə, peymana eyleyib hörmət,  
Aparır qəlbində qoşa məzari,  
Birində dostudur, birində yarı.  
Odların içine düşür, çox zaman,  
Salamat qurtarır ölməz qəhreman.  
Ecazlar yaradır, hünər göstərir,  
Ona bu qüdreti vətən, el verir.  
Yarı buludları şimşeklər kimi,  
Əsir çovğun kimi, küləklər kimi.  
Düşmənin başında tufan qoparır,  
“Ölüm” deyənlərə ölüm aparır.

## EPİLOQ

Şerim, bu hikməti aləmə bildir:  
Xəyal ölenləri bəzən dirildir.  
Mən bu gün Bakıdan çox uzaqdayam,  
Qelbe məhrəm olan bir torpaqdayam.  
Burada sel kimi qanlar tökülümüş.  
Yerlə yeksan olub evlər sökülmüş.  
Gəzib dolanıram bayaqdan bəri  
Gözüylə od görmüş sadə əlləri.  
Mənə bu yerləri veriblər nişan,  
Odur, bir az yanda qəmli, pərişan,  
Qəbirlər görürəm, üstündə gül var,  
Məni cəzb eləyir o bir cüt məzar.  
Gəlir ala gözlü rus gözəlləri,  
Səpir qəbirlərə çiçək əlləri.  
Bürüyür qızları dərin bir maraq,  
Dinib nəzakətlə edirlər soraq:  
Ölən qohumumdur, ya qardaşimdır,  
Əziz mehribanım, can qardaşimdır?  
“Məndən soruşdunuz, – deyirəm, – kiməm,  
Onun sevgisini eks edən siməm.

Ölən qardaş olsa dərdim yarıdır,  
O manım elimin iftixarıdır.  
Çıxdı öz əhdinə həyat vəfasız...”  
Hörmətlə, izzətlə dilləndi bir qız:  
– Bizim kənd sakini Arina qarı  
Soba üzərində qış axşamları,  
Şaxta hökm edəndə qarlı düzlərə  
Qonşu uşaqları yiğir bir yerə.  
Həmin bu qəbirdən bir nağıl deyir,  
O belə başlayır, belə söyləyir:  
...Qanlı vuruşlardan bize yadigar  
Qovaqlar altında bir cüt qəbir var.  
Bir qəbrin yanından göyə qalxaraq  
Qamış gəyərmişdi iki il qabaq  
Az keçmədən qamış qurudu, əsdi.  
Onu bir rus oğlu üsullu kəsdi,  
Bir tütək qayırdı bu mahir oğlan,  
Qopdu məlahətli səsler qamışdan.  
Bizim havalara oxşarı yoxdu,  
Ancaq ürək açan xalları çoxdu.  
Quşlar oyanmamış gedərdi mala,  
Sarı tütəyini o, çala-çala.  
Beləcə, obanı cəlb etdi tütək,  
Eşidən dirlədi könül verərək,  
Ürəkdən vuruldu mahir çobana.  
Qocalar sehrkar dedi oğlana.  
Cavanlar yox, bunda, – dedi, – bir əsrar,  
Çoban səhərləri, bəzən axşamlar  
Nəysə çox qəribə tütək çalırdı,  
Hava gah ucalır, gah alçalırdı.  
Qocalar düşünüb, yazib-pozdular,  
Bu qəribə halı belə yozdular:  
“Torpaqda uyuyan göstərmiş hüner,  
Vətənçün, eşq üçün can vermiş əsgər.  
Eşqdir bizləri salan heyrətə.  
Hörmət o sevdaya, o məhəbbətə...”

Günlərin birində yiğisib çoban  
Köçdü uzaqlara bizim obadan  
Oğlan getdi, lakin o gündən bəri,  
Kəsilmək bilmədi tütek səsleri...  
O zamandan bəri qarlı gecələr,  
Nə vaxt kənd sükutla yatıb dincələr  
Yığış uşaqları soba üstünə  
Başlar bu nağılı Arina nənə.  
Elə bil, tütek də çalınar bu dəm,  
Onun sadəsilə uyuyar aləm...  
Şaxtalı bir gecə onun dilindən  
Özüm eşidəndə bu nağılı mən  
Elə bil, tütəyi kimsə çalırdı,  
Hava gah yüksəlir, gah alçalırı...  
Rus qızı qurtardı ürək sözünü,  
Səssiz uzaqlara dikdi gözünü.  
Mənsə məzarları bir daha süzdüm,  
Eşqimi ləl kimi daşına düzdüm.  
Alişib yananda göy ulduzları,  
Hörmətlə tərk etdim haman qızları.  
Mən surət verdimsə ayaqlarımı,  
Bütün yol uzunu qulaqlarımı  
Elə bil gəlirdi tütek səsleri,  
Böyük məhəbbətin ürək səsleri.

## **ABŞERON TORPAĞINDA**

### **MÜQƏDDİMƏ**

Gərək şairlərimiz çox getsin zavodlara  
Şerimiz olmaq üçün əlvan filizlər kimi.  
Bu yolda mən salıram deyəsən ilk cığırı  
Yamaclarda salmış birinci izlər kimi.  
Şeriyyətin aləmi qabağında açılmış  
Nəhayəti görünməz coşqun dənizlər kimi.

Gəlsin polad sənətə,  
Şeir mülkü şad olsun!  
Söz ərisin, filizlə  
Bərkiyib polad olsun!  
Zamanın saldatıdır  
Poeziya mənim tək,  
Gəlsin gedək zavoda  
Polad əridənim tək!

Zavod qabağında bir heykəl durur,  
Yonub hekəltəraş rəngli məməri  
Baxışında məna, cəsaret, qürur,  
Yaratmışdır gözəl sənət əsəri.  
Bu, bir təyyarədir, bir də qəhrəman;  
İgidin gözündə sonsuz asiman,  
Baxır uzaqlara iftixar ilə;  
Elə bil ekizdir ilk bahar ilə.  
Nəzakət yanından hər səhər keçir,  
Gedir ürəyində eşqi, əməli.  
Elə bil dil açıb söyləyir heykəl:  
“Məni tək buraxma, sabah yene gəl!”  
“Baş üstə!” söyləyir sanki həkim qız

Zavodun qoynuna gedir aramsız...  
Qorxub, etməyin əsla ehtiyat  
Söz versəm indi metala hərgah,  
Kəsərsiz olar yazdığını polad  
Soyuq yanaşsam Kamala hərgah,  
Bir də mehriban gənc həkim qızı,  
Həmvətənimdir, şerimin canı...

Deyin ateşdən ümman varmadır?  
Onu ram edən insan varmadır?  
Görən oldumu alov qaynasın,  
İnsan övladı odla oynasın!  
Coşqun atəşin qaynar gölündən  
Bu fəslimizdə xəbər verim mən:  
Kərpiç hasardır yanı-yörəsi,  
Alov gələndür marten kürəsi.  
Kamal işləyir gözündə çəsmək,  
Əsil mətləbə keçməmiş deyək  
Mavi çəsməyi taxmışdır nədən?  
Mürəkkəb deyil, sadədir cavab.  
Belə etməsə poladeridən  
Düşər qüvvədən göz olar xarab.  
Zəfərim deyir: – Kömür, filiz, daş.  
Tökür gözündən alov rəngli yaşı!  
Kamal söyləyir: – Çəsmək taxmışam,  
Mən də sobaya xeyli baxmışam,  
Süzülüb düşən qızıl damllalar  
Cavahiratdır, nadir incidir,  
Onu göz yaşı sayma, əzizim,  
Xeyir, poladın o sevincidir!  
Yaxşı qulaq as, diqqət ilə sən,  
Ondan bu sözü eşidəcəksən:  
Çoxdan yatırdım torpaq altında,  
Gah dağ üstündə, gah dağ altında,  
Əsrlərlə mən səmərsiz oldum.  
Bu kainatda kara gəlməyən  
Qoy nə daş olsun, nə torpaq olsun,  
Bize can verən, iqtidar verən

İnsan övladı görüm, sağ olsun!  
Qızmar sobanı Kamal yoxlayır,  
Əriyir polad, bərkiyir insan;  
Zəfər də budur, odla oynayır,  
Baxır havaya, qaza anbaan.  
Uzaq diyara uçan quş kimi  
Saatlar keçir, ötür dalbadal,  
Açıılır, soba, ordular sayaq  
Keçir hücum'a novçadan metal.  
Kamal səsləyir:

A Zəfər, – deyir, –  
Bir gəl buna bax!  
Poladin yenə  
Salyutuna bax!  
Atılıb yere  
Ulduzlar düşür,  
Ulduzlar yanır,  
Səssiz gülüşür.  
Nə sevimlidir  
Bu şad ulduzlar!  
Polad ulduzlar,  
Polad ulduzlar!

Kamal baxsa da iftixar ilə,  
Etiraf edim, açıq deyim mən,  
Razi qalmayırla o, qəlbən ancaq  
Poladin belə əriməsindən:

Alekseylə bizim həkim Nəzakət,  
Şöbədə hər şeyə eləyir diqqət.  
Yan-yana rəngbərəng güller qoyulmuş,  
Sanki yarpaqları şəhli yuyulmuş,  
Qız deyir: – Gülün də ürəyi vardır,  
Dibçəklər sobadan azca kənardır  
Qovrular yarpağı.  
– Yox, – deyir Kamal.

Çiçəklə mehriban yaşayır metal.  
Nəzakət hörmətlə tutur qolundan,  
Söyləyir: – Bir xəbər ver bize bundan  
Poladınız necə, deyil ki, nasaz?  
– Xeyr, bizim Polad heç naxoşlamaz! –  
Deyə cavab verir poladəridən.  
Zarafat olsa da yenə deyim mən,  
Cavab razı salır gənc həkim qızı...  
Gedir Alekseylə bizim Nəzakət,  
Süzür qəhrəmanum qəlbində riqqət,  
O deyir: – Duymazdım məhəbbət nədir?  
Lakin aşıqlarə hörmət edərdim.  
Eşqin atəşində yandım deyənə  
Baxar təəccüblə, heyret edərdim.  
İndi Nəzakəti görəndə özüm  
Dəyişir əhvalım, bir təhər olur,  
Könlümün buludsuz asimanında  
Gah qaranlıq gecə, gah səhər olur...

Onun bu halını uydurdu şair,  
Qəlbində nə gecə, nə də gündüzdür;  
Təmiz üreyində sevgi oyanır,  
Sevməyə başlayır oğlan bu, düzdür.  
Hələlik deyəsən yoxdur cürəti  
Açıb söyləməyə bu məhəbbəti.  
Mənalı sözləri mehriban qızın  
Yadından çıxmayı Kamalımızın:  
Qız getdi, xiffətlə oğlan yandı ki,  
Bəlkə də qəmləndi, çox utandı ki,  
Nə üçün təhsili deyildir ali?  
Həyat bir məktəbdir, sinifləri var,  
Çox kitab oxuyan onda qazanar.  
Çatıldı qaşları, dəyişdi hali:  
Dərin əsərləri başa düşmeyir.  
Etiraz eləyib dedi: – Yox, xeyir.  
Yanlış fikirdəyəm bu nə deməkdir?!  
Hər işdə ehtiyat, vərdiş gərəkdir...

Zavoddan evinə yollanır hərə  
Eşidilən kimi uca fit səsi.  
Elə bilməyin ki, dayanacaqdır  
Bizim yazdığınız marten kürəsi.  
Birinci növbənin qəhrəmanları  
Gedir sevinc ilə, gedir qürurla.  
İkinci növbədə qızışmışdır iş,  
Kürələr alışır hey gurhagurla.  
Mənim xoşladığım sadə adamlar  
Gedir seyr edərək ana torpağı.  
Uzanır göylərə kərpic bacalar.  
Elə bil ki, yerin nəhəng dodağı  
Aramla möhtəşəm bir qəlyan çəkir,  
Dayanmayırla, sorur, hər zaman çəkir.  
Lakin buruq-buruq qalxdıqça yerdən,  
Bir əsər qalmayırla bu tüstüldən.

Xəbər vernəmişəm bu əsərimdə  
Kimdir Nəzakətim, ağ xalatlı qız,  
Əgər deyiləmse hər söz yerində  
Məncə, dastanımız olar maraqsız.  
Çoxdan Nəzakətim tanışdır sizə:  
O, gəlmışdı şeir məclisimizə  
Döyüş paltarını geyərkən Vətən,  
Hüseyni davaya ötürəndə mən.  
İndi uzatmayıb mətləbimizi  
Nəzakətlə tanış edirəm sizi.  
Bir az fikirlidir, o, xəyalhdır,  
(Hüseynin, ölümü səbəbdər buna)  
Qaragöz, qarasaç, üzü xallıdır,  
Bezək vurmayıram özümdən ona.  
Gözləri oxşayan əsmər rəngi var,  
Səsimin çox zərif bir ahəngi var.  
Sevir səliqəni hər şeydə, ancaq  
Evinə modalar gəlməyir qonaq.  
Gündə bir biçimli paltar geyənlər,  
Hər kəlmə başında moda deyənlər,

Bilir cəmiyyətə edər az kömək,  
(Məncə bu niyyəti düz ola gərək)  
Kitabı çox sevir, tamaşanı az,  
Üzündə payızdır, ürəyində yaz.  
Çox bilir əzbərdən bu gunkü şəri.  
Sevir Qlinkanı, Listi, Üzeyri,  
Mənalı gözləri şəvadən qara,  
Boyca oxşamayır yaşıl çinara.  
Nə xeyli ucadır, nə də çox gödək,  
Bakının mehriban gözəlləri tek  
Mənim Nəzakətim orta boyladur;  
Onun nişanları, oxucum, budur,  
Qalxıb şəfəq kimi yuxudan səhər  
Yuyub əl-üzünü gəlir, indi mən  
Pis olmaz deyirəm yazım bir qədər  
Onun süfrəsinin nemətlərindən:  
Mənim dastanımın bu gənc hekimi  
Uzaqdan görünən çadırlar kimi  
Düzüb nimçələrə ağ-ağ dəsmalı.  
Bir tərəfdə gülür təzə şan balı,  
Bir tərəfdə də var sapsarı şit yağ,  
Qarabağ pendiri, bir də qayğanaq,  
Ət artırmayıram bu yeməklərə,  
Ağartı xoşlayır: elə bu qonaq  
Bir ezip mehriban adam gözləyir,  
Qoy gələn sixıntı çəkməsin deyir...  
Demirəm masası bir tamaşadır,  
Çəngəl, bıçaq, nimçə, qaşıqla dəsmal  
Onun süfrəsində daim qoşadır.  
Qəlyanaltı edir qız səhər-səhər  
Əl atır yuyulmuş təzə xələtə,  
Gözündə iqbali xəstələrinin  
Böyük bir eşq ilə gedir xidmətə.  
Yanından keçəndə mərmər heykəlin  
Nə görsə yaxşıdır, öyrənək gəlin,  
Görür Kamalımız belləyir yeri,  
Üzündən oxunur saf əməlləri:

– Salam, Kamal!

– Salam!

– İndi zəng olar.

Neyləyirsen belə, nə məqsədin var?

O deyir: – "Yer gorək yumşaq olsun;

Ölsün qar altında qurd-quş düzəndə,

İgidin etrafi təzə bağ olsun,

Sevimli Eşməye bahar geləndə.

Verib həyatını vuruşmalarda,

O bizim qorudu gülzərimizi,

O, qurban getdi ki, şaxta vurmasın

Çiçəklənən əməl baharımızı.

Bəli, mənim belə bir niyyətim var,

Ucalsın burada yaşıł ağaclar".

– Çox yaxşı arzudur söyləyib həkim,

Düzəlir yoluna. Gedir oğlan da.

Mənim iqtidarım varmı cahanda

Sözlə ürəklərin şəklini çəkim?

Onlar ayrıılırlar, qız xəyal edir:

– Kamal xeyli nəcib, saf ürəklidir,

Oxşarı var bizim Hüseynbalaya;

İrade duyulur baxışlarından.

Birçə fərqləri var bu yer oğludur,

Onun məskəniydi geniş asiman.

Marten sobası gurhagur yanır.

Sanki dənizdir, polad çalxanır.

Kamal kürekələ

Alib ürəklə

Qatır filizi,

Qızarır üzü.

Saatlar belə

Ötür uzağa.

O birdən baxır

Ağarmış tağa.

~~~~~ 96 ~~~~

Nə var? Sevincmi üzündə belə?  
Yoxsa təlaşmı, həyəcanmıdır?!  
Yoxsa üz verib fəlakət ona,  
Qəhrəmanımın bağlı qanmıdır?!  
Nədən dəyişdi Kamalı mənim  
Yapış əlimdən, sən ey həqiqət!  
Yetiş dadıma, xəyalım mənim!  
Od qarşısında donmuş qəhrəman,  
Kərpiclər yanıb, ərimiş tavan.

İndi elə bil,  
Deyir müttəsil  
Tarlalar, düzler,  
Tənəli sözlər  
Bizim Kamala  
“Neçə traktor,  
Seyolka<sup>1</sup>, mala,  
Elədin xarab?”  
O çəkir əzab,  
Elə bil bu gün,  
Mədənlər bütün  
Yetirib diqqət,  
Eləyir töhmət:  
Qızmar ocaqlar,  
Dil açıb indi  
Soruşacaqlar:  
– De görək bu gün  
Cəmiyyət üçün  
Nə yaratmışan?  
Qabaqcıl insan,  
Qabaqcıl insan!..

\* \* \*

Qış fəslinin sərt çağı...  
Sexin raport otağı  
Cəbhədir, döyüş gedir.  
Zehinlər ocağında  
İnsan fikir əridir.  
Kamalın günahını  
Üzünə oxuyurlar;  
Ancaq ürəklərində  
Bir az ağrı duyurlar,  
Cavan, yaşılı, qalxaraq  
Kamalı danlayır hey,  
Taqsirkara söz verir  
Ən axırda Aleksey  
Ayağa qalxır Kamal,  
O bir qədər dinmeyir.  
(Fikirləşir ehtimal),  
Sonra astadan deyir:  
– Belə düşünmüşəm mən,  
Gərək qabağa getsin  
Yaxşı poladəridən!  
Razılışmadım düzü  
Bu indiki vüsətlə,  
Dedim, polad əridək,  
Biz daha da sürətlə.  
Bu zaman tez özünü  
Zəfər verib qabağa  
Kəsir onun sözünü,  
Ciddi bir etirazla  
Deyir: – Yaxşı, ay Kamal,  
İstəsən sürəti al  
Ocağa kömür tək at!  
Keyfiyyət eldə elər,  
Gözəl əriyər polad? –  
Kamal deyir: – Azalsa  
Ərimənin müddəti,  
Şübhəsiz yüksələcək

~~~ 98 ~~~

Created with

 nitro PDF® professional

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

Poladın keyfiyyəti,  
Mən demirəm ki, ancaq  
Tək sürəti artıraq.  
Təşəbbüsü, qayğını,  
Məhəbbəti artıraq.  
Belə düşündümse də  
Verdim ocağı bada,  
Layiqəm buna, söz yox,  
Cəzam ağır olsa da, –  
Danlayaraq özünü,  
O qurtarır sözünü.  
Aleksey deyir: – Filiz  
Canlıdır bizim kimi.  
Unutmayaq gəlin biz,  
El vuran üzüm kimi  
Sallanacaq kərpiclər,  
Bir sırrı bu gün əgər  
Aşkar, aydın etməsək.  
Düzünü hərgah desək  
Çox gözəldir niyyətin;  
Biz də tərəfdarıyıq  
Sürətin, keyfiyyətin.  
Bilirik saf oğlusan  
Bizim aydın sabahın;  
Bir nöqsanın nədədir,  
Nədir səhvin, günahın?  
Söylə təşəbbüsünü  
Əlaltına dedinmi?  
Heç onu məqsədindən  
Xəbərdar elədinmi?  
Bilirmi adamların  
Necə bir yol seçmişən?  
Poladı sürəti ilə  
Əritməyə keçmişən?!  
Güvənib öz gücünə  
İşlədin təkbaşına,  
Onun üçün bu əngəl  
Çıxdı sənin qarşına.

Dərin düşünsən əgər,  
Təhlil etsən bir qədər,  
Əsil günahın budur.  
Səslər ucaldı zaldan:  
– Düzdür!  
– Düzdür!  
– Doğrudur!  
Əlavə etdi partkom:  
– Ona dərs olsun gərək!  
Mən deyirəm Kamala  
Şiddətli töhmət verək.  
Kim deyir: “Qəzadır,  
Bilə-bilə etməyib,  
Bu çox ağır cəzadır”.  
Kimi razılıq verir  
Bu şiddətli töhmətə.  
İclas bitir, gəlibdir  
Qiş bayırda hiddətə...  
Çıxb gedir otaqdan  
Tornaçılard, ustalar.  
Yağır parça-parça qar...  
Gedir Kamal, duymayırlar  
Şaxtanı zərrə qədər,  
Yaxınlaşış arxadan  
Belə söyləyir Zəfər:  
– İnan mənə, əzizim,  
Alov çıxır başımdan.  
Səni az sevmeyirəm  
Öz doğma qardaşımdan.  
Dillərdə dastan olan  
Gözəl bir həyatın var.  
Şərəf lövhəsində də  
Vardır surətin sənin.  
Deyilmidir kifayət  
Bu şan-şöhrətin sənin?!  
Ele bu qaydada get,  
Bəsdir dedin keyfiyyət.

100

Cıxar onu yadından,  
Əl götür inadından.  
Kamal tez cavab verir:  
– Yox, bu inad deyildir,  
Polad mənim dediyim  
Əsl polad deyildir;  
Yenilik tələb edir  
Partiya, dövlət, həyat.  
Maaş güdməyirəm, heç,  
Gözləmirəm mükafat;  
Başqa fikirdəyəm mən.  
Sən, ay Zəfər, deyirsən  
Biz də Oblomov sayaq  
Ancaq milçək ovlayaq?  
Tapılmaz əsrimizdə  
Söylədiyin “qəhrəman”  
İndi həyat başqadır,  
İndi başqadır zaman.  
– Özün bilərsən! – deyib  
Ayrılıb gedir Zəfər;  
Dönür başqa küçəyə,  
Onu tərk edir Zəfər...  
Ürəyindən Kamalın  
Qəm asılın daş kimi,  
Bu gün kədər giribdir  
Qoluna yoldaş kimi.  
O, ağıllı, kamallı  
Gedir bir az xəyallı.  
Gecə keçir yaridan,  
Ağarılıb dan atmayır,  
Saatlar bir gün kimi  
Keçir, Kamal yatmayırla...

Yolda Nəzakətə rast gəlib Zəfər  
Deyir: – Aldı Kamal şiddetli töhmət.  
Bu töhmət eylədi mənə çox əsar,  
Ona bəsləyirəm dərin məhəbbət.

Deyirəm, tərslikdən keyfiyyət sözü  
Kamalı eyləyib bəlkə də əsir?  
İnadından onu çevirmək üçün  
Eleyə bildiniz siz bəlkə təsir?  
Saxlayır burada həkim Zəfəri  
– Yerində işlədək, – deyir, – sözləri.  
O, polad oğludur, soyuq qar deyil.  
İrade insanın keyfiyyətidir,  
Ən gözəl, ən böyük bir nemətidir.  
Qorxu tanımayır iradəlilər,  
Tufanda çıxsalar dəryaya hərgah,  
Quzuya çəvrilib dalğalar gülər.  
Doğru yolla gedir Kamal, ay Zəfər,  
Ona haqq verirəm məqsədində mən. —  
Qızın ürəyindən gəldi bu sözlər.  
“Təki olsun” deyib ayrıldı Zəfər.  
Nəzakətin ciddi danışığından  
Sarsılmışdı Zəfər bircə anlığa.  
Düşündü: “Sövq edir Kamalı bəlkə  
Coşqun iradəsi qəhrəmanlığa!  
Bəlkə mən haqlıyam, yanılır Kamal!”  
Etiraf, etiraz, həqiqət, xəyal  
Onu pəncəsində sıxır dərindən,  
Başı ağrılaşır fikirlərindən  
Uzaqlaşış gedir bağça tərəfə;  
Kamalın haqqında Nəzakət isə  
Dərindən düşünür belə ilk dəfə:  
“Elə iradəli oğlana getmək,  
Onun layiq olmaq mehbəbatinə,  
Şirin arzusuya hərəkət etmək  
Aşına olduqca təbiətinə,  
Onunla birlikdə bəxtiyar olmaq,  
Elə bil oğlana yoldaş, yar olmaq  
Bir səadət olar sadə qız üçün”.  
O birdən dəyişdi, dedi: “Mən bu gün  
Nələr danışıram, qəribədir bu!  
Nədir qəlbimdəki bu hiss, bu duyu?!

Yoxsa vurulmuşam özüm bilmədən?  
Olmaya sevirəm mən, seviləmdən?”  
Sonra gülümsəyib: “Nə olar, – dedi.  
Burada qəribə nə iş var; – dedi?!  
Səndə oyanarsa əvvəl məhəbbət  
Eşqindən oğlanı, aç xəbərdar et!  
Qız belə eləsə alçalacaqmı?  
Eşidən lağ edib, el çalacaqmı?  
Əfsanədir bu söz, köhnə fikirdir,  
Qız açdı qəlbini, oğlanını, birdir!”  
Deyərək düzəldi həkim yoluna,  
Elə bil Kamalın girdi qoluna.

Aleksey dostunun gedir yanına,  
Bizim zəmanənin saf insanına  
Qayğıyla yanaşıb, tutur hal-əhval  
Soruşur: – De görüm necəsən, Kamal?  
– Yaxşıyam.  
– Çox gözəl.  
Bizim göy Xəzər,  
Fikir vermişənmi necə bu günlər  
Sürətlə çevrilib six mədən olur.  
Dəniz əvvəlkindən daha şən olur...  
Kamal təsdiqləyir.  
Aleksey deyir:  
– Təzə bir tapşırıq almışıq, gərək  
Yenə buruqlara boru göndərək  
– Nə olar, verərik,  
– Doğrudur, ancaq  
Bir marten kürəsi bu gün duracaq.  
Bunun səbəbini öyrənmişəm əmən:  
İşə çıxmayıbdır poladəridən.  
Kamal fikirləşir: “ocaq buz kimi  
Şəfəqlər saçmayırlı şən ulduz kimi”.  
Düşünür, daşınır, belə sanır ki,  
Güman eyləmeyir, yox, inanır ki,  
Yoxlayır Aleksey təbiətimi,  
Polada eşqimi, məhəbbətimi.

O bilmək istəyir ruhdan düşmüşəm  
Dostum iradədir, yaxud qüssə, qəm?  
Olsun, mən hazırlam bir imtahana!  
Belə cavab verir ürəkdən ona:  
– Əgər xəstədirsə poladəridən  
Eyləyə bilərəm onu əvez mən.  
Aleksey şad olur, söhbət edirlər,  
Möhkəm addımlarla durub gedirlər.  
Yenə sarsıtmada külək aləmi.  
Çıxıbdır dənizə matorlu gəmi.  
Biri göyərtədə vurur qaytağı  
Soyuq xəncər kimi kəsməmək üçün.  
Birinin açıqdır qaşı, qabağı,  
Gedir keşiyində durmağa sülhün.  
Bir gəmi buruğa alet aparır,  
Dalğalar hiddətlə qalxır, qabarır...  
Yoxdur hesablaşan Xəzərlə, ancaq  
Coşduğu kimi də susub yatacaq...  
Bir işçi yönəldib nefti çənlərə:  
– Çaqla qaraqızıl, ax bol-bol! – deyir.  
Baxır gələn barja, borudur yükü;  
– Ay poladəridən, çox sağ ol! – deyir...

Bir az əvvəl yazıb polad ulduzu,  
Heç əsl ülkəri yada salmadım.  
Gündüzlər günəş, gecələr ayı –  
O, nurlu qəməri yada salmadım.  
Nə ay var səmada, nə parlaq ulduz,  
Yerdəsə hər yanı ötüb qarla buz.  
Dəyişir aləmi bizim adamlar,  
Yazaq bu dostların hünərlərindən.  
Görünməz olmuşdur balaca damlar;  
İndi bu səhnəni təsvir edim mən.  
Ele bil yüz ilin qış fəsilləri  
İttifaq bağlayıb, şiddet eləyir.  
Göz-gözü görməyir qarın əlindən  
Şaxta qəzəblənib, şiddet eləyir.  
Sanki damarlarda donub qan durur,

Deyirlər olmayıb belə bir fəsil,  
Yerlərin qəsdinə asiman durur.  
Yenə ağızmadək doldurur otaq,  
Partiya iclası, açıq yiğincaq.  
Aleksey bu gün də yoldaşlarına  
Deyir ki: – A dostlar, hünər göstərək!  
Polada yol açaq, ona yol verək.  
Çünki zağlı polad boş dura bilməz!  
Taqəti qalmayan qarilar kimi  
Ocağın başında otura bilməz  
Canında yüz illik şaxta var kimi.  
Gözləyir yolunu böyük qurğular,  
İşığa dönəməkçün köpüklü sular.  
Gərəkdir çevrilsin o dizellərə,  
Hərəkət eyləsin bizim ellərə.  
Keçməsin günümüz qoy yalvarişla,  
Çarpişaq filizin uğrunda qışla!  
Metalın yolunda biz əl-qol açaq,  
Yene əlimizlə ona yol açaq!  
Söz alıb danışır köhnə fəhlələr,  
Nəzakət qabağa gəlib bir qədər  
Deyir ki: – Doğrudur, sərtləşib bu qış,  
Yaman üstümüze çəkib ordu qış.  
Dondurur quşları kollar içinde;  
Hərəkətsiz durur neheng maşınlar  
Qızğın iş zamanı yollar içinde.  
Azmiş adamları alır qoynuna,  
Hazırdır söyləyir yatağın sənin.  
Gel bəri, görməsin üzünü bir də  
Külfətin, oğulun, uşağın sənin!  
Tədbirlər töküür, danışır hamı,  
Çöldə qoşun çəkib, güclü qar gəlir.  
Kamal fikirləşir, Xəzər, buruqlar,  
Gözünün önüne dalğalar gəlir.  
Ancaq əsər etmir tufan mədənə.  
Adı qaydasılə iş gedir yenə.  
Kamal dalğa kimi qalxıb yerindən,

Söyləyir: – Tez olun, bel, külüng hanı?  
Aleksey səslənir: – İki cəbhədə  
Aparırıq, demək, qızğın davanı,  
İşçilər müntəzəm çıxırlar çölə.  
Əsl mübarizə daldadır hələ.  
Dostlarım çalışır, belli, kürekli,  
Zəfərim ürəksiz, Kamal ürəkli.  
Havada buz olub nefeslər donur.  
Tufan qoparsa da çöllər boyu qış,  
Üzlərdə, gözlərdə zəfər oxunur.  
Biri külüng çalır, biri qar atır,  
Səsləyir fərəhələ qabaq arxanı:  
– Bir az əlli olun, donmadınız ki...  
– Buzdur, bu qar deyil!  
– Külünglər hanı?  
Qalxır yol kənarı adam boyu qar,  
Ara verməsə də qışın çovğunu,  
Hər yan ağarsa da asfaltlı yollar  
Qaralır...  
Qəzəbli qış duyur bunu...  
Külünglər sancılar buza dalbadal,  
Nəzakət san gedir, uğunur Kamal.  
Sürüşmək istəyir cəbhədən Zəfər,  
Aleksey göstərir ona qızları,  
Baxıb utansa da əvvəl bir qədər  
– Qoymayıbdır soyuq məndə hal, – deyir  
Bir nəfər çıخارır cibindən araq:  
İsindirər səni, buyur al! – deyir.  
Bilməzdim dadını əsla yaşımdan,  
Davada içmişəm donmamaq üçün.  
Cəbhə yoldaşımı çörək payımı  
Arabır vermişəm bu araq üçün.  
İş gedir sürətlə, səs-küy, gülüşmü...  
Belə müharibə görməyib Eşmə.  
Ac yalquzaq kimi uzandıqca yel  
Səslənir ahənglə külüng, balta, bel.

Döyüş meydanında oturdur geri  
Qışı Sumqayıtin zəhmətkeşləri.  
Mənim bu fəslimi oxuyub hərgah  
Rusiyalı dostlar olarsa agah:  
Deyərlər: "Nə üçün mərd adamları  
Şair əziyyətə salır bu qədər?  
Küreklə nə üçün küründür qarı?  
Xəbərsizdir, bunu bilməyir məgər  
Qar kürümək üçün maşınımız var?  
Haqlı sual verər dostlarım, ancaq  
Odlar ölkəsidir, bura cənubdur,  
Dünyanın ən zərif, nadir quşları  
Mənim torpağıma qışda qonubdır.  
Burda qar kürüyən nəhəng maşına  
Ehtiyac olmayıb illərdən bəri,  
Görənlər bilir ki, bizim ölkədə  
Olmayır şiddətli qış fəsilləri.

Yenə Kamalı iş başındadır,  
Fikri, xəyalı yoldaşındadır.  
Onu cəzb edir əlaltıları,  
Baxır dostlara, ocağa sarı,  
Deyir: – Martenə köhnə metali  
Yaxşı eləyib, tökdünüz qabaq.  
Bu qırıntılar tez əriyəcək  
Alov püskürüb yandıqca ocaq.  
O neçə gündür hazırlasdırıb  
Qabaqcılığa yoldaşlarını;  
Çöhrəsindəki sevinc nurunu  
Görən deyir ki, dağ başlarını  
Bürüyür bəzən belə şəfəqlər...  
O danlaq hədər getməmiş demək,  
Etmiş Kamala yiğincaq əsər.  
Göstəriş verir, alır məsləhət,  
Yadda saxlayır öz dəstəsini,  
Qazanır hər vaxt kim ki, dinləyir  
Xalqın rəyini, elin səsini.

Yoldaşlarıyla neçə gündü ki,  
Eleyib Kamal əməlli söhbət,  
İndi ürəkdən çox sevindi ki,  
Arxadır ona dostlar, cəmiyyət.  
Fikri, niyyəti Kamalımızın  
Filizdə, bir də insanlardadır,  
Baş tutacaqdır şirin arzusu,  
İndi çətinlik özü dardadır.  
Süzdükcə dostum qızmar ocağı  
Keçir önündən doğma torpağı  
Gəmilər ötür mavi Xəzərdən,  
Təyyarə qalxır göylərə yerdən.  
Başqa don geyib Türkmen çölləri  
Kamal deyir ki: – Filizim, əri!  
Dönməyəcəksən ağır mərmiyə,  
Yığmayacaqsan insan başına,  
Səni döndərər işçi qardaşım  
Elevatora, yüngül maşına!  
Metal nə zəncir, nə də bombadır,  
Dəmir körpüdür, o, tulumbadır...  
Kamalım belə polad əridir;  
Onu günbəgün zəfər çaldıran  
Yeni dünyanın əməlləridir.

Zəfər də işdədir, baxır Kamala,  
Heyrətdən elə bil donur az qala.  
Deyir: – Kamal deyil, ateşsən bütün,  
Üzündən, gözündən nur yağır bu gün.  
Ona cavab verir Kamalım mənim:  
– Xeyli təbiidir bu halim mənim.  
Zövq alıb ölkəmin əməllerindən,  
Sülhə səs verirəm əməyimlə mən.  
Bax, əriyir polad, qoy olsun, ancaq  
Sülhə zəhmətimiz mötəbər dayaq!  
Üz-gözümdən yağan dediyin bu nur  
Sanma əritdiyim poladdan gəlir.  
Şəhərin söləsi deyildir əsla.  
Bu nur, qurdوغumuz həyatdan gəlir,

İdrak aləminin işığıdır bu,  
Kamaldan, arzudan, səbatdan gəlir.  
Bu nur düşünmə ki, təbiətindir,  
Bizim cəmiyyətin, cəmiyyətindir!

Zəng olur, işçilər çıxır şöbədən...  
Kimi operaya gedəcək yenə,  
Kimi dramaya almışdır bilet,  
Kimi yollanacaq görüş yerinə.  
Kimisi yeriyir, xəyalən gedir,  
Bəlkə Razindəki stadiondadır!  
Mənim oğlum kimi sevir futbolu.  
Belə adamların, sözüm ondadır,  
Söhbətsiz bilirsən üzünə baxsan  
“Neftçilər” uduzub, ya zəfər çalıb;  
Hələ “Dinamoya” kimse getməyir,  
Mövsim açılmağa hələ çox qalıb.  
Düşündürür bu hal bir qədər onu;  
Qızıl paytaxtinın, gözəl Bakının  
Yoxdur bəs nə üçün qış stadionu?  
Yox, indi onların getdiyi yerlər  
Gözəl tamaşadır, kitabxanadır.  
Həlli müşkü olan hikmət deyil bu,  
Yenə səfərləri hansı yanadır?  
Danışmaq bacarıq surətlərimiz,  
Qoy desin özləri uydurmayaq biz.  
– Zəfər, gedəcəksən axşam bir yerə?  
(Sual verilməyir sanki Zəfərə)  
– Bir cavab versənə? – soruşur Kamal,  
– Gəlib qulağıma çatmayıır sual.  
– Niyə, sakitlikdir, gurultu yoxdur?  
– Gurultu yoxsa da məsafə çoxdur  
Bizim aramızda.  
– Məsafə hanı?  
– Sən ki, doldurmusan çoxdan planı.  
– Mən əlli birdəyəm, sən əlli dördə  
Çalış yanaşı dur, istəsən öt də.

– Zarafat eləmə, bu nə deməkdir?  
Aleksey yanışır:  
– Yarış gərəkdir,  
Yarışla həll olar bu söhbət, ancaq.  
O, hər işdə deyil qabaqcıl, qoçaq,  
Əlavə eləyir:  
– Göstərsin, hansı  
Mehriban ailə, övlad planı?!  
Girir Zəfər burda yenə söhbətə:  
– Əgər fikir versə evə, külfətə  
Yenə qalib gələr, o, zəfər çalar;  
Bir arvad yerinə beş arvad alar.  
Kamal: – Yanılırsan, ay Zəfər, – deyir, –  
Məndən çox uzaqdır bu hünər, deyir.  
Ayrılır Aleksey, gedir Zəfər də,  
Kamalı qərq olub düşüncələrdə  
Deyir: – Gözləyirəm doğrudan kimi?!  
Niyə açmayıram ona qəlbimi?  
Deyirlər dolanıb keçdikcə aylar  
Min nemət itirir bütün subaylar.  
Deyirlər aile başqa cahandır,  
Gecəsi nur saçan bir asimandır,  
Kamal Nəzakətlə gedir xəyalən...  
Onları cüt görmək istəsem də mən,  
O, gedir hələ tək.  
Kimsəsiz otaq...  
Bu dərdi hiss edər subaylar ancaq,

\* \* \*

Xoşuna getsə də Kamalının dağ,  
Deyir niyə gərək sal qaya olmaq?  
Sevir hərəkəti qəhrəmanımız,  
Deyir ki, çağlayan sellər yaxşıdır.  
O qədər nəzərə dəyməyirsə də  
Sərin-sərin əsən yellər yaxşıdır.  
Sular zaman-zaman hərəkətdədir,

Mənə bu surətdə, bu vüsətdədir.  
Belə bir niyyətlə, bu xəyal ilə;  
— Hələ göstərmədik bir hünər, — deyir,  
Hələ keçir yenə təbəddülsiz  
Ocaq qabağında həftələr, — deyir.  
Düşünür metalın erimesində  
Gərəkdir əməlli inqilab olsun.  
Poladın dillərə düşsün dastanı,  
Ömrü mənə dolu bir kitab olsun.  
Danışmış dostlarla çıxarmış qərar;  
Zavoda tez gəlib düz yarım saat.  
(Səbr edə bilməyib) çünki tədbiri  
Baş tutsa əriyər daha tez polad.  
Unudub ələmi çalışan zaman  
Az qaldı alıssın, bunu duymadı.  
Qəlebə eşqiyle vuran ürəyi  
Artıq çətinliyi yaxın qoymadı.  
Üzündən-gözündən bu gün daha çox  
Qazın istisindən tər axacaqdır.  
O deyir: — Qoy olsun, keçən sürəti  
Tədbirim arkada buraxacaqdır.  
Ocağı doldurdu qaz yana-yana,  
Sonra suvatdırı əlbəəl novu.  
(Bu tədbir təzədir). Zəfər düşünür:  
“Gözündən vuracaq deyəsən ovu.  
Vaxta eyleyəcək yəqin qənaət”.  
Yeni təşəbbüsü qəhrəmanının  
Onu məglub edir bir gün, nəhayət.  
Kamal məqsədində bir polad kimi  
Təsəvvür eləsək, vintdir hər nəfər.  
Onlarsız işləməz, əqrəb dolanmaz.  
Kamal fikir verir, əksiləndə qaz  
Sobaya vurulan havanı haman  
Azaldır o dəxi, yoxlayır tağı.  
Durur qabağında yenə bu zaman  
Adamlı dopdolu raport otağı.  
Əgər tağ ərisə bədnəm olacaq.  
Səfərbər eyləyib məharətini

Hər şeyi saxlayır öz qaydasında,  
Yoxlayır sobanın hərarətini.  
Keçir dəqiqələr belə dalbadal,  
Xəzərin boyunca qışda bu münval  
Bizim sahillərə quş gəlir qonaq...  
Ona ləzzət verir bu yeni sınaq;  
Sobaya o qədər qaz verdi Kamal  
Ki, torda qabarıb köpüklənmədi.  
Əridi süretlə əridi metal,  
Tavan hərarətdən yanıb enmədi.  
Götürüb çomçəni deyim nə aldı,  
Sobanın içindən nümunə aldı.  
Axıtdı süretlə qalın dəmire,  
Yayıldı əlbəəl, o lavaş kimi,  
Deməli, hazırlıdır, bir neçə kərə  
Çəkicə vurdular, sindi daş kimi  
Usta baxıb dedi: – Hazırdır polad,  
Qənaət edilib vaxta bir saat.  
Sevinib-sixdilar onun elini.  
Kamalın gözündə çöllər gəlini –  
Bahar gülümseyir xoş sabah ilə,  
Maşınlar şütüyür düzəngah ilə;  
Şığıybı traktor keçir hücuma;  
Sonsuz tarlalara hey cuma-cuma;  
Can verir sevimli ana torpağa.  
Zəfərin nəzəri dikilir tağa.  
Traktor yerinə, kotan yerinə  
O baxır sobanın kərpiclərinə.  
Onu düşündürür birçə şey ancaq:  
Baxır görsün, yenə əriməyib tağ?

Nə desən dünyada hünər eyləyər  
İnamla, eşq ilə iş tutsa insan,  
İnan ki, torpağı gövhər eyləyər.  
Mən bu təcrübəni verməzdəm əsla  
Əsl məqsədimiz insan olmasa;  
İnsan səciyyəsi açılır işlə,

Qəhrəman neyləyər meydan olmasa?!  
Hər sırrı keşf edir insan həyatda.  
Dünyaya can verən bəşərdir, bəşər!  
Pambıq da, cövhər də, su da, polad da  
İnsanlar olmasa qiymətdən düşər.  
Əməldən, arzudan çıraq yandırır,  
İnsan yer üzünü mənalandırır.  
Səhərdir,  
Zavoda yollanır Zəfər,  
Qəlbində qalmayıb şübhədən əsər.  
Beyənib Kamalın iş üsulunu,  
Deyəsən eyləyir özünü töhmət:  
– Neçin unutmuşam haqqın yolunu?  
(Bu danlaq Zəfərə xeyirdir, əlbət).  
Yoldaşın səyinə inanmadım mən,  
Yenilik nə imiş elədi isbat.  
İnad göstərirəm indi bəs nədən?  
Süpürüb atarsa yolundan həyat  
Mənim kimisini haqlı iş görər!  
Danlayıb özünü belə bir qədər  
Səher növbəsinə – zavoda gedir,  
Baxır ətrafına, məşğuldu hamı,  
O da Kamal kimi hərəkət edir;  
O qədər müvəffəq olmayırlar ancaq.  
Əvvəl dərk eləyib, sonra iş görən  
Kamil insanların dostudur ocaq.  
Zəfər Kamalının iş üsulunu  
Tətbiqə başlayır səssiz-səmirsiz.  
Məncə kifayətdir söylədik bunu  
Onu tərk eləyək iş üstündə biz.  
Sobanı dolduran köməkçilər tək  
Kamalın yanına gəliniz gedək.

Təhlil eləyərək təzə poladı  
Arxayın oldular keyfiyyətindən.

Belə bir xəbər də oxucumdan, ah,  
Dastanım haqqında eşidəydim mən!

Əzizim, demə gəl buna şairin  
Yoxdur ehtiyacı, bu xam xeyaldır.  
Şair də ustadir, əsər dediyin  
Şüur aləmindən doğan metaldır.  
Onun qazandığı müvəffəqiyyət  
Başqa şöbələrə yayılır bütün.  
Şüarlar yazılrı sürətə dair  
Qırmızı parçanın üstündə bu gün  
Mərkəzi qəzetlər yazır məfəssəl  
Poladəridənin təzə yolundan,  
Pis olmaz öyrənse şairlərimiz  
Belə adamların iş üsulundan.  
Kamalın haqqında bu tədbirləri  
Aleksey hər gün keçirir həyata.  
Partkom isteyir ki, təzə üsullar.  
Sürətlə yayılsın istehsalata;  
Bürüsün yenilik başqa sexləri.  
Kim şüurca azca qalırsa geri,  
Aleksey düşünür günlər uzunu.  
Kim qalırsa geri azca yolundan  
Çalışır, qabağa aparır oma,  
Mehriban dost kimi tutur qolundan,  
İnsanla məşğuldur; onun poladı  
Onun filizidir insan övladı.

Budur, otaqdadır Aleksey, Zəfər.  
Deyəsən ciddidir söhbət bir qədər:  
– Dünən çağırılmışdı raykom katibi,  
Yenilik haqqında gedirdi söhbət.  
Buydu tələbləri qabaqcılların:  
Səmərə, keyfiyyət, yenə keyfiyyət...  
Azca elədilər Kamalı tərif,  
Sonra danladılar əməlli bizi.  
– Bizi neyçün axı, müdərimizi.  
– Müdir tək neyləsin, bəs Kamal nədir?  
Mən neyəm, sən nəsən?  
– Bu sual nədir?

– Müdir sənsən, mənəm.  
– Onun maşınında gəzməmişəm mən.  
– Maşın seninkidir əgər istəsən.  
– Kim təqsim eylədi belə qisməti,  
Maaşı tek alısn, ancaq töhməti  
Bizimlə bölüşsün?  
– Çalışsaq əgər.  
Təşəkkür alarıq  
– Çalışsaq, məgər...  
– Xeyr, çalışırsan, soba yanında  
Səni görmək olar iş zamanında.  
Doğrudur, planın çox deyil geri,  
Bəs bizim zavodun başqa sexləri?  
Uralda bir zavod od tutub yansa,  
Bir buruq, bir şaxta, mədən dayansa  
Bakıda olarıq bir də narahat.  
Sovet ölkəsində belədir həyat!  
Sabah Ukraynada olmasa çörək,  
Taxıl göndərəsən ona sən gərək.  
Belə qurulmuşdur cəmiyyətimiz,  
Belə yaşayıraq bu dünyada biz.  
Xəzərdə gör necə inqilab olur;  
Deyirlər borular tez xarab olur.  
Neftçi söyləsinmi günah məndədir,  
Yox, günah poladı əridəndədir.  
Demə ki, zavodun işçisiyəm mən.  
Anla ki, bölməmiz sayılır mədən!  
Kamala eylədin onda etiraz  
Qələbə çaldı, bax!  
Bu yerdə bir az  
Zəfər öz başını saldı aşağı.  
Gəldi xəyalına raport otağı:  
Kamal hərərətlə sürətdən deyir.  
Zəfər – inanmiram buna mən, deyir...  
Çekib üreyində xeyli haqq-hesab,  
Verdi Alekseyə nəhayət cavab:  
– Düzdür, Taqsırkaram, özüm də bu gün

Onun üsulilə girmişəm işə.  
– Gəlib çıxdın axır mətləb üstünə,  
Yarasa düşməndir parlaq günəşə!  
Dostumuz Kamalın iş üsulunu  
Qəbul eyləmisən, bilirəm butu.  
Açıq damış görüm nə üçün, nədən,  
Söhbət açmayırsan bu niyyətindən?  
– Hələ bir nəticə almadığımızdan,  
Hələ azca zəfər çalmadığından.  
– Şüurlu olmağı sevir bu sənət.  
– Özümü etmişəm xeyli məzəmmət.  
Düzünü söyləyim ki, uzun zaman  
Bele düşünmüşəm: Partiya, dövlət  
Sağ ol deyer bize dolarsa plan.  
Məni cəzb elədi, bax bu düşüncə.  
– Bəs ixtira necə, təşəbbüs necə?  
İnkişaf eyləmək, texniki bilik,  
Kütləni qaldırmaq, səmərəçilik, –  
Bunlar ki, plana salınmamışdır  
Qarşısı, çağlayan seillər sayağı,  
Hünərdir insanın əsl dayağı!  
Etiraf eylədi partkoma Zəfər  
Ki, zəif yaranıb əslən bir qədər.  
Duyur ki, çatmayıır gücü, hünəri  
Burub dağıtmağa çərçivələri;  
Yenilik yaratsın istehsalatda,  
Qabağa sürətlə getsin həyatda  
Bunu bacarmayıır; elə ki, biri  
Təzə üsul tapdı, qalmayıır geri  
O dəxi bu yeni üsüldən əsla,  
Qoşulur ürəklə bu təzə yola.  
Aleksey dedi: – Bu əsl yol deyil,  
Yeni adam üçün bu üsul deyil;  
Həlim bir ahənglə söyləyir ona:  
– Dostumuz Kamalın iş üsuluna  
Məncə tez keçmişən deyəsən bir az.  
Yox, mənim əzizim, belə yaramaz!

Bir nəticə verməz kor-koranalıq.  
Açıq etiraf et gəl bunu artıq.  
Onun üsułunu dərk etməmisən,  
Şüurla bu yola heç getməmisən...  
Öyrən qələbənin sırrını əvvəl,  
Sonra giriş ona, sonra et əməl!

O, bir söz demədi, düşündü ancaq,  
Elə bil ki, tamam bomboşdur otaq...  
Artıq Alekseyi tərk edir Zəfər,  
Gedir yol uzunu dalğın, qoşadır  
Bir qədər sevincli, bir az mükəddər  
Gedir, vicdanılı o, baş-başadır.  
Bu sual yağıdır, o cavab verir,  
Belə öz-özünə haqq-hesab verir.  
Bir qədər xudpəsənd Zəfərim yene  
Ağır addımlarla gedir evinə.

Yene də işdədir poladeridən,  
Yaxşı hiss etməyir özünü ancaq.  
Deyir: – Kamal, əgər naxoşlasam mən  
Qoy çarə eyləsin həkimim ocaq!  
İşləyir xəstəlik iliklərinə,  
Sobanın yanında başı hərlənir;  
Birçə an içində işıq yerinə  
İti gözlerinə qaranlıq enir.

Az keçir, doğrulub gəlir özünə,  
Yenidən qayıdır işıq gözüne.  
Kimsəyə açmayır ağır halını,  
Çalışıb əridir öz metalını.  
Elə ki, qayıdır evinə işdən  
Nə gəlir başına xəbər verim mən:  
İtirib huşunu yixılır yerə,  
Eşidir qonşular bu gurultunu;  
Əlaca, tədbirə el atır hərə,  
Çatdırır zavoda biri tez bunu...

İndi Kamalının halı yamandır,  
Odların içinde yanır yataqda;  
Aleksey eşidib çox nigarandır,  
Telefon eyləyir, gezir otaqda.  
Tapırlar həkimini xəstəxanadan,  
Xəbərdar eyləyir partkom tez onu.  
Nəzakət tələsik çıxır binadan,  
Gedir yoxlamağa zavod oğlunu.  
Xiyabandan keçir, yanır işıqlar,  
Çekilib hərə bir budaq altına;  
Buradan razıdır təzə aşiqlər,  
Quş pənah gətirər yarpaq altına.  
Təsvir eylədiyim bu yamyasıl bağ  
Eşmənin üzündə bir xaldır ancaq.  
Onu kim saldırıb bilən, görən yox!  
Bağın tarixindən xəber verən yox,  
Keçib bu bağçadan həkim qız gedir,  
Unudub aləmi, qərarsız gedir.  
Zəfər yaxınlaşış tez verir sual:  
– Hara, yoldaş həkim?  
– Xəstədir Kamal.  
– Evinə?  
– Elədir.  
– Niyə bəs gecə?  
– Borcumuzdur.  
– Oğlan tek olur məncə.  
Həkim qəzəblənir:  
– Yaxşı bil, qoçaq,  
Mənimcün oğlan yox, xəstə var ancaq!  
Deyib addımlayıır ağ xələtli qız,  
Sevimli, mehriban təbiətli qız.  
Düşünür xəstəni həkim Nəzakət,  
Zəfərin yerinə çekir xəcalət.  
Bizim cəmiyyətin bir nəfəridir,  
Nədən bir az, – deyir, – fikrən geridir!?

Kamalın gözləri al qana dönmüş,  
Çox yaman qızdırır, qəlbə dardadır;

Köksü ləngər vuran ümmana dönmiş.  
O nələr danışır? Fikri hardadır?  
Həkim qulaq asır ciyərlərinə,  
Uzandırıb onu dərhal yerinə,  
Verir Alekseyə halından xəbər;  
Deyir: – Maşın verin, sətəlcəm olub!  
Kamal sayıqlayır:  
– Cəsur işçilər.  
Hara gedir belə?!  
Dostlar cəm olub!  
Kimin şəninədir ziyafət, deyin?  
Bəs niyə gəlməyib Nəzakət, deyin?  
Anamı görmürəm, həkim qız hanı?  
Qoyma, polad axıb tutar dünyani!  
Nəzakət deyir ki: – Buradayam mən.  
Kamal qızdırmadan gedir özündən.  
Bu zaman qapıda gəlib “ZİM” durur;  
Təsəvvür eləyin bunu, kim durur!  
Aparıb gedirlər Kamalımızı,  
Gəl daha yormayaq xəyalımızı!  
Onların dalınca biz də getməyək.  
Naxoşlar evini təsvir etməyək.  
Bu fəqli eyleyək azca ixtisar,  
Şerə gətirməyək xəstəlikləri,  
Çəkək söz mülkünə bu yerdə hasar,  
Əqrəblər dolanır, işləyir saat,  
Çıxarıր sıradan günlər günləri.  
Keçir qərar ilə, dövr edir həyat,  
Qiş öz cəbhəsindən çekilir geri.  
Gedir ordusuyla dağ başlarına,  
Aleksey vüqarla baxıb dalınca,  
Gülümşeyir deyir yoldaşlarına:  
– Dünən çevrilmişdi yalın qılınca,  
Bir az bundan qabaq o çox yamandı,  
İstəyi ölümdü, muradı qandı.  
İndi yazılıq-yazıq yalvarır güne;  
Söyləyir: “Şaxtamın qiyma ömrünə!”

Kainat dolanır bu qərar ilə,  
Günəş barışmayır buzla, qar ilə,  
Zəfer: – Açın, – deyir, – pəncərələri,  
İcazə vərəqi yazsın komendant.  
Yenə yoldaş bahar gəlsin içəri,  
Gülsün hər tərəfdə yenə şən həyat!

Gecədir.  
Saf gecə.  
Ay işıqlıdır.  
Yer gözəl, asiman yaraşıqlıdır.  
İnsan kamalı tək üfüqlər dərin,  
Başqa səfəsi var mavi Xəzərin.  
Sumqayıt evləri durur yan-yana,  
Şirin layla deyir bir evdə ana.  
Bir evdən yüksəlir royalın səsi,  
Həqiqətin səsi, xəyalın səsi.  
Dincəlir möhtəşəm, eyvanlı evlər,  
Baxır gəlin kimi mehriban Xəzər.  
Yuyunub sularda çimir ulduzlar,  
Bizim gecələrin başqa hüsnü var.  
Gecə... Nəzakətə həmdəmdir kitab,  
Könül aləmində gedir inqilab;  
Deyir: – Cərraha tək bıçaq gərəkdir  
Söyləyen kəslərin ağılı gödəkdir!  
Hər sözü düşünür dərindən-dərin,  
Sönür işıqları bütün evlərin,  
Otağından çölə zolaq uzanır,  
Kaşanə qəlbində bir işıq yanır  
Həkim qız oxuyur... nəysə arabır  
Götürüb qələmi çizir, qeyd edir.  
Başqa xallar çalır könül rübabı,  
O, qalxır, hörmətlə örtüb kitabı  
Sərinləmək üçün çıxır eyvana,  
Bağçada heykələ sataşır gözü.  
Dil açır yen də ele bil ona:  
“Axşamınız xeyir!” – Bu olur sözü.

Deyir cavabında elə bil heykəl:  
“Məni tək buraxma, səhər yenə gel!”  
Görüb Nəzakəti ay işığında,  
Xilqətin bu ince yarasığında,  
Şövqə gəlməzmidim gül camalından?  
Bəlkə Hafız kimi qoşa xalından  
Söz açıb Buxara bağışlayardım,  
Leylidən, Əslidən üstün sayardım,  
Şirini sanardım qoyar kölgədə.  
Gülgün camalına coşub bəlkə də  
Deyirdim mehriban səhər ulduzu.  
Buna layiqsə də əsrimin qızı,  
İmtina etmişəm belə təsvirdən,  
Deyirəm, əhdimə sadıq qalım mən.

Döyülür qapısı onun aramsız,  
Ağıllı iş olar durub həkim qız  
Bu vaxtsız gələndən tutarsa xəbər.  
Ehtiyat insana gətirməz zərər,  
Nəzakət qapıya gəlib yanaşdı,  
Sual verdi, sanma cəftəni açdı:  
– Kimdir?  
– Açıñ, mənəm!  
– Kimsiniz?  
– Zəfər...  
Açıñ qız qapını,  
aldi o, xəbər:  
Doktor, başağrısı dərməni varmı?  
– Davasız-dərmənsiz həkim olarmı?  
– Bağışlayın, sizi etdim narahat,  
Başım bərk ağriyir.  
– Buyur dərman at!  
Həkimdən davarı alanda Zəfər  
Dəydi bir-birinə elə ki əller  
Saraldı xəstəmiz son bahar kimi,  
Sonra da ağardı təzə qar kimi,  
Könül sahilinin gur ləpeləri

Gah coşdu, gah susub qayıdı geri,  
Gah sevinc bürüdü onu, gah məlal.  
Verdi Nəzakətə belə bir bir sual:  
– Sabah da ağrısına gəlmək olarmı?  
– Tez-tezmi ağriyır, bilmək olarmı?  
– Bəli, heç gecələr verməyir ara.  
– Çarə eləyərik bu ağrlara.  
Əlavə elədi: – Qız gecələr tək  
Xəstənin üstünə getməsin gərək.  
Ancaq o, tək olsa, özü də gecə?!  
– Axı mən naxoşam.  
– Bəs Kamal necə?  
Onu boğmayırdı yüksək hərəket?  
– Bağışla bir işdi.  
Gülür Nəzakət,  
Söyləyir: – Ağrısına mütləq gel yenə.  
Pərişan qayıdır Zəfər evinə.  
Ay saçır nurunu, parlaqdır gece...  
Zavoddan Aleksey gəlib indicə,  
Çıxır asta-asta öz eyvanına;  
Bizim həkim qız da qonşudur ona.  
Bölünmüş yarıya balkon aradan.  
Aleksey həkimə baxır bu zaman.  
Görür fikirlidir qız qəhrəmanım.  
Deyir: – Gecən xeyir, Nəzakət xanım!  
– Gecən xeyir olsun.  
– Kefin necədir?  
– Cox sağ ol, yaxşıyam!  
– Gözəl gecədir.  
Elədir... Aleksey, o nakmla sən  
Çoxmu keçmisiniz bu gecələrdən?  
Süzüb ulduzları aydın səmada  
O, deyir: – Bakını salardı yada,  
Göy üzü işıqla parlayan zaman  
Deyərdi: “Cənuba oxşayır yaman”.  
Hərdən xatirimə gətirirəm mən,  
Cox Qoşa keçmişik bu gecələrdən...

Susdular bir qədər... ulduzlar sönür,  
Nəzakət yorgundur, aşkar görünür.  
“Sağ ol!” söyləyərək keçir içəri,  
Tərk edir bir azdan ay da göyləri.

\* \* \*

Mehriban Nataşa bizim diyara  
Hələ dünən gəlib Don sahilindən;  
Hələ isnişmeyib qumsallıqlara,  
Rusiya düşməyir əsla dilindən.  
Deyir Alekseyə: – Ana Don hanı?  
Hanı yaşıl çəmən, küknar ormanı?  
Gecələr nurlu ay süzən zamanlar,  
Hanı qarmon çalan şumal cavanlar?  
Aleksey bir qədər düşünüb əvvəl,  
Söyləyir mülayim öz dildarına:  
– Yanaş, a sevgilim, məhəbbətlə, gəl,  
Mehriban bir xalqın bu diyarına,  
Deməyirom Eşmə axar-baxardır,  
Hər yerin özünün bir hüsnü vardır.  
Çox da yaşıllığa uyma zahirən,  
Gözəllik sözünə dərin yanaş sən.  
Lale bitirməyen, bulaq axmayan,  
Yaşıl qovaqları göye qalxmayan  
Bu qumsal yerlərdə bilirsən nə var?  
Hələ kəşf olmamış min dəfinə var.  
Mən de Rusiyam sevirəm, ancaq  
İkrəh oyatmayırla heç də bu torpaq,  
Gəlmədim bu elə bir qonaq kimi  
Bu yurda vermişəm odlu qəlbimi.  
Çoxdan söyləmədim Kamalıñ hanı?  
Şerə gətirmədim xəstəxananı.  
Dedim ki, dostumuz sağlamlıq olsun,  
Qəlbimiz fərəhli sevinclə dolsun.  
Ancaq unutmadım əsla Kamalı.  
Yaxşı bilirsınız, onun iqbali

123

Created with

 nitro PDF® professional

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

Mötəbər əllərə verildi o gün,  
Qayğılar çekilir dostumuz üçün.  
Salamlar tezliklə zavod oğlunu.  
İştahı yaxşıdır, nə versin yeyir,  
Edir müalicə Nəzakət onu.  
Dava-dərman verir, lakin bilməyir  
Mehriban gözləri eśl çaredir...

\* \* \*

Kamalın bir qədər qanı qaradır.  
Deyir: – Bu həyatla heç yoxdur aram,  
Neçə gündən bəri yeyib, yatram.  
Tökülüb zavoda yaman qaldı iş,  
Ah, bizim həkimlər nə inad imiş!  
Deyirəm yaxşıyam, deyirlər hələ  
Zəifsen, gələsən gərək əmələ!  
Necə mən sevinim, necə olum şad?!  
Əridə bilmirəm nə vaxtdır polaş.  
Ürəkdən bağlıyam mən bu sənətə,  
Xeyirim dəyməyir bu gün dövlətə.  
Mıxlayıblar məni sanki yatağa.  
Kamal gözlərini dikir uzağa:  
Soba...  
qaz alışib...  
Vurulmuş hava...  
Poladin uğurunda gedir bərk dava.  
Ocağın öündə odur, elə bil  
Özüdür işleyən, heç xəstə deyil.  
Yoxlayır kürəni, süzür taqları,  
Enir yavaş-yavaş göz qapaqları,  
Yeni zəfərləri hey duya-duya  
Sabahın eşqilə gedir yuxuya.

Kamalın yatdığı xəstəxanada  
Kiçik səliqəli kitabxana var.  
İşıqlı, aynabənd otaqlarında

124

Edir mütaliə gəzən naxoşlar.  
Gəlir o binaya hər axşam-səhər  
Kitab almaq üçün yüngül xəstələr.  
Naxoşlar həvəslə əsər oxuyur,  
Bir aləm içində min aləm duyur.  
Gəlir xatirinə Kamalımızın  
Sadə məsləhəti kamallı qızın?  
“Mühəndis işində düşərken dara  
Tez pənah aparır bu kitablara.  
Çoban sürüsünü yayarkən düzə  
(Çəmənlər olsa da incə bir şeir).  
Böyrünü yekə bir daşa söykeyir.  
Onunla başlayır səhbətə, sözə,  
Onu görərsiniz ana yurdumun  
Pambıq çöllərində, qoruqlarında;  
Yaxın arxasıdır neftçi dostumun  
Xəzərin möhtəşəm buruqlarında.  
İnadkar olarsa əger təbiet,  
Ondan aqronomlar alır məsləhət.  
Oturmayım deye kapitan saya,  
Onu kompas edib çıxır dəryaya.  
Təbibin etməsə çarə dərmanı  
Deyir: “Əlac etsin, baş həkim hanı?”  
Onu bir də oxu dərindən, Kamal  
Bərkiyərsən özün, bərkiyər metal”  
Kamal bu niyyətlə əynində xələt  
Yanaşıl müdirdə göstərib hörmət:  
– Nataşa! Bacımsan, bir kitab da seç.  
Dünənkindən hələ doymamışam heç.  
Bu yol roman, dastan istəmirəm mən,  
Leninin fəlsəfi əsərlərindən  
Birini.  
Nataşa deyir: – Baş üstə.  
Roman təhvil verir bir ayrı xəstə.  
Gətirir Kamala dərhal bir kitab.  
Yazılıb üstündə: “Dövlət və inqilab”  
Çekilir kənara əziz xəstəmiz,

Gəlir bu dəm həkim, boyu bəstəmiz,  
Hal-əhval soruşub, o salamlayır  
Mənim dastanımın rus gözəlini.  
Dərin məhəbbətə onu sevsə də  
Yanında durmayırlar, təzə gəlini  
Tərk edib, yanaşır cavan xəstəyə.  
– İcazə almamış durdunuz niye?  
Axı qızdırmanız var bir az, – deyir.  
Ayağa durmayın xahiş edirəm,  
Sizə gəzmək hələ yaramaz, – deyir.  
Görür ki, məşğuldur poladəridən,  
Bu dəfə yaxın da gəlməyir ona.  
– Qoy mane olmayım, – deyir Kamala,  
O, cavan xəstənin girib qoluna,  
Gedir palataya düzəlib yola.  
Baxıb dalısınca bizim Nataşa  
Söyləyir: – Nə qədər sevimli candır,  
Heyranam ondakı ünsiyyətə mən;  
Bu qız nə şəfqətli, nə mehribandır.  
Özündən heç gəlin deyil xəbərdar,  
Çox nəcib, çox gözəl, sifətləri var:  
Sadə, sevimli bir sovet qızıdır  
Qələmə aldığım bu rus gözəli.  
Qayalardan çıxan çeşmələr kimi  
Billurdur niyyəti, safdır əməli.  
Rusyanın parlaq səması təki  
Olduqca təmizdir coşqun ürəyi.  
Əlindən gələni eləyir hər gün  
Bizim qədirbilən xəstələr üçün,  
Ağır naxoşların gedir yanına,  
Roman nəql eləyir, izahat verir,  
Şirin rəftarılı, nəvazişle,  
Sanki xəstələrə o, həyat verir.

Kamalımlı işıqlı bir otaqdadır,  
Dalğındır, düşünmə fikri dağdadır.  
Xeyr, dərlənməyir şəlalə üçün,

Ürəyi əsmeyir nə lalə üçün,  
Onu cəzb etmeyir nə bulaq başı,  
Nə də buludlarla durub yanaşı.  
Süzmeyir aşağı, sədəfli sazı,  
Nə ötən quşların qərib avazı  
Nə bir yaşıl çəmən, nə toy, nə mağar,  
Çıskınlı dərələr, dumanlı dağlar,  
Nə bildirçin, turac, nə qartal gəzir,  
Nə cüyür, nə ceyran, nə maral gəzir.  
Köçüb Sumqayıta bir gün gələndə  
Baxdı ətrafına çöldə, çəməndə...  
Sonra papağını basdı gözünə,  
Bayatı çağırıldı Karvan düzünə  
Vida eləyərək itdi nəzərdən,  
O belə ayrıldı sevdiyi yerdən.  
Belə vidalaşdı acı olsa da.  
Uşaqlıq çağını gətirib yada  
Öpdü məhəbbətlə qara torpağı,  
Ancaq gətirmədi ceyran dırnağı.  
Şəhərə sanmayan ləlekə gəldi,  
Etiqadla gəldi, ürekli gəldi!  
İndi söyləməyir: "Binəmiz hanı?"  
Bəs nədən unudub qoca dünyani,  
Xəyallar içində oturmuş o tek,  
Göz dikir masaya fikrə gedərək?!  
Qabağında kitab bayaqdan bəri  
Düşünür metalın o, sabahını,  
Köməyə çağırır ulu dahini.  
Çatdırır sadəcə öz niyyətini:  
"Poladin bir qədər keyfiyyətini  
Deyir dəyişməkdə kömək et mənə".  
Yetirib kitaba o diqqət yenə  
Fəsillər oxuyur, gəzir, arayır,  
Hələlik tapmayırla polada dair  
Xüsusi bir hissə, xüsusi bir bab,  
Zəka dünyasında gedir inqilab,  
Dolanıb keçdikcə belə bir saat...

İdrak ələmində əridir polad.  
Bərkirir şüuru bir çügün kimi.  
Həmin bu kitabdan o bu gün kimi  
Görür gələcəyi, aydın səhəri,  
Qəlbən alqışlayır ulu rəhbəri.  
Zəng olur... Yeriyib alır dəstəyi  
Bizim Alekseyin camı, ürəyi.

– Eşidirəm!

Olar

Aleksey, bilsən  
Nə qədər xoşuma gəlmışdır dünən  
Cəfər Cabbarlının “Aydın” əsəri.  
Sonra da otağı gəzir nəzəri...  
Çağırıldı Kamalı, o, gəldi dərhal  
Qız dedi: – Aleksey danışır, Kamal!  
– Eşidirəm siz!

Bəli, Kamaldır.

Yaxşıyam.

Çıxıram məzuniyyətə.  
A yoldaş Aleksey, bu nə sualdır?  
Sizinlə hazırlam hər vaxt söhbətə.  
Günü sabah.

Sağ ol!

Asır dəstəyi,  
Şahin gözlərində gülür istəyi.  
Hakimin sözünü getirir yada,  
Poladəridənim canlı polada  
Dönmək üçün gəlir kitab üstüne.  
Onu tərk eleyək hələlik yenə.

Partoqdur Aleksey, desəm də bunu,  
Təqdim etməmişəm ellər oğlunu  
Hərtərəfli sizə, məncə bir daha  
Ehtiyac görmədim artıq izaha;  
Etibar elədim yaddaşınıza,  
Cəbhədə çıxmışdı o, qarşınıza  
Alovlar Vətəni bürüyən zaman.

Çiyni zər paqonlu bizim qəhrəman  
Onda bilirdiniz kimdi, nəçiydi,  
Adlı-sanlı, igid təyyarəçiydi.  
Əvvəl bilməyirdim mən də heç, demə  
İşdən ayrılmadan gedib təlimə,  
Oxuyub neçə il gözəl sülh çağı,  
Öyrənib göylərdə qanad çalmağı.  
Yadlar ölkəmizə edəndə hücum,  
Vətən səsləyəndə “Hərdasan, oğlum?!”  
O da öz döşünü vermiş qabağa,  
Demiş; “Canım qurban ana torpağa!”  
Qorumuş Hüseynlə əziz yurdunu.  
O vaxt Leningrad göylərində mən  
Təsvir eyləmişəm mükəmməl onu.  
Nəhayət, ordudan olanda azad  
Onu cəzb eləmiş yənə də polad.  
İndi bəzən durub baxır quş kimi,  
Baxır asimana vurulmuş kimi.  
Üfüqlərdən ötrü çəksə də həsrət,  
Kimsəyə bir kəlmə deməyir, əlbət,  
Bir də düşməyəcək göylərdən yolu,  
Çünki vuruşlarda sinmişdir qolu.  
Bu dərdə bəlkə də bir çara vardır,  
Lakin ciyərində çarpara vardır.  
Çəkib gətirmədi bizim diyara  
Onu söylədiyim paslı çarpara,  
Qafqaza gəlmədi Peçərin sayaq;  
Şimal tək əzizdir ona bu torpaq.  
Deyir: “Hüseynbala doğma elində  
Ağır zamanlarda durmadı bir an;  
Nevanın möhtəşəm, gur sahilində  
Vətənin yolunda keçdi canından.  
Mən ona borcumu ödəmək üçün  
Şimaldan cənuba gəlmışəm bu gün”  
Əhdə sadiq olur təyyarəçilər.  
Mənim sözlərimi duyanlar biler.  
Genişdir ürəyi rus diyarı tək,

Təmizdir varlığı rus baharı tək,  
O, çəsmədən billur vicdanla gəlmış,  
Eşq ilə, şövq ilə, imanla gəlmış.  
Bəli, o gəlməmiş bu diyara tək,  
Özüylə gətirmiş yüz milyon ürək,  
Yüz milyon iqtidar, etibarlı əl.  
Yüz milyon insanı yaşadan emel –  
Menalı qardaşlıq, dostluq niyyəti.  
Yüz milyon bir xalqın eşqi, hörməti  
Onu yollamışdı bizim diyara,  
Ölkəmizdə gedən bu qurğulara.

Açıq pəncərədən nəzər salaraq  
Baxır Alekseylə Kamalıム düzə.  
Bir sənətkar kimi ilham alaraq  
Katib şirin-şirin başlayır sözə:  
– Qərarımız budur, bizim tərəflər  
Dörd-beş il keçməmiş gur meşə olsun.  
Quraqlıq tərk etsin bütün Eşməni,  
Hər tərəf yasəmən, bənövşə olsun.  
Müvəkkil etmişik bu işdə səni.  
Çıxırsan indi ki, məzuniyyətə  
Sizin kolxoza get, körpə ağac al,  
Azacıq keçməmiş yaşıl zolaqlar  
Bizim sahəni də bürüsün, Kamal!  
O, təsdiq elədi xeyli sevincək:  
– Gözəldir büronun qərarı, – dedi,  
Qumsal düzənlərə təzə can verək,  
Bezəyək bu çılpaq diyarı, – dedi.

\* \* \*

Açılmış səhərin ala gözleri,  
Aleksey hələ də öz yerindədir.  
Evde olmasa da gözəl dilberi  
Gözü qabağında, nəzərindədir.  
Gah gedir xəyalə, gah gülümşəyir,

130

Nəhayət, özünə astadan deyir:  
– Ömrüm asimanda keçdi bir zaman,  
Gözlərim doymadı evdən, qadından.  
Gecəni cənubda duyдумsa hərgah,  
Şimalda üzümə güldü xoş sabah.  
Səhər evli ikən, çox zaman axşam  
Etdim subay kimi uzaqlarda şam.  
Bəzən evimizdə qış hökm edərkən  
Köçürüldüm isti bir diyara mən.  
Nədən səhbət gedir ürəkdən biler  
Cəsur dənizçilər, təyyarəçilər.  
Oturaq bir həyat, ailə, külfət  
Eşqile döyünen ürəyim, əlbət  
Çıxarıb odur ki, yanlış bir qərar –  
Demişəm: “Nə olar cavan qadınlar  
Arxayıñ, asudə bir yuva qursun,  
Qulluğa getməsin, evdə otursun”.  
Nataşa vaxtında girdi xidmətə.  
İndi naxoşların yanında xeyli  
Ala gözlümüzün hörməti vardır.  
Mehriban, sevimli analar kimi  
Ağır xəstələrə şəfqəti vardır.  
Xəbərdar olduqca əməllerindən  
Körpə uşaq kimi sevinirəm mən. –  
Söyləyib, quş kimi qalxdı yataqdan;  
Böyük bir sevincə çıxdı otaqdan.  
Salamlarkən onu günün işığı,  
Bizim bu sevimli həyat aşağı  
Mehriban yarının qoluna girdi.  
(Nataşa qızıyla çöldə gezirdi).  
Qucağında Varya – körpə qızları  
Sevimli, şəfqətli dan ulduzları  
Gəzməyə getdilər çöllərə təref...  
Uçur dəstə-dəstə sərçə, sığırçın,  
Tellərin üstünə qonur səfbəsəf.  
Deyin, qurduğumuz xoşbəxt həyatdan  
Səhbət açırlarmı nəgmələrində?

Yeni dünyamıza heyran qalırmı  
Quş öz yuvasında, gül öz yerində?!”  
Oturub sırayla elə mehriban  
Onlar bir-birinə, görən nə deyir?!  
Yalmız direk üstə qovub çalağan  
Qaraqabaq kimi baxıb dinməyir.  
Varya Alekseyin qucağındadır,  
Qucmuş atasının möhkəm boynunu.  
Eşmə, dostlarının qabağındadır,  
Açmışdır onlara əziz qoynunu.  
Aleksey düzləri seyr eləyəndə,  
Baxıb uzaqdakı xaraba kəndə  
Söyləyir: – Uçulub palçıqlı damlar,  
(Təzə şəhərdədir indi adamlar).  
Burda misə döndü insanın üzü,  
Ancaq alışmadı ocağı, közü.  
Bu aşiq evidir, deyirlər hər yaz,  
Dolanır Eşmənin qəmlı bir avaz.  
Mülkədar qaçırmış gözəl yarını,  
Deyirlər dözməyib aşiq bu dərdə.  
Duyub zəmanənin “etibarını”  
Boğmuşdur özünü mavi Xəzərdə.  
Budur, bir evciyəz batıb qəmlərə,  
Onun sahibinin sərmişlər yere.  
Ağardıb saçını pərişan ana,  
Yas tutub ömrünü nakam oğluna...  
Bu bir balıqçının daxmasıdır, bax!  
Olub gur sulara, deyirlər qonaq,  
Gedir indi belə onun söhbəti,  
Guya balıqçının bitmir qüvvəti;  
Çarpışır dənizlə, o hələ sağdır,  
Bir gün öz evinə qayıdacaqdır...  
Burda bir ixtiyar göyə açdı əl,  
Əfsus ki, tanrıdan mədəd olmadı.  
Yoruldu asiman dua səsindən,  
Bu ağ saçlı qoca heç yorulmadı.  
Bax, burda bir bənnə etmişdir üşyan,

Ağaya tikməmiş gözəl xaniman.  
Usta vidalaşın demiş ömürlə  
Qəzəblər içində bir gün ağası,  
Zavallı bənnanın qızmar dəmirlə  
Döşündə yazdırılmış bir kəlmə: "ası"…  
Burda yaşayırımış bir sadə rəncbər,  
Gedirmiş çöllərə doğmamış səhər.  
Onun nə ürgəsi, nə kəli varmış,  
Fəqət saf ürəyi, əməli varmış,  
Bu bağban evidir.  
O qoca bağban  
Gül əkib, vay dərmış öz əllərili,  
Gülüb sevinməmiş yaranışından,  
Köçmüş bu dünyadan əməllərile.  
Geniş olmuşsa da ana torpağı  
Bunun əkin yeri, onun gül bağı  
Olmamış. Qəlbində qalmış arzusu.  
Bu iqablısız kəndi arabır də su  
Yaman hədələyib, qurban istəmiş.  
İnsanlar yalvarıb: "Su qayıt!" demiş.  
O zamandan keçib xeyli nəsillər,  
Sumqayıt çağırır bu yeri ellər,  
Bu odlar ölkəsi Azərbaycanın  
Öyrənmək istədim hər adətini.  
Nataşa! Bu kəndin yüz yaşında bir  
Qocadan eşitdim hekayətini…  
Dinib-danışmadan əsla bir kərə,  
Nataşa göz dikir ucuq evlərə.  
Gözündə canlanır baliqçi, bağban,  
Bir də qoca bənna sinəsində qan.  
Kamal Nəzakətlə qurumuşdur həyat;  
Sizin ömrünüzdə bu təbəddülat  
Əgər subaysınız deyirəm olsun.  
Gənclərin yazıram toylarını mən.  
Elçi göndərdimi o, Nəzakətə.  
"Raziyam!" sözünü qızın dilindən  
Düşəndən atəşin bir məhəbbətə,

Günlerin birində eşitdi özü,  
Mən də bilmeyirəm müfəssəl, düzü.  
Bilib öyrəndiyim bir şey var, ancaq  
Başqa evdə tutub subaylıq otaq.  
Demirəm qəmlənib həsrət içinde  
Uzun gecələri uzaq düşdülər,  
Demirəm, mehriban, işrət içinde  
Gah gəzib qol-qola, gah öpüşdülər.  
Şirin arzuları yetişdi başa,  
Subaylar qapını açdılar qoşa.  
Məclis də quruldu. Gəldi sevənlər,  
Qaldırıb dostları piyale vurdu.  
Həmən bu məclisdə Alekseyimiz  
Gözəl Nataşayla başda oturdu.  
Varlı kolxoçular gəldi bu toya;  
Atası yağlı bir toğlu getirdi,  
Zərqələm bir oğlan yetirmiş boyaya  
Yeni həyat qurur oğlu, getirdi  
Sandığında hər nə əzizləmişdir,  
Qoy bu gəlinimə qalsın demişdir.  
Toy eyləyir cavan poladəridən.  
Hamı sevincəkdir, hamı ruhlu, şən...  
Söz alıb Aleksey deyir: – Ay Kamal,  
Xoşbəxt ol, dünyadan öz kamını al,  
Azad insanındır bizim cəmiyyət!  
Gün o gün olsun ki, gəlin Nəzakət,  
Eviniz fərəhlə, sevincə dolsun,  
Gözəl, qara gözlü bir oğlan olsun.  
Bir qartal baxışlı oğul, köksü gen  
Adını qoyarıq onun da Hüseyn.  
Nə dedim, bilirsən, oğlan uşağı...  
Həkim qız başını dikdi aşağı.  
Aleksey bədəni qaldırıdı göye  
“Mənim əzizlərim, sağ olun!” deyə.  
Beləcə verdilər gənclər baş-başa,  
Mən də söylədim ki, qariyin qoşa...

\* \* \*

Səhər...  
Aerodrom...  
Gelin Nəzakət  
Ötürür Kamalı öz kəndlərinə.  
Vüsal şirin olmaz, ayrılıq, həsrət  
Arabir qonmasa onun yerinə...  
Pərvanə hərlənir, təyyarə gedir.  
Sonra havalanır...  
Dostlar el edir.  
Kamalım süretlə ucalır göye.  
“Doğma kəndlərinə yar gedir” deyə  
Bəs nədən Nəzakət heç sevinmeyir?!  
O gelin ne üçün əsla dinmeyir?!  
Bir zaman buradan Hüseynbaşını  
Cəbhəyə göndərib şəhərə döndü.  
Bir də qayıtmadı Vətən tərləni,  
Qızın bal həyatı zəhərə döndü.  
Belkə üfüqləri o süzən zaman,  
Gözündə canlandı həmən qəhrəman.  
Oynadı qəlbində o dərd, o həsrət,  
Ax, ey ilk məhəbbət, ey ilk məhəbbət!..  
Kamal pəncərədən baxır qanada,  
Metalın gücünü gətirir yada.  
Orda, Avropada öldürür polad,  
Polad məngənədə boğulur həyat.  
Qan içən ağalar belə deyir ki:  
“Heyat əfsanədir ölüm gülməsə.  
Keçir iqbalmız müharibədən.  
Yaşaya bilmərik qan tökülməsə”.  
Onlar sevinirlər xeyli ürəkdən  
Görəndə al qanda öz əllerini,  
Tapdalayıb keçir bu yırtıcılar  
İnsanın müqəddəs əməllərini.  
Polad – o dinciliyin tunc vətəndaşı,  
Azad bir dünyanın ilk təməl daşı

135

Created with

 nitro PDF® professional

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

Orada insanı öldürür ancaq.  
Sovrular göylərə yaralı torpaq...  
Kamal baxır yenə: buludlar çin-çin,  
Uçur asimanda neçə göyərçin,  
Biri göy, biri ağ, birisi əbleğ,  
Dostları günəşdir, bir də ki, şəfəq,  
Uçurmuş onları uşaqlar göye  
Azad qanadlanıb süzsünlər deye.  
Kamal seyr etdikcə göyün içini  
Gəlir xatırınə sülh göyərçini.  
Deyir: – Uzaqlarda, həyatlarında  
Ellər var görməyiib səadət, ağ gün;  
Qırılmaq bilməyən qanadlarında  
Şanlı göyərçini qüdrətli sülhün  
Yüksəlib, göyləri sürətlə yarsın!  
Bizlərdən onlara salam aparsın!  
Göy üzü tər-təmiz, buludlar çin-çin  
Aparır Kamalı polad göyərçin.  
Hərlənir sürətlə nəhəng pərvana,  
Polad yaraşıqdır bizim dövrana.

Asiman soyumuş polada benzər,  
Elə bil ki, zağlı metaldır Xəzər.  
Təyyarə uçduqca bağlar üstündən  
Xeyal canlandırır onun gözündə  
Yeni bir kainat, Eşmə düzündə.  
Əməkçi insanın gülür arzusu:  
Qapılardan axır yol kənarı su,  
Yamyasıl göyərib cərgəyle bağlar,  
Göylərə baş çekir yaşıl budaqlar.  
Şaxların içində cilçiraq yanır,  
Sanki şölə çekib bağça, bağ yanır.  
Düşünürkən belə o birdən-birə  
Baxır pəncərədən, göz dikir yerə,  
Görür nə bağça var, nə çeşmə vardır,  
Gözünün önündə boz Eşmə vardır.  
Aldadıb Kamalı demək xəyalat,  
Süzür buludlarda düz yarım saat,

Gözündə canlanır başqa mənzərə.  
Təyyarə alçalır, alçalır yere.  
İndi seyr etdiyi çoxdan bəridir  
Gəlib görmədiyi öz kəndləridir.  
Təyyarədən çıxıb aerodromda  
Kamalım maşına əsla minmədi,  
Torpağı duymağa piyada getdi,  
Həmsöhbət axtarış, gülüb, dinmədi,  
Dedi öz-özünə: – “Dağlar, a dağlar!  
Yayıb quzuları gen dərələrə,  
Bəzən xeyalpərest bir şair kimi  
Dalmışam sevimli mənzərələrə.  
Mən bu düzənlərdə el şənliyində,  
Bayram zamanları at oynatmışam.  
Mən bu çəmenlərdə yaşıł otların  
Sərilib üstüne şirin yatmışam;  
Xinalı toğlunu bulaq başında  
Kəsdiyim sevdalı çəmən bu yerdir!  
Gecələr ulduzlar, gündüzlər günəş  
Hüsnünün heyranı həmən bu yerdir!  
Sevirəm mən sizi dağlar, a dağlar!  
Demirəm zülmətdən səhərə getdim,  
Bilmək istəsəniz düzünü hərgah  
Kəndi sevdiyimdən səhərə getdim.  
Getdim qardaşının otaqlarında  
Gecələr çevrilib gündüzə dönsün.  
Dağların döşündən çağlayan sular  
Borularla axıb bu düzə dönsün!  
Getdim maşın verim kəndə şəhərdən,  
Hər tərəf asfaltdı, geniş yol olsun.  
Kəndlinin zəhməti azalsın hər gün,  
Texnika çoxaşın, maşın bol olsun!”

Təbiət aşığı yeriyir belə,  
Fərəhdən quş kimi uçmaq istəyir.  
Açıb qollarını böyük eşq ilə  
Dağları, daşları qucmaq istəyir.  
Baxır: şütyürək qalxır zirvəyə

“Moskviç”, “Pobeda”, “ZİM” gəlib keçir  
Seçə bilməsə də içindəkini,  
O, yaxşı hiss edir kim gəlib keçir:  
Gedir sahələrin əsl ağası  
Kəndin öz övladı, öz insanları,  
Hər gün təbiəti dəyişdirənlər,  
Bu günün, sabahın qəhrəmanları!..  
Bəlkə deyər mənə kəndi “sevenlər”  
Bəs köhnə qaydalar, adıtlar hanı?  
Bir aləmdir axı işdən qayıtmaq  
Camışın belində qürub zamanı,  
Araba içində, ot üzərində  
Dostum, uzanmağın səfəsi çoxdur.  
Maşınlar əsrində yaşasaq da biz  
Niyə bu qaydalar şərində yoxdur?!  
Hər kim xoşlayırsa köhnə adəti,  
Mən ona verirəm bu seadəti.  
Minsin kəl üstüne, qoy alsın ləzzət,  
Savadı vardırsa oxusun qəzət  
Dərisi palçıqlı camış üstündə,  
Uçmaq isteyirəm mən quş üstündə.

Kamal keçib gedir yollar uzunu,  
Yałqız buraxmayaq, oxucum, onu.  
Neylə maraqlanır, baxıb seyr edək,  
Onun dalısınca gəliniz gedək!  
Taxta körpü yeri, burda daşardı  
Sular, kəndə qədər yaxınlaşardı.  
Daşqında batardı mal-qara bol-bol,  
Hər il uçulardı, söküldərdi yol.  
İndi dəmir körpü vüqarla durur;  
Üstündən fit verib yeriyir qatar,  
Kamalım əlini vintlərə vurur...

Gör nələr eyləmiş dəmirlə polad?!  
Dəyişir insanlar, dəyişir həyat.  
Kamal göz yetirir bu doğma elə  
Deyir ki: – Yox, azdır, çox azdır hələ.

Kolxoz idarəsi...

Bomboşdur otaq.

Adamlar işdədir, hesabdar Hətəm

Əmək günlerini yoxlayır, bu dəm.

Yaxınlaşış Qacar deyir kefi çağ:

– Qatı açılmamış təzə bir xəber.

– Sevincək olasan belə hər səhər,

Nə var? Çörçill ölüb, yoxsa Trumen?

– Maraqlanmayıram köpəklərlə mən.

Aya, Kamal gəlib.

– Yox, Əş!

Niyə?

– Ay canım, əl verər səhər kəndliyə?

Görmədim qayıdır mən döndüm geri,

Kim ürekdən sevir geniş düzləri,

Hər kim öyrənib sə yaşıl yaylağa,

Dərəyə, təpəyə, sərin bulağa

Səhərdə neyləsin?

Əlbəttə, qaçar.

– Bu xəber düz olsa məni lap açar.

Gedək evlərinə.

– Hal-əhval tutaq. –

Onlar çıxıb gedir, boş qalır otaq.

Yol getməkdə olsun Hətəmlə, Qacar

Biz görək necədir kəndistan yeri?

Necədir yamaclar, səngərli dağlar,

Seyr edək bir qədər irəmələri.

Budur, bax, göylərdə çalağan süzür.

Odur caynağında qaldıran hərdən

Şığıybı dovşanı, kəkliyi yerdən.

Bəlkə budur səbəb qalın ormanı

İndi bürüməyir qırqovul banı?!

Şair, gəl unudaq qırqovulları!

Dolub sürürlər kəndin yolları.

Yoxsa Kamal sənin tutar yaxandan,

Deyər ki: "Az danış şimşek çaxandan,

Sıldırıım dərədən, qarlı yoxuşdan,  
Yalçın qayalardan, yırtıcı quşdan.  
Onları sevirem. Bu deyil əməl  
Kiçik kolxozların təsərrüfatı  
Birləşib, onunla maraqlanaq gel!  
Bizi cəzb eləsin insan həyatı".  
Dönür həyətlərə südlü inəklər,  
Pozur sükunəti sayıq köpəklər,  
Paltarı könlü tək güllü-ciçəkli  
Kolxoçu qızları ciyni sənəkli,  
Zarafat eləyib dönür bulaqdan,  
Piano səsləri gəlir uzaqdan.  
Biri donquldanır, buzov qovlayır;  
Uca səshli biri qonşu haylayır,  
Qocaman dağlarsa gedir xəyala...  
Samovar qaynadır Zərqələm xala.  
Təzə dostlarımız Qacarla, Hətəm  
Gelir Kamalgilə elə bax bu dəm.  
– Gözün aydın olsun, Zərqələm xala!  
– Cox sağ ol!  
– Necəsən?  
– Var ol, ay bala!  
– Deyirlər qayıdır Kamal gəlibdir?  
– Yuvamın bəzəyi qartal gəlibdir!  
– Bilirdik axırda b elə olacaq;  
Çəkib öz oğlunu gətirər bu dağ,  
Bu dərə, bu meşə...  
– Yox, ağrin alım.  
Kəndə az müddətə gəlib Kamalı.  
Deyir, çox çəkmişik göylük həsrəti.  
Yaxında görməkçün bu təbiəti  
Aparaq şəhərə gərək yaylağı.  
– Dumanlı dərəni, bu qarlı dağı  
Alıb aparacaq yəni şəhərə?  
– Yox, dönum başına! Nə dağ, nə dərə  
İstəmeyir hələ, böyük adamlar  
Yığılıb bir yere, çıxarıb qərar

Zavodun yanında meşə salmağa,  
Onu göndəriblər ağac almağa...  
Qacarın qaralır daha da rəngi,  
Boğulur səsinin qalın ahəngi:  
– O, dağ da aparar.  
– Aparar, sən ölü!  
– Onda min Fərhadın gücü var, sən ölü! –  
Dostuna müləyim söyləyir Hətəm.  
Qayıdır Kamahım tarladan bu dəm.  
Gəlir qonum-qonşu, halidir hər kim,  
Partiya katibi, müəllim, həkim.  
Suallar başlanır kənddən, şəhərdən  
(İştirak etmişəm bu söhbətdə mən).  
Kolxozun partkomu deyir: – Ay Kamal.  
Necə gəlir sənə təzə kəndimiz?  
Süretlə qabağa gedirikmi biz?  
Bağ-bağathı evlər, bu cah, bu calal,  
Qoyun ağılları, inək damları  
Gözə xoş gəlirmi, de görək barı?!  
– Maşınla sağılır qızıl inəklər,  
Nizamla əkilib cavan tənəklər.  
– Bu məktəb, bu saray, bu mərmər heykəl,  
Kəndə zinət verir.  
– Düz danışaq gəl.  
Qururuq biz yeni dövranımızı,  
Varsa gizlətməyək nöqsanımızı.  
– Yığırlar maşınla pambığı koldan;  
Bunu eşitmişəm.  
Keçəndə yoldan  
Gördüm qızlarımız allı-güllüdür,  
Axar sularımızancaq lillidir.  
MTS həyəti maşınla dolu.  
Döşənib asfaltla bütün kənd yolu.  
Hidrostansiya deyil yarımcıq,  
Götürmüş ağızına hər yani işıq.  
Demirəm köhnəlik bizi çox güdür,  
Ancaq ağır-ağır bugda üyüdür

Anbarı doprdolu varlı insanı  
Qış günü ac qoyan su dəyirmanı.  
Deyildir yarımcıq, tikilib tamam  
Kəndimin əhlini çağırın haman.  
Deyirlər görmeyib onu Gülxanım;  
– Öz ananı desən, a gözüm, canım!  
– Anam da, ay xala, sənin tayındır.  
– Sudan söz düşəndə qorxan dayındır, –  
Deyərek agronom gitir söhbətə:  
– Kolxozi fikir verir mədəniyyətə.  
Kəndin ortasında tikilib təzə  
Kitabxana, klub nur saçır düzə.  
Deyirik bağında fəvvərə vursun,  
Çarhovuzdan qorxur.  
– Bir yana dursun  
Dediyin fəvarə, yoldaş hesabdar,  
Kluba getməyir nə üçün?  
Qacar  
Səslənir:  
– El getdi, o qaldı geri?! –  
Müəllim özünü verir irəli.  
Deyir ki: – Bəs necə, yaxşı gedir el,  
Dalda qalanları töhmət edir el.  
Camaat qalarmı geri həyatda.  
Gözel Moskvada, Leningrada  
Azmı vardır bu gün oxuyanımız?  
Azmı vardır yeni qəhrəmanımız?  
Kəndlının dostudur mənalı kitab.  
İndi şüurlarda gedir inqilab. –  
Əlavə eləyir sədr: – Doğrudur  
Uzağa getməyək, elə bax, budur  
Kolxozenin suçusu şiryıxan Hümmət,  
Əlinə almayıb bir aydır qəzet.  
– Elədir!  
– Heç də yox!  
– Doğrudur!  
– Əsla! –

Söhbət qızışdırıqca yeniyetmələr  
Soxulur bayırdan evə bir təhər.  
Qacar deyir: – Hara, çəkil, ay bala!  
Çit ha verməyirlər?  
– Çit dükən dolu,  
Qiymətə mindirdi, hökumət pulu.  
İndi qumas da var, ipək, şal da var.  
– Təmiz geyinməyir çox da adamlar  
İşdən sonra kənddə, – söz atır Kamal  
Söhbət uzanırdı hələ ehtimal  
Sədr deməsəydi ucadan əgər:  
– Uşaqlar, bir azdan açılar səhər.  
Qoy Kamal dincəlsin!  
Hamı verdi əl,  
Dağılıb evinə getdi əlbeəl...  
Bir hesabdar Hetəm, bir də ki Qacar  
“Salamat qal!” deyib əl tutmadılar.

Sökülüb dan yeri gülər bir azdan,  
Quşlar yuvasından uçmayıb hələ.  
Gəlir insan səsi düzgün, bayazdan  
Gedir kolxozçular dəstəyle çöle.  
Peyədə ucadan mələyir dana,  
Yatır sərələnir yorğun köpəklər.  
Yenə də baş çəkir uca eyvana  
Çinarı oynadan sərin küləklər.  
Mıxlənib elə bil toyuqlar tara.  
Döngələrdən keçən alçaq buludlar,  
Çekib karvanını gedir dağlara.  
Qaldırıb səsini zilə xoruzlar,  
Xəbərdarlıq edir elə xoruzlar  
Desəm doğru deyil, başqadır həyat,  
Var evlərdə radio, zəngvuran saat.  
Xoruz da canlıdır, birdən durmadı,  
“Oyanın, iş vaxtı gəlmüş, a dostlar!”  
Deyib nəgməsini tutuzdurmadı,  
Kəndli eşitmədi hərgah ününü,  
Onda itirməzmi əmək gününü?

Deyirəm, ön xəttə çəkməyək bəni,  
Qaldı uzaqlarda xoruz dövranı!..  
Ağarır dan yeri, açılır səhər,  
Gəzir həyətlərdə yemək sərçələr.  
Yolda quş neyləsin, maşın deyil at...  
Necə işildayır ətrafda asfalt!  
Yaradıb, yaşadır sevdiyim ellər,  
Hər yanda hərəkət, əmək, iş, hünər,  
Canlanıb gör necə MTS yenə,  
Təmirlə məşğuldur dəmirçixana.  
İşıq taxta kəsir, gəlir səs yenə,  
Hər yanda hərəkət, hər yanda həyat  
Gülümseyir dağda, aranda həyat,  
Kamal durub səhər çıxır doqqaza,  
Qarının ağızında dayanır taza  
Göy rəngli, yekəper bir yüksək maşını;  
Şoferin yanından sədr başını  
Çıxdıb söyləyir: – A yoldaş Kamal  
Körpə şitilləri, buyur, təhvil al.  
Səhərin üzü tək könlü xeyli şən  
Atılır maşına poladəridən.  
Sədr deyir: – Ə, sür sahəyə doğru;  
Yola düşməlidir bizim eloğlu.  
Düzəlir bir anda göy maşın yola,  
Gelin deyək biz də “Uğurlar ola!..”  
Bir sahə yanından maşın süzəndə  
Görürən traktor durur düzəndə.  
Şoferin qolundan yapışır sədr,  
Sürət yavaşıyr. Deyir: – Bu nədir?  
Salman haradadır? Ay vurduq başa  
Planı biz belə! Sonra dağ-dasha  
Səslənir: – Salman eyy... Ayə, hardasan?  
Maşının altından səs verir Salman:  
– A yoldaş sədr, de, oğul, dardasan?  
– Nə olub, yenə də, söylə nə var ki?  
– Nə olacaq, bizim o ustalar ki,  
Polad əridirlər, görəndə bir gün

Deyirəm onlara bu maşın üçün  
Sizə minnətdaram, davamlıdır çox.  
Ancaq su gövdəsi, bax bu hissə yox.  
Bir də ki, şoqərib *klapanyayı*  
Heç başa vermeyir bəzən bu ayı.  
Tez sinir, zəifdir, çıxır sıradan. –  
Bir ani sükunət keçir aradan,  
Kamal cavab verir traktorçuya;  
(Polad əritməyib ömründə guya).  
Deyir: – Tanıyıram belə bir nefər  
Poladəridəndir, istəsən əgər  
Ona sözlərini deyərəm sabah.  
– Yetir, qardaş, yetir, mümkünse hərgah.  
– O, söhbət eyləyir daim filizdən  
Alır qüvvətini fərəhlə sizdən  
Görünür bu azdır, kifayət deyil.  
Danlaşır özünü, sonra ele bil:  
Bu cavan oğlanın nədir günahı?  
Nedən səmərəsiz keçir sabahı?  
Matorun dolanır indi başına  
Xam deyil, bələddir o ki, maşına.  
“Kamalı yerində tutub” deyərək  
Sədr seyr eləyir gülümseyərək.  
Salmandan soruşur: – Vermisən xəbər?  
– Bəli, təzə hissə gətirəcəklər.  
Görüşüb sədrlə, Salmanla, Kamal  
Şoferin yanına sıçradı dərhal,  
Maşın öz yerindən hərəkət etdi,  
Aerodrom deyib düzəldi, getdi.

Kamalım qayıdır.  
Baxır doyunca  
Səfali çöllərə yollar boyunca.  
Baxır təbiətə, çatıb qaşını,  
Sürücü sürətlə sürür maşını.  
İçində həsirli, ting var beş koma.  
Aparır Kamalım aerodroma.  
Yamaclardan göye ucaldıqca bug

Elə bil maşında oyanır çubuq,  
Hər tumurcuq dönüb göy yarpaq olur,  
Qiçalar möhtəşəm qol-budaq olur.  
Yaranır yamyasıl qalın bir meşə;  
Ağaclar boyanıb qalxır günəşə.  
Budaqlar arası bir şux qız qaçır,  
Gülür qəhqəhəylə qərarsız, qaçır,  
Yüyürür çatmağa onun dalından  
Göylüyün içində uca bir oğlan  
Nəzakətdir o qız.  
Duyan halıdır.  
Oğlan Kamalının öz xəyalıdır.  
Maşın yavaşıyıb enəndə yaldan  
Kamalı ayılıb şirin xəyaldan  
Meşənin yerinə, qızın yerinə  
Baxır çubuqların düymələrinə.

Yarib üfüqləri qayıdır dala,  
Təyyarə xoş gəlir bizim Kamala.  
Necə fərehlənir, gör necə şəndir!  
Gözlərində gülən ləpədöyəndir.  
Dəniz buruqları durur yan-yana,  
Məden qürur verir sadə insana.  
Söyləyir: – Buruqlar, sıra buruqlar!  
Yarışın gecələr asiman ilə.  
Hələ durulmayıb şeriyətiniz,  
Əks edilməyibdir bir dastan ilə.  
Baxdıqca ruh verir Xəzər Kamala,  
İstəyir fərehdən uçsun az qala  
Dənizin üstündə qağayılar tək,  
Gülür sözlərində şanlı gelecek.

Şerimin sətri tək möhkəm dayanan,  
Üstündə gecələr gur işiq yanana  
Buruqlar uzaqdı qalmışdır indi,  
Budur, aerodrom artıq göründü.  
Endi yer üstüne torpaq övladı...

Gedir əritməyə yenə poladı.  
Onu qarşılayır təmiz ürəklə,  
Biz mehriban gözəl gülə, çiçəklə.  
Burdadır Aleksey, burdadır Zəfər,  
Onu qarşılayır dostu işçilər.  
Nataşa, Nəzakət düzəlir yola,  
Aleksey dostuyla verir qol-qola.  
Kamal birdən deyir: – A yoldaş Zəfər!  
– Buyur eşidirəm!  
– Başlam, kəlmələr  
Çatır qulağına yaman sürətlə!  
Zəfər cavab verir ona hörmətlə:  
– Dünən elə idi, belədir bu gün.  
– Bəs o söylədiyin məsafə hanı?  
– Durur keşiyində Zəfər də sülhün,  
Dolub yüz faizdir indi planı.  
Nəzakət xanım ki, deyildir polad  
Sən alasən, qalaq biz baxa-baxa.  
Kamal qarşılıdı bu cavabı şad;  
– Doğrudan belədir.  
– Bəs necə? Yox, a!  
Zarafat edirəm?  
Girib söhbətə  
Söyləyir Aleksey: – Varam cürətə.  
Əlavə eleyir: – Men uzun zaman  
Düşündüm ki, dövlət qoymuşdur plan.  
İşarə nəyədir anlayır Zəfər,  
Deyir: – Qayıtmayı olub keçənlər.  
Hami olmusunuz özünüz mənə  
Kifayət deyilmə deyiniz yenə  
Yerimdə sayaydım. Bu olan deyil!  
Aleksey düşünür: “Dərindir həyat.  
Yox dəyişə bilməz belə tez insan.  
Xeyli maraqlıdır bu təbəddülət,  
Axı keçməyiibdir uzun bir zaman.  
Düşünür Zəfərim deyəsən dayaz,  
Oyanıb o dəxi hər halda bir az...”

Partkom fikirləşir, onun poladı,  
Onun filizidir insan övladı.  
Gedirlər mehriban dostlar xeyli şad,  
Çağırır onları təzə növ polad.  
Zəfər qabaqdadır, gedirlər qoşa,  
Aleksey, Nəzakət, Kamal, Nataşa.

Səhərdir, nə qədər gözəldir hava,  
Hələ Eşmə düzü qarsalanmayıb;  
Sığırçınlar qurub arxayın yuva,  
Çiçəklər açmamış gündən yanmayıb;  
Bahardır, nə axır gurhagur bulaq,  
Nə qızlar gül dərib çələng toxuyur!  
Birçə havalanıb göye qalxaraq  
Sevdiyim torağay şirin oxuyur.  
Torağay deyildir, yox, o quş mənəm.  
Eşmənin düzünə vurulmuş mənəm.  
Oxuyan, o mənim öz surətimdir,  
Nəğməsi torpağa məhəbbətimdir.

Niyə soruştmadın bəs tinglər hanı?  
Yerində iş görər sovet insanı.  
Verməsən yaxşıdır belə bir sual,  
Polad əritməyə getmişdir Kamal.  
Gün gələr, başqa bir əsərimdə mən  
Bəlkə söz açaram körpə tinglərdən.

Səhər, Kamal yenə metal əridir,  
Filizlə bərkiyən əməlleridir.  
Tökme şobəsində qızıldır əllər,  
Poladı gözləyir torpaq modellər.  
Dediyim şobəni hər kim görübsə,  
O yaxşı bilir ki, bu aləm nədir.  
Sanki hücum üçün təzə emr alan,  
Hazırlıq aparan qızğın cəbhədir.  
Bir yanda partlayır bəzən kislorod,  
Sıçrayır ətrafa parça-parça od,

Kəsirlər kağız tək qalın filizi,  
Bir yanda görürsən cəzb edib bizi  
Gedir göydə kran dopdolu yükə.  
Bir yanda metaldan elektriklə  
Ustalar modeli söküb çıxarıır;  
Şaxtaçı elə bil coşub dağ yarır.  
Başların üstündə hərəkət edən,  
Gah soła, gah sağa sürətlə gedən  
Bir kran qazanın üstünə gəlir,  
Qulpun üzərinə cuman qarmağı  
Elə bil ki, nəhəng əldir, yönəlir  
(Qaldırır yerindən böyük bir dağı).  
Yanaşıb süretlə poladla dolu  
Qazanı aparır.  
Haradır yolu?!  
Gedir qəliblərin göydən üstünə.  
Polad süzüləcək, axacaq yenə  
Yerdə hazırlanan gil modellərə.  
Gedəcək, deməli, ucqar ellərə.  
Traktor hissəsi, maşın hissəsi,  
Çulğalayıb sexi kranın səsi.  
Gedir dağgövdəli sanki bir insan,  
Aparır əlində nəhəng bir qazan.  
Gedirik bu səbat, bu süretlə biz.  
Belə iradəylə, belə qüdrətlə  
Gedir gələcəyi cəmiyyətimiz!..

1950

## NATƏVAN

### MÜQƏDDİMƏ

Gözəl Qarabağa onda get ki, sən  
Yaşıl yamacılarda yüz canan olsun.  
İsa bulaşında, Cıdır düzündə  
Səsi dağ çeşməsi dostum Xan olsun.  
Çal-çağır başlasın, süfrə açılsın,  
Əlvan çəmənlərdə canhacan olsun.  
Qulaq as “Qarabağ şikəstəsi”nə,  
Xəyalının yeri asiman olsun.  
İlk bahar çağında səni cəzb edən  
Mənim bu yazdığım gülüstan olsun.  
Xəberin yoxsa o cənnət diyardan,  
Sənə yol göstərən bu dastan olsun.  
Onun qəhrəmanı iftixarımız –  
Xan qızı, şairə Natəvan olsun.

### 1

Qarabağ... Gözəl Şuşa...  
Hər yanda təmtaraqdır.  
Tamaşa var, tamaşa.  
Böyük, kiçik toplanıb  
Geniş meydan içində  
Üç çalğısı sanki, var  
Bir balaban içində.  
Çalır hamısı birdən,  
Coşur hamısı birdən,  
Coşur cəngi havası;  
Elə bil ki başlanır  
Lap Koroğlu davası.

150

Şaqqalanır toğlular,  
Kabab çəkilir şişə.  
Böyük bir həngamədir.  
Bayram eləyir Şuşa.  
Qarabağın sevimli,  
Əziz, mehriban qızı,  
Xurşidbanu Natəvan,  
Şairimiz xan qızı  
Ömür-günü xalq üçün –  
Şuşanın meydanına  
Bulaq çəkdirib bu gün...

Ağızları yaşmaqlı,  
Gülebetin başmaqlı,  
Bəzisi nimtənəli,  
Bəzisinin köynəyi  
Qızıl düymə dənəli.  
Kələğayı başında,  
Ayıb yox göz-qasında.  
Kəmərli, çutqabaqlı,  
Ay üzlü, ay qabaqlı  
Qızıl qolbağ bilekde.  
Ətrini duymaq olar,  
Bu qızların çiçəklə.  
Yerişi ceyran kimi,  
Duruşu tərlan kimi,  
Güne tənə eləyən,  
Aya da çıxma deyən  
Boy-buxunu sürahi,  
İsmi gözəllik şahı,  
Sinəsində telləri,  
Seyr eləyir büsatı  
Qarabağ gözəlləri.  
Baxırlar astanadan  
Pəncərədən və damdan.  
Meydança dəniz kimi  
Ləngər vurur adamdan,

Bir tərəfdə də atlı,  
Atları yel qanadlı.  
Tatarısı elində,  
Patrondaşı belində,  
Atının yəhərində  
Qarabağın xalısı,  
Belində zağlı xəncər,  
Çiyində aynalısı,  
Quşu göydə vuranlar,  
Turş suyun meşəsində  
Kef məclisi quranlar,  
Gəlib kəhriz başına,  
Göz vurur yoldaşına,  
Göstərir gözəlləri,  
Burma buğda əlləri.  
Meydançada ac da var,  
Evi gündə bir yavan  
Çöreye möhtac da var.  
Dərviş də var, molla da,  
Sümsünüb, sümük gezən  
Tazı da var, tula da...  
Buradadır mülkədar  
Məşhur hacı Səfər də.  
Elə bil ki, mafəsi  
Qoyulubdur şəhərdə.  
Xan qızı Natəvanın  
Düşmənidir bu hacı.  
Baxır kinli, qəzəbli,  
Danışır acı-acı...  
Yoxdur burda Natəvan,  
Demirəm can üstədir,  
Yatır yorğan-döşəkdə,  
Şairemiz xəstədir...

Gündə od tutub, yanssa da aləm,  
 Zərif əllərində incə bir qələm  
 Dalıb memar kimi düşüncələrə,  
 Nəsə çizir, pozur bizim şaire.  
 Əlində bir dəstə təzə gül, çiçək  
 Xəstəyə baş çəkir Xanlıq Kamiran  
 Vurur sinəsinə tərtəmiz ürək,  
 Gəlin deyim size kimdir bu insan:  
 Əziz bağbanıdır Xurşidbanunun,  
 Sənet aşiqidir ürəkdən onun.  
 Bağçada müttəsil güller əkərək,  
 Səhər də, axşam da zəhmət çəkərək  
 Çalışıb əlləşir hər bahar çağrı:  
 Sevimli qönçələr bürüsün bağı;  
 Ağlı, huşu alan ətrini saçın,  
 Qəmlı şairənin könlünü açın.  
 Demişdi bir dəfə Banu: "Bağ salaq,  
 Zövq alsın qocalar, gənclər içində".  
 Qoşub çoxlarını bu təşəbbüsə,  
 O salmışdı bağı şəhər içində...  
 Hara ayağını basarsa Banu  
 O qoymaq isteyər ora canını.  
 Belə deyirlər ki, Xurşidbanu da  
 Sevirmiş ürəkdən öz bağbanını.  
 İcazəsiz belə Xurşidbanuya  
 Riqqətlə, diqqətlə o, baş çəkir tək;  
 İndi də üsullu girdi otağa  
 Əlində bir dəstə təzə gül-çiçək.  
 Gördü ki, Natəvan yorğan-döşəkdə  
 İşleyir, xəstədir, lakin ürəkdə  
 Sağlam arzuları, istəkləri var,  
 Belə olur məncə əsil sənetkar...  
 Bağban gülü qoyub getmək istədi.  
 Natəvan:  
 – Kamiran, yaxın gəl, – dedi.

(Bu ağsaçlı qoca bilir yerini),

Dərhal:

– Buyur, – dedi, – xanım, qulluğun?..

Natəvan göstərdi çəkdiklərini.

Soruşdu:

– Necədir?

Dalda Kamiran

Bağışla, – söyledi, – xanım, nədir bu?

Cavab aldı belə:

– Bəzən daş yolu

Sular, seller yuyur, kesilir get-gəl,

Baharda, payızda olur bu əməl.

Bu körpü şəkli dir, zəhmət çəksələr,

Lazımı yerlərdə onu tiksələr,

Eller xilas ola xeyli bələdən

İndi, bax, bununçün əlləşirəm mən.

Qoy ömrü az olsun ağır günlərin.

Ağlı, kamalı var Xurşidbanunun

Düşündü Kamiran: Nə qədər dərin

Gözünün öününe bir zaman onun

Gəldi bir anlığa knyaz Xasay bəy,

“Niyə şairəni atıb getdi bəs?”

Bağban düşündükcə dəyişdi hali,

Verdi Natəvana həmin suah,

Dedi: “Salib səni dərdə, fərağa

Şuşadan nə üçün getmişdir ağa?”

– Xasay bəy, zənnimcə, qapıldı hissə,

Təkidlə söyledi: köçək Tiflisə.

Bir də unut, dedi, şeir yazmağı,

Bu qələm, o bəyaz dəftər varağı

Səndən uzaq olsun; anasan ana.

Gedək ya Tiflisə, ya Dağıstanə.

Razılıq vermedim əslə ərimə.

O da çıxıb getdi?

Bağlandı könlüm

Şeir dünyasına, körpələrimə...

Ər həqir baxarsa hərgah övrətə,

Dansa qadınlığın azadlığını,  
İstehza eləsə şerə, senətə  
Arvad itirməzmi öz şadlığını?  
– Doğrudur, doğrudur, – dedi, – Kamiran...  
Natevan dərdini şərh eləyəndə,  
Dostuna sırrını açıq deyəndə  
Gəldi qulağına bulaq başından  
Göylərə yüksələn “bayati-şiraz”.  
Xəstə şairəmiz fikrə gedərək,  
Keçən zamanları düşündü bir az.  
Dedi: – Ağabeyim yad bir diyarda  
Getdi çürüməyə, həyatı darda.  
Baxmayıb göylərə yüksələn aha,  
Onu arvad deyil, Fətəli şaha  
Girov yolladılar. Qəm yedi bülbül.  
Əsdi xəzan yeli, soldu qızıl gül.  
Kamiran söylədi: Belə bir gündü,  
Şuşanın qoynunda toydu, düyündü:  
Ağabeyim ağa gedirdi ərə.  
– Yox, Kamiran, onu yad ölkələrə  
Şuşamızdan girov aparırdılar.  
Qarabağın gözəl bir çiçəyini  
Yırtıcı pəncələr qoparırdılar.  
Bibim düşünürdü gələcəyini.  
Qohum, əqrəbadan, vətəndən uzaq,  
Bilirdi ruzgarı yaman olacaq.  
Özü yas tuturdu öz əhvalına  
Şuşa dəbdəbəli toy etməyirdi.  
Gizli ağlayırdı onun halına.  
Düşdü həmişəlik bu sayaq dara,  
Fətəli xan onu aldı ki, bəlkə  
Rəğbet bəsləməsin xanlıq ruslara.  
Mənim dərdli, serli ana yurdumun  
Apardı çox zaman İran varını.  
Qəsdi beləydi ki, döndərsin qışa  
Odlar ölkəsinin ilk baharını.  
Bəli, o axşam da toydu, büsatdı.

Gözel Qarabağın xəzinəsindən  
Aparılan canlı cavahıratdı...  
Deyirlər ki, bibim dağ başlarında  
Sixlaşan buluda həsrətə baxmış,  
Az qalmış qəhr ola göz yaşlarında,  
Dilindən həsrətə bu sözler axmış:  
“Əfsus ki, yarım gecə gəldi, gecə getdi.  
Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.  
Səbuhi istədi sidq ürəkdən  
Ərim – dağıstanlı Xasay bəylə mən  
Pozmayım aranı; bilirəm, əlbət  
Gözel ailənin nə olduğunu;  
Bal kimi şirindir sevgi, məhəbbət,  
Duyanlar anlayır, nə deyim bunu.  
Fəxrim Səbuhiye mən qulaq asdım,  
Onun sözlərini bağrıma basdım;  
Yetirə bilmədim, lakin yerinə;  
Könül zidd getmədi istəklərinə.  
– Mən indi bildim ki, Mirzə Fətəli  
Niyə küsüb getdi onda yanından.  
Görüb iqbalını Ağabəyimin  
Uçmaq istəmədin aşiyandan.  
– Düz başa düşmüsən,  
Mirzə Fətəli  
İncidi, belədir həqiqət, bəli,  
Bəzən mühitdəki böyük başlar da  
Səni anlamayırlar, səni duymayırlar.  
Eşitsə dərdini qara daşlar da  
Dil deyib ağlayar; yaxın qoymayırlar  
Ümid bəslədiyin insanlar səni.  
Boğmağa başlayır tufanlar səni...  
Kamiran söyledi: – Yox, yox, yanma gəl.  
Qəmlərin əlinde oyalanma gəl,  
Fəxr elə öz doğma vətənindəsən.  
Böyük Füzulinin gül diyarında,  
Bülbülü mat qoyan çəmənindəsən...  
Susdu Kamiran da, Banu da susdu;  
Ona ümid verən eldi, ulusdu.

Qarabağın gözəl oymaqlarıydı.  
Yaşıl meşələri, bulaqlarıydı.  
Daldı xeyallara xəstə Natəvan,  
Otağı tərk edib getdi Kamiran.  
Düşünmə tək qaldı yenə şairə,  
Özünü üzümə gəl, yorma boş yerə.  
Tək deyil Natəvan əsla, qoşadır,  
Şirin arzularla o, baş-başadır.  
Ona həyat verir el məhəbbəti,  
Uzadıb əlini qurşun qələmə,  
Davam edib çəkir körpü surəti.

### 3

Ay işıq salanda torpağa, daşa,  
Hacı Səfər, axund verdi baş-başa.  
İki qart canavar üz-üzə durdu,  
Onlar tədbir töküb, tələ qururdu.  
Axund:  
– Bəlkə Banu pozgündür deyim?  
Onu mən bu sayaq rüsvay eləyim?..  
Hacı söylədi: – Yox, qurban cəddinə,  
Getmə gəl heç belə onun ziddinə,  
Əvvəlcə deyirəm, dur get yanına,  
Dilə tut, qorxu sal bir az canına;  
De ki, el-elə ver Hacı Səfərlə,  
Söylə: fəxr eləməz el bir nəferlə.  
Danış din adından, Allah adından,  
Əger əl çəkməsə öz inadından,  
Vecinə almasa Qurani, dini,  
Hə... onda işə sal məscid əhlini.  
De heçdir gözünde Məkkə, Mədine,  
De yoxdur inamı Qurana, dine.  
Şəkil də çəkdirir hətta başaçıq.  
Dini ayaqlayıır açıqdan-açıq.  
Qara camaati get belə səsle:  
De ki, Düma adlı bir xacpərəstlə

Hələ gənciliyində söhbət aparmış,  
Şuşanın görəcək günləri varmış.  
Müsəlman qadını, məclisi-işrət,  
Vaveyla, batacaq yerə şəriət...

Belə qərarlaşdı axund, mülkədar;  
İki fitnə-felli, iki riyakar  
Salmağa Banunu çıxılmaz dara  
Felakət cürcədi söhbətlərində;  
Elin ürəyinə vurarlar yara  
Müvəffəq olsalar niyyətlərində.  
Sevimli Natəvan elin qızıdır,  
Azəri yurdunun söz dünyasının  
Natəvan işıqlı dan ulduzudur.

#### 4

Gecədir, dumduru, sakit bir gecə,  
Ulduzlar səmanı bəzəyir yenə;  
Təbiət bu gecə incədən-incə  
Gözəl bir şerə benzəyir yenə;  
Kimse uzaqlarda çəkib lap zilə  
İncə “Qarabağın şikəstəsi”ni,  
Rastabazarında “oyağam” deye  
Darğa da qaldırır kobud səsini.  
Yatır şüsalılar dərin yuxuda  
“Məclisi-üns”çüllər ancaq oyaqdır.  
Böyük Füzulinin əsərlərindən  
Şairlər bu gecə oxuyacaqdır.  
Narahatdır bir az nədənsə Məxfi,  
Sanki dağ üstünə duman enibdir.  
Onun sağ yanında eyləşib Məriz.  
Pərqu mütəkkəye dirsəklənibdir.  
Taxtin üzərində oturub dibdə  
Sulu qəlyan çəkir Sadiq, Katib də.  
Unudub aləmi bayraqdan bəri  
Baxır pəncərədən göyə Müşteri,

Yusifi yene də öz halindadır,  
Neyinsə fikrində, xeyalindadir...  
Qarabağ xalısı, Kəşan xalısı  
Ele bil otaqda çəmən yaradıb.  
Toxucu qızların mahir əlleri  
Mishi görünmeyən gülşən yaradıb.  
Dinib danışmayır nədənsə heç kəs.  
Bölür ortasından sükutu Növres;  
Müraciət edir bele Mərizə:  
– Açıq söyle görüm, xəbər ver bize  
Yenəmi arxalıq isteyəcəksən?  
Verməsə, çən, duman, sis deyəcəksən  
Dağların başını aldı?  
– Yazmışam,  
Bəli, istəmişəm lap dünən axşam,  
Nə olar. Natəvan əliaçıqdır,  
Onun səxavəti xeyli artıqdır.  
– Burax təmənnanı, dilənməsən də,  
Natəvan əl tutur yeri gələndə...  
Əsil sənətkarın qədrini bilən,  
Yerində danışan, yerində gülən  
Müştəri bu zaman çatdı qaşını,  
Buladı astaca ağır başını.  
Dedi:  
– Nə günlərə qalır şerimiz?  
Torpağa borcluyuq hələ xeyli biz.  
Vətən tərənnümü...  
Kəsib sözünü  
Yusifi məclisə tutdu üzünü  
Dedi:  
– Mübahisə nə gərək, canım.  
Pərəstarlıq edir Natəvan xanım.  
Dolanmaq olmayırla, axı neyləyək;  
Odur pənahımız, odur arxamız;  
Bəli yazıb ona mənzum bir kağız  
Mən də istəmişəm südlü bir inək.  
Neyləyim, dolana bilmirəm, atam;  
Qolu gücdən düşən nasaz xarratam.

Qoy xəstə olmasın mənim tək heç kim,  
Sinəgirəm, nəfəs ala bilmərəm;  
Çox süd içməlisən söyləyir həkim  
Kəsbimlə çıxmayıır çörək pulumuz,  
Özünüz bir yaxşı münsif olunuz,  
Gündə bir dolça süd haradan alım?  
Qarışır günbəgün fikrim, xəyalim...  
Sözün bu vaxtında, elə bu zaman  
Gəlib içəriyə girdi Nətəvan.  
Qalxdılar ayağa görəndə onu.  
Oturdub yuxarı başda Banunu  
Bir-bir ehtiramla verdilər salam.  
Əyləşdi yerində o şirinkəlam.  
Ədəblə, ərkanla, hissi-hörmətlə.  
Şair dostlarılə girdi səhbətə:  
— Məriz, arxalığın aynabənddədir.  
Yusifi, inəyin indi kənddədir.  
Yusifi sevindi, Məriz oldu şad,  
Dedilər ki, “Var ol, səni, ey ustad!  
Xudaya, çox görmə bize gəl, onu”.  
Dəyişdi səhbəti Xan qızı Banu.  
Dedi: Şamaxıya məktub göndərək.  
“Məclisi-Səfa”yla biz çoxdan gərək  
Ünsiyyət quraydıq. Mehri-məhəbbət  
Gülzara döndərər vətəni, əlbət.  
Yazaq: “Seyid Əzim, böyük sənətkar  
“Məclisi-üns”ün də bir arzusu var  
Əlaqə saxlayaqq bu gündən belə.  
Eşitmışık Bakı şairlerile  
Məktublaşırsınız, var ülfətiniz  
“Məclisi şüəra” ustadlarile.  
Xoşbəxt sayılaraq xeyli, əgər siz  
Şuşanı salsañız arabir yada.  
Gediş-geliş bir az çətin olsa da  
Ünsiyyət istəyən yolunu tapar.  
Məsləhət bilsəniz yollarıq çapar.  
Sizin gövhərlərdən çatdırıar bize.

Belə fikirdəyik, həmin incilər  
Saçar işığını məclisimizə.  
Budur qəlbimizdə gül açan məram,  
Budur muradımız, baqi ehtiram...”  
Yazılıb qoyuldu məktub bir yana.  
Tirmə arasından götürüb Fəna  
Böyük səliqəylə açır divanı  
O, şeir oxuyur təhlil zamanı:  
“Şəbü hicran yanar canım,  
Tökər qan çeşmi-giryani.  
Oyadır xəlqi əfqanım,  
Qara bəxtim oyanmazmı?”  
Oxunduqca qəzəl çatılır qaşlar,  
Saçılır ətrafa sanki qaş-daşlar.  
Sözlər firuzədir, misralar yaqt.  
Mirzə nəfes dərir... hökm edir sükut.  
Xurşidbanu dinir hissi-hörmətlə,  
Dəryalardan dərin bir məhəbbətlə:  
Bu sevgi bağladı həyata onu,  
Yazdı bu eşq ilə “Leyli-Məcnun”u:  
“Güli rüxsarına qarşu  
Gözümdən qanlı axar su,  
Həbibim, fəsli-güldür bu,  
Axar sular bulanmazmı?”  
Susdu Natəvan da, susdu Fəna da.  
Müştəri söylədi: – Dari-fənada  
Bize yol göstərir böyük Füzuli;  
Gedək sədaqətlə ancaq bu yolu.  
“Dust bipərva, fələk birəhm, dövran bisükün,  
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.  
Bu sayaq olsa da bizim zamana  
Füzuli səbrilə, iqtidarile  
Gəlin cavab verək qanlı dövrana.  
Sadiq deyir məncə yaxşı olar ki,  
Şiri bağlamayaq siyasətlə biz.  
Qəzəl aşıqlərin şikayətidir  
Oxuyaq onları nəzakətlə biz;  
Düşünək, bir qədər xəyala dalaq,

Qoy xəstə olmasın mənim tək heç kim,  
Sinəgirəm, nəfəs ala bilmərəm;  
Çox süd içməlisən söyləyir həkim  
Kəsbimlə çıxmayırlar çərək pulumuz,  
Özünüz bir yaxşı münsif olunuz,  
Gündə bir dolça süd haradan ahım?  
Qarışır günbəgün fikrim, xəyalım...  
Sözün bu vaxtında, elə bu zaman  
Gəlib içəriyə girdi Nətəvan.  
Qabxalar ayağa görəndə onu.  
Oturdub yuxarı başda Banunu  
Bir-bir ehtiramla verdilər salam.  
Əyləşdi yerində o şirinkəlam.  
Ədəblə, ərkanla, hissi-hörmətlə.  
Şair dostlarılıq girdi səhbətə:  
– Məriz, arxalığın aynabənddədir.  
Yusifi, inəyin indi kənddədir.  
Yusifi sevindi, Məriz oldu şad,  
Dedilər ki, “Var ol, səni, ey ustad!  
Xudaya, çox görmə bize gəl, onu”.  
Dəyişdi səhbəti Xan qızı Banu.  
Dedi: Şamaxıya məktub göndərək.  
“Məclisi-Səfa”yla biz çoxdan gerək  
Ünsiyyət quraydıq. Mehri-məhəbbət  
Gülzara döndərər vətəni, elbat.  
Yazaq: “Seyid Əzim, böyük sənətkar  
“Məclisi-üns”ün də bir arzusu var  
Əlaqə saxlayaqlı bu gündən belə.  
Eşitmışık Bakı şairlərilə  
Məktublaşırsınız, var ülfətiniz  
“Məclisi şüəra” ustadlarılıq.  
Xoşbəxt sayılaraq xeyli, əger siz  
Şuşanı salsañız arabir yada.  
Gediş-geliş bir az çətin olsa da  
Ünsiyyət istəyən yolunu tapar.  
Məsləhət bilsəniz yollarıq çapar.  
Sizin gövhərlərdən çatdırıar bize.

Belə fikirdəyik, həmin incilər  
Saçar işığını məclisimizə.  
Budur qəlbimizdə gül açan məram,  
Budur muradımız, baqi ehtiram...”  
Yazılıb qoyuldu məktub bir yana.  
Tirmə arasından götürüb Fəna  
Böyük səliqəylə açır divanı  
O, şeir oxuyur təhlil zamanı:  
“Şəbü hicran yanar canım,  
Tökər qan çeşmi-giryani.  
Oyadır xəlqi əfqanım,  
Qara bəxtim oyanmazmı?”  
Oxunduqca qəzəl çatılır qaşlar,  
Saçılır ətrafa sanki qaş-daşlar.  
Sözlər firuzədir, misralar yaqut.  
Mirzə nəfəs dərir... hökm edir sükut.  
Xurşidbanu dinir hissi-hörmətlə,  
Dəryalardan dərin bir məhəbbətlə:  
Bu sevgi bağladı həyata onu,  
Yazdı bu eşq ilə “Leyli-Məcnun”u:  
“Güli rüxsarına qarşu  
Gözümdən qanlı axar su,  
Həbibim, fəsli-güldür bu,  
Axar sular bulanmazmı?”  
Susdu Natəvan da, susdu Fəna da.  
Müşteri söylədi: – Dari-fənada  
Bize yol göstərir böyük Füzuli;  
Gedək sədaqətlə ancaq bu yolu.  
“Dust bipərva, fələk birəhm, dövran bisükun,  
Dərd çox, həmderd yox, düşmən qəvi, tale zəbun”.  
Bu sayaq olsa da bizim zamana  
Füzuli səbrilə, iqtidarılə  
Gəlin cavab verək qanlı dövrana.  
Sadiq deyir məncə yaxşı olar ki,  
Şiri bağlamayaq siyasetlə biz.  
Qəzəl aşiqlərin şikayətidir  
Oxuyaq onları nəzakətlə biz;  
Düşünək, bir qədər xəyalə dalaq,

Gahi kədərlənək, gahi zövq alaq...  
Natəvanın qanı qaraldı möhkəm,  
Yenə gözlərində yelkən açdı qəm.  
Dedi:  
– Bu barədə dastan istəməz:  
“Ey Füzuli, müttəsil dövran müxalifdir sənə,  
Qaliba ərbabı istedadı dövran istəməz”.  
Söylə bu həqiqət dolu sətirler  
Bəlkə şikayəti-cananədəndir.  
Bu üsyan, bu qəzəb, bu narazlıq  
Səncə mənəsi yox əfsanədəndir?  
Qələmə almadı şair Füzuli  
Leylilə Mecnunun hekayətini.  
Ərəb qızlarının bu dastan ilə  
Yazdı zamanədən şikayətinin...  
Sükut... Mübahisə... Məclis uzanır...  
Göydə ulduz yanır, yerde şam yanır,  
Evi nurlandırır büllur çilçıraq.  
Uzanan söhbətə çoxalır maraqlar,  
Yel vursa qızarar, alov yüksələr  
Külün altındakı balaca gözdən  
Lakin incimədi kimse, Banunun  
Belə cəsaretlə dediyi sözdən...  
Acı zəher olsa həqiqət əgər  
Ariflər bal kimi onu içərlər.  
Belə bir mənəvi təəssüratla  
Şairlər məclisi dağıldı. Nədən  
Xurşidbanu yenə düşüncəlidir?  
Çox dalğın görürəm Natəvanı mən;  
Gəzinib otaqda, astadan deyir:  
“İnsan amalında mötəber olsun,  
Dünyada varmidir bir elə şair  
Böyük Füzuliye bərabər olsun?..”  
O, qələm götürüb yazmaq istəyir.  
Sonra öz-özünə bu sayaq deyir:  
“Nə yaza bilerəm, nə yazaram ki,  
Füzuli şerinin ötsün yanından?  
Yaxşı olar yenə bir qəzəl daha

Oxuyum ustadın öz divanından”.  
“Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,  
Surəti-halim görən surət xəyal eylər məni”.  
Sətirlər uçurur, uçurur onu,  
Şeir fəzasında çaldıqca qanad.  
Hörmətlə yad edir vətən oğlunu:  
Rehmət olsun sənə, ey böyük ustad!..  
Unudub aləmi məşguldur belə  
Mürşidinin dərin sözlərilə o;  
Baxır pəncəredən ana yurduna  
Böyük Füzulinin gözlərilə o,  
Deyir: “Vətən mülki səhərə həsrət  
Yoxsa şəfəqlərə boyanmayacaq?!  
Elə bir yuxuya gedib taleyi  
Ki, açıb gözünü oyanmayacaq?!”  
Uzaqlardan əsen ince bir mehdən  
Bu dəm qulağına səs gəldi sanki:  
“Yaşatsın ömrünü etiqad, ümid,  
Könül ver dileyə, buna inan ki,  
Dərdin ömrü uzun olmasın gərək”.  
Təşəkkür eləyib həmin sədaya,  
Söyləyir düşmüşəm çılgın sevdaya.  
Oyadıb könüldə xalq məhəbbəti,  
Sən mənə vermisən bu xasiyyəti.  
Bəzən qanlı fələk saldı yolumu  
Qasırğalı, dərin ümman içindən.  
Qanlı hakimlərə əyilməməklə,  
Sultanım canandır, yardım deməklə  
Vüqarlı olmayı öyrətdin mənə.  
Bəzən də sıxlışan buludlar kimi  
Boşalıb dolmayı öyrətdin mənə.  
Gətirdikcə yada nə zaman səni  
Dönüb sevinc olur gələn hər bəla.  
Vətən torpağına bağladı məni  
Məskənin olsa da Bağdad, Kərbəla.  
Qoyur miz üstünə qalın divanı,  
Elə bil şairin qəzəllərindən  
Bahar təravəti gəlir otağa.

Çəmənler bahar çağı  
 İncə, zərif xalıdır,  
 Qarabağ gözəlliyin  
 Canlı bir timsalıdır.  
 Dolaşır ağızları,  
 Söhbəti, şirin sözü;  
 Turşusu səfalıdır,  
 Gözəldir Cıdır düzü.  
 Orda göye boylanır  
 Qayalar sıldırımlı;  
 Təbii bir qaladır  
 Şimşekli, ildirımlı.  
 Dağlarının zirvəsi  
 Buludlardan yuxarı  
 Qoynundakı çıçırlar.  
 İtirlər burda gözdən,  
 Orda üzə çıçırlar.  
 Batırlar qucağında  
 Qalın meşəliklərin.  
 Dağ uca, yarğan dərin..  
 Rəssam gərək götürüb  
 Rəngini, firçasını –  
 Əks edə Qarabağın  
 Bu gözəl parçasını.  
 Qıjılılə seslənib  
 Axır Daşaltı çayı.  
 Dağ döşündə, qayanın  
 Altında xan sarayı.  
 Dörd tərəfi qorxulu,  
 Əsrlərlə yuxulu,  
 Gözləri qəm doludur.  
 Ətekdən keçən yolu  
 Tək bir adam yoludur.  
 Aşağıda qalxaraq  
 Qalın duman sürünür.  
 Orda əlik mələyir,

Burda maral görünür.  
Harda var bu gözəllik,  
Harda var bu təbiət?  
Əgər görməmisənse  
Səfali qoynuna get.  
Qarabağın mehriban  
Guşəsini seyrə çıx.  
Yadlara qarşı qala,  
Dostlara qoynu açıq.  
Şuşada öldürdüldü  
Zalim Məhəmməd Qacar;  
Vaqifin, Vidadinin  
Orda ayaq izi var.  
Getdi Zakir o yerdən  
Sürgünə haqq söz üçün.  
Qarabağ çox əzizdir  
Könül üçün, göz üçün...  
Bizim incə şairə  
Gəzir gülzar içinde;  
(Quş qonmayan zirvələr  
Tərtəmiz qar içinde.)  
Gəzir ki, azad olsun  
Qubar əlindən ürək.  
Hər tərəfdə təravət,  
Hər tərəfdə gül-çiçək.  
Vaqifin məzarını  
Banu edir ziyarət...

Görür ki, yeriyib Cıdır düzüne  
Həyəcan içinde gəlir camaat,  
Yalvarır boşluğa, göyün üzüne  
Söyləyir: "İlahi dadımıza çat!  
Dolu sünbülləri qırır belindən,  
Al bizi bəlanın, dərdin əlindən.  
İlahi, rəhm elə, inayət elə.  
Kəsmə kərəmini, şəfahət elə".  
Tərk etdi Natəvan dərdi-qəmləri,  
Uçdu qumru kimi öz ələmləri.

Dedi:

- Yalvarmayın pərvərdigara!
- Dərdə özünüzdən umunuz cara.
- Özümüzdən?
- Bəli.
- Nə sayaq, necə?
- Yaradıb, yaşadır insanın əli.
- Dönər gündüz olar istəsən gecə.
- Umun özünüzdən, qeyrətinizdən
- Hər şey hasil olar hümmətinizdən.
- Taxıl batdı.
- Onu düzəndə əkin!
- Düzən qupqurudur.
- Onda arx çəkin!
- Düzdə birçə qarış yerimiz yoxdur.
- Sizinki yoxdursa, mənimki çoxdur.
- Arx çəkin, arx çəkin bol gəlsin suyu.
- Onda yasa dönməz ellərin toyu.
- Xan qızı düz deyir.
- Sözü gerçəkdir.
- Natəvan ellərə arxa deməkdir.
- O verib çox zaman ürək bizlərə.
- Kim verər iş üstdə çörək bizlərə?

Səsləndi Natəvan, gələrək dile:  
“Ölməyib Natəvan, o sağdır hələ.  
Bir gün ayrılmayıb eldən, obadan,  
Şuşaya su çəkən Sarı Babadan  
Bir gün düzənlərə arx da gətirər,  
Əməl bağçasında güller bitirər”.  
Coşdu bulaq kimi el məhəbbəti.  
Hamı şairəyə təşəkkür etdi.  
Çoxlarının uçdu dərdi, həsrəti,  
Hərə bir tərəfə yönəldi getdi.  
Güldü gözlərində meşə, dağ, dərə,  
Bu gün onlar üçün sevimli gündü.  
Diqqətlə ətrafi süzdü şairə,  
Belə fikirləşdi, belə düşündü:

“Əzəldən qaydadır bu kainatda,  
Şəmin ətrafına pərvanə gələr.  
Aşıq baş qoymağın canan yolunda  
Yeriyib meydana mərdanə gələr.

Çox da öyünməsin qoy namərd qəza,  
Üz verməz hər zaman möhnət qəvvasa.  
Bir gün ömrü çıxar al-əlvan yaza,  
Əlinə gövhərlə dürdanə gələr.

Üzür pəncəsində zillət Banunu,  
Fələyin olmayıb qayda-qanunu.  
Böyük etiqadla deyirəm bunu:  
Mənim istədiyim zəmanət gələr”.

Daldı xeyallara bu amal ilə,  
Döyüşə başladı o, mələl ilə.  
Bir az ürəkləndi, cürətləndi də.  
Dərin boşluğunundan ümidsizliyin  
Natevan bu dəfə yerə endi də.  
Dedi: “Bəxtəvərəm, ey vətən, əgər  
Ərisəm yolunda sənin mum kimi,  
Aşıqəm mən sizə, ellər, ay ellər,  
Suya həsrət çəkən etşan qum kimi;  
Mənə ilham verir, sevənlər səni  
İstər cavan olsun, istər pir olsun.  
Ey vətən, boynumda eşqin mənim də  
Qırılmaq bilməyen bir zəncir olsun

## 6

Yenə də şairə evində təkdi.  
Əl atıb götürdü qurşun qələmi.  
İncə bir qərənfil surəti çəkdi.  
Bir az fikirləşib, süzdü aləmi,  
Yazdı kənarında bu sözləri də:  
“Fələk rənginə bənzər bu bənövşə,

Tutub səhraları hərsu bənövşə".  
Heç fərəh duymadı bu əməlindən,  
Qələm miz üstünə düşdü əlindən.  
Ruhu eləmədi nədənə pərvaz,  
Darıxb ürəyi sıxıldı xeyli.  
Dərin nəfəs alıb dayandı bir az;  
Dedi: "Gör nə sayaq bəxtiqarayam,  
Düşdü ortalığa hicran, ayrılıq.  
Neyləyər ümmanın tufanlarında  
Zavallı bir təknə olarsa qırıq.  
Dağ gərək bu qədər möhnəti çəkə,  
Öldü bu axşam da qızım Xənbikə.  
Əsdi xəzan yeli ilk baharıma  
Əcəl zərbə çaldı iqtidarına...  
Nakam bala dərdi, zamana dərdi:  
Bir qadın neyləyər dönerə hərgah  
Sahili olmayan ümmana dərdir  
Belə qənaətə gəldim günbəgün:  
Bu Fani kainat bir quru səsdir.  
Dünya dedikleri bülbüllü uçmuş  
Nəğmələrdən uzaq xoş bir qəfəsdir".  
Bir nəfər munisi yoxkən yanında,  
Natəvanın belə bir zamanında,  
Gəldi hüzuruna axund aramla,  
(Axund ki, el üçün bəladır, bəla.)  
– Salam!  
– Salam Axund, nə var, xeyir ola?  
– İltifat buyurun, gəlin içəri  
– Qızım, dünya ki, var Fani, köçəri,  
Aqibətsiz olan karvansaradır.  
Bilmirsən əvvəli, sonu haradır.  
Atan namidardı, əhli-Qarabağ  
Onun xanlığının rəiyyətiydi.  
İlxılar onunku, sürülər onun,  
Torpaqlar da onun var-dövlətiydi.  
Sənin söz qoşmağın, qəzəlxanlığın,  
İti balta olub kəsdi xanlığın

Kökünü... Deyirəm yenə bir təhər  
Ucaldaq evvəlki o şan-şöhrəti.  
Hacı olar sizə nüfuzlu qəhmər.  
Onun da el içrə vardır hörməti.  
Şərik olun, təzə cins atlar alın.  
Dükanlar açdırın, bağ, bostan salın.  
– Söylə, Axund Səfa, nədir o xanlıq?  
Təklif elədiyin o hökmranlıq?  
Ellərin günahsız oda yanması,  
Azəri yurdunun parçalanması.  
Burda Şəki, Şirvan, Gəncə, Qarabağ,  
Orda Təbriz, Mərənd, Zəncan, Qaradağ  
Xanlara, şahlara elədi beyət.  
Qanlara qərq oldu yazıq rəiyyət.  
Çevrilib döndükce ürəklər daşa,  
Qiydı taxt üstündə qardaş-qardaşa.  
Doğma övladını məhv etdi ata.  
Kürəkən əlində öldü qaynata.  
Xanlar qızlarını padşah yanında  
Sədaqət naminə girov da qoydu.  
Bu, qorxu yaratdı onun canında.  
O bunun gözünü hiyləylə oydu.  
Bəli, bu sözləri deyir Xan qızı.  
Demə qılınclayıx xanlığımızı  
Artdıqca xanların şanı, şöhrəti,  
Qırıldı ölkənin gücü, vəhdəti.  
Xanlığın beləydi, beləydi ruhu.  
O təxti-səltənət haqqında bir vaxt  
Belə deyib mənə böyük Səbuhi...  
Əlavə elədi, – bilin, xanlığı  
Tarixin əlləri vurub uçurdu.  
Günahkar tutmayın qəzəlxanlığı,  
Mənim atamınsa ocağı, yurdu  
İndi başqa sayaq nur saçmalıdır.  
Natevan də bu gün öz sənətile,  
Xalqa olan dərin məhəbbətilə  
İşıqlı günlərə yol açmalıdır.

Hacı Səfərinə dini, imanı  
Özü tək qıсадır, xeyli gödəkdir.  
Onun xanlığı da, xaqanlığı da,  
Ya bir top güllü çit, ya da qədəkdir;  
Qarabağın bütün qaçaq malları  
Daşınır hacının dükanlarına.  
O hələ çox əyri yol gedəcəkdir.  
Əl atacaq gizli imkanlarına.  
– Belə danışma gəl, artar günahın,  
Mömin bəndəsidir hacı, Allahın,  
Bütün yetimlərə əsil hayandır.  
– Hacı yetimləri dərdə salandır.  
Başından o basır biçarələrin.  
Həqiqət belədir, düşünsən dərin.  
Get, axund, xəbər ver hacı Səfərə,  
Özünü yormasın qoy nahaq yerə,  
Mən sənətə aşiq, o həris pula...  
Tamam başqa-başqa adamlarıq biz,  
Ayrıdır qayəmiz, məqsədlərimiz...

Gizlədib qəlbinin küdürətini,  
Dəyişirdi axund öz söhbətini:  
– Deyirlər gedəndə bəzən Tiflisə  
Xan qızı Natəvan qapılır hissə,  
Ruslara bəsləyir səmimi hörmət.  
Banu təsdiqlədi:  
– Elədir, əlbət.  
– Xristian hara, müsəlman hara?  
Din ləkə vurmamış saf insanlara!  
Küfr ilə baxdığın o rus torpağı,  
Dühalar veribdir bəşəriyyətə.  
Ucadır onlarda elmin bayrağı,  
Beşikdir Rusiya şerə, sənətə.  
Xeyli işıqlıdır əməl məşeli.  
Şan və şövkətimiz Mirzə Fətəli  
Rusiya şerinin tacidarına  
Qəlbinin qanılı dastan yazıbdır.  
Heyranam mən onun iqtidarına,

Axıdıl gözündən al-qan yazıbdır.  
Yadlar xəyanətlə öldürdü onu, –  
Böyük rus xalqının dahi oğlunu.  
Köçdü bu dünyadan düşmən əlilə,  
Ona matəm tutub Azərbaycanda  
Səbuhi ağladı şeir dililə.  
Demədi əsla heç xristiandır.  
Şeir dünyasında bilirdi, Puşkin  
Yerlərə sığmayan bir hökməndir  
– Unutma heç zaman dini-islami.  
– Neçə əsr qabaq böyük Nizami  
Dərin kamal əhli yazdı rusları.  
– Əfsus...  
– Axund Səfa, bu əfsusları  
Yaxşı bilirsən ki, qəbul etmərəm.  
Dünya dağılsa da, pozub əlimlə  
Şürurum yazana bərəks getmərəm...  
Çıxdı hədəqədən axundun gözü,  
Susdu həmin saat niyə bilmədi  
Qaldı boğazında sonuncu sözü,  
Demək istədisə, deyə bilmədi.  
Sükut hökm elədi geniş otağa,  
Toplayıb özünü bu axund ağa,  
Keçdi başqa sayaq sözə, söhbətə  
Dedi:  
– O, “məclisi-üns” ki, vardır,  
Səbəb olur yaman kinə, nifrətə.  
Qızım, o məclisin daşını gəl at.  
Axı kişilərlə söhbət, ixtilat  
Salar bir gün səni dilə, ağıza.  
İki-üç kəlmə söz ağ bir kağıza  
Qoşub qeyd etməsən qiyamət olar?  
Bu yolla getməsən qiyamət olar?..  
Düşündü Natavan ki, Axund Səfa,  
Rəzalet toxumu səpir ətrafa.  
Ona öz yerini bildirmək gərək.  
Dedi: – “Axund Səfa, söyləyin görək  
Mən kimə demişəm Mazandarandan

Gəlib salma eli müsibətlərə.  
Etiraz etdimmi dərvış, rövzəxan  
Böhtan yağıdıranda həqiqətlərə?  
Şerim əks etdimi çirkin varlığı,  
Açdımı fitnəni, riyakarlığı.  
Zərbə endirdimi saxtakarlara?  
Nə üçün qəlbime vururlar yara?  
Çevrilib olsa da gündüzüm axşam,  
Mən şeir yolunun Natəvanıyam.  
– Deyirlər ki, şeir şeytan işidir,  
Nadürüstlər onuancaq eşidir.  
– Müqəddəs sayılır şeir ilahəsi,  
Safdır çeşmə kimi əşarin səsi.  
Quran ayesilə peyğəmbər özü  
Yanaşı tutmadı ən gözəl sözü?  
Kəbedən asıldı şair kəlamı,  
Qəfletən oyadır şeir isləm.  
– Deyirlər Xan qızı tez-tez, gecələr,  
Kişilərlə girir açıq səhbətə.  
Möminlərin qəlbini necə dincələr,  
Müğayirdir axı bu şəriətə...  
Saxlaya bilmədi Banu özünü,  
Axunda söylədi ürək sözünü:  
– Nə olub, nə üçün pərdələnir haqq?  
Şuşanı əməlli gəzib dolansaq,  
Görərik qalmayıb vicdandan əsər.  
Satqın-etibarlı, dini-mötəber.  
Bir evdə işrət var, bir evdə qumar,  
Bir evdə yoxsulluq, bir evdə Qubar,  
Bir evdə göz yaşı, bir evdə təşviş.  
Bir evdə cadugar, bir evdə dərvış.  
Qədir-qiyəməti var talançıların;  
Fərasət olmuşdur insana bir yük.  
Ucadır bayraqı yalançıların,  
Hökəm edir hər yanda ikiüzlülük.  
Saxtakarlıq ele, şan-şöhrətdəsən  
Etməsən bələdə, müsibətdəsən.  
Nə məktəb açmayı yada salan var,

Nə xalqı düşünüb qeydə qalan var.  
Qiymət verilməyir vicdanlılara,  
Azad fikirlilər çekilir dara  
Dövran simasızın, müxənnətinidir,  
Namusla, yaşamaq xeyli çətindir.  
Əqldən heç yanda nişanə yoxdur.  
Od sönüb, yanınaq pərvanə yoxdur.  
Dardadır kamalın, əqlin qüdrəti.  
Həqiqətin üzü gülməsin deyə.  
Çarmıxa çekirlər saf məhəbbəti.  
Baş əyir sadələr təkəbbürlüyü;  
İqtidar fitnədə, qüvvət şərdədir.  
Cəhalət gözləri örtən pərdədir.  
Daha nüfuzludur əyri yol gedən,  
Adam öldürənlə, oğruluq edən  
Sürür həyatını firavan, gəzir.  
Yaxşılıq eləsən bir insana sən,  
Yamanlıq sayaraq nigaran gəzir.  
Cürət yox kimdəsə düz yol getməyə,  
Haqqı, həqiqəti aşkar etməyə  
Göz kor, dil qıflı, qulaqlar da kar.  
Xeyir, sənət deyil buna səbəbkar.  
Belə qənaətə gelmişəm ki, mən  
Məhrumdur zəmanə mərdanəlikdən.  
Biz “Məclisi-üns”ü, “Fərrüşanı”  
Təşkil etməsəydik, gözəl Şuşanı  
Ümidsilik daha qaplamazdım?  
Başına çox asan toplamazdım  
Dərviş, mərsiyəxan qananları da  
Çıxara bilərdi doğru yolundan,  
Vətənin halına yanaları da  
İtirmiş olardıq, həqiqət budur,  
Şairlərin yolu haqqın yoludur,  
Bunu düşünməyən, demək qanmayırlar,  
Elin əhvalına əsla yanmayırlar.  
Axund həyatında heç belə zərbə  
Bircə yol dadmayıb, yeməyib əsla.  
Şəvə təsbehini çevirdi tez-tez,

Getdi, tərk elədi Xurşidbanunu.  
Axtarış hacını evində tapdı,  
Xəberdar elədi söhbətdən onu...  
Natevansa keçdi iş otağına,  
Dərdini ustada demək isteyir.  
Ağır zamanlarda, dar günündə o,  
Ancaq Füzulidən kömək isteyir.  
Açıdı divanını ehtiyat ilə  
– Yenə də sən özün yol göstər, – dedi, –  
Necə rəftar edim bu həyat ilə!  
Yeriyir üstümə sitəmlər, – dedi.

Ağlar keçir təbiətim,  
Duyulmayıñ söz-söhbətim,  
Sönür eşqim, məhəbbətim,  
Sızıldayan çıraq kimi.

Gülməmişəm heç binadan,  
Doğulmayaydım anadan,  
Gileyim var zamanadan  
Suya həsrət torpaq kimi.

Uğursuz illərə düşdüm,  
Yamanca dillərə düşdüm.  
Zəhərli yellərə düşdüm,  
Xəzan vuran yarpaq kimi...

Dağ başını duman aldı,  
Duman aldı, yaman aldı,  
Ateşimi zaman aldı.  
Külə döndüm ocaq kimi.

Elə bil səslənib dil açdı divan:  
“Yonəlsə üstünə qasırğa, tufan,  
Dalğalar qoynunda qaya tək var ol!  
Sənə hücum etsə acı küləklər,  
Əyilmək bilməyən köklü çinar ol!”

Axşamüstü hacı Səfər  
 Qərarlaşış dedi: – Qəher  
 Boğar məni, Natəvandan  
 Əgər qisas aldırmasam,  
 Ona zərbə çaldırmamasam  
 Qoy eşitsin şüsalılar  
 Goyə çıxan nəvasını...  
 Nökərinə dedi: "Gədə,  
 Yeri, çağır tez, Asini.  
 Axşam çökdü, qaraldı qaş,  
 Gəlib çıxdı "əziz" qonaq.  
 Mey içirib, yavaş-yavaş  
 Hacı dedi: – Abdulla bəy,  
 Natəvanın el içinde  
 Abırdan salasan gərək.  
 Məhərətlə aldadaraq,  
 Məsti-şərab etdi hacı.  
Vicdanının binasını  
 Yıxıb xarab etdi hacı.  
 Gözel təbli şairəyə  
 Asi yazdı bir ləğviyyat.  
 Belə alçaq işlərə də  
 Şahid olur bəzən həyat...  
 Bir əsilsiz haramzadə  
 Gör nə tədbir saldı yada.  
 O yetişdi bu alçağın  
 Çətin vaxta harayına;  
 Axşamüstü gedib xəlvət  
 Xan qızının sarayına;  
 Bir göyərçin oğurladı,  
 Bilirsiniz o nanəcib  
 Quşu neçin oğurladı?  
 Xof etdilər Natəvanın  
 El içinde şöhrətindən.  
 Çəkindilər xalqın ona

İxlasından, hörmətindən  
İstədilər sırlı qalsın,  
Açılmışın bu iş ancaq  
Neçə belə rəzaletin  
Şahidisən, ey Qarabağ!  
Bağladılar həmin həcvi  
Ayağına dərhal quşun.  
Ah, ey məktub, kaş olaydın  
Ağır bir daş, bir qurğuşun...  
Hər kim elin adətindən  
Xəbərdardır, çox halıdır,  
O bilir ki, gəyərçinlər  
Məsumiyyət timsalıdır.  
Sinəsini sökməzdimi?  
O bilsəydi həcv aparır,  
Qanadlanıb uçsaydı da,  
Yolda lələk tökməzdimi?  
O bilmədi ayağında  
Həcv aparır uça-uça...  
Gün batanda başı haça,  
Qaşqabaqlı Kirs dağında,  
Quş qondu öz yuvasına.  
Quş qonmadı, ələm qondu  
Natəvanın binasına.  
Bilmədilər qeyrət nədir,  
Duymadılara nədir ayıb  
Belə bir iş görən zaman...  
Quşu tutdu nökər, nayib.  
Yetirdilər Natəvana.  
Sənə ancaq bu iş üçün  
Qoy ar olsun, ey zamana!  
Xurşidbanu oxuyunca,  
Yandı könül xanimanı.  
Nakəslərin dünyasında  
Dərd anlayan həmdəm hanı?!  
Oxudular, duydular ki,  
Şair Asi yoldan azıb.

Könül verib fitnə-felə  
Natəvana həcv yazıb.  
Bir ildirim sürətilə  
Səs yayıldı dörd bir yana:  
Şair Asi unutmayıb,  
Həcv yazıb Natəvana...  
Müdafıə etdi çoxu  
Şerimizin gövhərini.  
Seyid Əzim eşidəndə  
Rüsvayçılıq xəbərini,  
Cavab yazdı, dedi: "Asi,  
Kişisənmi? Bu qeyrətə  
Söylə görək nə ad verək?  
Zərif təbli bir övrətə  
Yaraşarmı həcv demək?"

8

Natəvansa o axşam  
Qabağında yanar şam,  
Qələm alıb, şeir yazdı  
Ürəyinin al-qanılıq,  
O dağları əridərdi  
Fəryadılə, fəğanılə.

Yazdı ki, ilahi, nə iqbalı bu,  
Edirsən dəndlərə mübtəla məni?  
Çərxi dönmüş fələk, necə haldı bu,  
Çıraqla axtarır hər bəla məni.  
Qapımda pasiban möhnətdir nədən,  
Yazılıb qətlimə fərmanmı yoxsa?  
Fələk mən zəbunə içirir zəhər,  
Əlacım ağulu dərmanmı yoxsa?  
Ətrafımda qalın möhnət ahımı?  
Dağılmaq bilməyen dumanmı yoxsa?  
Nədir yağıdırılan məlamət daşı,  
Mənmi günahkaram, dövranmı yoxsa?  
Endi pillələri o asta-asta,

Xəyalı pəjmürdə, ürəyi yasda,  
Çıxdı bağça-bağça, dağlışın qəmi  
Ana təbiətin saf qucağında,  
Unutmuş bəzən o, bütün aləmi...

9

– Nə var, agah elə, ay xanım, yenə,  
Tökmüsən ortaya bu şəkilləri.  
– Əməl eyləyirəm ürək deyənə,  
Şəkil canlandırır keçən illəri.  
Hər biri maraqlı xatirat dolu,  
Görürəm onlarda keçdiyim yolu.  
Necə kağızları gör, sapsarıdır  
Bu sarı kağızlar, solğun surətlər,  
Mənim həyatımın varaqlarıdır.  
Yaxın gəl, yaxşı bax, bu şəkil ki, var,  
Görürsən nə bulaq, nə gen dərədir,  
Nə qalın meşədir, nə göy çəmənzar,  
Bu lövhə bambaşqa bir mənzərədir.

Demirəm almışdı öz firçasını  
Bakıda olanda qurşun qələmlə  
Çəkmişdi Xəzərin bir parçasını.  
– Kim çəkibdir onu?  
– Deyimmi? Özüm  
Necədir?  
– Yaxşıdır.  
– Deyəsen, gözüm  
İşıqlı dünyani tor görüm bir az.  
– Xanım, belə demək sənə yaraşmaz.  
Yaxşı yadımdadır, o çağ, o zaman,  
Şuşadan Bakıya oldunuz rəvan...  
Elə bil kimsənə yoxdu yanında,  
Oturub şaire baxır şəkilə.  
Baxır danışmadan, baxır dinmədən  
Elə bil şəkil də gələrək dile  
Astadan danışır, astadan dinir:

(Xurşid kədərlənir, Xurşid sevinir).  
Mənim qucağında gəzdi bir zaman  
İncə, nəzakətli alagöz xanım.  
Dumanlı dağlardan enib aşağı  
Qoynuma gəlmişdi o mehribanım.  
Doğma sahilimdə o nazəndə ay.  
Başında daş-qası zər çutqabağı,  
Üstündə həşyəsi yaşıl kəlağay,  
Unudub zilləti, dərdi, fərağı.  
Çıxdı gəzintiyə bir sal içinde.  
Əynində yaxası zərli nimtənə  
Çox gəzib dolandı xəyalı içinde,  
Almaq istəyəndə onu qoynuna  
Qaranlıqlar doğan dəhşətli yoxluq,  
Dedi gözlərimdə qoyma kamımı  
O möhtəşəm qadın, o incə məxluq  
Hey nəzər salardı göy sularına  
Deyərdi dünyamı tərk eləyimmi,  
Qovuşmadan gözəl arzularına?..  
O, səndən Natəvan, bəli o səndin,  
Mənim qucağında fikrə gedəndin.  
O zaman Xəzərin lal sahilində  
Şerlər də yazdırın ana dilində.  
Mən həmin sahiləm, ləpəciklərim  
Sənin ayağına səpələnərdi.  
Sahili olmayan ümmanlar kimi  
Şirin arzuların ləpələnərdi.  
Səndin həmin gözəl, o qələm qası,  
Bəzən fərəhliydin, bəzən təlaşlı,  
Öpürdü alını səhər yelləri,  
Öpürdü qoynunda sırmə telləri.  
Natəvan göz dikdi hörüklerinə,  
Nə yaman ağarıb, necə dumağdır,  
Dünyanı tutmayıb dörd əllə heç kim,  
Gözəl də qocalır, qocalacaqdır...  
Gedəndə şairə dərin xəyalı,  
Tutdu bağban onu sorğu-sualı:  
– Xanım, bu şəkli nə vaxt çəkmisən?

– İlk dəfə Bakıya gedən zaman mən.  
Anam Bədircahan, özüm körpələr  
Tələsərdik onda görək Bakını.  
Uzaqdan-uzaga mən də saymışam  
Azəri yurduna ürək Bakını.

– Hə, hə, yadımdadır o məşhur səfər  
Durna qatarıdır təəssuratlar...  
Mehtər hazırladı, sildi karutu,  
Eşirdi torpağı kişnəyən atlar.  
Getməmişdən qabaq yaddan çıxardın  
İsa bulağında kabab yeməyi,  
Turşsu meşəsində bənövşələrə  
Dalıb xeyallara şeir deməyi.

– Doğrudur, seyr edib Qızılqayadan  
Könüldə min şirin duyğu oyadan  
Gülzarda gəzmədim çəmən içində,  
Qarabağın incə şüx gözəlləri  
Yüz ruhdur yaşayır bir tən içinde.  
O maral qızların çeşmə üstüne  
Süzmədim dəstəyle gəlişlərini,  
Yadıma düşmədi səfərqabağı  
Eşitmək sevimli gülüşlərini,  
Qayalıqdan uçan qartalsayağı  
Dağların içilə endik aşağı  
Sağımız, solumuz əlvan çəməndi.  
Çıskin də, duman da yeriyib onda,  
Aran tərəflərə bizimlə endi.

– Tanrı yaradanda bu tərəfləri  
Töküb ortalığa bütün varını.  
Dünyanın görməsən heç bir yerində  
Gözel Qarabağın çəmənzarını.  
Natevan xeyalli qalxdı yerindən,  
Gəlib pəncərədən baxdı yollara.  
Yollar oxşayırdı vətən mülkünün  
Boynuna sarılmış uzun qollara.  
Dedi: – Siz hər zaman görünürsünüz  
İnsanını gözünə bir kəmər kimi,  
Salırsınız yola gedənləri də

Əziz qoynunuza gələnlər kimi.  
Siz ey çox keçdiyim zolaqlı yollar,  
Yanları çəmənli, bulaqlı yollar,  
Üstünüzdən qərib karvanlar keçib;  
Yenə də yol kimi siz qalırsınız,  
Bəzən enirsiniz dərin dərəyə,  
Bəzən zirvələrə ucalırsınız.  
Sizinlə getmişəm toya, mağara,  
Sonuncu məskənim soyuq məzara.  
Siz məni, siz yola salacaqsınız;  
Yenə də yol kimi qalacaqsınız.  
O gün hey baxanda qucağınızdan  
Yoxuşa, zirveyə, təmiz qara da,  
Deli Tərtərə də, gur Qarqara da  
Könlümün indi də xatirindədir  
Salam söyləməsi, salam alması.  
Uca zirvələrin bəyaz çalması  
Sərvlər, söyüdlər o xan çinarlar  
Sanki əl edirdi mənə dalbadal.  
Uçururdu məni qanadlarında  
Buludlarda süzən vüqarlı qartal.  
– Atlar da duyurdu səfərinizi,  
Atlar ki, hər zaman həyatlarında  
İnsana vəfali olmuşdurancaq...  
Qalırkı arxada gözəl Qarabağ,  
Dayanıb döşdə biz ötürdük sizi,  
Atlar uçub getdi bir qartal kimi,  
Baxdıq kövrələrək, karut kiçildi,  
Kiçildi balaca qara xal kimi.  
– Bilmeyirdim onda sevindyimdən  
Səməndlərimi çapır, mənmi uçurdum?  
Məni düşündürən yalnız Bakıydı.  
Onu xəyalında qucur, qucurdum...  
Gəlib seyr elədim Qız qalasını,  
Əfsanəmi, yoxsa həqiqətdimi,  
O bir həyat dolu hekayətdimi?  
Ata öz qızını, öz balaşını  
Sevib çılgın kimi aşiqi olmuş.

Ata öz qızına candan vurulmuş.  
Vüsala yetməyi dilərkən ata.  
Qız yumub gözünü şirin həyata  
Qaladan özünü sulara atmış.  
Həqiqətmi, yoxsa bu əfsanəmi,  
Məhəbbət haqqında ellsər yaratmış?  
Əsla bilməyirem. Bildiyim budur  
Dünyada qəribə möcüze olur.  
Cahan zaman-zaman boşalıb dolur,  
Qoparır daima sevgi qiyamət.  
Qüdrətli şahları döndərir muma  
Bir nazənin mələk, bir incə afət.  
– Danış, xanım, danış bir az Bakıdan  
Deyirlər, dünyada olmaz Bakıdan.  
– Nə deyim Kamiran, Bakı gözəldir  
Onun hər döngəsi, hər bir küçəsi,  
Misli görünməyən incə qəzəldir.  
Ciddi, əzəmetli görkəmi vardır  
Axşam olan kimi süpürgəçilər  
Lampa alışdırır, her yan fanardır...  
Ana torpağımız, bilirsən bunu,  
Böyük Rusiyaya olmuşdur ilhaq.  
Sahil küçəsində gəzir aramla  
Biğli qorodovoy, süvari kazak.  
Alırdı ağızına bəzen hər yeri  
Soldatlar keçəndə rus nəgmələri.  
Yayıldığca güclü səs pərdə-pərdə  
Elə bil nəgmənin gücü, qüvvəti  
Oxdu, işləyirdi; qayaya, daşa.  
Onlar oxuyurdu, qulaq asırdım,  
Lakin mənasını düşmürdüm başa.  
Bu dilə ehtiyac duyдум ilk dəfə  
Gözəl Gürcüstana qonaq gedəndə  
Tərcümənsiz işim aşmadı əsla,  
Ali məclislərdə söhbət edəndə.  
Düzdü, qızışanda bazarda həyat  
Göründü ortada bir sarı soldat.  
Almağa gəlmışdi o cavan nəsə,

Nə qədər yanaşdı, dedi hər kəsə  
Başa düşmədilər, düzü bu halət  
Mənə təsir etdi, çəkdim xəcalet...  
– Sən Allah, ay xanım, bir az da nəql et  
Şirindir nə qədər bilsən bu söhbət.  
– Bakıda olduğum günler uzunu,  
Xəzər qırığını gəzzim doyunca,  
De nələr görmədim sahil boyunca?  
Hər axşam təntənə, bir cahu-cəlal  
Şeir məclisləri, şirin həsbəl.  
Fransız ədibi Düma, qonaqlıq,  
Onun şərefinə deyilən sağlıq.  
Əlləri dolaşan al piyalələr,  
Piyalələr deyil, rəngin lalələr.  
Hələ Abşeronun üzüm bağları,  
Salxımlar sallanır tənək içində.  
Süfrəyə növbənöv şərab gəlirdi  
Naxışlı fəxfurda, sənək içində.  
Tar, kamança səsi tutmuşdu bağı,  
Bakının möhtərəm, əziz qonağı  
Düma söhbət sevən, bığları topa,  
Boy-buxundan orta, enli kürəkli,  
Canlı bir kişiydi, nəzakət əhli,  
Bəzən o, gülərdi xeyli sürəkli.  
Bu, keflənən zaman olurdu ancaq.  
Arağı sevməzdi, içirdi şərab  
Xoşuna gəlmışdi fisincan, kabab,  
Apardı Bakıdan manqal da, şış də.  
Çox söhbət elədik biz bu görüşdə.  
Xeylicə zəngindi təəssüratı.  
Onu da bir qədər düşündürürdü  
Bizim qadınların ağır həyatı.  
Deyirdi: “Bu necə qaydadı sizdə,  
Qadın görünməyir məclisinizdə?  
Hamı yaşmaqlıdır, hamı örtülü.  
Saxlamaq olarmı şüşə içində  
Gözəl ətir saçan tər qızılğülü?”  
Dedim: “Bu qisməti vermişdir, əlbət,

Bizim qadınlara ancaq şəriət.  
Sual etdi: şərab içmirəm nədən?  
Dedim tərcümana: – Körpəliyimdən  
Üzüm xoşlayıram  
Söylədi, şərab  
Üzümdən tutulur. Ərz etdim, bəli,  
O qədər fərqimiz yox, demək, cənab.  
Üzüm yeməlidir, şərab içmeli.  
Siz şərab içiniz, mən üzüm yeyim.  
Meydən imtinayla yəqin istəyim  
Cənnət deyil; xeyr, hər el-obanın  
Öz ənənəsi var, öz adəti var.  
Şərab nuş etməyir bizim qadınlardır.  
– Eşq olsun, ay xanım, afərin, əhsən.  
Yaxşı, arifanə cavab vermisən...  
Qonaq gülümsədi...  
Geniş otağın  
Küncündə düşmüşdü əziz qonağın  
Gözləri, cəkimə, dedim ki:  
– Qonaq,  
Dünyada məşhurdur bizim Qarabağ  
İncə xalışıyla, qoy məndən sizə,  
Firəng ədibinə yadigar olsun  
Bu Şuşa xalçası, bir də əl işim.  
Ədib dile gəldi:  
– Xanım var olsun.  
Təşəkkür edirəm hörmətinizə...  
Belə bir səxavət xoş gəldi ona,  
Məclis təntənəylə yetişdi sona,  
Sonra ayaq üstə, başladı söhbət,  
Qonaq – getməliyəm, – dedi, – mən əlbət.  
Saldıq ləyaqətlə yola biz onu,  
Ötürdük hörmətlə sənət oğlunu,  
Elə ki, ayrılıq zamanı gəldi,  
Sixdı ehtiramla əllər əlləri.  
Qonaq:  
– Xanım, – dedi, – bağışlayınız,

Nə yazdırır sizə bu qəzəlləri?  
Oxuduqca bayaq hey bağça-bağda  
Susdu bülbüllər də yaşıl budaqda.  
Başa düşməsəm də mənasını mən,  
Yaxşı adamların dünyasını mən  
Duydum o ahənglə dərindən-dərin  
Ayrılmaq isterəm mən bu həyatla  
Ən gözəl, ən şirin təəssüratla.  
Təsiri altında xoş sətirlərin.  
Bildirdi xahişi tərcüman yenə.  
— Əməl elədinmi, istəklərinə?  
— Elədim, əlbəttə, gəlmışkən yeri  
Oxudum ucadan onda bu şeri:  
Qarabağın söyüdləri,  
Salxım-salxım budaqlar,  
Anamın öyüdləri,  
Zirvəsi qarlı dağlar,  
Babamın nəsihəti,  
Ellərimin qüdrəti,  
Mən şeri, şeriyəti  
Ancaq sizdən almışam.  
Sevincin ilk camını,  
Şerimin ilhamını,  
O düzdən, bu ağacdan,  
Yanan şamdan, çıraqdan,  
Axar, büllur bulaqdan,  
Göy dənizdən almışam,  
Zümrüt göl, gümüş ləpə!  
Ətir yayan göy təpə!  
Dumanlı, çənli dərə!  
Rəngi əlvan mənzərə,  
Ağunu şərbət kimi  
Yolunuzda içmişəm.  
Sizdən ötrü min kərə  
Oddan, Sudan keçmişəm.  
Qanlı dövran mənimlə  
Eləmeyir müdara;

Qəm tutub boğazımdan,  
İstəyir çəksin dara.  
Odlar yurdunu sevdim  
Deyil yalnız Şuşanı.  
Fələk möhrünü basmış,  
Bir gün mən pərişanı  
Ah, bu fani aləmə  
Nakam doğmuşdur anam.  
Ümidinin çırağı  
Qırılmış Natəvanam.  
Dadlı uzaqlara Dümanın gözü.  
– Mersi, mersi, madam, – bu oldu sözü.  
Tərcüman söylədi:  
– Şeir yaxşıdır.  
Ancaq təəssüf ki, bədbindir bir az.  
– Günlərin xoş keçən, – dedim, – ağlamaz.  
Səbəb var, görünür, bu bədbinliyə  
– Bəlkə haqlımız...  
– Sağ olun, – deyə  
Məclisi tərk edib ayrılar qonaq  
Qaldıracaq yenə atlar tozanaq,  
Yollanır Şirvana, o yenə bezmə  
Dedim Şamaxıya düşsə yolunuz  
Məndən salam deyin Seyid Əzimə.  
Çox sağ ol, ay xanım, bu söhbət üçün,  
Dünyanı vermişən mənə sən bu gün...  
Titrək əllərində çekdiyi şəkil,  
Xəyal dedikləri bir çeşmədir ki,  
Çağlayıb axdıqca quruyan deyil.  
Natəvan hey baxır, yaratlığına,  
Çekdiyi surətə yetirir nəzər.  
Canlanır gözündə mehriban Xəzər.  
Uca Qız qalası, Bakı bağları.  
Bir də ki, ömrünün odlu çağları...  
Açıb kor ağızını bəzi nadanlar  
O vaxt şairədən qeybət eləmiş.  
Fransız ədibi şərəf sayıb ki,  
Bir saat onunla söhbət eləmiş.

Axund Səfa xəbər tutub,  
 Arxasızdır Xurşidbanu,  
 Qərarlaşış bədnam etsin  
 Namaz vaxtı bu gün onu.  
 Yaxşı bilir axund Səfa;  
 Xan qızının əziz oğlu,  
 Mehdiqulu – şair Vəfa  
 Uzaqlarda, qurbətdədir.  
 Rusyanın torpağında  
 İşə girib, xidmətdədir.  
 Qarabağdan çoxdan gedib  
 Knyaz Xasay – ilk əri də.  
 “Məclisi-üns” dağılıbdır,  
 Qalmayıb heç əsəri də.  
 O bir quşdur, nəgməsi qəm,  
 Şaxələrdə yuvası yox.  
 Gündən günə bimarlaşır,  
 Dərmanı yox, davası yox.  
 Dövran çıxarkən bivəfa,  
 Qərarlaşdı qisas alsın  
 Natəvandan axund Səfa...  
 Cüməməscid adam dolu,  
 İynə atsan düşməz yerə.  
 Axund gəldi qaradınməz;  
 Dırmaşaraq tez minbərə,  
 Əvvəl bir az dindən dedi,  
 Sonra keçdi əsil sözə  
 Adamlara baxa-baxa,  
 Möminləri süzə-süzə,  
 Dedi Hacı deyən kimi,  
 Ürəyi istəyən kimi,  
 Ağzı xeyli köpükləndi.  
 Səsi qalxdı, səsi endi.  
 Dedi: kim ixtiyar verib  
 Bir insana, bir övretə  
 Ayaqlasın adətləri,

Xilaf çıxsın şəriyyətə?!  
Məclis qurub zaman-zaman  
Kişilərlə baxsın kefə?  
İşə düşsün gah deyişmə,  
Gah muğamat, gah gəncəfa?  
Coşdu axund, əsdi axund.  
Xəyalında Natəvanı  
Qiymə-qiyimə kəsdi, axund.  
Güman etdi qaraguruh  
Tez məsciddən çıxar indi,  
Gedib dərhal şairənin  
Binasını yıxar indi.  
O isteyən baş vermedi,  
Yaranmadı heç bir xata.  
Su əlləndi camaata.  
Bəri baxıb düşündü ki:  
Xan qızına dinmək olar?  
Biri belə düşündü ki:  
Sevinmək, sevinmək olar  
Ki, Natəvan fikri təmiz,  
Gözüəçiq şairədir,  
Bu həyəcan boş yerədir.  
Biri dedi: – Xan qızının  
Hər tərəfdə şöhrəti var.  
Biri dedi: – Bizim evin  
Natəvana hörməti var.  
Biri dedi: Şuşamıza  
O çekdirib sərin bulaq;  
Səslənərək bir donqar da,  
Bir donqar ki, qıçdan çolaq,  
Söylədi: Bu rüsvayçılıq  
Çoxmu yerdə qalmalidır?  
Ay camaat, Xurşidbanu  
Lap daşqalaq olmalıdır.  
Kimsə ona səs vermədi,  
Hüsn-rəğbət göstərmədi.  
Susdu, bütün ahıl-cavan,

Qəzəb atı minmədilər.  
Sakit-sakit dağıldılar.  
Dinmədilər, dinmədilər...  
Axund Səfa qaralmışdı  
Qapqaranlıq gecə kimi.  
Yığılmışdı, büzüşmüşdü  
Suya düşən cücə kimi...  
Çixıb getdi öz evinə  
Bıçaq vursan çıxmaz qanı...  
Ellər belə qarşılıdı  
Bu özündən bədgümanı.

## 11

Kamiran evinə gəldi Xurşidin,  
Girdi içəriyə o, yavaş-yavaş.  
Dedi ürəyində: ölüydim gərək,  
Görünçə bu sayaq günləri, ey kaş.  
Baxıb sədaqətli dosta Nətəvan  
Soruşdu: sözlüsən, nə var, Kamiran?  
Bağban ürəyindən qan sıza-sıza –  
Xəbər verdi:  
– Axund, ünvanınıza  
Şər atdı, söylədi məclis yaradır,  
Satılıbdır yaman xaçpərəstlərə.  
Guya bir kafərlə azı on kərə  
Şərab içmisiniz bəzmi-işrətdə.  
Şuşa yox, bəlkə də külli Qarabağ  
Bir qadın görməyib siz təbiətde.  
Dara da baxmayıb siz baxan kefə...  
Əlinizdən yere düşmür kəncəfa...  
Bu xəbər Banunu yandırdı, yaxdı,  
Həqiqət nə üçün dardadır dedi  
Könül simasında bir ulduz axdı,  
Hanı əhli-diller, hardadır dedi.  
Sonra Kamirana tutub üzünü  
Açıdı yanıq-yanıq ürək sözünü:

Ağu görüb dərmanımı,  
İtirmişəm gümanımı.  
Çovğun qırdı karvanımı,  
Dağlarda borana düşdüm.

Niye oldum bəxti qara?  
Zaman məni çəkdi dara.  
Möhnetlərə yoxmu çara,  
Nə yaman dövrana düşdüm!?

Natəvanam, xan qızıyam,  
Mən ayrı dövran qızıyam,  
Özgə bir zaman qızıyam,  
Gəlib bu zamana düşdüm.

Uca daqlara çıxmışam,  
Daqlar könlümü açmayıb.  
Yaşıl bağlara çıxmışam,  
Bağlar könlümü açmayıb.

Yerimişem çəmənlərə.  
Müsibət həmdəmim olub.  
Hər tərəfdə mənə yoldaş  
Yenə də öz qəmim olub.

Buludlardan soruşmuşam:  
Bəs nə üçün müztəribəm?  
Bun e sayaq fəlakətdi,  
Öz yurdumda mən qəribəm.

Çekdiyim hər məşəqqətə,  
Dağdan ağır müsibətə  
Səbəb qara böhtanlardır,  
Uydurulmuş yalanlardır...

Ürəyində belə dedi  
Köyrələrək Kamiran da:

~~~~~ 190 ~~~~

İncə bülbül neyləyəcək  
Qasırğalı bir tufanda?!

Fələk niyə onun üçün  
Yazdı qara bu yazını?!  
Dərdlərinin mən çəkdiyim:  
Heç olmasa bir azını.

Tərk elədi şairəni,  
Getdi bağban yavaş-yavaş.  
Gözlərindən yanağına  
Gile-gile süzüldü yaş...

Şaire Natəvan küskündür yenə,  
Cəfalar əlində qəlbi yaradır.  
Fələk od qalayıb istəklərinə,  
Dünya gözlərində matəmsəradır.  
Möhənət qılınc çəkir durur yanında,  
İqbala bax ki, bir ov quşu sardır.  
Bu yollar yorğunu saribanın da  
Yükü qatar-qatar qəmdir, qubardır,  
Uçulub dağılır gözündə aləm,  
Gəlir Mir Abbasın yanıqlı səsi.  
Zarıyır yataqda yenə bəxtikəm,  
Onun ürək dəlir hər bir kəlməsi:  
– Ana!  
Can, ay oğul!  
– Yanır bədənim,  
– Əlimdən, ay bala, nə gələr mənim...  
Çağrılmamış həkim, loğman qalmadı,  
Heç elə bir dava, dərman qalmadı.  
Müyəssər etməyim, neyləyim, bala?  
– Demək, səfərkeşəm, düşürəm yola –  
– Yox, yox,  
– Çare edin, axı yanırıam.  
– Oğul səndən betər mən odlanıram.  
Əlacınsa verim öz həyatımı.

– Ay ana, kimdir o, çapır atımı?  
Yetişmək isteyir yoldaşlarına,  
Kamiran qərq olub göz yaşlarına,  
Deyir ki, tövlədə atın bağlıdır.  
Xəncərin, tūfəngin möhkəm yağılıdır,  
Bircə sağal, onda, at qova-qova  
Mən də gedəcəyəm səninlə ona...  
Necə? Gəlmisən ki, çıxaq şikara?  
Yox, yox, boran gəlir, düşərik qara...  
Aman, boğur məni qoyununda dalğa!  
– Ah mənə gələydi hər bəlan, qadan...  
Sayıqlayır necə gör qızdırımadan  
Özünü ələ al, bir qədər ağa!  
– Sən kimsən?  
– Kamiran, qurbanın olum.  
Gecə yatmamışan, gözlərini yum.  
Bir az yuxuya get.  
– Ana can, ana!  
Gəlin otağımı salma sahmana,  
Yox daha ağrılardan bitməyəcəkdir...  
Demək, indən belə bir də Mir Abbas  
Yaşıl çəmənlərə getməyəcəkdir!..  
– Gedərsən, tərlanım.  
– Ölsəm, tutma yas.  
– Nələr eşidirəm, ey zalim fələk,  
Dünən qızım öldü bahar əyyamı,  
Bu gün də verirsən mən qəmküsara  
İçi ağu dolu zəhərli camı.  
Nə yaman duyğusuz bir xislətin var,  
Gəlin otağına çəkirsən qara,  
Həyat bağçasında şeyda bülbü'lə,  
Deyirsən gülə yox, həmdəm ol xara.  
Xəstə yatağında yenə inləyir.  
Banu – dərdin mənə gələydi, – deyir.  
Ana övladına verəndə ürək  
Tutur Mir Abbası uzun öskürək.  
Söz demək isteyir, deyə bilməyir,

Təntidən öskürek bir kəsilməyir.  
Eşidilir bəzən qırıq kəlmələr:  
– Ay ana!  
– Can, oğul!  
– Qaralır... Əgər...  
Ölürəm...  
– Ay aman, uçma şahbazım,  
Çırılırlar daşlara sədəfli sazım...  
Uçma, ey qartalım, sərvə qamətim.  
Fərağa dözməyə hanı taqətim...  
Sükut... Mir Abbas soyuq tər gəlir,  
Əlləri ahəstə düşür yanına...  
Natevənçin yeni sitəmlər gəlir,  
Dağ dözer ananın ah-fəğanına...  
Qucur övladını: – Getmə, hayanım,  
Getmə, fəraigina yoxdur tavanım!  
Gözümde gül dönər tikana, getsən.  
Gələrəm dalınca həyana getsən,  
Belimi döndərər hicran kamana,  
Gülər, qah-qah çökər zalim zamana.  
De, azmı həyatın qasırğasında  
Düşdü burulğana, tufana könlüm?  
Azmı düçər oldu məhrumiyyətə  
Uçulub dağılan viranə könlüm?  
Ey fələk, zülmünün axırı varmı?  
Nə üçün anamı yarımcان etdin?  
Mərd olan da belə qılınc vurarmı?  
Kamiran balaca bir daş aynamı  
Gətirib xəstənin tutdu üzünə  
Şüşə tərləmədi, deməli, artıq  
Əlvida söyləyib o, yer üzünə.  
Üstünə qırmızı parça örtdülər,  
Ana ağlamayır, daşa dönübdür.  
Ana ağlamayır, baxır qəzəblə,  
Həyat mehribanın şamı sönübdür.  
Ana ağlamayır, quruyub tamam,  
Bir gilə çıxmayıır gözünün yaşı.

Belə zamanlarda ana nalesi  
Əridər, odlayıb yaxar dağ-daşı.

Şairə Natəvan bu halətdədir,  
Ürəyə dağ çəkən səsi yüksəlir.  
Eşidib ananın fəlakətini,  
Şuşa axın-axın axışıb gəlir.

## 12

Natəvan çıxandan ellərə arxa,  
Həm tərəddüd ilə, şəm qorxa-qorxa,  
Həmi etiqadla, təmiz ürəklə,  
Baltayla, külünglə, bellə, xərəklə,  
Həvəslə yiğilib getmişdi bir gün  
Ellər Mil düzünə arx qazmaq üçün...  
Aylar gəlib keçib həmin o çağdan  
İndi qirovludur torpağın üzü,  
Xəbərsiz olsa da oğul-uşaqdan,  
Kəndlilər saxlayır verdiyi sözü,  
Lakin ağırlaşır artıq vəziyyət.  
Qurşanıb qış gəlir yarlı-yaraqlı,  
Çoxları məşəqqət, artıq əziyyət,  
Ümid dərgahının qapısı bağlı.  
İnsan yarpaq kimi titrəyib, əsir,  
Zirvələrdən gələn qışın soyuğu  
Aman nə bilməyir, doğrayır, kəsir,  
Qaçırır kollara qaratoyuğun;  
Sevinc ayaq çekir ellərimizdən.  
Sonalar dağılıb göllərimizdən,  
Zəhmət adamları deyir, neyləyək,  
Onsuz da qüssədir ömür barımız.  
Arxı vursaq başa dəyişər bir az,  
Bəlkə yaxşılaşar ruzigarımız.

## 13

Zülmət çökür düzə hey pərdə-pərdə,  
Oturub evində hacı Səfər də  
Düşünür: "Xan qızı öz hayındadır,  
Atasının köhnə sarayındadır.  
Gedim arx üstünə gərək bu səhər  
Bəlkə qulaq asdı mənə kəndlilər;  
Yönəlsə Arazın qolu  
Aynı səmtə, aynı yana,  
Bağlanacaq ümid yolu,  
Qalacağam yana-yana.  
Natəvan aparsa suyu  
Bu tədbirlə məndə ötrü  
Qaziyacaq dərin quyu.  
Su gəlməsə düzlərimə.  
Zülmət çökər gözlərimə;  
Bağlarımı su gəlməsə,  
Tağlarımı su gəlməsə,  
Göyərməsə yoncalarım,  
İlxım, sürüm batar gedər;  
Yaslı keçər gecələrim,  
İqbal məni atar gedər.  
Düşər bəxtim burulgana.  
Mən bunları qana-qana  
Hərəkətsiz dayanmışam,  
Derdə-qəmə boyanmışam.  
Almalıyam muradımı  
Necə olsa bu həyatdan..."

## 14

Səhər-səhər  
Hacı Səfər  
Gəlib düzə  
Düşdү atdan,  
Şirin sözə  
Verdi rəvac,

195

Söylədi ki,  
— A kəndlilər,  
Səhəri ac, axşamı ac,  
Qatlaşmayın əziyyətə,  
Niyə gərək dözəsiniz  
Bu zəhmətə, bu zillətə?  
Sizinkidir çölüm, düzüm;  
Budur mənim ürək sözüm:  
Nehrələrdə çalxalanan  
Yağlarım da sizinkidir.  
İlxim, sürüm öz varınız,  
Bağlarım da sizinkidir.  
Hacı həraretlə danışan zaman  
Yeridi qabağa qoca Kamiran.  
Gülümsəyib acı-acı,  
Dilə gəldi:  
— Yox, ay hacı,  
Çöl özünə qismət olsun,  
Əcdadının ərvahına  
Deyirəm ki, rəhmət olsun.  
Bağlarında yox gözümüz,  
Bilirsən ki, bir özümüz  
İllər boyu zəhmət çəkib  
Mülkədara, yağılı bəyə,  
Bağ salaraq, torpaq əkib  
Yaxşı-yaman dolanmışıq.  
Biz həyatın yandırıldığı  
Atəşlərə qalanmışıq.  
Bir kəndlili də belə dedi:  
— Özgə malı haram olar,  
Büsət olar, bayram olar  
Su aparsaq yanıq düzə...  
Bu minvalla bəlkə bir az  
Bəxt ulduzu güldü bize.  
Çox müləyim güle-güle  
Hacı gəldi bir də dilə:  
— Namazımı qılıb gəldim

Arx üstüne səhər-səhər  
Ay Allahın bəndələri,  
Fikirləşin bir az, məgər  
Mən kəndlini istəmirəm?  
Rəncərlərin sayəsində  
Çörəyimi bol yemirəm?  
Qul oldunuz bir vaxt xana  
Yazıqsınız, fağırsınız,  
Aldanmayın Natəvana.  
Mən qapımdan qovlamışam  
Çoxdan bəri yamanlığı.  
Nə deyirəm öz elimdər  
Kimin yoxsa yavanlığı.  
Sabah gəlsin, çörək verim,  
Müzayiqə eləmərəm.  
İstəsəniz ürək verim.  
Sizinkidir canım belə,  
Belə gəldi şirin dilə...  
Sükut çökdü ortalığa,  
Bir çoxları fikrə getdi.  
Hacı mindi kəhər ata,  
Dumanlarda gözdən itdi.  
Qəbul etdi bu söhbəti  
Çoxu başa qaxınc kimi,  
Əsən külək adamları  
Kəsən zaman qılınc kimi.  
Atdı beli bir neçəsi,  
Çıxiib getdi ağır-agır;  
Bir çoxları işə döndü...  
Torpaq donur, ilk qar yağır...

## 15

Yazıl yana-yana Xurşidbanunun  
Bəzi keşməkeşli nənilərini,  
Ürək ağrısıyla təsvir elədim  
Həyatının ağır fəsillərini...  
Köçdü övladları dünyadan nakam,

197

Ana yorulmadı yas saxlamaqdan.  
İnsanlardan uzaq, geyindi qara,  
Kor oldu gözləri hey ağlamaqdan.  
Cəhalət, xurafat hücum elədi,  
– Sus! – dedi, – qadınsan, həddini anla.  
Hər zövq-səfada məhrum elədi.  
Keçdi güzaranı ahla, amanla;  
Söylədi: “Taleyim düşməndir mənə,  
Onunçun qara gün mehmandır mənə”.  
Xəyalı pəjmürdə, dərdli Natəvan  
Axır günlerini yaşayan zaman  
Kamiran gələrək gətirdi xəbər  
Ki, ağır yaşayır çöldə kəndlilər.  
Düzlər kəfən geyib xörək, çatmayır.  
Görür öz işini hacı Səfər də.  
Həzin-həzin dedi: “Dünyada tülkü  
Pələngə çevrilir, aslana dönür;  
Uçulub dağılsın bu cahan mülkü,  
Ellərin sevinci fəğana dönür...  
Əsir xəzan yeli ümidlərinə,  
Səyi kəndlilərin çıxacaq boşə”.  
Gətirib xatirə dönür sal daşa:  
“Torpaq cadar-cadar qalacaq yenə.  
Satılsın atlarım, Daşaltı bağım,  
Satılsın Muğanda olan torpağım.  
Dadıma çatmadı var-dövlət mənim?  
Getdi övladlarım bir-bir əlimdən,  
Nəyimə gərəkdir bu sərvət mənim.  
Yaniqli çöllərə su, su gərəkdir.  
Bələli ellərə qayğı gərəkdir  
Yumdu gözlərini dünən Mir Abbas,  
Dağlardan ağırdır bəla firqəti.  
Arx onun adılə bağlınsın barı,  
Özü tərk etse də bu təbiəti...”  
Əcəl: – Yox, yox, – dedi, – Natəvan, səni  
Həsrət qoyacağam bu muradına.  
Başında yer vermə xam xəyallara,

Mən qələm çəkmişəm çoxdan adına..  
Soyuqdur əcəlin qəlbəi buz kimi  
Bilməyir, nurunda insan görməsə,  
Gizli, həzin-həzin çıraq ağlayar.  
Çöllərə dəyməsə insan ayağı,  
Yas tutub dil deyər, torpaq ağlayar.  
Nə deyək əcəlin mürüvvətinə,  
Qıydı Natəvanın çox niyyətinə.  
Arx üstə kəndlilər qaldı köməksiz,  
Atıldı bir yana bellər, xərəklər,  
Ölüm yatağına düşdü Natəvan,  
Əsdi arzusuna acı küləklər.


## 16

Gözləri tutulmuş dərdli bir qarı  
Can verir, əcəlin qabağındadır,  
Onun çox vəfali şeir dostları,  
Sənət müridləri otağındadır.  
Ağır çağlarında dari-fənada  
Onu tərk qoymayırlı Növrəs, Müşteri.  
Kəsdirib yanını şair Fəna da,  
Ağır xəstəliyə düşəndən bəri.  
Toplayıb özünü can verə-verə,  
Dedi son sözünü evdəkilərə:  
— Gözlerim korsa da, yaxşı görürəm  
Yaşıl çəmənləri, gül-çiçeyi de.  
Əbədi səfərə çıxıram, fəqət  
Aşikar görürem gələcəyi de.  
Ensə də iqbalmım haradan hara  
Demirəm günlərim zəhər oldu, yox.  
Göz açıb dünyaya gəlmiş dəxi  
Boranlı, tufanlı səfər oldu, yox.  
Ömür mənalanır sərf olsa xalqa,  
Deməyirom efsus hədər oldu, yox...  
Getdi son nəfəsi, daha gelmədi.  
Bilmədilər nə söz, necə gəlmədi.

Qaldı yarımcılıq dodaqlarında;  
Elə bil hönkürüb şivən qopardı.  
Soyuq divarları otaqların da...  
Açıb kapıları Fəna bu zaman  
Dedi camaata, ruhu bu gündən  
Uçdu qonmaq üçün axır mənzilə.  
Sənət dünyamızda artıq bu gündən  
Susdu şeyda bülbül, viran qaldı bağ.  
Yayıldı etrafa bu matəm səsi,  
Yas tutub ağladı bütün Qarabağ.


## SON

İllərin dalınca dolandı illər,  
Gəldi yer üzünə təzə nəsillər.  
Dövran öz hökmünü verdi, nə verdi,  
Keçən zamanların eksinə verdi.  
Quruldu bambaşqa yeni bir həyat,  
Ömür şirinləşdi hər gün, hər saat  
Dəyişdi mənası hər bir anın da.  
Ana torpağında o gündən beri  
Yüksəldi şöhrəti Natəvanın da;  
Yaratmaq istədi söz meydanında  
Onun heykəlini şairin əli.  
Hələ dastanını qurtarmamışdı,  
Qalxdı Natəvanın tuncdan heykəli.  
Bütün görkəmilə sanki o, deyir.  
Xeyr, tərk etmədim ana yurdumu,  
Çevrilib laleyə, çəmənə gəldim;  
Əcəl sevinməsin ölməyimlə, mən  
Əbədi qayıdır vətənə gəldim.



XAQANI

MƏNZUM DRAM



Created with

 nitro PDF<sup>®</sup> professional

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

**6 pərdəli, 15 şəkilli mənzum dram**

**İŞTİRAK EDƏNLƏR:**

Əxsitan – Şirvan hökmdarı  
Hünər – Əxsitanın qardaşı  
Afət – Baş hərəm  
Sərətan – Vəzir-şair  
Xaqani – Büyük Azərbaycan şairi  
İzzəddin }  
Fələki      } – Saray şairləri  
Süheyil     }  
Qoşqar – Gəncəli seyyah  
Zehra – Xaqanının arvadı  
Rəşid – Xaqanının oğlu  
Pənah      }  
Pələng      } – Kəndlilər  
Göyərçin – Pələngin qızı  
Məmur – Vergiyiğan  
Kamiran – Şəhər keşikçisi

**Əyanlar, cəngaverlər, kənizlər, dustaqlar, rəqqasələr, çalğıçılar,  
kəndlilər, satıcılar, sələmçi, qapıcı, dərviş və i.a.**

## BİRİNCİ PƏRDƏ

### BİRİNCİ ŞƏKİL

XII əsr. Şair Xətainin evi. Onun arvadı Zəhra oturub çəki çökir və nəğmə oxuyur.

Zəhra

Ədalet dünyada əlvan gül açsin,  
Səadət günəşi nurunu saçsın.  
Dönsün həqiqətə hər şirin xəyal,  
Var olsun məhəbbət, azadlıq, amal.

(*Birdən dayanıb durur*)

Eh, yenə qurtardı narıncı sapım,  
Gedim sandıqçadan axtarım, tapım.

Zəhra oxuduğu havanı təkrar edə-edə gedir, Xaqani evə daxil olur.

Xaqani

Oxu, bülbülciyim, səsinə qurban,  
Ey ilham pərisi, sevimli canan.  
Mən sənin eşqinlə qanadlarınıam,  
Səninlə özümü xoşbəxt sanıram.

Zəhra əlində narıncı sap geri dönür.

Zəhra

Əziz Xaqani,  
Bəs təzə yazdığını o qəzel hanı?

Xaqani

Xeyr, qəzel deyil, o mədhiyyədir.

203

**Zəhra**

Qulaq asmamışam, nə bilim nədir?  
Nə olar, bir oxu!

**Xaqani**

Neylək, qulaq as,  
Nəzərdən düşməz ki, işlənmə almas.

*(Oxuyur)*

Ey həşmətli şahim, ulu tacidar!  
Göyləri mat qoyur etdiyin şikar.

Birdən qapı döyüllür.

**Zəhra**

Kimsiniz?

**Pələng**

Ay bacı, şair evdədir?

**Xaqani**

Buyurun.

Zəhra yan otağa keçir, kəndlilər gəlirlər.

**Pələng**

Övladım əlimdən gedir,

**Pənah**

Bize kömək elə böyük Xaqani!

204

Xaqani

Nə olub?

Pələng

Balamı zor ilə bu gün  
Gəlib qaçırdılar padişah üçün.

Xaqani

Necə?.. Qız qaçırır Şirvan xaqanı?!

Pələng

Hə, Əxsitan üçün!

Xaqani

Elə bu saat  
Mən xəbər tutaram.

Pənah

Eh, həyat! Həyat!  
Görək, daha nələr törədəcəksən!

Xaqani

Qızın adı nədir?

Pələng

Göyərçindir.

Xaqani

Mən  
Onu qaytararam öz yuvasına.

205

**Pənah**

Ömrün uzun olsun.

**Pələng**

Tez anasına  
Ay Pənah, gəl gedək, biz xəbər verək.

**Xaqani**

Hansı kənddənsiniz?

**Pənah**

Məlhəmliyik biz.

**Pələng**

Qayalı məhlədən, adım da Pələng.

(*Xaqaniyə*)

Təzədən dünyaya qaytardın məni!

**Pənah**

Neylim deməyəsən görüm heç səni!..

**Xaqani**

Get, sən arxayı ol!

**Pələng**

Gedək, ay Pənah.

## Pənah

Gedək, görüm sənə yar olsun Allah!

Xaqani yanmaqda olan şama yaxınlaşır, bir qədər xəyala gedir və sonra baya  
oxuduğu sətirləri kinayə ilə tekrar edir.

## Xaqani

Ey həşmətli şahim, ulu tacidar!  
Göyləri mat qoyur etdiyin şikar.

## Pərdə

## İKİNCİ ŞƏKİL

Şirvan hökməndarı Əxsitanın həremlərindən Pəri ilə Afət çəməndədir

## Afət

Yaramı açma gel, pəri, qan gedər,  
Afət bu dünyadan pərişan gedər.  
Sevgidən almadım arzu-kamımı,  
Öldürdü zamana bu məramımı.  
Bedənim yandırır öz libasımı,  
Dəryalar söndürməz ehtirasımı.  
Ürək od püskürən coşqun vulkandır,  
Vüsala irməyiib xeyli zamandır.  
Baş həremlik məni saldı möhnətə,  
Hesrətəm atəşin bir məhəbbətə.  
Sevib oxşamadı əsla şah məni,  
Nə üçün yaratdin, ay Allah, məni?!

## Pəri

Vəzirin eşqiyle divanəsən ki...

Afət

Bundan yazılıq Afət qazanır sanki.

Pəri

Heç ona qəlbini açdırınmı, Afət?

Afət

Açmışam, gülmeyib ömrə səadət  
Deyir: hökmdara sədaqətim var.

Pəri

Mənsəb adamları qorxacaq olar.

Afət

Deyəsən gələn var.

Pəri

Onda gəl gedək.

Afət

Dayanma, buranı tez ol tərk edək!

(Baxır)

Gələn Xaqanıdır.

Afət

Bilsən, ay Pəri,  
Nə qədər xoşuma gəlir sözləri.

208

**Pəri**

Onda söhbətə tut, qoy gəlsin dile.

**Afət**

O ki, mehribandır ancaq səninlə,  
Mən gizlənim.

Afət ağac dalında gizlənir, Xaqani gəlir.

**Pəri**

Şair tələsir hara?

**Xaqani**

Şahı axtarıram.

**Pəri**

Çıxbıb şikara,  
Siz də olun daim kefdə, damaqda.

**Xaqani**

Yenə şeyda bülbül ötür budaqda,  
De görüm, burada tək ne gəzirsen?

**Pəri**

Çıxmışam seyrana çəmənzara mən.

**Xaqani**

Yaxşı eləmisən, bəs nə üçün tək?

**Pəri**

Bele istəmişdir görünür ürək.

209

**Xaqani**

Bir kələyin yoxdur tənha gəzməkde?

**Pəri**

Kələksiz yaşamaz məsum məlek də,  
Dedim sənətkara ancaq düzünü.

**Xaqani**

Düzlük cənnət edər bu yer üzünü,  
Bizim şairləri görmədin ki sən?

**Pəri**

Xeyr, görməmişəm.

**Xaqani**

Onda gedim mən.

Xaqani gedir, Afət ağac dalından çıxır.

**Afət**

Bax, buna vurulsan tez gelər yola,  
Eşq elan edirdi sənə az qala.

**Pəri**

Yox, yox, elə deyil...

Afət ah çekir.

**Afət**

Ah, həsrət qalıram eşqə ilbəil.

210

## Pəri

Kim sənə ad verib bilmirəm, Afət?  
Səndə afətlikdən yoxdur əlamət!  
Təəccüb edirəm, arvad olasan  
Kişi aldatmaqda aciz qalasan?!  
Arvad xeylağında var bir məziyyət:  
Tor qurub kişiye versin əziyyət.  
Eh, sənin yerinə olaydı Pəri,  
Gəzərdi Məcnun tək vəzir çölləri.

## Afət

Neyləyim, a Pəri, bu, mümkün deyil!..

## Pəri

Gəl gedək, gəl gedək, ey dili qafıl!

Hərəmlər gedir, vəzir Sərətan gəlir.

## Sərətan

Üstündür hələlik şair Xaqani,  
Odur söz mülkünün qadir sultani!  
Bir odur təhlükə mənə ölkədə,  
Önündə şöhrətim qalır kölgədə.  
Yox, gərək Afətə razılıq verəm,  
Yoxsa varlığımı parçalayar qəm!  
Çataram əliyle murada bəlkə,  
Yolumdan çəkilsin gərək təhlükə!..

Sərətan gedir, Hünerlə şair Süheyli gəlir.

## Hüner

Şah əməl etməyir nə desə rəmmal?

Süheyl

Edir.

Hünər

Rəmmal deyib yalnız qılinc çal.  
Mən də inanıram rəmmal deyənə.  
Tarixdən bəllidir nə qədər sənə  
Oğul gözlərini çıxaran şahlar,  
De, ata qatili az hökmran var?!  
Mən qulaq asmışam kamil rəmmala,  
Sonra baxdırışam neçə yol fala.  
Şah öldürülməsə qurbanlıq mənəm,  
Məger ki özümə, özüm düşmənəm?

Süheyl

Ölkə başsız qalar.

Hünər

Başsız?  
Mən nəyəm?  
Yegane varisəm,  
Tək sahzadəyəm.  
Dərhal başlayaram tacidarlığa.

Süheyl

Bəli, yaraşıqsan bütün varlığa  
Rəmmal deyən kimi.

*(Birdən söhbətini kəsir, həyəcanla şahın gəldiyini xəbər verir)*

Gəlir tacidər.

212

### Hünər

Qovur canavarı, köhnə canavar.  
Sınayım baxtımı...

### Süheyl

Vaxtı deyil, dur!

### Hünər

Dayanma, sən çəkil, məni kin boğur!

### Süheyl

Dura bilməyirəm, əsirəm zağ-zağ.

(*Sürətlə sehnədən çəkilir*)

### Hünər

Hünər ya ölücək, ya şah olacaq!

(*Kamana ox qoyub atır*)

Bu nədir?! Tuşladım düz ürəyindən,  
Ox gedib sancıldı sol biləyindən.

Cəngavərlər sürətlə sehnəyə gəlir.

### Cəngavər

Silahı sal yere, qanun əmr edir!

### Hünər

Şahzadə? Silahı?!

## Cəngavər

Düzdür, elədir,  
Şahı yaraladın sol bileyindən.

## Hünər

Hədəf canavarı eyləmişəm mən.

Əxsitan qolu sarılı, ətrafında əyanlar səhnəyə daxil olur.

## Əxsitan

Sən nə etdin Hünər, nə etdin Hünər?!

## Hünər

Bəzən atılan ox ovdan yan gedər.

## Əyan

O, əyan dil tökür hörmətli şahim.

## II Əyan

Bəlkə doğru deyir, ey qibləgahım!

## I Əyan

Canidir, düz deyir qoca qulunuz!

(*Təzim edir*)

## Hünər

Əyiliniz, budur həyat yolunuz!

## III Əyan

Şahim, saldırınız onu zindana.

## Əxsitan

Azmi sovub getdi öz oxum yana?

(*Hünərə müraciətlə*)

Səni əfv edirəm bu dəfə, ancaq  
Canavar yerinə insan ovlamaq  
Pis nəticə verər.

## Əyan

Şahim, bir baxın.

Əxsitan onun sözünü kəsir.

## Əxsitan

Yeter, bir az məni yanınız buraxın!..

Hamı gedir.

Kədərlə yoğrulub elə bil cahan,  
Məncə qubarlıdır, böyük Yaradan.  
O da möhnətini özü çəkməyə  
Yüksəlib boşluğa, kimsəsiz göyə....  
Əyanlar duymayırla mənim dərdimi.  
Əxsitan canini əfv elərdimi?!  
Məndən üz döndərir getdikcə Şirvan,  
Aşkara öldürsəm baş verər üsyan...

Uzaqdan kəndlı qızı Goyerçinin səsi gəlir.

## Goyerçin

Haray!..  
Dada çatın, qoymayın aman.

**Əxsitan**

Nə olub orada?

**Kamiran**

Qaçma qız, dayan!

**Göyərçin**

Aman, kömək edin!..

Göyərçin qaçıır, Kamiran onu qovub səhnəyə gətirir.

**Əxsitan**

Ey, nə olmuşdur?

**Kamiran**

Heç nə, mən ovçuyam, bu körpə quşdur.

Əxsitan qılıncla onu vurmaq isteyir.

**Əxsitan**

Burax zalim ovçu dönsün şikara!..

**Kamiran**

Ay aman!..

**Göyərçin**

Öldürmə, pərvərdigara!  
Kömək ol!

**Kamiran**

Təqsirkar deyiləm inan.

Göyərçin

Qıymaz miskinlərə güclü qəhrəman!

Əxsitan

O niyə qiyirdi?

Kamiran

Nə dediniz, mən?

Qəhrəman deyiləm özün görürsən.  
Öldürmə, rəhm elə!

(Diz çökür)

Əxsitan

Yeter, yaramaz!

(Göyərçinə)

Bu nə macəradır agah et bir az!

Göyərçin

Mən bir ailənin dan ulduzuyam.  
Atanın, ananın bircə qızıyam.  
Bu məni həyətdə görünce yalnız,  
Dedi, ah, nə yaxşı qənimətsən, qız!..  
Biləyimdən tutdu, doqqazı açdım,  
Çığır-a-çığır çöllərə qaçdım.

Əxsitan

(Kamirana müraciət edir.)

Düzdür?

~~~~~ 217 ~~~~

### Kamiran

Elədir,  
Məndə günah yoxdur, fərman belədir.  
Şah özü əmr edib.

### Əxsitan

Şah özü?!

### Kamiran

Bəli!  
Süheyl xəbər verdi – şahın sağ əli.

### Əxsitan

Bir də sən ölüsen belə hərəkət  
Günəşin üzünə qalarsan həsrət.  
Get!..

### Kamiran

Var ol qəhrəman!

### Əxsitan

Dayan, nəçisən?

### Kamiran

Şəhər keşikçisi Kamiranam mən.

### Əxsitan

Get!

Kamiran gedir.

## Göyərçin

Mən necə?

## Əxsitan

Sən də, ey afət!

(*Göyərçin gedir, Əxsitan öz-özüñə*)

Qızı nahaq yerə elədim azad,  
Gərək sarayımı açayıdı qanad.  
Dünyanın hər gözəl, ince afəti,  
Hər nadir qisməti, şirin neməti  
Mənimki olmalı, mənimki ancaq!  
Yerlər də, göylər də mənim olacaq!

Səhnənin dalından şairlərin səsi gəlir.

## İzzəddin

Burda məclis quraq, gözəl çəməndir.  
Hər tərəf nərgizdir, tər yasəməndir.

Şairlər səhnəyə daxil olur.

## İzzəddin

Şirvan hökmdarı, xoş gördük sizi.

## Əxsitan

Xoş gününüz olsun!

## Süheyli

Məclisimizi  
Mübarək qədəmlə xaqan bəzəyər,  
Şahi görüb deyə nur saçır səhər.

**Fələki**

Xaqan ova çıxıb, biz də seyrana.

**Süheyl**

Şaha nə olubdur, nədir bu yara?

**Sərətan** gelir.

**Sərətan**

Aman, nə olubdur, ulu xaqana?

**Əxsitan**

Özüm ovçu ikən, döndüm şikara.  
Keçər, doldurunuz qızıl səhbani!  
Kababınız hanı, mey-məzə hanı?!

Şaha mey və məzə təqdim edirlər.

**Sərətan**

Sirkəyə qoyulmuş badımcandı bu.

**Süheyl**

Yeməklər içinde şux cavandı bu.  
Şahim! Əldən yerə qoymaq oymayır,  
Ləzzətindən əsla doymaq olmayırlar.

**Əxsitan**

Nə dadlı kababdır!..

**Sərətan**

Ceyran etidir.

220

**Fələki**

Bu da cənnət şərbətidir.

**İzzəddin**

Verin dadım, hanı?

**Əxsitan**

Sən içən şərbətdən deyil, Şirvani!..

**Fələk**

Bu dünya ayırmaz şaldan keçəni,  
Ayiqla bir tutur şərab içəni.  
İndi ki elədir, o qədər iç ki,  
İyin məst eləsin yoldan keçəni.

İçirlər. Şaha badımcan dolması təqdim edirlər.

**Əxsitan**

Yene də badımcan?

**Sərətan**

Ətlidir, xaqan!

**Əxsitan**

Məcazım çəkməyir.

**İzzəddin**

*(Süheylə müraciət edir)*

Şair nə deyir?

~~~~~ 221 ~~~~

## Süheyl

Badımcan məclisə deyil gəlməli!  
Rəvamdır ona dəysin şah əli??!

## Əxsitan

İndicə adına tərif dedin çox.

## Süheyl

Şahın şairiyəm, badımcanın yox!  
Hökmdarım ona vurdu əlini,  
Mən dedim adına məclis gəlini.  
Şah tülkü qovlasa şikarda hərgah,  
Deyərəm ki Pələng, bəbir qovurdu.  
Əgər ala qarğa ovlayarsa şah  
Deyərəm ki, turac, qırqovul vurdu.

## Əxsitan

Özgə təntənədir... Kabab, mey-məzə  
Deyirəm kef versin qoy Süheyl bizə.  
Şirvanda var, xeyli türfə gözəllər,  
Gətirsin əylənək!..

## Süheyl

Məndən qəzəllər,  
Dastanlar istəsin ulu hökmdar.

## Əxsitan

Qız da qaçırtmaqdə məharətin var,  
Çəmənzar, gözəllər, şərab, əyləncə...

## Süheyl

Hökmdar əylənir bizimlə, məncə.

### **Əxsitan**

Hökmdar əylənir,  
 Əylənmək neçin?  
 Bəs o kəndli qızı, gözəl Goyerçin?

### **Süheyl**

Mən onu sevirem.

### **Əxsitan**

Yaramaz, alçaq!..  
 Şah əmr edib deyə qız qaçırtdırmaq  
 Sevgi adlanılır? Get! Bundan belə  
 Saray kəlməsini gətirmə dile!

### **Sərətan**

Fitnənin nə yaman qol-qanadı var.

### **Əxsitan**

Hayif ki üstündə şair adı var,  
 Yoxsa çəkdirərəm bu saat dara.

### **İzzəddin**

Bizi bədnəm etdin, ay üzü qara!

### **Süheyl**

Tacidar bağışla!..

### **Əxsitan**

Rədd ol gözüm dən!  
 İndi mey içməyə amadəyəm mən.

Feləki kuzəsindən mey süzür.

### Fələki

Qırxa il ömrü var, dürdür, gövhərdir,  
Vallah, hər giləsi abi-kövsərdir.

### Sərətan

Yaşasın qüdrətli hökmrammuz!

### İzzəddin

Əbədi var olsun bu dövranımız!

İçirlər, şah getməyə hazırlaşır.

### Öxsitan

Mən gedim, bir qədər incidir yaram.

### Fələki

Gedin, şahim, mən də bir hökmdaram.

### Öxsitan

Yenə mey dindirir xərabatini.

### Fələki

Fələki dolanır göyün qatını.

Şah gedir, Sərətan onu ötürür.

### İzzəddin

Harada qaldı bəs şerin sultam?!

~~~~~ 224 ~~~~

**Fələki**

**Görəsən gəlmədi niyə Xaqani?**

Yol keçən kefli bir məmur məclisi görüb dayanır.

**Məmur**

Aha, lap yeridir, saxla karvanı,  
Məzəni qoy yerə, doldur səhbəni!

**Fələki**

Bəri gəl, dünyada bir adam varsa  
O da sənsən ancaq: bu mən, bu kasa...

Məmur piyaləni Fələkiyə uzadır, lakin özü içir.

**Məmur**

**İç görək! İç görək!**

Fələki piyaləni məmura uzadır, ancaq özü içir.

**Məmur**

**Boşalır sənək.**

*(Izzəddinə)*

**Bax, mənim şərabım əla şərabdır!**

**Fələki**

**Əzizim, bu xıtab yersiz xitabdır.**

**Məmur**

**Niyə?**

225

**Fələki**

Mey içməyir.

**Məmur**

Nə içir?

**Fələki**

Şərbət!

**İzzəddin**

Adıdır içdiyim meyin məhəbbət,  
O meylə mən ancaq məsti-xumaram.

**Fələki**

Sən şərbət iç. Mənse şərabla varam.

Səretan şahı ötürüb gelir.

**Səretan**

Bu qədər içərlər? Bəs deyil məyər?

**Fələki**

Ölsək üstümüzdə tənək göyerər!

**İzzəddin**

Mənalı şeirdir, çiçəklər, otlar...  
Seyr edin, dolanıb gəzən buludlar  
Gözəldir.

∞ 226 ∞

## Sərətan

Hər şeydə məna gəzmişəm,  
Məna əvəzinə boşluq sezmişəm.

## İzzəddin

Birçə gün mənasız iş görmüş cahan.

## Fələki

(Sərətana)

O da sən dünyaya göz açan zaman.

## Sərətan

Şair incə olar, desin sənetkar  
Bu acı sözlərin nə mənası var?!

## Fələki

Yaxşı, qoy şərbətə çevrilsin zəhər,  
Ay niyə parlayır uzun gecələr?

## Sərətan

Niyəmi? Şairlər ilham almağa,  
Sənet aləmində zəfər çalmağa.

## İzzəddin

Mənce, yarananda boşluqda qəmər  
Yoxdu yer üzündə şairdən əsər.

## Fələki

Ancaq o zaman da ağ şəni vardı,  
Şərabın onda da nişanı vardı.

## **Izzəddin**

Bir az ayıq gözlə seyr et gülzarı.

### **Feləki**

Nə görər dünyaya de ayıq baxan?  
Xəyanət, cinayət, hədsiz zülüm, qan,  
Rəzildir, alçaqdır, məncə insanlar.

## **Sərətan**

Sənin sözlerini ölüller anlar.

### **Feləki**

Ölüler anlaya bilsəydi hərgah,  
Ən əvvəl sən özün olardin agah.

## **Sərətan**

Vəzirlə bu sayaq rəftar edilər?

### **Feləki**

Sən burda şairsən, vəzirsən, məgər?

## **Sərətan**

Mən həmi şairəm, həm də baş vəzir!..

### **Feləki**

Bağışla, durardım əmrə müntəzir.

(Səntirləyir)

Ayaqlarım sözə baxmayır ancaq.

**İzzəddin**

Gəlir tutı dilli.

**Sərətan**

Xeyr bu sayaq  
Məclisdə qalmaram, əsla qalmaram.

**Fələki**

Qal, mən ölüm, daha zərbə çalmaram.

**Sərətan**

Yox, əsla!..

Sərətan sürətlə meclisi tərk edir. Xaqanı gəlir.

**Xaqani**

A dostlar, xoş gördük sizi!..

**İzzəddin**

Yollarda qoymusan gözlerimizi.

Əl verirlər.

**Fələki**

Olmaya başında qəza-qədər var?

~~~~~ 231 ~~~~

Created with

 **nitro PDF<sup>®</sup>** **professional**

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

### Xaqani

Xeyr, şahı, sizi gezirdim, dostlar,  
Həm də qonağımı ilham perisi.

### İzzəddin

Yenə də ustadın duyğusu, hissi  
Şeirə çevrildimi?

### Xaqani

Elədir, bəli!  
Qurusun yazmayan şairin əli!

### Feləki

Dinləmək olarmı?

### İzzəddin

Mürşüdüm oxu.

### Xaqani

Oxuyum, nə olar, çətin deyil bu:  
Ecazlar yaradır qüdrətli xaqan,  
Onun qüdretinə mat qalır insan;  
Gözəllik mülkündə kənizləriylə  
Yarışa bilməyir Çin qızları da.  
Çıraqban olanda işrət məclisi,  
Göyün sönük qalır ulduzları da.  
Onun işrəti tək bir şah büsatı  
Olmayıb maraqlı, xeyli şən əsla,  
Dünən məclis qurdu ruhlandı yer-göy,  
Nədənsə olmadım şad, bir mən əsla.

**Fələki**

Sən dinəndə qəlbim bir dağa dönür.

**İzzəddin**

Sevincim, fərəhim bulağ'a dönür.

**Xaqani**

Mənimse ürəyim nədən bilmirəm  
Payız vaxtı solan yarpağ'a dönür.

**Fələki**

Nə üçün?

**Xaqani**

Bir qədər narahatam mən.  
Əkizdir görünür sevinc ilə qəm?!  
Bir yanda toy-büsət, bir yanda matəm.  
Şah qız oğurladır, rəzalətə bax!..

**İzzəddin**

Bu işi görübdür başqa bir alçaq.

**Fələki**

Yox, yox, bu Süheylin murdar işidir.

**Xaqani**

Süheylin?

**İzzəddin**

Süheylin!

∞ 233 ∞

Xaqani

O da kişidir?!

İzzəddin

Saraydan qovuldu.

Fələki

Çox yaxşı oldu.  
Şeir bir yaltaqdan qurtardı yaxa.

İzzəddin

Rəzalət işləyir göz baxa-baxa.

Fələki

Xaqani, indi gəl sən məni dinlə,  
Barışa bilmirəm bu İzzəddinlə.  
Deyir ki, istedad olsaq belə biz,  
Acizdir vuruşda şahla şerimiz.

İzzəddin

Onun ordusu var, yarağı vardır.

Xaqani

Şerin də çox uca bayraqı vardır!  
Onu ayaqlara sala bilməz şah.  
Şer alan dünyani ala bilməz şah!

İzzəddin

Şah bizi istəsə zindana salar!

## Feləki

Belə etsə yenə o möğlub olar.  
Şeri tabe etməz, nə zor, nə də zər!

## Xaqani

Şeir kamal ilə dostluq eyləyər.

## İzzəddin

Olarsa ağıllı məsləhətimiz,  
Şahi doğru yola çağırarıq biz.

## Xaqani

Şahlar qızışanda döner öküzə,  
Nə məsləhət qanar, nə baxar sözə.  
Məni bağışlayın.

Ayağa qalxıb getməyə hazırlaşır.

## İzzəddin

Haraya yenə?

## Xaqani

Dostlar, getməliyəm Məlhəm kəndinə.

Seyyah Qoşqar sehnəyə daxil olur.

## Qoşqar

Salam.

∞ 235 ∞

Xaqani

Salam.

Qosqar

Sərin suyunuz varmı?

Feləki

Şərab olan yerdə su yarayarmı?

Izzəddin

Buyurun, oturun, qonaq olunuz.

Qosqar

Xeyr, gedəsiyəm çox sağ olunuz.

Xaqani

Bağışlayın bizi, haradan belə?

Qosqar

Gəncədən gəlirəm, bu şanlı elə.  
Oradan çıxmışam on gün olar mən,  
Şirvan torpağına yola düşərkən  
Dostum Şeyx Nizami dedi bir səhər  
Var o tərəflərdə böyük peyğəmbər  
Vətən iftixarı, axı Xaqani!  
Mənim tərəfiindən böyük insanı  
Get ziyarət elə... İndi onun mən  
Gedirəm hörmətlə öpüm əlindən.

236

## Xaqani

Nizami! Lütf ilə soruşsan nəyəm:  
Sənin dərgahında aciz bəndəyəm!..

## Qoşqar

Bağışlayın məni, bu adam kimdir?

## Fələki

Xaqani dediyin bax, bu həkimdir.

## Qoşqar

Sizi görməyimlə bəxtiyaram mən.

## Xaqani

Çox şadam, əzizim, gəlişinizdən!..

## Qoşqar

Böyük Nizamidən məktub var sizə.

## İzzəddin

Xaqani, mümkünse oxuyun bize.

## Xaqani

Oxuyum, baş üstə:  
“Əziz Xaqani!  
Fikri, düşüncəsi dəniz Xaqani!  
Əxsitan deyir ki, yazım Leylini,  
Yazım bu gözələ Qeysin meylini.

Yaz deyir, amma ki, yolunu azma,  
Farsca yaz, Aranın dilində yazma.  
Nələr etməyirlər insana, şair!  
Dilimi saldılar zindana, şair!”

### Fələki

Xaqani! Yığılaq gəlin bir yerə,  
Yaxşı cavab yazaq böyük şaire.

### Xaqani

Yazaq ki, yaratsın bir elə insan  
Əsrlər keçsə də duysun oxuyan:  
Farşların olsa da onun köynəyi,  
Paltarı altında vuran ürəyi  
Həmən qəhrəmanın xalqa vurğundur.  
Əməli, sevgisi yalnız onundur!

### İzzəddin

Yazaq, qaralmasın şairin qanı.  
Dahini duymayır bəzən dövranı!

### Fələki

Dəniz inci verər, daş gövhər doğar.

### Xaqani

Hər zülmət gecədən bir səhər doğar!

### Pərdə

## İKİNCİ PƏRDƏ

### ÜÇÜNCÜ ŞƏKİL

Şirvan sarayı. Əxsitan şah təkdir. Əyan Sabahi saraya daxil olur.

Əxsitan

Vaxtında gəlmisən.

Sabahi

Ulu tacidar,  
Bu sadiq nökərə nə əmriniz var?

Əxsitan

Səni salacaqlar sabah zindana.

Qapıçı xəlvəti qulaq asır.

Sabahi

Mən sadiq olmuşam ulu xaqana.

Əxsitan

Əyan! Narazılıq artır günbegün,  
Avam camaati aldatmaq üçün  
Bəzi tədbirlərə əl atmalıyam.  
Sönen məhəbbəti oyatmalıyam!

Əyan

Ədalət kanıdır, şahim.

Əxsitan

Qulaq as!  
Bir-iki dustağı edərəm xilas,

Səni saldıraram soyuq zindana,  
Zərər vurursanmış guya Şirvana.  
Sonra ağ gün doğar bəxtinə, fərمان  
Hazırdır, olarsan Xürrəmə valı.  
Rəyimcə dönməyir bu çərxi-dövran,  
Bəlkə susar bir az nankor əhali.

### Əyan

Namusla etmişəm xidmət xaqana.  
Saldırarsa məni şahim zindana  
Bu də əyan üçün səadət olar.

### Əxsitan

İndi get.

### Əyan

Baş üstə, ulu hökmdar.

Əyan gedir, baş hərəm Afət gəlir.

### Əxsitan

Səni çağırmadım!

### Afət

Elədir, şahim!  
Ürəyim sıxlır...

### Əxsitan

Bu barigahım  
Kölgesində qoyar bağlı-cənnəti  
Nədir darıxdıran hərəm Afəti?!

### Afət

Doğrudur, çağrılrı baş hərəm adımlar,  
Ancaq məhəbbətə oxşanılmadım.  
Doğrudur, sahibəm zərə, zinətə,  
Ancaq ki, həsrətəm saf məhəbbətə.

### Əxsitan

Mənasız, boş, quru sözdür məhəbbət!  
At bu fikirləri başından, Afət!

### Afət

Boğur varlığımı rəsmi davranış,  
Bir yol mənimlə gəl mehriban danış.

### Əxsitan

Əkiz yaranmışdır qəzəb, mərhəmət,  
Səbrim tükənməmiş burdan tez ol, get!..

Afət gedir.

Boğulur nəfəsim, hava almağa  
Bir az seyrə çıxım ətirli bağ'a.

Şah gedir, Xaqani qapıcı ilə gəlir.

### Xaqani

Bəs belə?! Şah indi söyle hardadır?!

### Qapıcı

İrəm bağçasında, o gülzardadır.

Xaqani

Yanılmayırsan ki dediklerində?

Qapıcı

Özüm eşitmişəm yerli-yerində  
Dedi, bir dustağı edərəm azad  
Sabahini sallam daş zindana, şad  
Olar, bir gün gedər Xürrəmə vali,  
Susar bu sayaqla bəlkə əhali.

Xaqani

Kimsəye söylemə.

Qapıcı

Xeyr, Xaqani  
Yaxşı tanıyıram kəc Əxsitanı.  
Ya məni boğazdan çekdirər dara,  
Ya da ki, saldırar daş zindanlara.

Xaqani

Səni görməmişəm əsla dünəndən!..

Qapıcı

Siz bilən yaxşıdır.

Xaqani

Tez ol, çekil sən.

Qapıcı gedir. Əxsitan, Fələki, Sərətan, Hünər və İzzəddin gelirlər.

Şah Xaqaniyə müraciət edir.

242

### **Əxsitan**

Sönür camaatda mehri-məhəbbət.

### **Xaqani**

Sevər ədalətli şahı rəiyyət.

### **Hünər**

Üşyanlar sevgidir, ya sədaqətdir?

### **Xaqani**

Xeyr, demirəm bu yaxşı adətdir,  
Yəqin məcbur olur, boş deyildir bu.

### **Əxsitan**

Cəza verəcəyəm xainə.

### **Xaqani**

Qayğı.  
Qayğı göstərərsə şah rəiyyətə  
Bu bir təməl olar min səadətə.

### **Əxsitan**

Budur, bir kəndli də məmuru vurmuş:  
Bu vergi istəmiş, o üzə durmuş.

(Əl çalır, qapıcı gəlir)

Gətirin kəndlini.

### **Feləki**

Bir həqiqət var:  
Uzun dövran sürər adil hökmdar.

### **Əxsitan**

Lakin kim ki, olsa ölkədə ası  
Ölüm olmalıdır yüngül cəzası.

Kəndlini getirirlər.

### **Əxsitan**

Bu nə hərəkətdir, məmura qıymaq?

Kəndli

O mənim anamı öldürdü.

### **Əxsitan**

Alçaq!  
Məmur elçisidir böyük dövlətin,  
Harada qaldı bəs, ona hörmətin?!

Kəndli

O vergi istədi, mən bir az möhlet,  
Döydü, anam dedi: elə mərhəmət!  
Qarını saçlayıb öldürdü, durdum  
Götürüb baltanı məmuru vurdum.

### **Əxsitan**

Aparın zindana!..

Kəndli

Ədlin hardadır?!  
Aparın, onsuz da ömrüm dardadır.

Kəndlini aparırlar.

∞ 244 ∞

## Xaqani

Mən yenə deyirəm: böyük hökmran!  
Şah adil olanda axmaz nahaq qan!

Əxsitan əl çalır, qapıcı gəlir.

## Əxsitan

Gətirin hüzura o dustaqları!  
Azad edəcəyəm.

## Əyan

Qırsaq bağları,  
Şahim, dustaqları eləsək azad  
Etməz nəticəsi bizi, məncə, şad.

## Feləki

Gəzir günahkarlar eldə aşkara,  
Bəzən günahsızlar düşürlər dara.

## Əxsitan

Qoy Xaqani desin, əgər düşməna  
Məktub yazsa biri neyləyim ona?!

## Xaqani

Mən cavab yazmışam.

## Əxsitan

Necə?!

## Xaqani

Hökmdar!..  
Məktubla cavabin təfavütü var.

Ərəb xəlifəsi yazmışdı mənə:  
Böyük bir vəzifə verərəm sənə.  
Qələmin itidir, katib ol bizə.  
Yazdım, katib nədir, mən hətta size  
Vəzir də olmaram, illərdən bəri  
Şirvan doyuzdurub ac ərəbləri.

### Əxsitan

Sübutun varmıdır?

### Xaqani

Əlbettə, xaqan.  
Bilir cavabımı bütün bu Şirvan.  
Yazdım, xəlifənin puçdur ziyalı!  
Məni düşündürür vətən iqbalı.

### Sərətan

Bəs şahin şöhrəti?

### Əxsitan

Şirvan dövləti?!

### Feləki

Dövlət rəiyyəti düşünsün gərək!

### Əxsitan

Mən düşünməyirəm cəmaətimi?!

### İzzəddin

Biz gərək hər zaman hünər göstərək,  
Ucaldaq vətənin şan-şöhrətini!

## Sərətan

Şahsız yere batsın, el də, Şirvan da!

## Xaqani

Mənçə, yeri deyil bu ehtikarın.  
Necib hissleri daim cahanda  
Qorumaq borcudur sənətkarları!

## Əxsitan

Zaman sədaqətin məhək daşıdır!

## Xaqani

Sədaqət ömrümün can sırdaşıdır!

Dustaqları gətirirlər.

## Əxsitan

Əvvəlcə bir mənə söyle görüm sən  
Salındın zindana nə üçün, nədən?

## I dustaq

Ərz eləyim sizə böyük hökmdar:  
Ağılı, kamallı bircə qızım var.  
Bir məmur istədi, vermədim, o da  
Saldı həyatımı bu ağır oda.  
Zor göstərdi mənə, etiraz etdim,  
Axırda zindanlar küncündə itdim.

## Əxsitan

Sən azadsan daha!

## Dustaq

Var ol, hökmdar.

## Xaqani

Şahim azad edir qoca dustağı,  
Cavan bir kəndliyə çəkir göz dağı.  
Üç-dörd qəmküsarı azad etməklə  
Səadət verəmi padişah elə?  
Salsa bir xaini bu gün zindana  
Mərhəmet gülərmi dərdli Şirvana?  
Dəyişməz, zənnimcə, bu, vəziyyəti.

## Əxsitan

Bəs nə etməliyəm?

## Xaqani

Boğun zilləti!  
Səxavət mülküne zəfərlər çalın.

## İzzəddin

Kəndlidən bir qədər az vergi alın.

## Əyan

Xəzinə boşalsın, kəndli kökəlsin,  
Boyunlar, qarınlar şışib, yekəlsin.

## Fələki

Biz qəssab deyilik, piy dərdi çəkək.

## İzzəddin

Ədalət mülkündə təzə gül əkək!

**Xaqani**

Get-gedə pisləşir ticarətimiz,  
Bunun səbəbini bilməliyik biz.

**İzzəddin**

Neçin sımqıq çıxır şanlı bir ölkə?

**Xaqani**

Köçürək paytaxtı deyirəm bəlkə  
Xəzər qırğıına, Badkübəyə?

**Əxsitan**

Fəxrimiz Şamaxı dururkən, niyə  
Belə bir iş tutaq?

**Feləki**

Ey şahım, bu gün  
Yaxşı yoldur dəniz ticarət üçün.

**İzzəddin**

Girərik alverə dövlətlərlə biz.

**Sərətan**

Bietibar olur deyirlər dəniz.

**Xaqani**

Xatakar insanlar yanında Xəzər  
Günahsız, südəmər quzuya bənzər.

Əyan gelir.

∞ 249 ∞

**Əxsitan**

Söyləsin bir mənə əyan Səbahı  
Nəylə yuyacaqdır ağır günahı?

**Əyan**

Mən sadiq olmuşam ulu xaqana.

**Əxsitan**

Tacirlər az gəlir daha Şirvana,  
Yollarda onları kim soydurur bəs?

**Əyan**

Yadam bu əmələ, mən.

**Əxsitan**

Səsini kəs!  
Ehtiras düşkünü, alçaq ədəbsiz!

**Əyan**

Qul xatasız olmaz, ağa kərəmsiz.  
Üzürsüz olsa da əger günahım  
Bağışla, ey xaqan!

**Əxsitan**

Aparın!

**Əyan**

Şahim!

Əyanı tutub aparılar.

∞ 250 ∞

Created with

 **nitro PDF<sup>®</sup>** **professional**

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

## Xaqani

(*kənara*)

Aha, hər şey olur, aydın, aşikar.

## Qoca dustaq

(*qabağ'a yeriyir*)

Ey şahim! Mənim də cənnət bağım var,  
Kəndxuda istədi, dedim satmaram.  
O bağısız bir gecə rahat yatmaram,  
Zorla gəlib girdi bir səhər bağa,  
Böhtan atıb məni saldı dustağa.

## Əxsitan

Sənə qaytarıram o gülüstəni,  
Get, mən cəzalaram o kəndxudanı!

## Kor dustaq

Mənə bir söz qosan qan uddurmuşdur,  
Yaramın üstündən yara vurmuşdur.

## Əxsitan

Nədir onun adı?

## Kor dustaq

Mən o cəlladı  
Üzdən tanıydım bir zaman özüm.  
Əfsus ki, zindanda tutulub gözüm...  
Adı bir ulduzun adına oxşar.

Fələki

Süheyl deyildir o?

Kor dustaq

Özüdür ki, var.

İzzəddin

O çoxdan alıbdır mükafatını,  
Çər vurubdur onun tale atını.

Əxsitan

Gedin, dərdi-qəmisovurun ele,  
Artıq azadsınız bu gündən belə!

I dustaq

Bu dünya durduqca dursun şahımız!

II dustaq

Taxtını göylərdə qursun şahımız!

Dustaqlar korun qoluna girib aparırlar. Şah axırıncı dustağa müraciət edir.

Əxsitan

De görüm, sən nədən düşdün zindana?

Dustaq

Elləri çağırdım hər gün üsyana.

Əxsitan

Üsyana!?

Dustaq

Taxtından şahı yıxmağa.

### **Əxsitan**

Yerini göstərin azğın dustağa!  
Şirvanı görməsin, görsün Şəbranı.

### **Dustaq**

Yaxşıca söyləyib şair Xaqani:  
“Mənə, eşşək başına yaraşmayır qızıl tac,  
Eşşək üçün yaranıb palan, noxta və ağaç.  
Bir eşşəyin noxtası olarsa mirvanıdan  
Görən deyər qəribə yaranıbdır bu heyvan”.

### **Əxsitan**

Aparın, tez onun dilini kəsin!  
Gözünü çıxarın, əlini kəsin!

### **Dustaq**

Kəsdir haqq söyləyən dilləri, cəllad!  
Bu yolla tarixdə qazanarsan ad.

### **Əxsitan**

Aparın!

(Xaqaniyə)

Eşitdin dustaq nə deyir?

### **Xaqani**

Hökmdar...

Şah onun sözünü kəsir.

### **Əxsitan**

Bele bir nalayıq şeir  
Hədyan ki, çıxıbdır sənin dilindən  
Çəksin həsrətini gərək bu vətən.

**Xaqani**

Şahim, mən yazmışam bu şeri.

**Əxsitan**

Yetər!..

Üzrün günahından olacaq betər.

**Xaqani**

Xeyr, qəzəblənir şah əbəs yerə!..  
Bu şeri yazanda aldım nəzərə,  
Keçmiş əsrəri, qədim şahları.

**Sərətan**

Tutduğun əməldən gəl utan barı!

**Xaqani**

Utansın vətənə xain çıxanlar!  
İqbal döndərənlər, tale yıxanlar.  
Fitnə ustadları utansın gərək!  
Vicdan saf olanda ağrımız üzək.

**Əyan**

Siz, ey yer üzündə fələk izzətli,  
Qüdrətli, şərəfli, şanlı, şövkətli...

Şah onun sözünü kəsir.

**Əxsitan**

Cəzanə gəlmışəm yaltaq dilindən  
Daha fərəhliyəm tək qalanda mən!.

İşarə verir, hamı gedir.

**Pərdə**

∞ 254 ∞

## ÜÇÜNCÜ PƏRDƏ

### DÖRDÜNCÜ ŞƏKİL

Şirvan sarayı. Şah taxt üzerinde uzanıb yatır. Şahzadə Hünər saraya daxil olur.

Hünər

Yatır, şirin-şirin, yatır hökmdar,  
Yatır, qısqanlığın kanı o qəddar!

Əxsitan

(yuxuda sayıqlayır)

Nədir bu od, alov, bu ümman nədir?!  
Aman, əlimdəki qızıl qan nədir?!  
Boğurlar, qardaşım.

Hünər

Fürsətdir gedim,  
Onu həmişəlik mən rahat edim!  
Rəmmal doğru deyib, şaha düşmənəm.

Hünər əlindəki qəməni dalında gizlədib şaha təref gedir. Əxsitan oyanır.

Əxsitan

Kimdir?

Hünər

Qardaşınız.

Əxsitan

Hünərmi?

~~~~~ 255 ~~~~

## Hünər

Mənəm.

## Əxsitan

Nə qədər ağırdır hava bu gecə.

## Hünər

Göy üzü qəşəngdir, safdır gör necə.  
Sayışan işıqlı ulduzlara bax!  
Ruha fərəh verir parıldayaraq.

## Əxsitan

(əl çalır, qapıcı gəlir)

Ürəyim darıxır, gəlsin sənəmlər!  
Oynayıb könlümü açın bir qədər.

Qapıcı təzim edib çıxır.

Bir qara daş qədər xoşbəxt deyiləm,  
Nə üçün yurd salıb ürəyimdə qəm?!

Rəqqasələr gelib bir qədər oynayırlar.  
Şah birdən qəzeblənib musiqini saxlatdırır.

## Əxsitan

Könlümü açmayır nazlı gözəllər,  
Gözümüzdə puç olur şirin əməller.  
Çekir varlığımı əzablar dara,  
Şah hara, bilmirəm, kədər, qəm hara?!

Perdə

256

## **BEŞİNCİ ŞƏKİL**

Məlhəm kəndi. Qayalı məhəlləsindəki meydançada kəndlilər heyəcanlıdır.

**Pələng**

Ehey, məlhəmlilər! Çıxın meydana!..

**I kəndli**

**Nə var?**

**II kəndli**

Nə olub ki!.. Yenə Şirvana  
Nə bəla üz verib?

**Pənah**

**Qızışır nifaq!**

**Pələng**

Şah dava edəcək, tufan qopacaq.

**Kəndli**

**Nə üçün?**

**II kəndli**

**Kiminlə?**

**Pələng**

**Qızıl Arşanla.**

**Kəndli**

Hər vaxt doğma olub Təbriz Şirvanla.  
Qılınc qaldıramı qardaş qardaşa?!

I kəndi

Sən get Əxsitanı çalış sal başa.

Pələng

Görüm, şah başında çaxşın ildirim!

Kəndli

De, kimə, axı mən silah qaldırıım?!

Pənah

Beş-on ovçu gəlib ovlağımıza,  
Şah deyir, hücum var torpağımıza.

Kəndli

Düşmən öldürməli olsaq əgər biz,  
Şaha dəyməlidir ilkin zərbəmiz!

Pələng car çəke-çəkə Pənahla meydandan uzaqlaşır, kiminsə gəldiyini görən  
kəndlilər daha da heyəcanlanırlar.

Pələng

Kökünü kəsməyə təzə əngəlin  
Qayalı meydana, buraya gəlin!

Kəndli

Kimdir gələn?

II kəndli

Şahın adamlarıdır.

258

## I kəndli

Qorxan binamusdur, aciz qarıdır.  
Deyək Təbriz – Şirvan bacı-qardaşdır!  
Bilmirik yenə nə dava-dalaşdır.

Xaqani ilə Qoşqar gəlir. Onları araya alırlar.

## Qoşqar

Nə olub?

## Xaqani

Nə var ki, qardaşlar yenə?

## Kəndli

Biz uymayacağıq şah fitnəsinə!  
Hərgah aldatmağa gəlmışsinizsə,  
Saraya qayıdın düz bir nəfəsə.

## Xaqani

Nə olubdur axı?

## Kəndli

Nə olacaqdır?!

Əxsitan yenə bir alovlu dağdır.  
Niyə kəndlilərin tökülsün qanı?!

## I kəndli

Deyin siz kimsiniz?

## Qoşqar

Mən bir səyyaham.

**Xaqani**

**Mən də...**

Xaqanını görən, səhnəyə gəlməkdə olan Pənah və  
Peləng quş kimi ona tərəf şığıyırlar.

**Peləng**

**Xaqanıdır.**

**Pənah**

O Xaqanıdır.  
Şirvan torpağının saf vicdanıdır!

**Peləng**

**Salam!**

**Xaqani**

**Salam!**  
Dostlar, nə olub yene?

**Pənah**

Nə deyək bu qanlı şah əməlinə?!

**Xaqani**

Əməlli bir məni eyləyin agah.

**Peləng**

Gedir vuruşmağa ovçularla şah.  
Keçiblər o üçün bizim sərhədi,  
Şahın qəzəbinin bilinmir həddi.

260

Created with

 **nitro PDF professional**

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

### Pənah

Sən bizdən elçi ol, əziz Xaqani,  
De, şahların məgər yoxdur vicdani?  
Yaraşan işdirmi bu hökmdara,  
O kimləri salmaq isteyir dara?

### Xaqani

Nadandır başqa cür düşünən ancaq.

### Kəndli

Eyləsə şaha de, nədir bu nifaq?!

### Qoşqar

Xaqani, gecikmək ölüm deməkdir!  
Haqqa sənin səsin böyük köməkdir!  
Gedək, Əxsitanı çalış başa sal.

### Xaqani

Şer ölsün, gül açın məhəbbət, kamal!  
Gedək, varlığımıla çalışaram mən,  
Şahı döndərərəm bu eməlindən.

### Pənah

Gedək!

### Pələng

Gedək!

### Camaat

Gedin, Allah yar olsun!  
Dünyada həqiqət daim var olsun!

### Perde

## ALTINCI ŞEKİL

Xaqanı iti addımlarla saraya daxil olur və şahzadə Hünəri görür.

Xaqanı

Yaxşı gördüm səni!

Hünər

Nə olub yenə?

Xaqanı

Fəlakət üz verir doğma vətənə.  
Ovçular sərhədi keçib arandan;  
Gedir üstlərinə döyüşə xaqan.

Hünər

Demək Əxsitanın artıb hiddəti?

Xaqanı

Varsa da Aranla Şirvan dövləti,  
Hər iki dövlətə vergilər verən,  
Hər iki dövlətdən zülümlər görən  
Bir eldir, xalqının iqbali birdir.  
Fikri, düşüncəsi, xəyalı birdir.

Hünər

Xaqan ziddinədir sözlərin bütün.  
Qəbul eyləsəm də doğrusu bu gün,  
Şahzadə doğmuşdur məni də anam,  
Bu gün vəliəhdəm, sabah xaqanam!  
Demək ziddimədir bütün bu sözler...

### Xaqani

Ədalətli şaha hamı baş əyər.  
Kömək et, verməyək yol bu nifaqa.

### Hünər

Əxsitan əl atır demək yarağa.

### Xaqani

Bir də unutmasın bunu Əxsitan!  
Ondan çox güclüdür şah – Qızıl Arslan!

Şeypur çalınır.

### Hünər

Dava şeypurudur, bu şeypur onun.

### Xaqani

Neyin bahasına olursa-olsun  
Gərək bu qırğına yol verməyək biz!

Əxsitanla Sərətan sürətlə saraya daxil olur.

### Əxsitan

Döyüşə hazırdır sərhənglərimiz?!

### Sərətan

Hazırdır, hökmədar, min beş yüz altı,  
Aslan cəsarətli, qartal səbath.

### Hünər

Nə olubdur, nədir bu hərbi səfər?

**Əxsitan**

Gərək öz həddini bilsin gəlmələr!

**Sərətan**

Basqına başlamaq? Bu xəyanətdir!

**Xaqani**

Məgər ovçuluq da bir cinayətdir?

**Əxsitan**

Ovçuluğun bura nə dəxli vardır?

**Hünər**

Gələn ovçulardır, şah, ovçulardır.

**Sərətan**

Kimin ovlağıdır Şirvan ovlağı?

**Xaqani**

Açıqdır övlada ana qucağı.

Sevirəm Təbrizi mən Şirvan kimi.

**Sərətan**

Qızıl Arslanı da Əxsitan kimi?

**Xaqani**

Elə hökmdara aşiqəm ki, mən  
Aləmə nur yağsın ədalətindən!

~~~ 264 ~~~

**Sərətan**

**Şahın xələtini geyirsən bu gün!**

**Əxsitan**

**Mənim çörəyimi yeyirsən bu gün!**

**Xaqani**

**Görək əvəzinə hər axşam-səhər  
Verirəm mən size nadir incilər.**

**Əxsitan**

**Düşmən nifaq sevər, deyil ittifaq!**

**Hünər**

**Aranlılar çıxıb şikara ancaq.**

**Sərətan**

**Bu nədən bəllidir?**

**Əxsitan**

**Nədən bilek biz?**

**Xaqani**

**İzləyib onları kəndlilərimiz.**

**Sərətan**

**Hanı o kəndlilər?**

**265**

**Xaqani**

Barigahdadır.

**Əxsitan**

Gəlsinlər!

**Sərətan**

Haqq bizim ulu şahdadır.

**Əxsitan**

(*Xaqaniyə müraciət edir*)

Necədir qovuşsa, Arana Şirvan?

**Xaqani**

Bəlkə də gələcək belə bir zaman.  
Taxtından çekərsə Qızıl Arslan əl  
Razi olarsınız birləşsin vətən?

**Əxsitan**

Baş tutmaz heç zaman belə bir əməl!  
Nə o əl götürər taxtından, nə mən.

**Xaqani**

Deməli ki, birdir bu ana torpaq,  
Onu şahlar bölür ikiyə ancaq!

**Sərətan**

Fəzilət məlum söz, ey qibləgahım!  
Vurulub Xaqani Qızıl Arslana.

266

**Xaqani**

Sən el at hər zaman qara böhtana!

**Qapıcı**

Kəndlilər gəlsinmi hüzura şahim?!

Şah işarə verir, kəndlilər daxil olurlar.

**Əxsitan**

Söyləyin, sərhədi kimdir pozanlar?!

**Pənah**

Aranlı ovçular.

**Əxsitan**

Sübutunuz var?

**Pələng**

Əmin eyləyirik hökmdar sizi,  
Ürəkdən sevirik vətənimizi.  
Oduna getmişdik, baxıb gördüm mən  
Silahlı bir dəstə gəlir sərhəddən  
Dedim, ayə Pənah, düşmən olmaya?

**Pənah**

Dedim gəl yoxlayaq!

**Pələng**

Girdik pusquya.

**Pənah**

Gah ağac dalından,

**Pələng**

Gah daş dalından  
Güdməyə başladıq onları yaman.

**Pənah**

Bircə addım belə gözdən qoymadıq.

**Pələng**

Şübhəli ancaq ki, heç nə duymadıq.

**Pənah**

Arabir yanıqlı dərdləşirdilər.

**Pələng**

Biri deyirdi ki, almıram xəbər  
Tamam bir il olar bacım qızından;  
Şirvanda ərdədir.

**Pənah**

Biri, hökmran  
Dedi Məlhəmlidir mənim arvadım  
Burada özümü güclə saxladım.  
Az qaldı söyləyəm: desənə qardaş,  
Kimlərdəndir? Sonra dedim ki, yavaş,  
Yox, nəfəs də çekmə.

**Pələng**

Biri dedi: mən  
Özüm şirvanlıyam, getmişdim Xoya,

Çağırılmışdı məni dostlarım toya.  
Mağarda xoşladım sadə bir qızı,  
Tale birləşdirdi ulduzumuzu,  
İndi yaşayırıq qoca Təbrizdə.

### Pənah

Birinin dayısı bənnadır bizdə.

### Pələng

Biri düşdük, – dedi, – sərhəddən uzaq,  
Bizimki deyildir, axı bu torpaq.  
Gəlin tez qayıdaq.

### Pənah

Biri dedi: yox.  
Gecə burda qalaq, yorulmuşuq çox;  
Ot üstə yatmağın öz aləmi var.

### Pələng

Çul kimi döşənib yerə, yatdırar.

### Əxsitan

Bu qədər?

### Pənah

Nə varsa, şahim, dedik biz.

### Əxsitan

Onda azadsınız, çıxıb gediniz!

Kəndlilər gedirlər.

Kəndli nədir, onun sözü nə olsun?  
Hərbə gedəcəyəm, təbil vurulsun!

### Xaqani

Mən açıq deyirəm hökmdar, sizə.  
Bu bir ləkə olar şah nəslinize!

### Hünər

Yox, əmin olunuz, bu qırğına siz  
Nəşimin üstündən gedəcəksiniz.

### Xaqani

Ovçularla hərbə girsə şah, düzü,  
Dövlətlər yanında alçalar özü.

### Əxsitan

(düşüncəyə dair)

Bu sözdə qüdrətli bir həqiqət var,  
Ovçılə vuruşan xaqan alçalar,  
Təklifiniz nədir?!

### Xaqani

Gəlsin Əxsitan,  
Girməsin döyüşə, tökülməsin qan.

### Əxsitan

Ovçu olmasalar gələnlər hərgah  
Başınla məsulsan!

### Xaqani

Mən razıyam, şah!

### **Əxsitan**

Eləsə onları, get, özün qandır,  
Söylə, bu maraldır, cüyür-ceyrandır  
Az deyildir ki, öz torpaqlarında,  
Şikara çıxsınlar yaylaqlarında.  
Birdən ağ olarlar, igidlərlə, get!

### **Xaqani**

Sevgi olan yerdə coşarmı nifrət?!

Xaqani və Hünər gedirlər.

### **Sərətan**

Şahim, dəyişibdir xeyli Xaqani.

### **Əxsitan**

Necə ki?

### **Sərətan**

Əvvəlki qəzəllər hanı?  
Hanı mədhiyyələr, şən qəsidələr?

### **Əxsitan**

Yox, yazır... Az yazır, ancaq bir qədər.  
Necəydi sonuncu şeri, Sərətan?!

### **Sərətan**

O belə qurtarır, hörmətli xaqan!

*(Xaqanının şerini əzbər oxuyur)*

271

“Eşq ilə el verərsəm, peymanı təzələrdim,  
Bir feyz alardım ondan, vicdanı təzələrdim.  
Dövran gözəllər əhdin bilməm nədən unutmuş,  
Fürsət düşərsə bir gün dövranı təzələrdim!”

### Əxsitan

Nadir bir incidir.

### Sərətan

Elədir, bəli.  
Ancaq axırında kefliymiş, nədir?  
Bir az yaxşı deyil fikri, eməli.

### Əxsitan

Xaqani qaldırır şöhrətimizi,  
Bir gün inciyerek tərk etsə bizi,  
Yaxud öldürərsəm rüsvay olaram.  
Bir hökmdar qədər qüdreti vardır,  
Bütün şərq elində şöhrəti vardır!  
Onunla müdara, müdara gərək.  
Zaman nə göstərər, nə olar, görək!

### Sərətan

Sizin ayağınız biləni xaqan  
Mənim başım belə bilməz heç zaman.

### Əxsitan

Yaxşı, gəl gedək,  
Əylənmək istəyir könlüm, əylənmək!

### Pərdə

## DÖRDÜNCÜ PƏRDƏ

### YEDDİNÇİ ŞƏKİL

Xaqanının evi. Şair kəndlilərlə gəlir.

Xaqani

Bax, belə tərpənin, dostlar, hər zaman.

Pənah

Haqqın qabağında həslədi xaqan.

Xaqani

Tutmasaydım əgər vaxtında xəber,  
Yenə düşəcəkdi derdə kəndlilər.

Pələng

Ovçuları xaqan salardı qana.

Xaqani

Bu xəber çatardı Qızıl Arslana.  
Qoşun yeridərdi Şirvana o da,  
Salardı ölkəni bir sönməz oda.

Pənah

Onsuz da qüssədir ömür barımız.

Pələng

Dən üzü görməyir anbarlarımız!

**Xaqani**

Belə də olacaq, günah sizdədir.

**Pənah**

Taqşır deməli ki, özümüzdədir?

**Pələng**

Nə üçün?

**Pənah**

Niyə?

**Xaqani**

Əl atın şanaya, belə, kürəyə!..

**Pənah**

Axı istəyirik tökülməsin qan.

**Xaqani**

Belə düşünürdüm mən də bir zaman.  
Yazdım şaha dair çox mədhiyyələr,  
Həyat gözlerimi açdı bir qədər.  
Gördüm ki, yox, saray zülm ocağıdır,  
Fitnə-fəsad yurdu, şər qucağıdır.  
Səbəbkar bu hala xaqan özündür!

**Pələng**

Eşit, dostum Pənah, şair sözüdür!  
Gördün, mən deyəni deyir Xaqani.

**Pənah**

Bir gün boğacaqdır al qan dünyamı!

**Peləng**

Mürşüd! Vəziyyəti Əxsitana yaz!  
Yaz ki, vergi, tövci bu qədər olmaz.

**Pənah**

Belə getsə ölkə viran olacaq.

**Xaqani**

Yazaram, elbəttə, yazaram, mütləq!

**Peləng**

Ömrün uzun olsun! Gəl gedək, Pənah.

**Pənah**

Sənsən ümidimiz, şahiddir Allah!

**Xaqani**

Məni unutmayın, tez-tez yad edin,  
Bu küskün könlümü sizsə şad edin.

**Peləng**

Baş üstə, gələrik, hələlik, sağ ol!

**Pənah**

Şərin qabağını kəsən bir dağ ol!

Kəndlilər gedirlər. Xaqani fikirli-fikirli qələmdavata yaxınlaşır,  
şəir yazmağa başlayır.

## Xaqani

İbrət gözüyle bax aləmə, xaqan!  
Heç kəsə qalmayıb vəfasız cahan!

Xaqanının qadını Zəhra üsullu evə daxil olur.

## Xaqani

Nə var, pərvanə tək süzürsən yenə?

## Zəhra

Ah, mane oldummu, əzizim, sənə?

## Xaqani

Yox, yox, sən olmasan dostum qəm olar,  
Dünya gözlərimdə cəhənnəm olar!  
Bir sənsən fərəhim, sevimli mələk.

## Zəhra

Nə yazırsan yenə, olarmı bilmək?

## Xaqani

Şaha öz fikrimi söyləyirəm mən:  
Yazıram, əl çəksin bəd əməllərdən.  
Kəndli zülümündən gəlmışdır cana,  
Etiraz etdimi, salır zindana.  
Deməyir düşümüm halim bir az,  
Yox, belə yaramaz, belə yaramaz!

## Zəhra

Oxu, qulaq asım, mümkünse əger.

## Xaqani

Olar, a mehriban, sevimli dilbər.

(*Oxuyur*)

İbrət gözüylə bax aləmə, xagan!  
Heç kəsə qalmayıb vəfasız cahan.  
Bu dünya neylədi Nuşirəvanı?  
Keyxosrov hardadır, İsgəndər hanı?!  
Uyma qan tökməyə, zülmkarlığa,  
Ədalət gözüylə bax bu varlığa!  
Ağac çürüyəndə onu yel yıxar,  
Zülmkar şahları taxtından yerə  
Fələk yıxmasa da, yeqin el yıxar!

## Zəhra

Qorxuram Xaqani, xeyli kəskindir,  
Şahların dövləti, qəzəbdir, kindir!

## Xaqani

Min hiylə görürəm, bəla görürəm,  
Bax, bu gözlərimlə od götürürəm.  
Etməzmi bu qədər zülüm, müsibət?  
Sarayda oluram daxmaya həsrət!  
Sevinc içindəyəm, qəmdir dövlətim,  
Büsət əzmindəyəm, möhnət qismətim.  
Dörd bir yanım sudur, etşanam ancaq,  
Şəfqət axtarıram, parlayır bıçaq!  
Səadət içinde fəlakətdəyəm  
Özüm də bilmirəm nə halətdəyəm!  
Tükənir mədhiyyəm, duyuram daha,  
Deyən, biganəyəm mən barigaha?!

## Zəhra

Məni parçalayan elə bax, budur,  
Bu dəhşət, bu əzab, bax, bu qorxudur!

Ah, zor olmayaydı yer üzündə kaş!

(*Zəhra çölə baxmaq bəhanəsi ilə pəncərəyə yanaşış gözlərini silir*)

### Xaqani

Yox, sən ağlayırsan, töksən qanlı yaş  
İradəm, taqətim tarı-mar olar,  
Kainat gözümdə bir məzar olar!

### Zəhra

Onda tündlüyündən el götür bir az,  
Şahların ziddinə getmək yaramaz!

### Xaqani

Vətən qan ağlayır, yas tutur ellər,  
Yediyi ağıdır, içdiyi zəhər.  
Hiylə mülkündə şah bayraq qaldırır,  
Bir-iki dustağı eyleyir azad.  
Yalandan zindana əyan saldırır,  
Vali təyin edir sonra xəlvəti,  
Bu sayaq aldadır o rəiyyəti.  
Gözümlə görürem bütün bunları;  
Belə bir zamanda şairin yarı  
Məsləhət bilir ki, Əxistana mən  
Yaltaqlıq eləyim?!

### Zəhra

Açı sözlərdən  
Deyirəm el çək.

### Xaqani

Nə olar, neynək!  
Vurum həqiqətə deyirsən suvaq?

Əl cəfalar çəksin, biz rahat olaq?!  
Əyrini düz yazım, gecəni seher,  
Qızıl, xələt alır belə edənlər.

### Zəhra

Belə deməyirəm mən, yox, yox, niyə?  
Xəyanət eyləmə əsla ürəye!  
Özüm də mətələm, pərvərdigara!..  
Vaqifsən hər şeyə, sən eylə çara!

### Xaqani

Namussuz, vicdansız ömr eləməkdən  
Ölmək şərəflidir!

### Zəhra

Səadətim, sən  
Haqsan, həqiqətin şəni uludur,  
Ən doğru yolancaq haqqın yoludur!

Qapı döyüür.

### Xaqani

Buyurunuz!

### Qoşqar

Salam!

### Xaqani

Xoş gördük, Qoşqar!

### Qoşqar

Yazdım Nizamiyə bu gün hər nə var.

Xaqani

Neyi?

Qosqar

Əlləşmisən tökülməsin qan.  
Şaha söyləmisən: Aranla Şirvan  
Bir vahid vətəndir, bir məmləkətdir.  
Onu parçalayan iki dövlətdir!  
Yəqin şad olacaq bu hünərindən.

Xaqani

Ele bir hünər də göstərmədim mən.

Qosqar

Gəzir ağızlarda səhərdən sözün...  
Hə, bazar günüdür, Xaqani, bu gün.

Xaqani

Şirvanda kasaddır, ey əziz qonaq,  
Dostluğun, vəfanın bazarı ancaq.  
Ticarətin isə aləmi vardır,  
Şamaxı bazarı zəngin bazardır.  
Əfsus, yoxsullaşır get-gedə bir az.  
Gedərik, görərsən.

Qosqar

Şah acıqlanmaz?  
Köpürməz qəzəbi görəsən, şahım?

Xaqani

Qoy könlü şad olsun dostum səyyahım,  
Şahlara gəlincə yerli və yersiz  
Onlar qəzəblənir, bilməliyik biz.

Gedirlər.

Perdə

280

## SƏKKİZİNCİ ŞƏKİL

Şirvan bazarı.

Satıcı

Qovurma! Ay sütül ciyər kababı!  
Hər kimin pulu var, yeyər kababı!

Satıcı

Ay alan, bəri gəl, toğlu, nə toğlu!..

Satıcı

Ucuz verəcəyəm, nabatı, noğlu...

Süheyl bazara daxil olur.

Süheyl

Təzəcə yazmışam, dastan satıram,  
Hanı xırıdırı? Alan, satıram!  
Dürdane qədrini bilənlər hanı?

Alicı

Neçəyə deyirsən şair, dastanı?

Süheyl

Olli beş dirhəmə.

Alicı

(*dastana baxır*)

Pis deyildir, al!

Süheyl

Şan-şöhret mülkündə hər zaman ucal!

(*O, satmaq üçün kitabları yerə sərib oturur*)

Satıcı

Gəl, a müştərisi, lari bır beçə!  
Məmiz də çərtməyib, satıram heçə.

Satıcı

Can kisəsi alan!

Satıcı

Ənlik və kirşan!

Satıcı

Var ayaq daşı!

Satıcı

Ay həlim aş!

Satıcı

Evlərin bəzəyi gözəl bir xalı,  
Keçədir yanında Şirazın şalı!

Xaqani və Qoşqar gəlirlər.

Qoşqar

Şirvan xalçasıdır?

282

Created with

 nitro PDF® professional

download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)

Satıcı

Bəli.

Qoşqar

Qiyməti?

Satıcı

Üç yüz dirhəmədir.

Xaqani

Mən bu zinəti  
Yadigar verirəm Şirvandan size.

Qoşqar

Təşəkkür edirəm mürşüdümüze.

Göyərçini satmaq üçün səhnəyə gətirirlər.

Sələmçi

Gözəl bir pəridir satdığım kəniz!  
Mənalı gözləri sakit bir dəniz.

Satıcı

Damazlıq bir inək, alan, ay alan!

Xaqani

Satılır heyvanla yanaşı insan!

Süheyl

Aha, Göyərçindir.  
Sevimli afət!  
Çataram arzuma bu gün, nəhayət.

(Sələmciya)

283

**Qızın qiymətini, söylə, görüm, gəl.**

**Sələmçi**

Bir nəzərdən keçir, yaxşı bax əvvəl,  
Pəh! Pəh! Bu əlləri-şimşada benzər.  
Bu onun sinəsi – canlı bir mərmər,  
Bu xalı zəncidir, bu xalı hindu.

**Xaqani**

**İnsan da satılar? Rəzalətdir bu!**

**Sələmçi**

Hər şeyi pul ilə mümkündür almaq,  
Hətta vicdanı da...

**Süheyl**

Dostum, bura bax!  
Pulu gəl bu qədər sən az tərif et.  
Füzulluq eləmə; desənə qiymət!

**Xaqani**

Qadını şerində tərif eyləyən  
Onu qul görməyə tələsir, deyən?

**Süheyl**

Qul niyə, qul niyə, satılır bu qız.  
Almaq istəyirəm...

**Qoşqar**

Yaxşı baxınız,  
Heç nə söyləməyir bu qəmlı gözlər?

### Süheyl

Nə deyim, bilmirəm. Bu nurlu ülkər  
Hər kimin pulu var, onun olacaq!

### Qoşqar

Yazıq bir anaya çəkdirmişsə dağ  
Bu qızın həsrəti,  
Onun möhnəti  
Sənin daş qəlbini etməyir təsir?

### Süheyl

Bir həqiqət də var, bu qul, bu əsir  
Alverini Süheyl dəb salmamışdır.  
O qul satmamışdır, qul almamışdır!

### Xaqani

Bu günsə almağa tələsirsiniz.

### Qoşqar

Bunu gözümüzzlə görürük ki, biz.

### Süheyl

Almaq isteyirəm, söz yox, nə olar?

### Xaqani

Ürəkcə möhtəkir, adca sənətkar!

### Qoşqar

İbrət alsaydınız bir Nizamidən!  
Dərbəndin hakimi incə, gülbədən  
Kəniz bağışladı bir zaman ona.

**Süheyl**

Hakim töhfesiyydi o dilbər sonra,  
Bu işə satılır.

**Qoşqar**

Kənizdi Afaq,  
Ona canan dedi Nizami, ancaq.

**Xaqani**

Bəşərdir, qəlbi var, kəniz, ya xanım.

**Sələmçi**

Qoyun alver edək, bəsdir, ay canım!

**Süheyl**

Malın qiymətini, söylə, mal satan?!

**Xaqani**

İnsan aldanmayır hər yeyib yatan!

**Sələmçi**

Ağalar, buraxın mübahisəni!

**Xaqani**

Madam ki, belədir, tamışın məni!  
Özüm alacağam!

**Qoşqar**

Xaqani!

**Xaqani**

Durun!

**Süheyl**

Daha qüdsiyyətdən az-az dəm vurun!

**Xaqani**

Söylə qiymətini?

**Sələmçi**

İki yüz dirhəm.

**Süheyl**

Alın bahasını!

**Xaqani**

Üç yüz verirəm!

**Süheyl**

Mən artıq almışam, məta mənimdir!

**Sələmçi**

Sənə mal satana Allah qənimdir!  
Artıq pul versə kim, onunkudur qız!

**Xaqani**

Danışmayırsınız? Aha, alsanız!

**Süheyl**

Pula gübənirsən?!

**Xaqani** qızı alır.

## Xaqani

Azadsan, qızım.

## Qoşqar

Əhsən, min əhsən!

## Səs

Doğrudan şairsen!

## Səs

Afərin!

## Səs

Əhsən!

## Qoşqar

De görüm ay qızım, necə oldu sən  
Didərgin salındın öz evinizdən?

## Göyərçin

Atam bir kəndlidir, sevgilim aşiq,  
Yoxsul daxmamıza mənəm yaraşıq.  
Yarımı bir toyda qəfil vurdular,  
Şirincə ömrümə qan uddurdular.  
Atam naxoşladı, borc çıxdı dizə,  
Bir gün bu sələmçi gəlib evmizə  
Pulunu istədi, tufan qopardı,  
Borcun əvəzinə məni apardı.

## Xaqani

Yeter, artıq yetər, yazılıq qızçığaz.  
Döndü son bahara ürəyimdə yaz!

**Qoşqar**

**Haralısan, qızım?**

**Xaqani**

**De, kimdir anlat?**

**Göyərçin**

**Məlhəmliyəm, atam rəncər Pələngdir.**

**Xaqani**

**Pələng, yaziq dostum, böyük yaradan!  
Bu necə iqbaldır, bu nə deməkdir?!**

Süheyl qabağında yera sardiyi kitablardan birini qaldırır, uca sesle alıcı çağırır.

**Süheyl**

**Təbiət haqqında yeni dastandır,  
Yox, bu şeir deyil, dərin ümməndir!**

**Xaqani**

**Süheyl, öyrətmışdin bir vicdansızı  
Qaçırsan beləli bu yaziq qızı.  
Kömək istəmişdi atası məndən.**

**Qoşqar**

**Oldun xilaskarı onun yenə sən.**

**Süheyl**

**Olsun, nə deyirəm yenə bu afət  
Bir gün olacaqdır mənimki, əlbət.**

**Xaqani**

Tez ol, Goyercinim, uc evinize!

**Goyercin**

Ah, necə razılıq eleym sizə?

**Xaqani**

Bu nə sözdür, qızım, gözəl mələyim.

**Goyercin**

Görəsen nə oldu mənim örpəyim?

**Xaqani**

Bürünmək niyə?!  
Canlı tabut kimi görünmək niyə?!

**Süheyl**

Çadrayla saxlayır qadın isməti.

**Xaqani**

Yalandır!

**Süheyl**

İnkar et sən şəriəti!

**Xaqani**

Namusu qoruyan çadradırsa, al  
Sabahdan başına sən də çadra sal!

Boru çalınır, camaat həyecana düşür. Xaqani, Qosqar və Goyercin gedirler.

290

Səs

Nə olub?

Səs

Nə üçün coşur borular?

Səs

Yenə də ölkənin başında nə var?!

Səs

Kimi asacaqlar görəsən dardan?

Səs

Yox, yox, şah qayıdır, məncə, şikardar.

Səs

Şahın sayəsində yaşayırıq biz,  
Odur vüqarımız, odur fəxrimiz!

Səs

Yalandır!

Səs

Olduqca qara yalandır!

Səs

Xalqa şahın özü əsil düşmandır!

Səs

Padişah yox olsun!

Səhnəyə cəngaver gelir.

~~~ 291 ~~~

**Cəngavər**

Ey, o nə səsdir?

Ucadan oxuya-oxuya səhnəyə giren dərvış nəzəri özüne cəlb edir.

**Dərvış**

Əzizi-mən, dünya quru qəfəsdir.

**Cəngavər**

Camaat! Kəndlilər! Böyük Xaqani  
Qırğından qurtardı bu gün Şirvanı.

**Səs**

Afərin, afərin!

**Səs**

Zəfər var olsun!

**Səs**

Xaqani bizlərə pərəstar olsun!

**Səs**

Gəlin qeyd eleyək bu əziz günü!..

**Səs**

Bele bir tədbirin görüldüyüünü  
Allah da bəyənər! Kef etsin hamı!

**Səs**

Bu günə ad verək, xeyir bayramı.

Zurna çalınır, hamı yallı gedir.

**Pərdə**

292

## DOQQUZUNCU ŞƏKİL

Kəndli həyəti. Pələng yer belleyir. Pənah uzanmışdır.  
Uzaqdan şikətə səsi gəlir.

“Mən aşiq su dayandı,  
Sünbülüm suda yandı.  
Eşq oduna su səpdim,  
Alişdi su da yandı”.

Pələng

Yenə cavanlığım yadına düşdü.

Pənah

O bir fəsildi ki, gəldi, ötüşdü.

Pələng

Göyərçin, Göyərçin, yazılıq tifilim!  
Adın çəkiləndə tutulur dilim.  
Görək ərizədən nə xəbər çıxar?

Pənah

Məncə, ayaqlamaz haqqı hökmdar!

Pələng

Yəni, cəzalayar zalimi?

Pənah

Əlbət.

Pələng

Ağlım şey kəsmeyir şahdan həqiqət.  
O haqqın evini çoxdan yixibdir.

Zülmü, əziyyəti göye çıxıbdır.  
Dayan, dayan bir az, qoy gəlim cana...

Pənah

Neylərsən?

Pələng

Qaldıram eli üsyana!

Pənah

Ay Pələng, dünyada iqbali dönmüş,  
Ulduzu qaralmış, ocağı sönmüş  
Kimlərdir?

Pələng

Yoxsullar.

Pənah

Yox, a bixəber!  
Ən bədbəxt sayılırancaq evlilər.

Pələng

Sənin kefin yenə oğlan doğubdur!

Pənah

Yatarkən altında qoyub boğubdur.  
Qəsdən eyləyirəm bu şuxluğu bil.  
Yoxsa çərləyərəm, ürək daş deyil!  
Eh, nə gözəl olar, ölü biləydim,  
Təzədən dünyaya gələ biləydim.

**Pələng**

Neylərdin, a mənim kələk qardaşım?

**Pənah**

Ağrıdan deyərdim qurtarsın başım.  
Gözümü dünyaya yaxşı açardım,  
Harda arvad görsəm ora qaçardım.

Gözlənilmədən Goyərçin həyətə girir, hamı heyrətlə baxışır.

**Pələng**

İnana bilmirəm, Goyərçin! Qızım!

**Goyərçin**

Mənəm! Mən, ata can!

**Pələng**

Gel, məsum quzum.

(*Onu qucaqlayıb öpür*)

**Pənah**

Xoş gördük Goyərçin, gel öpüm səni,  
Gəlişin quş kimi elədi məni.

**Pələng**

Pulsuz xilas oldun?

**Goyərçin**

Aldı Xaqani.

295

**Pənah**

Şirvanın namusu, fəxri, vicdanı?!

**Pələng**

Görüm Allah ona özü yar olsun!

**Pənah**

Hər vaxt o ellərə havadar olsun!

**Göyərçin**

Nə tez qocalmışan de bir, ata can!

**Pələng**

Həmişəbahar ki, deyildir insan!

**Göyərçin**

Bəs anam hardadır?

(Çağırır)

**Ana! Ay ana!**

Bu zaman Göyərçinin anasının meyitini palaz arasında gətirirlər.

**Qoca kəndli**

Zalim zamana!  
Anan budur, qızım, yumdu gözünü,  
Atub Zümrüt gölə boğdu özünü.

**Göyərçin**

Ah, zavallı anam!

(Naşın üstüne atılır)

~~~ 296 ~~~

## Pələng

Ağlama, qızım!  
Yaralı sinəmi dağlama, qızım!  
Beləymış yazılı zələm fələkdən...

## Göyərçin

Nece yaşayaram, ana, sənsiz mən?!

Nəşini və Göyərçini evə aparırlar. Həyətə keşli məmur daxıl olur.

## Məmur

Pələng Poladoğlu kimdir?!

## Pənah

Ay Pələng!  
Yenə məmur gəlib, tez qayıt görək.

## Pələng

Gəldim, ah, nə qədər talesizəm mən...

## Məmur

Borcunu verdinmi xəzinəyə sən?

## Pənah

Fəsil quraq keçdi, məhsul qurudu.

## Məmur

Bəhanə gətirin dolunu, qurdu...  
Yağlı dil tökünüz, satınız yalan!

## Pənah

Yalan danışmadıq başdan-binadan.

**Məmur**

Vergini gətirin!..

**Pənah**

Hanı insaf, haqq?!

**Məmur**

Haqq sevənə bax!  
Sən kimsən?!

**Pələng**

O mənim qonşum Pənahdır.

**Məmur**

Dostsunuz?

**Pənah**

Dost olmaq məgər günahdır?

**Məmur**

Əlbir qurtarmağa vergidən yaxa  
Çıxır bir-birinə qonşular arxa.

**Pələng**

Birgə yaşamışlıq dədə-babadan.

**Pənah**

Mehriban qonşuya canım da qurban!

### Məmur

Nə olar, birləşin, qeyrət göstərin,  
İstəyir, üç olun, vergini verin!

### Pələng

Gəlmir gümanımız bircə oğlağa.

### Məmur

Gəlmir? Düşərsiniz onda dustağa!

Vergi əvəzine kendililərdən zorla alınmış müxəlləfat, qız-gəlin gətirirlər.  
Məmurları çomaqlı, belli, baltalı kəndlilər izləyir.

### Qoca kəndli

Evimin bəzəyi bir gəlinim var.  
Aparmayın onu, bağrum partlayar!

### Məmur

Yetər, kəs səsini, bağırma bica.  
Car çəkmə aləmə bihəya qoca!

Göyərçin ağlaya-ağlaya həyətə çıxır.

### Göyərçin

Yox, yox, yaşamaram bir gün anamsız!

### Məmur

(heyrətlə)

Kimin mələyidir bu sevimli qız?

**Pələng**

Mənim balamdır!

**Məmur**

Vergi yerinə ver!

**Pələng**

Vermərəm.

**Məmur**

Üsyan?!

**Pənah**

Bu zülmü götürməz böyük Yaradan!

**Məmur**

Kənizdir yanında Çin gözəlleri,  
O körpə ceyranı ötürün bəri!

**Pələng**

Yenə Gøyərçinim düşür zindana.

**Qoca kəndli**

Allah, nələr edir insan insan!..

**Məmur**

Ya vergini ödə, ya qızı ver!

~~~ 300 ~~~

## Pələng

Dur!  
Nə deyir bu ata gör sənə, məmur!  
Evdə də bir gözəl gülyanağım var,  
Onu da, onu da, ey cəllad apar!

## Məmur

Hanı söylədiyin o gözəl pəri?

(Sürətlə evə girir)

## Pələng

Onun canlar alar qara gözleri.

(Həyatdəki baltamı götürüb acgözcəsinə evə soxulmuş məmурun  
dalınca cumur)

Yaxşı bax, dediyim gözəl budur, al!  
Qızımın baxışı qorxuludur, al!

## Məmur

Ah!..

Məmur üst-başı qan içinde çölə çıxır, yerə deyir. Ara qarışır. Məmurlar  
Göyərçini aparmaq isteyirlər. Pələng əli baltalı evdən çıxır.

## Göyərçin

Ata can! Ata!..

Pələng Göyərçini aparmaq isteyən məmuru vurur.

## Pələng

Al, yaramaz, al!

**Məmur**

Qılıncı xainin təpəsinə çal!

**Göyərçin**

Ata! Apardılar!

**Pələng**

Yox, hələ sağam!

**Məmur**

Mən səni zindana aparacağam!

**Kəndli**

Qoymayın!

**Məmur**

Tutunuz!

**Kəndli**

Əlli olun!

**Kəndli**

Vur!

Vuruşma zamanı məmurlar qalib gəlir; kəndlilərin əl-qoşunu bağlayırlar.

**Məmur**

Üşyan edənlərin cəzası budur!

**Pərdə**

302

## **BEŞİNCİ PƏRDƏ**

### **ONUNCU ŞƏKİL**

Əxsitanın sarayı. Məclisdir. Pərdə açılarken Xaqani qəzəlinin son setirlərini oxuyur.

**Xaqani**

Dövran gözəllər əhdin bilməm nədən unutmuş,  
Olsaydı iqtidarım dövranı təzələrdim.

**Əxsitan**

Afərin! Afərin! Gözəl əsərdir!

**İzzəddin**

Şahim, cavahirdir, bu, bir gövhərdir!

**Sərətan**

Sarayda yaşayır şair Xaqani,  
Nə üçün unudub şah Əxsitanı.  
Meylini salmışdır sadə qəzələ;  
Aşıq olmayıb ki, bu şüx gözələ?

**Xaqani**

İlhəm dedikləri qanadlı quşdur,  
Sənət göylərində uçurulmuşdur.  
Yazsaydım qəsidə əgər hər zaman  
Şərqə tanınmazdı sevimli Şirvan.

**Əxsitan**

Əvəz nə bəxş edim, zər, yoxsa xələt?

**Xaqani**

Bir xahişim vardır.

## Əxsitan

Nədir?

Xaqani

Azad et!  
Məsum Goyerçini, kəndli qızını.

## Əxsitan

Şair, söylədiyin dan ulduzunu  
Fələk nişan verib bu gün baxtımı;  
O da bir zinətdir tacı-taxtımı.  
Sən məndən, Xaqani, gəl sovqat istə,  
Kənd istə, mal-qara, harın at istə,  
Bağ istə, keçərəm İrəm bağından;  
Goyerçini azad? Yox, yox, heç zaman!..

## Sərətan

Bəlkə aşiq olub Xaqani ona?

Xaqani

Hərzə danışmağı burax bir yana!  
Gəlmüşdi atası bir vaxt yanına.  
Yalvardı, od düşdü xanımanıma.  
Qızı azad elə, hökmdarım gəl.

## Əxsitan

Müşküldür eyləmək ricana əməl.  
Günah sevgidədir, eşqə yox çara!

Xaqani

Nə deyim fələye, o kəcmədara?!

Xaqanı sürətlə məclisi tərk edir, şah işaret verir, hamı çekilir.

## Əxsitan

Onun ricasını saldım mən yerə,  
Nə deyim, nə deyim şüx mələklərə.  
Gözlərim doymadı gözəllərdən, ah!  
Bir qızın əsiri olur padişah!

Şah ağır addımlarla bağçaya çıxır. Uzaqdan tütkə səsi gəlir.  
Afətlə Goyərçin saraya daxil olur.

## Afət

Dərdli, qubarlısan, nə var, Goyərçin?  
A şəhla gözləri xumar Goyərçin!..

## Goyərçin

Mənimki beləymış...

## Afət

Mən də bir zaman  
Əvvəl sənin kimi qopardım fəğan.  
Sonra sözlərinə xaqanın uydum,  
Hamısı yalanmış get-gedə duydum.  
Aldanma, Goyərçin, hər yağılı dilə!  
Sevmeyib kimsəni xaqan bir gilə.

## Goyərçin

Yalvarıram sənə, amandır Afət!  
Kömək et qurtarım, inan bu xidmət  
Çıxmaz heç yadımdan.

## Afət

Şah tutsa xəbər...

## Goyərçin

Vermərəm heç ələ.  
Yalvarıram, bacım, gəl kömək elə!..

Sərətan onların söhbətini eşidib sütun dalında gizlənir.

### Afət

Dövran gəlib keçir küləklər kimi,  
Solor gözəlliym çiçəklər kimi;  
Doğrudur, parlayır qaş-daşlarım, bax!  
Qismətim olmadı məhəbbət ancaq!  
Baxdı arvad kimi padışah mənə,  
Sevmədi, olmadım nail eşqinə.  
Səndən uzaq olsun qoy bu aqibət!  
Yaxşı, qaçıram!

Sərətan sütun dahindən çıxır.

### Sərətan

Mehriban Afət!..  
Uğurlar dilərəm ürek dən size.  
Görüm çatasınız məqsədinizə!

### Afət

Nə var ki, Sərətan, nə olmuş məgər?

### Sərətan

Mən artıq hər şeydən tutmuşam xəbər.

Afət işarə verir, Göyərçin həremxanaya gedir.

### Afət

Bizim söhbətimiz hənəkdir, hənək.

### Sərətan

Mənimlə düz dolan a çərxi-felək!..

### Afət

Zarafat edirdik.

### Sərətan

Onda gedib mən,  
Şahi eyləyərəm agah hənəkdən.

### Afət

Beləmi, Sərətan?

### Sərətan

Yaxşılıq bilən ha, deyil ki, insan...

### Afət

Mən sənə bəslədim dərin məhəbbət,  
Sən məni edirsən sevincə həsrət.

### Sərətan

Neyləyim, hər nemət verilsə mənə  
Bir nəfər əlimdən alacaq yenə.

### Afət

O kimdir?

### Sərətan

Xaqani.

### Afət

Şair Xaqani?

### Sərətan

Odur zindan edən mənə dünyani.

### Afət

Nə üçün, nə sayaq, əməlli şərh et!

### Sərətan

Sözlərimə yaxşı qulaq as, Afət!  
Şeriylə, işilə, inan buna sən  
Məni Əxsitanın salır gözündən.  
Bax, buna görə də ruhdan düşürəm  
Həmdəmim dərd olur, dostum – kədər, qəm...

### Afət

Eyləmək istərdim sənə mən kömək.

### Sərətan

Vurardı eşqinlə o zaman ürək.  
Afət çarə etsin könül qəminə  
Göyərçin ilanı çəksin dəminə!

### Afət

Neyləyim?

### Sərətan

Görəndə, onu əlbəəl  
Çığır ki, həyasız atır mənə əl.

### Afət

Bu olan iş deyil, mümkün deyil bu!

### Sərətan

Yaşamaq uğrunda məsum bir ahu  
Bəzən bir yurtıcı yalquzaq olar.  
Başa düşdün?

Afət

Axı bu lap ağ olar!

Sərətan

Görünür ki, məni istəmeyirsən?

Afət

Yox, yox, a Sərətan, sən nə deyirsən?  
Sevmeyirəm əger bəs nahaq yerə,  
Şahi dəyişərəm mən baş vezirə?  
Şah məhrum eylədi sevgidən məni.

Sərətan

Həyatımdan artıq sevirəm sənि.  
Xaqani qalarsa bu dünyada sağ,  
İstəyimiz dönüb sərab olacaq!  
Yox, şübhəsiz, belə gedərsə əger  
Zəher içəcəyəm mən, Afət, zəher!

Afət

Amandır!

Sərətan

(pançərədən baxır)

O gelir, ömrümün naxşı  
Razisan?

Afət

Nə deyim?

Sərətan

Yox, ya hə?

## Afət

Yaxşı...

## Sərətan

Bax, indi görürəm əsil afəti,  
Bəzən həyat özü bir cinayəti  
Basır sinəsinə ədalet kimi.  
Bəzən də insafı cinayət kimi  
Qələmə verdirir, gərdiş belədir!  
Dünyada hər əməl, hər iş belədir.  
Gəlir o... əzizim, daha mən gedim.

## Afət

Mən də qoy özümü burda gizlədim.

Sərətan gedir, Afət sütunun dağında gizlənir, Xaqani qapıcı ilə gelir.

## Qapıcı

Bir xahişim vardır, böyük Xaqani,  
Şahla həlim olun söhbət zamanı.

## Xaqani

Bu nə məsləhətdir, nə olub, məgər?

## Qapıcı

Heç nə, deyirəm ki, bir ziyan dəyer.

## Xaqani

O vurur ziyanı gündə Şirvana,  
Nə olar məni də batırsın qana...

310

**Qapıçı**

Allah eləməsin.

**Xaqani**

Tacidar hanı?

**Qapıçı**

Buyurun, oturun əziz Xaqani!  
Şah çıxıbdır ova.

Xaqani pəncərəyə yanaşır, qapıçı gedir.

**Xaqani**

At qova-qova  
Pələng öldürəcək, maral vuracaq.  
Bu yolla çox böyük dövlət quracaq...  
Kədər dağıtmağa ovlaq çaramı?

Afət sütunun dalından çıxır.

**Afət**

Eyvah, qopardılar yenə yaramı!..

**Xaqani**

Baş hərəm, ahu-zar? Bu həsrət nədir?

**Afət**

Eşq əhlı anlayar bu möhnət nədir.

**Xaqani**

Zaman bivəfadır, yox etibarı,  
Tikan da bəsləyir gül budaqları.

311

Bir quzu aslanı eyləyir dustaq,  
Bir sərçə qartala deyir “mənəm haqq!”

Afət

Mən nə bir sərçəyəm, nə də quzuyam,  
Ruham, məhəbbətəm, incə arzuyam!

Xaqani

Yenə bal tökmüsən al dodaqlara?

Afət

Neçin biganəsən gül yanaqlara?

Xaqani

Hərəm dedikləri siz ki, varsınız,  
Göyərçin sıfətli ilanlarsınız!..

Afət

Biz ilanlıq demək, kənd qızları gül?!

Xaqani

Sadə gözəllərə vurğundur könül!

Afət

Mənim ətir saçan eşqim bahardır!

Xaqani

Eşqin gözü kordur, qulağı kardır!  
Gözlə ki, salmasın səni tufana!

Afət

Həsrətindir salan məni zindana.

312

**Xaqani**

Nə yaman olurmuş saray afəti?!

**Afət**

Könlümün qalmayıb tabı, taqəti...

**Xaqani**

Pələng hörümçeyin deyildir yemi.

**Afət**

Demək, rədd edirsən məni, beləmi?!

**Xaqani**

Bizim dostluğumuz düzələn deyil!

**Afət**

Bəzən qarışqaya əsir olur fil.

Sərətan gelir.

**Sərətan**

Görüm, başa çatsın bu ülfətiniz.

**Xaqani**

Yəni bize çoxdur məhəbbətiniz?

**Sərətan**

Şair məhəbbətə olmaz bigana.

**Afət**

Məhəbbət şairi salacaq qana!

## Sərətan

Bir az açıq danış belə yaramaz!

Yavaş-yavaş əyanlar və şairlər gəlirlər.

## Afət

Darıxdım, ürəyim qısıldı bir az  
Gəldim şahi görüm, divanə gördüm.  
Çıraqsız alışan pərvanə gördüm.  
Yonəldim getməyə, dedi, şahim, dur!  
Ey Məkkəm, Mədinəm, qibləgahım, dur!

## İzzəddin

Bu olan iş deyil!

## I əyan

Şair Xaqani?

## II əyan

Şairin olmayır dini, imanı!..

## Afət

Hələ bunlar nədir, yel kimi əsdi,  
Sel oldum, bənd olum yolumu kəsdi.  
Dilim də gəlmeyir, necə deyim mən:  
Aman, ölləm deyib öpdü üzümdən.

## İzzəddin

Ona inanmayın.

## Əyan

Haqqı danmayın!

Fələki gəlir.

Fələki

Nə olmuş?

Əyan

Yenə də bir xəyanət var.

İzzəddin

Fitnə taxta çıxıb, olub hökmədar!

Əyan

Xaqani yad gözlə baxıb Afətə!

İzzəddin

İnana bilmərəm bu xəyanətə!

Fələki

Bir arvad götürüb salsañ dənizə,  
Balıqlar dəryadan çıxaraq düzə  
Suda yaşamaqdən boyun qaçırar.  
Arvad, orduları ordusuz qırar!  
Arvad gələn zaman qoca dünyaya  
Fitnədən zatına vurulub maya!  
Bir arvad üzünü görse fələklər  
Dönüb şeytan olar bütün mələklər!

Xaqani

Olsa kişilərdə vəfa, sədaqət,  
Arvadlar işləməz əsla xəyanət!

## ON BİRİNCİ ŞƏKİL

Əxsitanın İrem bağı. Sərətan Goyerçinin atası Pələnglə bağa gəli

Pələng

Tacidar əmr etdi azad eyləyin?

Sərətan

Şah özü, əlbəttə.

Pələng

İndi bir deyin  
Mənim dərdli balam Göyerçin hanı?

Sərətan

Sarayda olacaq şahın cananı.

Pələng

Yox, bu mümkün deyil!

Sərətan

Sən də burda qal.  
Başqa bir aləmdir bu cahi-cəlal!

Pələng

Bahq yaşayarsa sudan qıraqda,  
Mən də yaşayaram eldən iraqda!

Sərətan

Dolandın bu qədər zillətde, bəsdir!

Pələng

Qızıldan olsa da qəfəs, qəfəsdir!

## Sərətan

Görmək isteyirsən gözel qızını?

## Pələng

Boğdum ürəyimdə mən bu arzunu.

Pələng sürətlə çıxıb gedir. Sərətan öz-özüne.

## Sərətan

Mən bu kəndli qədər deyiləm demək,  
Bilmirəm vəzirəm, yoxsa ki, təlxək?!  
Razi qalmaq üçün məndən Əxsitan  
Gah qan uddururam, gah uduram qan!

Sərətan ağaçlığa tərəf yeriyyir, şah Hünerlə gəlir.

## Əxsitan

Bizimlə mehriban bir qonşu dövlət,  
Bayram eləyəcək, ora elçi get!  
Bir nadir, bahalı bəxşış al apar!  
İpek xalı apar, tirmə şal apar!

## Hüner

Çox gözəl.

## Əxsitan

Dayanma, Hüner onda get,  
Yola nə lazımsa tez tədarük et!

Hüner gedir.

## Əxsitan

Bu daha, ezipim, sonuncu yoldur,  
Nə çoxdur çöllərdə baş kəsən, quldur...

Sağlığın yaradır mənə təhlükə,  
Ölsən yaşayaram arxayın bəlkə!

Göyərçin gəlir.

**Göyərçin**

Şahdan xahişim var.

**Əxsitan**

Nədir, pərizad?

**Göyərçin**

Sarayından məni eyləsin azad!

**Əxsitan**

Ömrümdə bilmədim nədir məhəbbət,  
Zər ilə, zor ilə etdim hərəkət.  
Nadir gözəllərə açdımsa qucaq,  
Yaşadım daima sevgisiz ancaq.  
Göyərçin! Barı sən oxşa qəlbimi!  
Mən də bəlkə sevəm bir insan kimi.

**Göyərçin**

Yaddır Göyərçinə, şahim, bu varlıq!  
Məndən uzaq olar hər bəxtiyarlıq.  
Fərəhim, sevincim təbiətdədir.

**Əxsitan**

Sevinc məhəbbətdə, məhəbbətdədir!  
Mən səni sevirəm, inan sözümə.

**Göyərçin**

Bir zindan görünür saray gözüümə.

### **Əxsitan**

Sənsiz zövqü-səfa, bil, haram olar.  
Səninlə günlerim toy-bayram olar!  
Ovda etdim səni azad bir dəfə,  
Qəmlərin əlində döndüm hədəfə.

### **Göyərçin**

Hökmdar, özümü öldürərəm mən!

### **Əxsitan**

İnad göstərirsən, itil gözümdən!

Göyərçin uzaqlaşır, Sərətan fikirli halda kənardan keçir.

Sərətan! Görməyir bizi nikahın!

### **Sərətan**

Mən aciz quluyam həşmətli şahın...  
Dünyaya etibar qalmayıb daha!

### **Əxsitan**

Vəzir, nə var yenə?!

### **Sərətan**

Ərz edim şaha  
Xaqani yad gözlə baxıb Afətə.

### **Əxsitan**

Nə zaman?

### **Sərətan**

Bu səhər.

### Əxsitan

Bu xəyanətə  
Ölüm son verəcək! Ölüm, Sərətan!

### Sərətan

Hər şeydən ucadır namus, hökmran!  
Dedim, xəyanəti eşidəndə şah  
Şairi məhv edər. Şahiddir Allah  
İstədim ki, bunu sizdən gizlədim,  
Xəta işləsə də şairdir, dedim.  
Ancaq baş hərəmi ağlar görəndə  
Mərhəmət yerinə kin doğur məndə.

### Əxsitan

Məclis düzəldilsin, saqi peya-pey  
Qızıl badələrdə versin şirin mey!  
Xaqani də gəlsin.

### Sərətan

Şahim, baş üstə!

### Əxsitan

Gözəllər süzəndə dəstəbədəstə  
Göyərçin ağacların dalında görünür.  
Şairə təsirli şərab verərsən,  
Başa düşürsənmi nə deyirəm mən?!

### Sərətan

Bir piyalə şərab, bir də bir gile!?

### Əxsitan

Məclisdə Xaqani ölsün zəhərlə!  
Onun əzabını seyr edəm gərək!  
Başqa sayaq mənə bu zövq verəcək...

Sərətan sürətlə gedir. Göyərçin ağacların arasından deyir.

## Gőyərçin

Eyvah, Xaqanını öldürəcəklər,  
Qoy mənimki olsun həmən o zəhər!

Fələklə İzzəddin gəlir.

## İzzəddin

Gəlmışik fərəhlə İrəm bağına  
Saçaq söz incisi şah ayağına.

## Fələki

İnciylə yanaşı mənim, hökmdar,  
Saxsı piyaləm var, al şərabım var.

(Əlindəki sənəki göstərir)

Əyanlar gəlir, məclis düzəlir, saqılar mey paylayırlar.

## Əxsitan

Rəqqaslar gəlsin! Saqi, bade ver.  
Qoy meydan oxusun asimana yer!

## Fələki

(Özü sənəkdən şərab süzüb içir)

Cəhənnəm olardı gözümde aləm  
Əgər olmasaydı saxsı piyaləm.

## Əxsitan

Saxsı piyaləni eylərəm zəndən!

## Fələki

Onda meyin qədri düşər nəzərdən,  
Hökmdar! Torpaqda yaranır tənək;  
Meyi torpaqda da nuş etmək gərək!

## **İzzəddin**

*(saqiyə müraciətlə)*

Mənim şərbətimi, saqi, unutma!

### **Fələki**

Dostum, küfrə el at, imanı tutma!

## **İzzəddin**

Əzizim, nə olar, sən şərab nuş et!  
Mən də ki, qoy içim daima şərbət!

### **Fələki**

Etiraz etmirəm, heç fərqi yoxdur!  
Qara torpaq ki var, qəlbə soyuqdur.  
Bərabər qucacaq hər ikimizi,  
Bir gözlə görəcək o ancaq bizi.

## **Əxsitan**

Axır məskənimiz söz yox, qəbirdir.

### **Fələki**

Xaqan ilə dərviş torpaqda birdir!

Musiqi başlayır, rəqqasələr oynayır. Bir qədər keçəndən sonra  
Xaqani gəlir. Şah işaret verir, musiqi susur.

## **Əxsitan**

Şair, nə tutqundur qaşın, qabağın?!

### **Xaqani**

Mən bir timsalıyam ana torpağın.

### Əxsitan

Ox atıb gizləmə dalında yayı.

### Xaqani

Yıxılsan deyirəm zülmün sarayı!  
İstəyirəm ki, şah əhli-dil olsun.  
İqlimiz belə mötədil olsun!  
Bir durnamız uçub getməsin uzaq;  
Bu çəmən, o dərə, o yamyaşıl bağ  
Səfali, bir gözəl cənnətə dönsün!  
Şirvan al geyinən afətə dönsün!

### Əxsitan

Bəzəkli sözləri burax bir yana!  
Başçılıq eyləsə hər kim üsyana  
Deyirsən, mən ona hörmət göstərim?  
Üstəlik bəlkə bir xələt də verim?

### Xaqani

Şah adil olarsa bir üsyan olmaz,  
Şirvan torpağında nahaq qan olmaz!

### Əxsitan

Doğrusu qəribə fikirlərin var.

### Xaqani

Fiksiz bir insan heçdir, hökmdar!

### Əxsitan

Yaxşı, məclisimin ol yarasığı.

Xaqani

(Sərətana işarə elayir)

Xeyr, yarasalar sevməz işığı.

Izzəddin

Dostum, kənək olma, inadı burax!

Fələki

Hələ, gəl bu Məlhəm şərabına bax!

Sərətan

Var olsun möhtəşəm Şirvan xaqanı!

Fələki

Bir də ki, sevdiyim üzümün qanı!

Saqı Xaqaniyə şərab verir.

Sərətan

Şahın sağlığına! Xaqan eşqinə!  
Çiçəklənən gözəl Şirvan eşqinə!

Xaqani piyaləni alır, Göyərçin həyəcan keçirməye başlayır.

Göyərçin

Böyük Xaqanidən bir xahişim var:  
Versin piyaləni mənə sənətkar!

Xaqani

Buyurun!..

O, piyaləni Göyərçinə vermək istəyir, şah mane olur.

### Əxsitan

Verdilər size səhbanı!  
Gözlər nəzakəti, məncə, Xaqani.

### Xaqani

Badəni verməklə bu şux afətə  
Xilaf getməyirəm mən nəzakətə.

### Əyan

Şairin Allahı qadındır, qadın!

### Fələki

Bəli, şahlar şahı, qadındır, qadın!

### Xaqani

O qadın deyildir, məsum mələkdir!

### Sərətan

Eşq elan edilir, bu nə deməkdir?

### Fələki

İnsani duymayan eşqə darılar.

### Xaqani

Eşq ilə çox zaman haqqə varılar.  
Al, quzum.

*(Piyaləni Goyərçinə verir)*

### Sərətan

Şaire qaytar badəni!

~~~~~ 325 ~~~~

## Göyərçin

Sağ ol ki, murada çatdırın məni!

Zehərli badəni içir, qapıçı gəlir.

## Qapıçı

Bir səyyah çox mühüm sözüm var deyə  
Gəlib izn istəyir şahı görməyə.

## Əxsitan

Səyyah, mühüm xəbər? Qoy gəlsin görək!  
Qəribdir, qoy gəlsin, ülfət göstərək.

Qoşqar gəlir.

## Qoşqar

Hökmdar, Tiflisə edərkən səfər  
Vurulmuş qəfiətən şahzadə Hünər!

## Əxsitan

Hünər vurulmuşdur?!

## Xaqani

Kim vurmuş onu?

## Sərətan

Barı tutublarmı zalim oğlunu?

## Qonqar

Yaralayan kimi Hünəri alçaq,  
Qaçmağa başlayıb, şahzadə ancaq,  
Dərhal bir iti ox qoyub kamana  
Zalimin bağrını döndərmış qana.

## Əxsitan

Bəs indi hardadır? Hünər hardadır?

## Qoşqar

Tuta bilməmişəm xəbər hardadır.

## Əxsitan

Sinəmə vurulur sağalmaz yara!  
Ah, qardaşım Hünər, pərvərdigara!..

## Sərətan

Keçsəydi elimə yaramaz alçaq,  
İnanın canını qurtarmazdı sağ!

## Xaqani

Tez keçən olsaydı xainlər ələ  
Cəfalar çəkməzdi dünya bir belə.

## Qoşqar

Mürəxxəs olarıq izin versəniz.

Şah başılıq razılıq verir.

## Xaqani

Qoşqar, bir görüşək, yad olduq ki biz?

## Qoşqar

Mütləqa gələrəm.

(*Gedir*)

**Əxsitan**

Tanışsınız?

**Xaqani**

**Şah!**  
Nizamının yaxın dostudur səyyah!

Canına zəhər işləmiş Göyərçin yıxılır.

**Göyərçin**

Əlvida! Ölürəm, ana təbiət...

**Xaqani**

Bu nə sözdür qızım?!

**Göyərçin**

Beləymış qismət.  
Deyin gözləməsin şış dağlar məni;  
Bu gündən qara yer qucaqlar məni!

**Əxsitan**

Yer sağır, göy sağır, könüllər sağır...  
Cinayət üstündən cinayət yağır!..

Göyərçin ölürlər.

**Xaqani**

Soldu açılmadan məsum bir çiçək.

∞ 328 ∞

## Sərətan

Bu cinayət yerde qalmasın gərək!  
Ey şərab yerinə zəhər paylayan,  
Hələ ölməmişdir, sağdır Sərətan!

Sərətan iz azdırmaq üçün saqını qəmə ilə vurur.

## Saqı

Aman!

Yerə yixilb ölürlər.

## Əxsitan

Söylə vezir, bu nə eməldir?

## Sərətan

Haqqın binasına qisas təməldir.

## Fələki

Qızıl qəfəsində göyərçin öldü!..

## İzzəddin

Ah, ona nə oldu, o neçin öldü?!

## Xaqani

Bir tərləni tora saldı qanlı sar,  
Bir göyərçin gəlib oldu xilaskar.  
Bir ceyranın məhv olurdu həyatı  
Pələng gəldi, ona verdi nicatı.  
Bir aslanı tülkü saldı zindana,  
Maral gəldi nicat verdi aslana.

## Pərdə

329

## **ALTINCI PƏRDƏ**

### **ON İKİNCİ ŞƏKİL**

Xaqanının evi. Şair təkdir.

**Xaqani**

Az tərif etmədim Əxsitanı mən,  
Elə ki yaramaz əməllərindən  
Ayrımaq istədim onu bir qədər  
Verdirirdi mənə şərabda zəhər.

Zəhra yan otaqdan gəlir.

**Zəhra**

Xaqani, əzizim!

**Xaqani**

Nə var ki, canan?

**Zəhra**

Olmaz qoymayasan məni nigaran?

**Xaqani**

Zəhra, göndərəndə tale pay bizi,  
İntizar da düşüb qismətimizə.

**Zəhra**

İbrahim, nə üçün dərdin böyükdür?

**Xaqani**

İnsan övladına kamalı yükdür!

330

**Zəhra**

Atamın nə oldu bir düşün sonu?!

**Xaqani**

Şahlar bilmədisə qədrini hərgah,  
Vətən xatırlayar hörmətlə onu.  
Oldu söz mülkünə o qüdrətli şah!

**Zəhra**

Xaqan gün vermədi Əbülülayə,  
Zavallı atamı hörmətsiz etdi.

**Xaqani**

Mürşüdüm dünyadan nisgilli getdi.

**Zəhra**

Səni də salacaq saray bəlayə!

**Xaqani**

Atanın iqbali aqibətimdir,  
Neyləmək, dünyadan bu qismətimdir!  
Qurtara bilməyib şah əsərimi,  
Artıq yaşayıram son günlərimi.

**Zəhra**

Necə?

**Xaqani**

Tərk etməsem Şirvəni əger  
Məni əmin ol ki, öldürücəklər.

**Zəhra**

Nələr eşidirəm, qadir İlahi!

**Xaqani**

Bəli, atmaliyam mən barigahı.  
İlyasın dediyi möhtəşəm ölkə,  
Slav eli olsun məkanım bəlkə.

Xaqani xeyala gedir, bu zaman qapı döyülfür.

**Fələki**

Xaqani, hardasan?

Zəhra yan evə keçir, Xaqani qapını açır.

**Xaqani**

Hər vaxt siz gəlin!  
Üzü gülər gəlin, kədərsiz gəlin.  
Xeyr olsun, Fələki, nə var Şirvani?

**Fələki**

Səfərə çıxırıq əziz Xaqani.

**Xaqani**

Görüm səferiniz bixətər olsun!  
İlham ilə dolu bir səfər olsun!

**İzzəddin**

Məkkəyə getməyə izin var bizi.

**Xaqani**

Demək gedirsiniz?

332

Fələki

Bəli, Təbrizə.

Xaqani

Təbrizə?

İzzəddin

Bəs necə? Təbrizə, əlbət.  
Əldə bəhanədir Məkkə, ziyarət!

Fələki

Doğrudan gedirəm mən ziyarətə.

İzzəddin

Təbriz tənəyini?..

Xaqani

Bu ibadətə  
Şirvanda başladın ta gəncliyindən.

Fələki

Təriqət seçməkdə yanılmadım mən.

İzzəddin

Gel gedək bizimlə.

Fələki

Gedək, Xaqani!..  
Bu fikri qaldırıb dostun Şirvani.

333

**İzzəddin**

Bir raziyam sözü gəlsin dilinə!

**Xaqani**

Getmək istəyirəm Slav elinə.

**İzzəddin**

Slav?!

**Xaqani**

Bəli, Slav! O yurd şimaldır  
Xalqının qisməti dərin kamaldır.  
Bəlkə həyat verdi o torpaq mənə.  
İcazə verərmi şah ancaq mənə?!

**İzzəddin**

Şah qəzəbli olub axır zamanlar.

**Xaqani**

Şəfqətli olmayırlar, məncə, xaqanlar.

**Fələki**

Gedirik?

**Xaqani**

Oramı?

**İzzəddin**

Xeyr, Təbrizə!

**Fələki**

Bir dəfə təslim ol barı sən bize.

**Xaqani**

**Yaxşı.**

**Fələki**

**Bax bu oldu.**

**İzzəddin**

**Uğurlar ola!**

**Fələki**

**Gedək!**

**Xaqani**

Mən də görüm hazırlıq yola.  
Uçuq karvansara görüş yerimiz.

**İzzəddin**

**Gülsün bahar kimi əməllərimiz!**

Şairlər gedir, Zəhra yan otaqdan çıxır.

**Zəhra**

**Öləydi bu günü görünce Zəhran!**

**Xaqani**

**Mehribanım! Uzun sürməz bu hicran.**

**Zəhra**

**Get, sənə yar olan böyük Allahdır.**

Qapı döyüür.

**Xaqani**

Gələn var!

Zəhra baxır.

**Zəhra**

Gələn səyyahdır.

(Qapını açır)

**Xaqani**

Xoş gördük.

**Qosqar**

Şairə hörmət, ehtiram!

**Xaqani**

Gülsün üzünüze aruzu, məram!

**Qosqar**

Zəhra bacımızın necədir həli?

**Zəhra**

Sağ olun, Şirvana mehman olalı  
Sizinlə bólürük hər dərdimizi.

**Xaqani**

Az yad edirsiniz siz də ki, bizi.

**Qosqar**

İşlərim belədir, səyyah babayam.

~~~ 336 ~~~

Xaqani

Azadlıq mülkündə de, şah babayam.

Qosqar

Gəldim vidalaşaq.

Xaqani

Nə var, xeyr ola?

Qosqar

Səhər gün doğmamış düşürem yola.

Xaqani

Pələng dağa getdi, siz də Gəncəyə,  
Təkcə dözməliyəm hər işgəncəyə!  
Qalmaqallı dünya, gedirəm mən də.

Qosqar

Haraya?

Xaqani

Təbrizə!

Qosqar

Yaxşı, izin var?

Xaqani

Yox.

**Qoşqar**

Pusurlar yeqin.

**Xaqani**

Zaman etsin ar!

**Qoşqar**

Dəyiş paltarını, duyuq düşərlər.

**Xaqani**

Qismətim zindandır, ya da ki, zəhər.

**Qoşqar**

Mənim paltarımı heç olmasa gey.

**Xaqani**

Saxtadır, rəngini dəyişən hər sey!

**Zəhra**

Xaqani, sözünə baxmadın şahin,  
Eşit təklifini barı səyyahın.

Xaqani Qoşqarla yan otağa keçir, bu zaman oğlu Rəşid gəlir.  
O, Zəhranın oxuduğu nəgməni zümzümə edir.

**Rəşid**

Bikefsən yenə də, nə var, ana can?

**Zəhra**

Məgər mən qəmliyəm, gözünə qurban!

338

Rəşid

Yox, ana can, ana, gizləmə əsla.

Zəhra

Nə gizləyirəm ki, ağıllı bala.  
Uşaqlar gəlmışdi dalınca bayaq...

(Pəncərədən göstərir)

Necə oynayırlar dəstə-dəstə, bax!  
Get, qoşul onlara.

Rəşid

Yaxşı, ana can!

Zəhra

Gəl öpüm üzündən boyuna qurban!

Zəhra onu öpür, Rəşid gedir, Xaqani və Qoşqar  
paltalarını dəyişmiş halda gəlirlər.

Qoşqar

Bax, belə ha, belə. Buna mən varam!  
İndi sən səyyahsan, mən sənətkaram.

Xaqani

(Zəhraya müraciətlə)

Qəm yemə, evimin nurlu çırığı,  
Vüsal öldürəcək qanlı fəraqı!

Zəhra

(ağlayır)

Necə dözeceyəm həsrətinə mən?

Xaqani

İyimi alarsan balam Rəşiddən.

Qoşqar

Sən gel qabaqca get, ehtiyatlı ol.

Xaqani

Salamat qal, Zəhra!

Zəhra

Get, uğurlu yol!

Xaqani

Qəm yemə, bir azdan göndərib adam  
Sizi də Təbrizə apartdıraram.

Zəhra

Allah deyən olsun!

Xaqani

Amansız fələk!

Zəhra

Tale belə imiş, daha neyləmək?!

Qoşqar astanadan Xaqani yə el eleyir.

Qoşqar

Xoş getdin, a Qoşqar!

340

## Xaqani

Sağ ol, Xaqani,  
Unutmayın bizi.

## Qosqar

Siz də Şirvani.

## Perdə

Perdəqabağı yoldur. Getməkdə olan iki cəngavərin biri  
Xaqanının şeirini oxuyur.

## I cəngavər

“Gəl, sənə aşiqdir dərdli Xaqani,  
Gəlməsən, yandırram bütün dünyam!”

## Xaqani

Kimindir bu sözlər?

## I cəngavər

Xaqanınındır!

## II cəngavər

Söz mülkünün böyük sultanınınındır!

## Xaqani

Bəd deməyib!

## II cəngavər

Onun pis sözü varmı?

~~~~~ 341 ~~~~

## II cəngavər

Heç Xaqani kimi şair olarmı?

Xaqani

Doğrudan?

## I cəngavər

Bəs necə, Bəsrə, Şam bilir.  
Hindi-Çində belə xeyli sevilir.  
Sən eşitməmisən?

Xaqani

Xeyr.

## II cəngavər

Əzizim,  
Onda söhbətimiz heç tutmaz bizim!  
Dünyadan xəbərin yoxmuş ki, sənin.

## III cəngavər

Odur iftixarı şanlı vətənin.  
Ancaq bilməyirəm, doğrusu nə var,  
Deyirlər onunla axır zamanlar  
Şah yola getməyir.

Xaqani

Çox qəribədir.  
Şahın qabağında söz qoşan nədir?  
Öldürtsün.

## I cəngavər

Nə dedin?  
Dilin qurusun!  
Gedək, gəl ağızını açmayaq bunun.

Gedirlər.

## Xaqani

(dərin bir hüznlə)

Əlvida, yazdığını gözəl cananlar!  
Siz ey saf, səmimi, sadə insanlar,  
Əlvida, ana yurd, mehriban şəhər.  
Çiçeklər, ağaclar, doğma küçələr...  
Ay ellər! Düşsəm də Şirvandan uzaq,  
Ürəyim hər zaman sizin olacaq!

Pərdə

## ON ÜÇÜNCÜ ŞƏKİL

nini yolda gören cəngavərlər şairin evinə gəlirlər. Qapı döyüür.

## I cəngavər

Olar?

Qoşqar

Buyurunuz.

## II cəngavər

Salam!

343

**Qoşqar**

**Əssəlam!**

**I cəngavər**

Şah çağırır sizi, ey fəxri-islam!

**Qoşqar**

Nə gözləyir yenə görəsən bizi.

**II cəngavər**

Necə ərz eləyək, bilmirik düzü.

**I cəngavər**

Yəqin ki, qəsidiə tapşıracaq şah.

**Qoşqar**

Güman edirsiniz?

**II cəngavər**

Nə deyək, vallah...  
Bağışlayın versəm yersiz bir sual,  
Xaqani sizsiniz?

**Qoşqar**

Mənəm.

**I cəngavər**

Ehtimal  
Yanılıram.

I cəngavər

Necə?

II cəngavər

Böyük insanı  
Arabir görmüşəm, xeyli nurani  
Görkəmi var onun.

Qoşqar

Bəlkə haqsınız.

I cəngavər

Ay canım, kişini danacaqsınız?  
Görmürsən şairdir başdan-ayağa.  
Üzr istə!

II cəngavər

Şairə canım sadağı!

Qoşqar

Eyb eləməz.

Bu zaman Xaqanının oğlu Rəşid evə gelir.

Rəşid

Salam, Qoşqar əmi! bu nə geyimdir?

I cəngavər

Hə, necə? Hə, Qoşqar?

~~~ 345 ~~~

## II cəngavər

Bu adam kimdir?

Rəşid

Bu əmi Gəncədən gəlib, Qoşqardır.

## II cəngavər

Şairin başında bir qəza vardır.  
Gördün, bu deyildir şair Xaqani?  
Gördün, tamıyıram mən o insanı?

## I cəngavər

Şirvan torpağının fəxri hardadır?

Qoşqar

O bir qartaldır ki, buludlardadır!

## II cəngavər

Gedək bizim ilə!

## I cəngavər

Gedək!

Rəşid

Haraya?

## II cəngavər

Şahın hüzuruna.

I cəngavər

Birbaş saraya!

Qoşqarı aparmaq isteyirlər.

Rəşid

Ana! Aparırlar yazıq səyyahı!

Zəhra cəld yan otaqdan gəlir.

Zəhra

O, əziz qonaqdır, yoxdur günahı!

Rəşid

Aparmayın, bizim o canımızdır!

Zəhra

Şairin dostudur, mehmanımızdır.

II cəngavər

Bacı, bir sərr var burda şübhəsiz,  
Qonağı saraya aparırıq biz.

Aparırlar.

Zəra

Məzлumlar pənahı, ey ulu Tanrı!  
Sən özün xatadan qoru onları.

Pərdə

347

## ON DÖRDÜNCÜ ŞEKİL

Saray. Əxsitan Sərətanla söhbət edir.

### Əxsitan

Yeriyir üstümə qardaşım Hünər.  
Aşkara vuruşsam onunla əgər  
Bir qəbir olacaq ömrümə qismət.  
Siyaset gərəkdir, ancaq siyaset!

### Sərətan

Böyük bir dəstəylə baş sərhəng əlan  
Bir an gecikmədən çıxsim Şirvandan.  
Elə ki yeridi Hünər Şirvana,  
Hücum eləsinlər arxadan ona.

### Əxsitan

Hünər dəstəsiylə qalsa ortada  
Olacaq qisməti bir qan, bir qada.  
Get, əməl elə!

Qapıcı sürətlə gəlir, Sərətan cəld çıxır.

### Qapıcı

Cumub hər yerə  
Hünər dəstəsiylə gəlir şəhərə!..

### Əxsitan

Səddi-Çin çəkmərəm heç qabağına;  
Yeriyir şahzadə öz torpağına.

Cəngaverlər gəlirlər.

~~ 348 ~~

### I cəngavər

Şahim, Xaqanidən yoxdur bir nişan!

### Əxsitan

Yerə batmadı ki?

### II cəngavər

Şövkətli xaqan,  
Şairin evində tapıldı ancaq  
Bir Gəncə səyyahı, ahil bir qonaq.

### I cəngavər

Soruşdum hardadır şair Xaqani?  
Dedi, aləmdədir, gəzin dünyani.

### II cəngavər

Dedi ki, sanmayın şair yerdədir,  
Bəşər fövqündədir, yüksəklərdədir!

### I cəngavər

Əlahəzrət, yəqin burda sırr var.

### Əxsitan

Gətirin eyləyək sırrı aşikar!

Cəngavərlər gedirlər.

Nahaq öldürmədim vaxtında onu,  
Şirvan torpağının nankor oğlunu!

Qoşqarı gətirirlər.

Söyləyin, kimsiniz?

**Əxsitan**

Məramın bu deyil, bundan agaham.

**Qoşqar**

Mən cavab verirəm sualınıza.

**Əxsitan**

Şam döne bilərmi göydə ulduza?

**Qoşqar**

Dönməz!

**Əxsitan**

Yaxşı, onda söylə bilim mən  
Şair paltarını geymisən nədən?

**Qoşqar**

Bele etməliydim, eşqim var ona.

**Əxsitan**

Gəlmələr çıxmasın havadar ona!  
Deməli, dost olur Qızıl Arslana?

**Qoşqar**

O, zindandan çıxıb getməz zindana!

**Əxsitan**

Xaqani hardadır?

~~~~~ 350 ~~~~

## Qoşqar

Uçsa quş əğər  
Ona məskən olar geniş üfüqlər.

## Əxsitan

Bəs deyirsənmiş ki, ürəklərdədir;  
Bəşər fövqündədir, yüksəklərdədir.

## Qoşqar

Elədir!

Şah Qoşqarın elində kağız görür.

## Əxsitan

Bu nədir?

## Qoşqar

Can dəftərimdir.  
Xaqani haqqında şah əsərimdir.

## Əxsitan

Mənim sarayımnda olur sənətkar,  
Deməli dünyaca bir şöhrəti var!..  
Bize lazımlı deyil.

*(Kağızı alıb cirir)*

## Qoşqar

Bir əsər də var.  
Cırı bilməz onu heç bir tacidər!

## Əxsitan

Odlaram, qoymaram həmən əsəri.

## Qoşqar

Xeyr, mümkün deyil, möhkəmdir yeri.  
O mənim ruhumdur, can sirdaşimdır,  
Əsərin sandığı, bax, bu başımdır!

## Əxsitan

Başını yerindən qopardaram mən!

## Qoşqar

Baş qopar, ayrılmaz əməllerindən!

Əxsitan el çahr, cəngavərlər gəlirlər.

## Əxsitan

Aparın Şebrana, haqqını verin!

## Qoşqar

Hanı o kaşanə mənə göstərin!

Qoşqarı aparırlar, qapıcı gelir.

## Qapıcı

Hökmdar, Arana edərkən səfər  
Tapıb Xaqanını iki cəngavər.

## Əxsitan

Gəlsin!..

~~~~~ 352 ~~~~

Qapıcı baş eyib gedir.

Aha, demək məni tərk edir.  
İcazə almadan Şirvandan gedir!..

Xaqani saraya daxil olur.

Buyur, xoş görmüşük qaçaq Xaqani!

Xaqani

Şəbranı atıram, deyil Şirvanı!  
Gedirdim möhtəşəm, qoca Təbrizə...

Əxsitan

Demək, xain çıxır sənətkar bize?

Xaqani

Anadan küsərsə bir övlad hərgah  
Atanın qoynuna aparar pənah.  
Təbriz bir atadır, Şirvansa ana!..

Əxsitan

Bunlar bəhanədir, yalnız bəhanə!  
Xaqani adına hörmətin hanı?!

Xaqani

Adım Xəlqanidir, deyil Xaqani!..

Əxsitan

Onda açıq danış, xəbər tutum mən  
Nə üçün Xəlqani qaçır xəlqindən?!

## Xaqani

Sağ ikən qamışam, şirin-şəkərəm,  
Ölsəm ney olaram, nəva çəkərəm.  
Vətən, vətən deyər ünüm, əfqanım,  
Düşməz dilimdən heç, gözəl Şirvanım  
Bədəncə olsam da Şirvandan uzaq  
Ruhən onunkuyam hər zaman, ancaq!  
Təbriz də bu elin bir guşəsidir.

## Əxsitan

Artıq eşitdiyim düşmən səsidir!

## Xaqani

Mən, bir şeşəesiz bucaq istərəm,  
Kiçicik somiə, göy bağ istərəm;  
Bir ağaç altında o bağçada mən  
Yazaram əlimin əməllərindən.

## Əxsitan

Ərəblər verəcək sənə bu bağlı?

## Xaqani

Yox, ana torpağı, ana torpağı!..

## Əxsitan

Ana torpağını gətir bəhana  
Get xidmət etməyə Qızıl Arslana!

(Əl çalır, cəngavərlər gəlirlər)

Satqındır, Şəbrana!

## Xaqani

Xeyr, hökmdar,  
Sığışmaz zindana azad duyğular!

Xaqani cəngavərlərin qabağına düşüb gedir.  
Saraya tələsik, başqa bir cəngavər gəlir.

## Cəngavər

Hökmdar, yeriyir Hüner saraya.

## Əxsitan

Demək gəlir, nadir gövhər saraya!

Şah pəncərədən baxır, bayırdan qılınc səsləri eşidilir

Belə bax, belə ha, vur-vur, bir də vur!  
Yox, dayan, çarşışmaq çox qorxuludur  
Bəs nə oldu sərhəng? Yeriyir, aha!..  
Həsrət qalacaqdır Hüner sabaha!

Cəngavər sürelə saraya daxil olur.

## Cəngavər

Yeriyir saraya Hüner, hökmdar!

## Əxsitan

Gəlsin, əcəlin də öz qanunu var!

Pələng saraya daxil olur.

## Pələng

Aha, buradasan “əzəmətli” şah!

~~~~~ 355 ~~~~

**Əxsitan**

**Haraya deyirdin aparım pənah?!**

**Pələng**

**Qızımın qoymaram yerdə qanını,  
Dayanma, başına çək qalxanını!**

**Əxsitan**

**Sinəmə çəkilən bu necə dağdır,  
Bir kəndli şah ilə vuruşacaqdır?!**

**Pələng**

**Kəndli olmasayıdünyada hərgah,  
Acımdan ölürdi bircə gündə şah!  
Qılınc qaldır görək!**

**Vuruşurlar, Hüner gəlir.**

**Hüner**

**Dayan, dur, Pələng!  
Onunla mən özüm vuruşam gərək!**

**Şahın döyüşçüləri gəlir. Pələng onlarla vuruşa~vuruşa səhnədən çıxır.**

**Əxsitan**

**Hüner, inadı at, gəl uşaq olma!  
Fəsadın əlində oyuncaq olma!**

**Hüner**

**Qorxursan!**

**Əxsitan**

**Yox, əsla!**

**Hünər**

**Dayanma onda!..**

**Əxsitan**

**Demək, qardaş durur, qardaş yolunda?!**

**Hünər**

**Elədir!**

**Əxsitan**

**Dağlardan endin aşağı,  
Mən səni Şirvana saymadım yağı.  
Yeridin saraya sən bəla kimi,  
Qarşılıdım əziz bir sevda kimi.**

**Hünər**

**Mən səni bu qədər aciz bilməzdim.**

**Əxsitan**

**Dağları, daşları yel kimi gəzdim,  
Tufanlar içində döndüm tufana!  
Mənə kəc baxanı batırdım qana.**

**Hünər**

**(onun sözünü kəsir)**

**357**

Ya sən qalmalısan, ya mən, qılinc al!  
Belə xəbər verib falçılar, rəmmal...

Vuruşurlar, şah Hünər i yüngül yaralayır.

### Əxsitan

Al! Özün şahidsən pərvərdigara!..  
Ona yox, qəlbime vururam yara.

Vuruşurlar, bu dəfə Hünər şahı yaralayır.

Mənim vurduqlarım qəlbə yaradır,  
Sənin zərbələrin dərdə çaradır,  
Öldürən də mənəm, öldürülən də!

### Hünər

Necib duyğulardan əsər yox səndə.  
Dil tökmə, başına qalxanımı çək!  
Şah bu gündən belə mən olam gərək!

Şiddətli vuruşurlar, Hünər üstəleyəndə Afət gəlir.

### Afət

Əl saxla! Döndümü üreyin daşa!  
Söylə, heç qiyarmı qardaş, qardaşa?!

Hünər qılincını yanına salır, bu zaman Əxsitan onu xəyanətlə qəfildən vurur.

### Hünər

Yenə xəyanətlə qələbə çaldın...

### Əxsitan

Əxsitandan bu bir nemətdi, aldın.

Vuruşurlar, Afət haray çəkib qaçır.

A fət

Aman! Şah vuruşur burda Hünərlə...

Şiddətli vuruşmada Hüner öldürülür. Bayırda şeypur çalınır. Sərətan gelir.

Sərətan

Döyüş başa çatdı, şahim, zəfərlə!..

Perde

### ON BEŞİNCİ ŞƏKİL

Zindan. Xaqani ile Qoşqar qolları zencirli zindandadırlar.

Xaqani

Səbəbkar mən oldum, düşdün zindana.

Qoşqar

Ar etsin, utansın qanlı zamana!

Xaqani

Şair, dustaqxana, taleyə bax bir!

(Pəncərədən baxır)

Qoşqar

Gün çıxbı, səhərdir, gözəl səhərdir!..

Xaqani

Bizim günəşimiz nədənsə batdı.

## Qoşqar

Bəlkə Nizamiyə bu xəbər çatdı?  
Bir çarə eləyər o bizi ancaq.  
Çatsa dadımıza tek o çatacaq!

Zəhra zindana gəlir. Xaqani heyrət içindədir.

## Xaqani

Zəhra, de sən hara, zindanlar hara?  
Səni də atdilar qaranlıqlara?

## Zəhra

Yox, xəbər göndərib elçilərə şah:  
Ondan üzr istəsə Xaqani hərgəh  
Keçər günahından, dedim mən yola  
Gətirərəm onu.

## Xaqani


Demək, gəlmisən,  
Şahdan üzr isteyim bir şeirlə mən?

## Zəhra

Əzizim, Xaqani! Xeyir, yox, əsla.  
Əyilən görməyim mən sənətkarı!  
Gəldim ki, son dəfə görüşək barı.

## Qoşqar

Şah qırmaq istəyir el hörmətini,  
Ölkənin şairə məhəbbətini.



## Zəhra

Xaqani! Dərdini külfətinlə böl,  
Ölsən mərdanə ölü, almı açıq ölü!

## Xaqani

Var ol mehribanım, həyatım, var ol!  
Daha qorxunc deyil bu getdiyim yol.  
Hamı ölücəkdir, gec-tezliyi var,  
Mənancaq etmədim səni bəxtiyar.

## Zəhra

Yox, mən bəxtiyaram.

Xaqani onu sinəsinə basır.

## Qoşqar

Elədir, bacı.

## Zəhra

Belə getsə əgər hər ikinizi  
Ya kündə gözləyir, ya dar ağacı.

## Qoşqar

(Xaqaniyə müraciətlə)

Tarix yaşadacaq, əlbəttə, sizi.

Zindançı gəlir.

## Zindançı

Mənim əzizlərim, görüş qurtardı.

**Xaqani**

Davam eyləyəcək bu görüş, ardı  
Onun tarixdədir, dastanlardadır,  
Gələcək işıqlı zamanlardadır!

Zəhra gedir.

**Zəhra**

Əlvida! Yaşaram məhəbbətinlə.

**Xaqani**

Mənə qüvvət verdin dəyanətinlə!

**Qosqar**

Doğrudan, ruh verdin, bacım, bize sən.

**Xaqani**

Muğayat olginən balam Rəşiddən.

**Qosqar**

Aslan ürəklidir Zəhra, Xaqani!

**Xaqani**

Bərkidir döyüşdə həyat insanı.

Rəşid çöldə birinci şəkildə anasının oxuduğu nəğməni oxuyub atasına təselli verir,  
Qosqar ağır-agır onu tekrar edir.

**Qosqar**

Var olsun azadlıq, məhəbbət, amal!  
Gel həyat səsindən şair ilham al!  
Sənə qüvvət verir indi də oğlun.

**Xaqani**

Burax, şah əsərim “Həbsiyyə” olsun!  
Zindanda başlayım yeni bir esər.

(*Yazmağa başlayır*)

**Qoşqar**

Alqışa layiqdir iradəlilər!

Zindançı gəlir.

**Zindançı**

Ayağa qalxınız, hökmdar gəlir.

**Xaqani**

Təzə nə tədbiri, fikri var, gəlir?

Əxsitan zindana daxil olur.

**Əxsitan**

Hə, möhtərəm şair necədir indi?

**Xaqani**

Niyə, sağlığına zindan sərindi.

**Əxsitan**

Tikanlı sözlərlə aran necədir?

**Qoşqar**

O parlaq bir sehər, şahsa gecədir.

∞ 363 ∞

## Əxsitan

Ey, sən kəs səsini, səfil dərbədər!

(Xaqaniyə)

Əziyyət verməyib sənə zəncirlər?

## Xaqani

Eşitsin Əxsitan, belə məsəl var:  
Qızılın üstündə yatır ilanlar.  
Məskənim olsa da bu soyuq zindan,  
Mən bir xəzinəyəm, zəncirlər – ilan!

## Əxsitan

Üzr istə, qırılmaz yoxsa bu bağlar!..

## Xaqani

Əyilmək bilməyir vüqarlı dağlar!

## Əxsitan

(kinayə ilə)

Zindana yerləşib, sən bir dağa bax!..

## Xaqani

Hökmdar, bir qədər gəl uzağa bax.  
Hələ son sözünü deməyib həyat!

## Əxsitan

Ölümdür zindanda keçən hər saat!

## Xaqani

Namusla, vicdanla yaşayan hər gün  
Bir şərəf olacaq zindanlar üçün!

## Əxsitan

Səni məhv eləyir ancaq bu inad!

## Qoşqar

Nə yolla Əxsitan bəs çıxarar ad  
Şair çürütməsə?

## Əxsitan

Gəl sərtliyi at.  
Yenə şöhrətimdən bir dastan yarat!

## Xaqani

Az tərif yazmadım illerdən bəri,  
İmkanım olsaydı o əsərləri  
Bircə an içində verərdim oda.

## Əxsitan

Yaşamaq haramdır sənə dünyada!

Şah sürətlə zindanı tərk edir.

## Qoşqar

Yenə təhdidini gördünmü onun?

## Xaqani

Əsərimin adı “Həbsiyyə” olsun!

365

Həyatın eşqilə nə qədər sağlam  
Zindanda olsam da mən yazacağam!

Get-gedə zindan qaranlıqlaşır. İşıq Xaqqanının üstüne düşür. O yazmaqla  
məşguldur. Çöldən Zəhranın nəgməsi eşidilir.

Var olsun məhəbbət, var olsun amal!..

### Qoşqar

Şair, sən bu səsdən yalnız ilham al!  
Mənim bir nisgilim qalmayır daha...

### Xaqqanı

Alqış gələcəyə, böyük sabaha!..

### Pərdə

SON

## **KİTABDAKİLAR**

### **POEMALAR**

|                             |     |
|-----------------------------|-----|
| Qaçaq Nəbi .....            | 7   |
| Qırx qız .....              | 14  |
| Ögey ana .....              | 20  |
| Leniniqrad göylərində ..... | 47  |
| Abşeron torpağında .....    | 90  |
| Natəvan .....               | 150 |

### **MƏNZUM DRAM**

|              |     |
|--------------|-----|
| Xaqani ..... | 201 |
|--------------|-----|

Buraxılışa məsul: *Umud Rəhimoğlu*  
Texniki redaktor: *Zahid Saritorpaq*  
Kompyuter operatoru: *Şəbnəm Siyabqızı*  
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*  
Korrektor: *Elmira Əliqızı*

Yığılmaga verilmişdir 20.07.2006. Çapa imzalanmışdır 15.09.2006.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 23. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 157.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

Created with



download the free trial online at [nitropdf.com/professional](http://nitropdf.com/professional)